


# AZƏRBAYCAN DİLİ

METODİK VƏSAİT

10





# Azərbaycan Respublikasının Dövlət Himni

*Musiqisi Üzeyir Hacıbəylinin,  
sözləri Əhməd Cavadındır.*

Azərbaycan! Azərbaycan!  
Ey qəhrəman övladın şanlı Vətəni!  
Səndən ötrü can verməyə cümlə hazırlız!  
Səndən ötrü qan tökməyə cümlə qadiriz!  
Üçrəngli bayraqınla məsud yaşa!  
Minlərlə can qurban oldu!  
Sinən hərbə meydan oldu!  
Hüququndan keçən əsgər,  
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,  
Sənə hər an can qurban!  
Sənə min bir məhəbbət  
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,  
Bayraqını yüksəltməyə  
Cümlə gənclər müştaqdır!  
Şanlı Vətən! Şanlı Vətən!  
Azərbaycan! Azərbaycan!

TOFİQ HACIYEV  
YEGANƏ HÜSEYNÖVA  
SAMİRƏ BEKTAŞI

# AZƏRBAYCAN DİLİ

# 10

*Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün  
Azərbaycan dili (tədris dili) fənni üzrə dərsliyin*

**METODİK VƏSAİTİ**

Bu nəşrlə bağlı irad və tekliflərinizi  
[info@eastwest.az](mailto:info@eastwest.az) və [derslik@edu.gov.az](mailto:derslik@edu.gov.az)  
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.  
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!



**ŞƏRQ-QƏRB**  
BAKİ 2017

## MÜNDƏRİCAT

Giriş.....	3
Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Azərbaycan dili fənni	
üzrə məzmun standartları .....	9
Təlimin təşkilinin forma və üsulları barədə tövsiyələr .....	11
Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr.....	18
İllik planlaşdırma nümunəsi.....	19
Təlim məqsədlərinin düzgün reallaşdırılması ilə bağlı tövsiyələr .....	27
Şagirdlərin yaşı xüsusiyyətlərinin nəzərə alınması.....	29
Dərslikdə verilmiş müxtəlif janrlı əsərlərin oxusu ilə bağlı tövsiyələr .....	31
Nitqin inkişaf etdirilməsi üçün oxu modelləri .....	34
Dərslikdə verilmiş müxtəlif çalışma və yazı işləri ilə bağlı tövsiyələr .....	37
İnteqrativlik prinsipinin nəzərə alınması .....	38
Məzmun standartlarının reallaşması cədvəli.....	40
Qiymətləndirmədən düzgün istifadə ilə bağlı tövsiyələr .....	44
İnşa yazıları ilə bağlı tövsiyələr .....	50
Cari planlaşdırırmaya nümunələr .....	53
KSQ №1.....	90
KSQ №2.....	124
KSQ №3.....	160
KSQ №4.....	198
Azərbaycan dilinin orfoqrafiya qaydaları .....	200
İstifadə olunmuş ədəbiyyat .....	207

## GİRİŞ

Hörmətli müəllimlər!

Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Azərbaycan dili dərslik komplekti dərslik və metodik vəsaitdən ibarətdir. Fənnin tədrisi həftədə 3 saat olmaqla 34 həftə üçün nəzərdə tutulmuşdur. Hər bölmənin sonunda kiçik summativ qiymətləndirmə (KSQ), yarımlinin sonunda isə böyük summativ qiymətləndirmənin (BSQ) keçirilməsi nəzərdə tutulmuşdur. Vəsaitdə kiçik summativ qiymətləndirmələrə nümunə verilmişdir. Müəllim sinfinin və şagirdinin səviyyəsini nəzərə almaqla özü KSQ hazırlaya bilər. Onu da qeyd edək ki, KSQ-lərin imla və ifadə formasında aparılması da məqsəd uyğundur.

Dərslik dörd bölməni əhatə edir:

- I bölmə – “Dil və cəmiyyət”;
- II bölmə – “Təbiət və biz”;
- III bölmə – “Ailə və cəmiyyət”;
- IV bölmə – “Milli irlərimiz” adlanır.

Standartların reallaşmasını təmin edən mövzular dörd bölmədə qruplaşdırılmışdır. Dərslik və vəsait hazırlanarkən məzmun xəttinin və standartın tələblərinin gözlənilməsi diqqət mərkəzində saxlanılmışdır. Dərslikdə şagirdlərin şifahi və yazılı nitqinin formallaşması, dünyagörüşünün zənginləşdirilməsi məqsədilə verilmiş mətnlər məzmun baxımından əlaqələndirilmişdir. Tədris vahidləri və mövzular arasında məntiqi əlaqə, xronoloji ardıcılılıq və sadədən mürəkkəbə əsas prinsip kimi seçilmişdir.

Bölmələr yekunlaşarkən müəllim şagirdlərlə 10 dəqiqlik *Bu bölmə nə ilə yadınızda qaldı?*, *Hansi mətnə üstünlük verdiniz?*, *Hansını bəyənmədiniz?*, *Hansi mətn sizə xoş təsir bağışladı?*, *Bölmədə çatışmayan cəhətlər hansılardır?*, *Müsbat cəhətləri nədir?* kimi suallar vasitəsilə fikir mübadiləsi apara bilər. Bu, şagirdlərdə şifahi şəkil-də rəy bildirmək bacarığının formallaşmasına və 3.1.4. standartının reallaşmasına yardım edəcəkdir.

Seçilmiş mətnlər nitq bacarıqlarını: dinləmə, oxu, danışma və yazını inkişaf etdirməyə birbaşa xidmət edir. Hər mətndən sonra mətnin məzmununu mənimsəmək, onun lüğət tərkibi, dil xüsusiyyətləri və sintaksişi üzərində iş aparmaq üçün qrammatik tapşırıqlar verilmişdir. Tapşırıqlar qrammatik qaydaların mənimsənilməsinə imkan yaradır. Bu baxımdan mətnlərin üslubi imkanları, həm də müxtəlif üslublarda olması nəzərə alınmışdır.

Dinləyib-anlama və danışma məzmun xəttini mənimsətmək üçün müəllim keçdiyi mövzuya uyğun olaraq məktəb kitabxanalarında mövcud olan bədii və elmi ədəbiy-

yatlardan, İnternet materialalarından, kinofilmlərdən, özünün hazırladığı mətnlərdən və s.-dən dirləmə mətnləri kimi istifadə edə bilər.

Cari tədris ilində müəllimlər şagirdlərlə daha çox mətnlərin üslubu və üslubi xüsusiyyətləri üzərində iş aparacaqlar. Azərbaycan ədəbi dilinin üslublarının fərqləndirməsi, mövzu ilə bağlı ifadə ediləcək fikrə uyğun üslubun seçilməsi, bədii, elmi, məişət və s. üslubların dil xüsusiyyətlərinin müəyyənləşdirilməsi 1.2.1. standartını real-laşdırmağa xidmət edəcək. Əvvəlki illərdə şagirdlər mətnin xarakterik xüsusiyyətlərini müəyyənləşdirməklə bağlı müəyyən tapşırıqları icra etdikləri üçün, düşünürük ki, üslubi xüsusiyyətlərin müəyyənləşdirilməsi onlar üçün elə də çətinlik törətməyəcək. Dərslikdə qrammatik normalarla bağlı tapşırıqlar bütün bölmələrdə verilmişdir. Tapşırıqların bu formada qruplaşdırılmasında məqsəd bütün üslubların ədəbi dil normallarına tabe olmasını şagirdin diqqətinə çatdırmaqdır.

Mətn üzərində iş aparmaq üçün prosedural və kontekstual xarakterli müxtəlif tapşırıqlar, çalışmalar seçilmişdir. Şagirdlərə layihələr üzərində müstəqil və sərbəst şəkil-də işləmək üçün müxtəlif istiqamətlər verilmiş, yaradıcı işləmələrinə şərait yaradılmışdır. Müstəqil təqdimatlar, müxtəlif mövzuda mətnqurmalar, yaradıcı layihələr seçilərək şagird təfəkkürünün formallaşması üçün zəmin hazırlanmışdır.

Dərslikdə məntiqi təfəkkürün inkişafi üçün *təsvir et*, *müqayisə et*, *oxşarlıqları və fərqləri tap*, *təsnif et*, *dəyişdir*, *müəyyən et*, *əlaqəni aşkar et*, *sxem*, *grafik*, *cədvəl düzəlt*, *tərtib et*, *davam et*, *təhlil et*, *izah et*, *şərh et*, *nəticə çıxar*; *səbəbi tap* kimi tapşırıqlar nəzərdə tutulub.

Tənqidi təfəkkürün inkişafi üçün müxtəlif baxış nöqtələrindən *qiymətləndir*, *əhəmiyyətini*, *rolunu qiymətləndir*, *səhvələri tap*, *mübahisəli məqamları aşkar et*, *tənqidi yanış*, *düzgün oları seç*, *öz ideyanı əsaslandır*, *sübut et* tapşırıqları nəzərdə tutulmuşdur.

Yaradıcı təfəkkürün inkişafi üçün *mətn qur*, *tətbiq et*, *problemi müəyyən et*, *fərziyyələr irəli sür*, *dəyişikliklər et*, *yarat*, *yenidən tərtib et*, *proqnoz ver*, *müqayisə et* və *analоqu tap*, *yarat*, *tərtib et* tapşırıqları seçilmişdir.

Müəllimlər şagirdləri tapşırıqlar üzərində işlədərkən şagirdlərin səviyyəsini nəzərə almalı, I, II səviyyəyə uyğun şagirdləri mürəkkəb tapşırıqlarla yükleməlidirlər.

Debatlar aparmaq, müzakirələrdə iştirak etmək, mühakimələr irəli sūrmək, fikrini sərbəst ifadə etmək üçün şagirdlərə müxtəlif tapşırıq nümunələri verilmişdir. Bütün mətn, qrammatik qayda və tapşırıqlar fənnin məqsədinin, standartların tələblərinin hə-yata keçirilməsinə yönəlmüşdür.

İnklüativliyi təmin etmək üçün müxtəlif səviyyəyə malik tapşırıqlar verilmişdir. Peşəkar müəllim diferensiallığı qoruyaraq tapşırıqları səviyyələrə uyğun qruplaşdırmaqdə çətinlik çəkməyəcək. Məsələn: 14-15-ci səhifələrdə verilmiş 2, 3, 11, 13, 18 nömrəli tapşırıqlar nisbətən zəif, 4, 5, 9, 14, 16, 17 nömrəli tapşırıqlar orta səviyyəli, digər tapşırıqlar yüksək səviyyəli şagirdlər üçün nəzərdə tutulmuşdur. 12-ci tapşırığın

1-ci sualı (“Ağır ittiham” birləşməsində hansı söz məcazi mənə daşıyır? Həmin sözü həqiqi mənada işlədin) I səviyyəli, 3-cü sualı (“Ağır” sözünü işlətməkdə Tofiq Bayramın məqsədi nədir?) nisbətən qüvvəli şagirdlər üçün nəzərdə tutulmuşdur. Dərslikdə verilmiş məsələlərin oxşarını, nisbətən çətin formasını qurmaq, bu tapşırıqları şagirdlərin özü tərəfindən çətinləşdirmək kimi tapşırıqları yerinə yetirməyi tapşırmaq, onların informasiya texnologiyalarından daha geniş və düzgün istifadə etməsini reallaşdırmaq istiqamətində aparılan iş istedadlı müəllim üçün çətin olmamalıdır.

Dərslikdə Azərbaycan dilinin zənginliyi, qədimliyi, böyük bir tarixə malik olması xüsusilə vurgulanmış, dilin qorunması, yaşaması, yad sözlərin dilə daxil olmasının qarşısının alınması məqsədilə bir çox tapşırıqlar verilmiş, şagirdlər müzakirəyə cəlb olunmuşdur. Dərslikdə verilmiş “Hər şey su ilə başladı” mətni şagirdlərdə fiziki qüsurlu insanlara qarşı diqqət tələb etməklə yanaşı, həmin insanlar üçün incəsənətin, təhsilin, idmanın və həyatın digər sahələrində fəaliyyət göstərməyin mümkünlüyünü təsdiq edir. Bu mətn nikbin sonluqla bitir. Belə sonluq uşaqlarda gələcəyə inamı artırır, əzm və iradə sayəsində həyatda hər şeyi əldə etməyin mümkünlüyünü göstərir.

Mətnlər seçilərkən irqi ayrı-seçkiliyin yolverilməzliyi diqqət mərkəzində saxlanılıb. “Hər şey su ilə başladı”, “Dua edən əllər” mətnləri, Yanuş Korçakın tərbiyə ilə bağlı qaydaları, Q.Qarayevin “İldirimli yollarla baleti” müxtəlif millətlərin adət-ənənələrinə, həyat tərzlərinə hörmətlə yanaşmağı təbliğ edir.

II bölmədə verilmiş mətnlər “Muğan”, “Şollar su kəməri”, “Xəzər dənizi”, “Çinərin şikayəti” mövzuları vasitəsilə ətraf mühitə həssas və qayğılaş münasibət məsəlesi, eyni zamanda ekoloji problemlər ön plana çəkilmişdir. “Zəngəzur çinar meşələri” mətni vasitəsilə ekoloji problem və Qarabağ hadisələri əlaqələndirilmiş, şagirdlərin diqqəti çox vacib və əhəmiyyətli hesab edilən təbiətin qorunması kimi aktual bir məsələnin vacibliyinə yönəldilmişdir.

III bölmədə verilmiş mətnlər şagirdi ailəyə, dövlətə, cəmiyyətə məhəbbət ruhunda tərbiyə edir, onlarda ataya, anaya, müəllimə, dosta qayğı və hörmətlə yanaşmaq kimi ali hislər aşılıyor, şəxsiyyətin formallaşmasında ailənin əvəzsiz xidmətlərini ön plana çəkir. Bölmədəki S.Rüstəmin “Oğluma”, V.Adilovun “Qızıma” şeirləri buna misaldır. Mətnlərdə gender bərabərliyi əsas şərt kimi nəzərə alınmışdır. Məsələn: “Cəmi 40 söz” mətnində xanım Sinhq, “Hər şey su ilə başladı” mətnində Hellen Keller və Anna Sullivan, “Arzum jurnalist olmaq idи” mətnində Vüsalə Mahirqızı, universitet tikdirmək üçün xeyli vəsait ayıran xanım Stenford (dərslik, səh. 125) qadının cəmiyyətin inkişafında rolunu qabarıq eks etdirən mətnlərdir.

Milli-mənəvi dəyərlərə həssas yanaşmanı təmin etmək məqsədilə dərslikdə xüsusi tədris vahidi – “Milli irsimiz” nəzərdə tutulmuş, xalqımızın milli-mənəvi dəyərləri xüsusi diqqət mərkəzində saxlanılmışdır. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu”, “Vatikandan gələn var”, “Azərbay-

can mədəniyyət inciləri Fransada”, “Bahar nəğmələri”, “Azərbaycanın milli geyimləri” mətnləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu mövzularda şagirdlər millimənəvi dəyərlərin daşıyıcısı olan insanlar, məkanlarla tanış olur, soy-kökümüzə ya-xından bələd olurlar. “Əsir ağacın hekayəti” və “Şəhidlər” mətnləri vətənpərvərlik hissinin aşınması üçün dərsliyə salınmışdır.

Dərslikdəki mətnlər şagirdləri əlavə vəsaitlərdən istifadəyə istiqamətləndirir. Kom-püter texnologiyalarından istifadə etməklə təqdimatların hazırlanması buna misaldır. Müəllim “Ağıllı lövhə”dən istifadə edərək dərsi daha da maraqlı olmasına nail ola bilər. “Mimio XI”, “SMART”, “PROMETAN” qurğularından istifadə ilə dərsin interaktivləşdirilməsi tövsiyə olunur. Təqdimatların hazırlanması ilə bağlı qaydalar vəsaitdə geniş şərh olunub.

10-cu sinifdə də şagirdlərə qəzet maketi hazırlamaq üçün layihə işi sxem şəklində təqdim edilmişdir. Layihənin məqsədi, forması, şagirdlərin görəcəyi işlər dərslikdə verilmişdir. Bu layihə rus bölməsi üçün hazırlanmış Azərbaycan dili dərsliyində də vardır. Yaxşı olar ki (əgər müəllimlər uyğun bilərlərsə), bu layihə hər iki bölmənin iştirakı ilə (əgər məktəbdə hər iki bölmə mövcuddursa) hazırlanıncı və məktəbin orqanı hesab edilsin.

Şagirdlər informatika dərslərində **Microsoft Office** programlarından istifadə qaydalarına yiyləndikləri üçün layihəni hazırlamaq onlara çətinlik törətməyəcək.

Əziz müəllimlər! Əgər məktəbinizin İKT ilə təminatı yoxdursa, şərait buna imkan vermir, siz bunu adı vatman kağızlarından istifadə etməklə də həyata keçirə bilərsiniz. Bu layihə üzərində şagirdləri çalışdırmaqla Siz onlarda qruplarda komanda şəklində işləmək, toplamaq, sistemləşdirmək, yazıları düzəltmək, ədəbi dilin normalarına uyğun yazı yazmaq, sual tərtib etmək, şəkil çəkmək, onu başqalarına rəy üçün təqdim etmək, fərqli fikirlərə, tənqidə dözümlülük kimi bacarıqlar formalaşdırıb biləcəksiniz.

Dərslikdə bir neçə yerdə qəzet və ya jurnal materialı üzərində iş aparmaq üçün tapşırıqlar verilmişdir. Bu tapşırıqları icra edən şagird istər-istəməz Azərbaycan mətbuatı ilə tanış olacaq, mütaliə edəcək, müsbət və mənfi tərəfləri müəyyən edəcək, münasibət bildirəcək, əgər lazımdırsa, yazıya düzəliş edəcək və fikrini əsaslaşdıracaq. Bu tipli tapşırıqları mərhələli şəkildə icra edən şagird, təbii ki, mükəmməl yazı vərdişlərinə yiylənəcəkdir.

Müəllim şagirdlər tərəfindən qəzətdə yerləşdiriləcək mətnlərin daha çox məktəblə, təhsillə, şagirdlərin peşə seçimi ilə bağlı olmasına çalışmalıdır. Toplanılan materiallər təkcə Azərbaycan dili dərslərində öyrəndikləri ilə yekunlaşmamalıdır. Digər fənlərin tədrisi zamanı öyrəndikləri maraqlı fakt və hadisələrin maketdə öz əksini tapması fənlərarası əlaqələrin yaranması üçün imkan yaradar.

Dərslikdə verilmiş qəzet maketinin sxeminin vəsaitdə də verilməsini məqsədə uyğun hesab edirik.

## Qəzetiñ adı

### Qəzetiñ nömrəsi


### Qəzetiñ tarixi

## Şəkil

## Qəzetdə verilmiş əsas mətnlərin başlıqları

## Rəsmi məlumatlar

## Təhsil xəbərləri



# **ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN 10-cu SİNFİ ÜÇÜN AZƏRBAYCAN DİLİ FƏNNİ ÜZRƏ MƏZMUN STANDARTLARI**

## **10-cu sinif**

### **10-cu sinfin sonunda şagird:**

- dinlədiyi və KİV-dən aldığı məlumatları təqdim edilmə formalarına görə fərqləndirir;
- müxtəlif mülahizələri dəyərləndirməklə təqdimatlar hazırlayır;
- mətnindəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirir;
- mətni ədəbi dil normalarına uyğun oxuyur;
- mətni tezislər və xülasə şəklində ifadə edir;
- müxtəlif mülahizələrin müqayisəsinə əsaslanan mətnlər yazır;
- müxtəlif əməli yazılar (rəy, məruzə) yazır;
- sözlərdən və cümlələrdən ədəbi dil normalarına uyğun istifadə edir;
- mətnin tərtibat formasını nəzərə almaqla durğu işarəsi və orfoqrafiya qaydalarına əməl edir.

### **Məzmun xətləri üzrə əsas və alt standartlar**

#### **1. Dinləyib-anlama və danışma**

##### **Şagird:**

###### **1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.**

1.1.1. Dinlədiyi və KİV-dən aldığı məlumatlarda yol verilmiş məntiqi nöqsanları müəyyən edir.

1.1.2. Dinlədiyi və KİV-dən aldığı məlumatları təqdim edilmə formalarına görə fərqləndirir.

###### **1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.**

1.2.1. İfadə edəcəyi fikrə uyğun üslub seçir.

1.2.2. Müfəssəl faktlardan, əyani vəsaitlərdən, müvafiq KİV-dən istifadə etməklə fikrini əsaslandırır.

1.2.3. Fakt və sitatlardan istifadə etməklə nitqini zənginləşdirir.

1.2.4. Müzakirələrdə söylənilmiş mülahizələri dəyərləndirməklə təqdimatlar hazırlanır.

## **2. Oxu**

**Şagird:**

### **2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.**

- 2.1.1. Mətndəki söz və ifadələri üslubi xüsusiyyətinə görə fərqləndirir.
- 2.1.2. Söz və ifadələrə əsasən oxuduğu mətnin üslubunu müəyyənləşdirir.

### **2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.**

- 2.2.1. Mətni ədəbi dilin normalarına uyğun oxuyur.
- 2.2.2. Mətnin hissələrini tezislər şəklində ifadə edir.
- 2.2.3. Mətnin məzmununu xülasə şəklində ifadə edir.

## **3. Yazı**

**Şagird:**

### **3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.**

- 3.1.1. Mövzuya uyğun üslub seçir.
- 3.1.2. Mövzu ilə bağlı müxtəlif mülahizələri müqayisə etməklə mətni formalasdırır.
- 3.1.3. Mətnin üslubu üzərində işləməklə yazıya düzəlişlər edir.
- 3.1.4. Müxtəlif əməli yazılar (rəy, məruzə) yazır.

## **4. Dil qaydaları**

**Şagird:**

### **4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.**

- 4.1.1. Ədəbi dilin normalarına uyğun müxtəlif cümlə konstruksiyaları qurur.
- 4.1.2. Sözün qrammatik-məna xüsusiyyətlərini gözləməklə ədəbi dil normalarına riayət edir.
- 4.1.3. Müxtəlif cümlə konstruksiyalarında durğu işaretlərindən istifadə edir.
- 4.1.4. Mətnin tərtibatı zamanı müxtəlif yazılış formalarından istifadə edir.

## TƏLİMİN TƏŞKİLİNİN FORMA VƏ ÜSULLARI BARƏDƏ TÖVSIYƏLƏR

Fəal təlim prosesində şagirdin öyrənməyə və həyatı bacarıqlara yiylənməyə marağını artırın aşağıdakı mərhələlər mühüm didaktik əhəmiyyət daşıyır.

- Düşünməyə yönəltmə mərhələsi;
- Dərkətmə mərhələsi;
- Düşünmə mərhələsi.

Düşünməyə yönəltmə mərhələsində şagirdlər öyrəndikləri bilikləri təhlil etməyə və araşdıracaqları mövzu ətrafında düşünməyə sövq edilir. Şagird ilk olaraq mövzu ilə əlaqədar biliklərinin səviyyəsini müəyyənləşdirir və bəzi hallarda bunlara yeni əlavələr edir.

Birinci mərhələdə (düşünməyə yönəltmə mərhələsi) əldə etdiyi bilikləri təhlil edən və araşdırıldığı mövzu ətrafında düşünən şagird əvvəlcə təklif olunan mövzu ilə bağlı biliklərinin səviyyəsini müəyyənləşdirir və bəzi yeni əlavələr edir.

İkinci mərhələdə (dərkətmə mərhələsi) şagird yeni informasiya və biliklər əldə edir. Birinci mərhələdə yaranmış fəallıq və maraq inkişaf etdirilərək şagirdlərin yeni anlayışları müəyyənləşdirməsi və mənimsəməsi üçün keçmiş və yeni bilik arasında əlaqə yaradılmaqla yekunlaşır.

Üçüncü mərhələdə (düşünmə mərhələsində) şagird əldə etdiyi yeni bilikləri möhkəmləndirir, qarşılara qoyduğu məqsədlərə nail olmaq üçün çalışırlar. Birincisi, şagirdlər yeni biliklərini və məlumatları öz sözləri ilə ifadə edirlər. İkincisi, şagirdlər arasında müzakirə və fikir mübadiləsi yaranır, sərbəst mühakimə yürüdür, söz ehtiyatı zənginləşir, eyni zamanda digər şagirdlərin düşüncələri, fikirləri və ideyaları ilə tanış olurlar.

Qeyri-standart dərs formalarından (dərs-mühazirə, dərs-seminar, dərs-oyun, dərs-ekskursiya, dərs-diskussiya və s.) istifadə etməklə müəllim Azərbaycan dili dərslərində şagirdlərin fəallığını artıqmaqla yanaşı, dərslərini daha maraqlı qura bilər və məzmun baxımından onları dolğunlaşdırar. Bu dərslərdə müəllim və şagirdlərin birgə və səmərəli fəaliyyəti qoyulmuş problemin həllini asanlaşdırır, nəticə əldə etməyə sövq edir. Bu tipli dərslər, əsasən, motivasiya, problemin həlli, təqdimetmə, qiymətləndirmə mərhələlərindən ibarət olur.

Azərbaycan dili dərslərində təlimin bütün formalarından istifadə etmək olar. Dərslilikdə kollektiv, qrup, cütlərlə, fərdi iş formalarından istifadə olummasına geniş imkan yaradan tapşırıqlara kifayət qədər yer verilmişdir. Təlim formaları seçilərkən üsullarla vəhdət təşkil etməsi gözlənilmiş, uzlaşmaya diqqət yetirilmişdir. Seçilmiş təlim formalarının istifadəsi zamanı aşağıdakı bacarıqların formallaşması nəzərdə tutulmuşdur:

- Şagirdlərin vəzifələrini düzgün müəyyənləşdirməsini təmin etmək;
- Birgə fəaliyyəti təmin etmək;

- Bir-birinin fikrinə hörmətlə yanaşılmasına nail olmaq;
- Müstəqil fikirlər söylənməsi üçün imkan yaratmaq;
- Mübahisəyə yol vermədən sağlam rəqabət aparmaq;
- Problemin həllində kompromis yollar axtarmaq.

Azərbaycan dilinin təlimi prosesində müxtəlif üsullardan istifadə etmək mümkündür. Dərslikdə aşağıdakı interaktiv üsulların istifadə olunması faydalı bilinib:

- |                     |                       |
|---------------------|-----------------------|
| • Klaster           | • Müzikirə            |
| • VENN diaqramı     | • İnteraktiv mühazirə |
| • İNSET             | • Mikrofon            |
| • Rollu oyunlar     | • Auksion             |
| • Sorğu             | • Debat               |
| • BİBÖ              | • Layihə              |
| • Beyin həmləsi     | • Təqdimat            |
| • Söz assosiasiyası |                       |

## KLASTER

Klaster (*şaxələndirmə*) interaktiv təlim üsuludur. Dərslərdə tez-tez istifadə olunması dərsin keyfiyyətini artırmaqla yanaşı, şagirdlərin idraki fəaliğinə imkan yaradır.

Klaster üsulu ilə təşkil edilən dərsdə müəllim tərəfindən tədris olunan mövzuya aid aparıcı bir termin lövhəyə yazılır. Şagirdlərin ağlına gələn fikirlər şərh olunmadan lövhəyə yazılır. Tətbiqi üçün təxminən 5-7 dəqiqə nəzərdə tutulan klasterin müzakirəsi və ümumiləşmə aparılır. Bu üsuldan, əsasən, düşünməyə yönəltmə və düşünmə mərhələsində istifadə oluna bilər.

“Birlik nədir?”, “Xəzər dənizi”, “Duyğu orqanlarının əhəmiyyəti” mövzularında klaster üsulundan istifadə olunmuşdur.

## VENN DİAQRAMI

Əşya, anlayış və ya hadisələri müqayisə etmək üçün Venn diaqramının istifadə olunur. Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir. Ümumi cəhətlər kəsişən hissədə, fərqli cəhətlər kənarlarda yazılır.

Tədqiqatın aparılması, nəticələrin çıxarılması və ümumiləşdirmə mərhələsində istifadə olunması məqsədə uyğundur.

Üslubların oxşar və fərqli cəhətlərinin müəyyənləşdirilməsi üçün əlverişli üsul hesab edilir.

## İNSERT

Təfəkkürün və mütaliənin inkişafı üçün nəzərdə tutulan İNSERT üsulundan dərkətmə mərhələsində istifadə olunur. İNSERT cədvəl şəklində də ola bilər.

Yeni mövzuya başlamazdan əvvəl şagirdlər mövzu ilə bağlı bildiklərini qeyd edirlər. Sonra oxusu nəzərdə tutulan mətn şagirdlərə paylanır. Şagirdlər oxuduqca mətnin üzərində müəyyən qeydlər edirlər.

Yaş və hazırlıq səviyyəsindən asılı olaraq, işarələr müxtəlif ola bilər. Adətən, aşağıdakı işarələrdən istifadə olunur:

- Rast gəlinən məlumat yeni olduqda bu işarədən istifadə edilir.
- Rast gəlinən məlumat şagirdin bildiyi deyilsə, yaxud bildiyinə ziddirsə, bu işarədən istifadə edilir.
- Şagirdin bildiyi hər hansı bir məlumatı təsdiq edirsə, bu işarədən istifadə edilir.

Əgər şagirdin bu və ya digər məsələ ilə bağlı əlavə məlumat almaq istəyi varsa, o zaman sual işarəsindən istifadə edə bilər.

## ROLLU OYUNLAR

İfadəli nitq bacarıqlarının formalaşmasına və inkişafına təsir göstərən rollu oyunlar şagirdlərdə tənqidi və yaradıcı təfəkkürü, əməkdaşlığı, qarşılıqlı ünsiyyəti inkişaf etdirir.

Rollu oyunların təşkili şagirdlərin söz ehtiyatını zənginləşdirir. Öz fikrini jest və mimikalarla müşayiət etmək, düşündüyünü müxtəlif cümlələrlə ifadə etmək şifahi nitq bacarığını aşkar edir.

## SORĞU

Sorğu və müsahibə sosioloji tədqiqatın mühüm və əhəmiyyətli vəsitələrindən biridir. Bu üsul tədqiq edilən bu və ya digər problemlər haqqında müəyyən qrupların fikrini öyrənmək üçün aparılır.

Sorghular keçirmək üçün şagirdlərə suallar yazılmış vərəqlər təqdim olunur. (Sualı şagirdlər də hazırlaya bilərlər.) Suallar dəqiq və konkret olmalıdır. Daha sonra əldə edilən məlumatlar sistemləşdirilir, təhlil edilir və ümumiləşdirmə aparılır.

Dərslikdə sorğuya nümunə verilmişdir.

## BİBÖ

BİBÖ üsulunun əsas məqsədi şagirdin əvvəl əldə etdikləri bilik və bacarıqlarla yeni əldə etdikləri arasında əlaqə yaratmaq və şagirdin düşünməsini optimallaşdırmaqdır. 3 sütundan ibarət olan BİBÖ cədvəlinin birinci – “Bilirəm” hissəsində şagirdlər mövzu ilə bağlı bildiklərini qeyd edirlər. Bilmək istədikləri ikinci – “İstəyirəm bilim” hissəsində yazılır.

Dərsin sonunda cədvəlin üçüncü – “Öyrəndim” hissəsində şagirdin mövzu ilə bağlı əldə etdiyi yeni biliklər qeyd edilir.

Adətən, bu cədvəl ümmüniləşmə mərhələsində yekunlaşır.

Bilirəm	İstəyirəm bilim	Öyrəndim

## BEYİN HƏMLƏSİ

Əqli hücum da adlanan bu üsulun tətbiqində əsas məqsəd konkret problemin həlli yollarını müəyyənləşdirmək və idraki fəallığı artırmaqdır.

Əqli hücumdan yeni mövzunun tədrisi zamanı şagirdin bununla bağlı hansı biliklərə malik olduğunu aydınlaşdırmaq üçün istifadə olunur. Şagirdlərə ünvanlanan sual ya lövhədə yazılır, ya da şifahi şəkildə sözləndirilir. Alınan cavablar lövhəyə yazılır, mövzu ilə bağlı olan cavablar dəqiqləşdirilir və müzakirələr aparılır. Bu üsul vasitəsilə problemin həlli yolları araşdırılır, müəyyən situasiyalarda çıxış yolu tapmaq, ümumi və ziyyəti təhlil etmək, daha səmərəli həll yolları tapmaq üçün qərar qəbul etmək bacarığı formalaşdırılır.

Dərsin bütün mərhələlərində istifadə oluna bilər.

## SÖZ ASSOSİASIYASI

Bu üsuldan dərsin motivasiya, eləcə də ümmüniləşdirmə mərhələsində istifadə etmək məqsədə uyğundur.

Söz assosiasiyasının tətbiqi zamanı müəllim mövzu ilə bağlı hər hansı bir sözü və ya söz birləşməsini lövhəyə yazır. Şagirdlərin cavabları qeyd olunur.

Mövzu ilə bağlı daha uyğun olanlar seçilir, mövzu ilə əlaqələndirilir.

## MÜZAKİRƏ

Müzakirə seçilmiş mövzu ətrafında məlumatların və təəssüratların mübadiləsidir. Bu üsulun əsas vəzifəsi problemin həlli yolunu tapmaq, düzgün qərar qəbul etməkdir.

Müzakirə dinləmək, sual vermək, təqdim etmək mədəniyyətini formalasdırır, şagirdlərin məntiqi və tənqid təfəkkürünün inkişafına kömək edir, nitqini zənginləşdirir. Müzakirə zamanı qoyulan suallara “bəli” və ya “xeyr” cavabının verilməsi məqbul hesab edilmir. Mövzuya aid “Bu nə üçün baş verdi?”, “Nə baş verdi?”, “Siz bu vəziyyətdə nə edərdiniz?” və s. bu kimi suallarla müraciət etməklə müəllim müzakirəni tənzimləyir.

Bu üsul şagirdlərdə dinləmə mədəniyyətinin, mənbələrlə işləmək, fikirlərini təqdim etmək bacarığının formallaşmasına xidmət edir.

## İTERAKTİV MÜHAZİRƏ

İteraktiv mühazirənin əsasında məlumatın müəllimdən şagirdə ötürülməsi dayanır. Mühazirə üsulundan daha çox şagird hər hansı bir məlumatı müstəqil tapmaqda çətinlik çəkdiyi zaman istifadə olunur. Adətən, mühazirə müddəti 10-15 dəqiqə olur.

Mühazirənin məqsəd və vəzifələri dəqiq olmalıdır, ancaq bir mövzuya həsr olunmalıdır. Şagirdlərin sual verməsi, mövzunu müzakirə etməsi, mənimseməsi üçün müəllim mühazirənin necə keçiriləcəyini əvvəlcədən dəqiq planlaşdırmalıdır.

Mühazirə şagirdə əvvəl məlum olan biliklərlə öyrənilən mövzu, material arasında qarşılıqlı əlaqə yaradır.

## MİKROFON

Bu üsulun tətbiqi şagirdlərdə düşünmə ilə yanaşı, şifahi nitqin də inkişafına zəmin yaradır. Sınıfdə istənilən bir əşyanı – qələm, karandaş, marker və s. şərti olaraq mikrofon seçmək olar. Müəllimin verdiyi sual və yaxud müzakirə ediləcək mövzu ilə bağlı şagirdlərin cavab və fikirlərini öyrənmək üçün şərti seçilmiş mikrofon növbə ilə şagirdlərə ötürülür, onların fikirləri dinlənilir. Sonda mikrofon müəllimə verilir və dəqiq cavab müəllim tərəfindən ətraflı izah edilir.

## AUKSİON

Auksion üsulunun köməyi ilə şagird cisim, əşya və anlayışları müəyyən etməklə yanaşı, hadisə və prosesləri müəyyən etmək, biliklərini aktuallaşdırmaq, dinləmə mədəniyyətini inkişaf etdirmək, təhlil qabiliyyətlərini inkişaf etdirmək kimi bacarıqlara yiyələnmiş olur.

Bu üsuldan tədqiqatın aparılması mərhələsində istifadə etmək məqsədəyəgundur. Müəllim, ilk növbədə, şagirdləri auksion üsulunun keçirilmə qaydaları ilə bağlı təlimatlandırır. Sonra hər hansı bir anlayışın adı çəkilir, şagirdlər onunla bağlı fikirlər söyləyirlər. Sonuncu fikir və ya təklif verən qalib sayılır.

Fikirlərin tamamlanması üçün şagirdlər bir-birini diqqətlə dinləməlidir.

## DEBAT

Debatın tətbiqi şagirddə aşağıdakı bacarıqları formalasdırır:

– mövzunun araşdırılması, əsas anlayışları seçib ayırma, sübut və dəlil-lərlə işləmək, natiqlik məharəti, hakimlik və qərarların qəbul edilməsi, diqqətlə dinləmə, öz fikrinin təsdiq edilməsi, söylənilən fikrə əks-argumentin gətirilməsi, fikirlərin sərbəst irəli sürülməsi.

Debatda fikir sual formasında deyil, təsdiqdə ifadə edilir. Əvvəlcə rollar, spiker, hakim komandalar müəyyənləşdirilir. Hər bir komandanın qarşısında duran əsas məsələ öz mövqeyini əsaslandırmaqdır. Üçüncü tərəf – dinləyicilər daha çox inandıran tərəfin mövqeyini müdafiə edir, onlara üstünlük verir.

Debatın dörd prinsipi var:

1. Öyrənməyi öyrənmək – hər bir mövzu araşdırılır və bu mövzular haqqında informasiyalar əldə olunur. Nəticədə araşdırınan insan öyrənmiş olur və araşdırmağı öyrənir. Bu isə öyrənməyi öyrənməkdir.
2. Aydınlıq – deyilən fikri, sübutu aydın, sadə dildə söyləmək lazımdır.
3. Düzgünlük – inandırmaq, üstün gəlmək naminə yanlış, özündən qurulmuş məlumatlara, fikirlərə əsaslanmaq olmaz.
4. Hörmət – rəqib tərəfə hörmət, müxtəlif fikirlərə, rəylərə, verilən qiy-mətlərə dözümlük; tənqid yox, dinləyib təhlil etmək, “zəif” yerləri tapmaq və diqqətini onlara cəlb etmək; rəqib tərəfinin çıxışını axıra qədər dinləmək, sözünü kəsməmək, təhqiqədici çıxışlara yol verməmək, şəxsiyyətə toxunma-maq və s. debatda hörmət prinsipinin əsasını təşkil edir.

## LAYİHƏ

Layihə təlim metodudur və adətən, uzunmüddətli olur. Bu metod hər hansı bir mövzunun şagird tərəfindən müstəqil şəkildə araşdırılmasına imkan verir. Təlim nəticəsinə xidmət edən mövzu müəllim tərəfindən müəyyən edilir. Mövzu konkret olmalıdır. Mövzunun başlanması, bitmə müddəti, forması, əyani vəsitələr müəllim və şagirdlər tərəfindən birgə seçilir. Şagirdlər işin icrası üçün məsuliyyət daşıyırlar.

Layihənin verilməsində əsas məqsəd şagirdlərin öz nailiyyət və fəaliyyətlərinə özlərinin müstəqil şəkildə cavabdehlik daşımamasına imkan yaratmaqdır.

Layihələr şagirdə öz vaxtını və işini düzgün planlaşdırmağa, müəllimin rəhbərliyi altında təlim prosesini idarə etməyə kömək edir, şagirdləri bir-biri ilə, eləcə də müxtəlif adamlarla qarşılıqlı əlaqə saxlamağa imkan yaradır, əlavə ədəbiyyatdan istifadə etməyi öyrədir, onlara tədqiqatçılıq bacarığı, yaradıcılıq vərdişləri aşayırlar.

Qiymətləndirmə əvvəlcədən müəyyənləşdirilmiş meyarlar üzrə aparılmalıdır.

## TƏQDİMAT

Şagird fəaliyyətinin mühüm mərhələsi olan təqdimat fərdi və ya qrup halında keçirilə bilər. Şifahi və ya yazılı, rollar üzrə də ola bilər. Şagirdlər təqdimatın elə formasını seçə bilərlər ki, onların gördükleri iş barədə səmərəli danışmaq və biliklərini başqalarına ötürmək üçün imkanları olsun. Şagirdin öz biliklərini başqalarına ötürə bilməsi, onun aydın nitqə malik olması vacib şərtlərdən biridir.

Yaxşı təqdimatın zəruri şərtləri bunlardır:

1. Problemin mahiyyəti üzrində fikir cəmləyə bilmək bacarığı;
  2. Faktiki informasiyaya əsaslanan ideya və nəticələrin əsaslandırılması.
- Təqdimat dərsin istənilən mərhələsində aparıla bilər.

Təqdimatın meyarları	Nail olunan meyarların sayı
Təqdimatın məqsədlərinin qoyuluşu	
Vəzifələrin müəyyən olunması	
Təqdimatın məzmunu	

Təqdimatin strukturu	
Təqdimatin texniki hazırlığı	
Vizual vasitələrin istifadəsi	
Slaydların yaradılması	
Flipçart, audio və videoavadanlıqlarla iş	
Şrift, fon, slaydların düzülüşü, tərtibat	
Təqdimatin inandırıcılığı	
Effektiv başlanma və sona çatdırılma	
Auditoriya ilə qarşılıqlı əlaqə	
Səsin gücü, tembral çaları, intonasiya	
Məlumatın qeyri-verbal vasitə ilə ötürülməsi	
Nitqin bədiiliyi və məcazi mənali sözlərdən istifadə	
Təqdimatda kreativlik	
Mübahisə yaradan, coxmənalı, anlaşılmaz məfhum və terminlərin istifadəsi	
Öz emosional vəziyyətini idarə etməyi bacarmaq	
<b>Cəmi:</b>	

## MÜƏLLİMİN TƏLİM FƏALİYYƏTİNİN PLANLAŞDIRILMASINA DAİR NÜMUNƏLƏR

Planlaşdırma müəllimlərin qarşısında duran ən mühüm vəzifədir. Dərslikdə müəllimin həm gündəlik, həm də illik planlaşdırmasını aparmaq üçün kifayət qədər material və resurs verilmişdir. Əsas hədəf və məqsədləri düzgün müəyyənləşdirməklə tədris ilində onların həyata keçirilməsinə nail olmaq üçün ilin əvvəlindən müəllimin planlaşması düzgün və dəqiqlik olmalıdır. Tədris vahidlərinin, eyni zamanda mövzuların nə zaman və hansı ardıcılıqla yerinə yetirilməsi, hər fəslə ayrılaceq saat, tarix illik planlaşmada dəqiqlik şəkildə əksini tapmalıdır.

Vəsaitdə illik planlaşmaya nümunə verilsə də, müəllim planlaşma cədvəli hazırlanarkən məktəbinin və dərs dediyi sinfin imkanlarını nəzərə almalıdır. Planlaşma tutarkən müəllim aşağıdakı ardıcılığa riayət etməlidir:

1. Tədris vahidlərini dəqiqləşdirmək, ardıcılıq prinsiplərini müəyyənləşdirmək. Məzmunun ardıcılığı (asandan çətinə doğru), xronoloji ardıcılıq (zaman ardıcılığı), məntiqi ardıcılıq (əvvəlcə o anlayışlar öyrənilir ki, onlar növbəti anlayışların açılmasında mühüm əhəmiyyət daşıyır) nəzərdə tutulur.

2. Hər tədris vahidi üçün tədris planına əsasən vaxt bölgüsü aparmaq. (Tədris vahidləri üçün vaxt bölgüsünü müəyyənləşdirərkən fənn üzrə illik dərs saatlarının ümumi sayı nəzərə alınır. Hər tədris vahidinə onun əhəmiyyətliliyi və mürəkkəbliyi baxımından vaxt ayrılır.)

3. İnteqrasiya imkanları, əlavə resurslar seçmək.

İllik planlaşdırma apararkən müəllim mütləq məzmun standartları, qiymətləndirmə standartları, tədris planı, dərslik (istifadə olunacaq mətnlər və digər materiallar), müəllim üçün vəsaitə istinad etməlidir. Dərs ilinin həftələri, tədris ilində baş verəcək mühüm hadisələr (tarixi günlər), tədris vahidlərinin və onlara daxil olan mövzuların adı müəyyən edilməlidir.

## ILLİK PLANLAŞDIRMA NÜMUNƏSİ

<b>I BÖLMƏ</b>				
Mövzular	Standartlar	İnteqrasiya	Resurslar	Saat
1. Diaqnostik qiymətləndirmə, layihəyə hazırlıq				1
2. Dil	1.2.2., 2.1.1., 2.2.1., 4.1.3., 4.1.4.	Ədəb. – 1.2.3.	dərslik, iş vərəqləri, E.Sabitoğlu, “Şirin dil” mahnısı	1
3. Cəmi 40 söz (I dərs)	1.1.1., 1.2.3., 3.1.3., 4.1.4.	Biol. – 1.1.4.; Azərb. tarixi – 1.3.1.	dərslik, iş vərəqləri, kinofilmlər (“Tarzan”, “Mauqli”, “Senyor Robinzon”), lügət	1
4. Cəmi 40 söz (II dərs)	1.1.2., 1.2.2., 2.2.2.	Ədəb. – 2.2.1.; Biol. – 2.1.3.	dərslik, kinofilmlər, iş vərəqləri	1
5. Cəmi 40 söz (III dərs)	4.1.1., 4.1.2.	X.d. – 4.1.1.	dərslik, iş vərəqləri	1
6. Cəmi 40 söz (IV dərs)	4.1.2., 4.1.4.	Ədəb. – 3.1.1.	dərslik, iş vərəqləri, əlavə vəsaitlər	1
7. KSQ. İmla	4.1.4.			1
8. Hər şey su ilə başladı (I dərs)	1.2.2., 1.2.4., 2.1.2., 3.1.1.	Ədəb. – 3.1.1.; X.d. – 4.1.2.	dərslik, iş vərəqləri, lügət, İnternet materialları, H.Kellerlə bağlı videosüjet	1

9. Hər şey su ilə başladı (II dərs)	2.2.2., 4.1.1., 4.1.3.	X.d. – 1.1.2.; Ədəb. – 2.1.2.	dərslik, iş vərəqləri	1
10. Hər şey su ilə başladı (III dərs)	1.2.3., 3.1.3., 4.1.3., 4.1.4.	X.d. – 4.1.1.	dərslik, iş vərəqləri	1
11. Rəy	3.1.4.	X.d. – 4.1.1.	dərslik, “Əməli yazılar” adlı vəsait	1
12. Bəşəriyyətin yaddaşı – yazı (I dərs)	1.1.2., 2.1.1., 2.1.2., 2.2.2., 2.2.3.	X.d. – 3.1.1.; Azərb. tarixi – 1.2.2.	dərslik, iş vərəqləri, lügət, “Onu bağışlamaq olarmı?!” bədii filmi	1
13. Bəşəriyyətin yaddaşı – yazı (II dərs)	1.1.1., 2.1.1., 2.1.2.	Azərb. tarixi – 1.2.2.	dərslik, iş vərəqləri, lügət	1
14. Bəşəriyyətin yaddaşı – yazı (III dərs)	1.1.1., 1.1.2., 3.1.3., 4.1.2.	Ədəb. – 1.2.2.; X.d. – 2.1.2.	dərslik, iş vərəqləri, Internet materialı	1
15. Bəşəriyyətin yaddaşı – yazı (IV dərs)	1.2.2., 2.1.2., 4.1.2., 4.1.3.	X.d. – 4.1.1.	dərslik, iş vərəqləri,	1
16-17. KSQ. İfadənin yazılıması və yoxlanılması	4.1.1., 4.1.4.	X.d. – 4.1.3.; Ədəb. – 3.1.3.	müzakirə, yazı	2
18-19. Elmi mətnin hazırlanması və yoxlanılması	3.1.1., 3.1.3., 4.1.3.	Ədəb. – 3.1.3.	müzakirə, yazı	2
20. Arzum jurnalist olmaq idi (I dərs)	1.1.2., 2.1.1., 2.2.1.	X.d. – 3.1.3.; Ədəb. – 2.2.1.	dərslik, iş vərəqləri, lügət, Internet və ya televiziya materialları	1
21. Arzum jurnalist olmaq idi (II dərs)	1.1.1., 1.2.2., 2.2.3., 3.1.3.	Ədəb. – 2.2.1.; X.d. – 2.1.2.	dərslik, iş vərəqləri, lügət, Internet materialları	1
22. Arzum jurnalist olmaq idi (III dərs)	1.1.1., 4.1.2.	Ədəb. – 2.2.1.; X.d. – 2.1.2.	dərslik, iş vərəqləri, lügət, Internet materialları	1
23-24. Esse. Səhvələr üzərində iş	4.1.4.			2
25. KSQ				1
26. Layihə üzərində iş				1

<b>II BÖLMƏ</b>				
<b>Mövzular</b>	<b>Standartlar</b>	<b>İnteqrasiya</b>	<b>Resurslar</b>	<b>Saat</b>
1. Muğan (I dərs)	1.1.1., 2.2.1., 4.1.4.	X.d. – 1.1.2.; Ədəb. – 1.2.4.	dərslik, iş vərəqləri, lügət, Internet materialları	1
2. Muğan (II dərs)	1.1.2., 2.1.1., 2.1.2., 4.1.3.	Ədəb. – 1.2.3.	dərslik, iş vərəqləri, lügət	1
3. Muğan (III dərs)	1.2.3., 3.1.1., 4.1.1.	Ədəb. – 1.2.1.; Biol. – 4.2.1	dərslik, iş vərəqləri, Internet materialları	1
4-5. KSQ. İfadə	4.1.1., 4.1.4.			2
6. Şollar su kəməri (I dərs)	1.2.3., 2.1.1., 2.2.2., 2.2.3.	Azərb. tarixi – 1.2.1.	dərslik, iş vərəqləri, M.Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı, lügət	1
7. Xülasənin yazılıması	2.1.2., 2.2.3., 4.1.1.	X.d. – 3.1.4.	dərslik, iş vərəqləri, lügət	1
8. Şollar su kəməri (II dərs)	2.1.2., 3.1.3., 4.1.1., 4.1.2.	X.d. – 2.1.1.	dərslik, iş vərəqləri	1
9. Qəzet materialının araşdırılması (praktiki iş)	1.1.1., 2.2.3., 3.1.3., 4.1.1.	X.d. – 3.1.4.	dərslik, iş vərəqləri, müxtəlif qəzet və jurnallar	1
10. KSQ. İmla	4.1.4.			1
11. Xəzər dənizi (I dərs)	1.1.1., 1.2.1., 2.2.1., 3.1.3., 4.1.3., 4.1.4	Coğ. – 3.2.5.; Biol. – 4.2.1.	dərslik, iş vərəqləri, Internet materialları	1
12. Xəzər dənizi (II dərs)	1.2.1., 1.2.2., 1.2.3., 2.1.1., 2.1.2.	X.d. – 3.1.3.	dərslik, iş vərəqləri	1
13. Şifahi nitqin inkişafı	1.2.1., 1.2.3., 1.2.4., 4.1.1.	Biol. – 4.2.1., 4.2.2.; Ədəb. – 2.1.1.	dərslik, iş vərəqləri, “Xəzərin çirkənləndirilməsi ilə bağlı videosüjet”	1

14. Çınarın şikayəti (I dərs)	1.2.2., 2.1.1., 2.2.1., 2.2.2.	X.d. – 4.1.2.	dərslik, iş vərəqləri, lügət, Internet materialları	1
15. Çınarın şikayəti (II dərs)	1.1.1., 1.2.3., 1.2.4., 2.1.2., 3.1.2.	Coğ. – 3.2.5.	dərslik, iş vərəqləri, xəritə, Internet materialları	1
16-17. Hekayənin yazılması və müzakirəsi	3.1.1., 4.1.1., 4.1.2., 4.1.4.	Ədəb. – 3.1.3.	dərslik, Internet materialları	2
18. Birlik (I dərs)	1.2.1., 1.2.4., 2.2.1., 3.1.1., 4.1.4.	Ədəb. – 3.1.3.	dərslik, lügət, “Yeddi nar çubuğu” nağılı	1
19. Birlik (II dərs)	2.1.1., 4.1.2., 4.1.3.	X.d. – 3.1.3.	dərslik, cədvəl, Internet materialları	1
20-21. Şəhidlər (I dərs)	2.2.1., 2.2.3., 3.1.2., 3.1.4., 4.1.4.	Azərb. tarixi – 1.2.2.	dərslik, Internet materialları, 20 Yanvar filmi	2
22. KSQ				1
23-24. Layihə işinin müzakirəsi				2
25. BSQ				1

<b>III BÖLMƏ</b>				
<b>Mövzular</b>	<b>Standartlar</b>	<b>İnteqrasiya</b>	<b>Resurslar</b>	<b>Saat</b>
1. Sevgi ağacı (I saat)	1.1.2., 1.2.1., 1.2.2., 1.2.3., 2.2.1., 3.1.2.	Ədəb. – 3.1.1.	dərslik, iş vərəqləri, müxtalif bədii ədəbiyyatlar, Internet materialları	1
2. Sevgi ağacı (II saat)	1.1.1., 2.2.2., 3.1.3., 3.1.4., 4.1.1., 4.1.4.	Ədəb. – 1.2.4.; X.d. – 3.1.1.	dərslik, lügət	1
3. “Sən” dili əvəzinə, “mən” dili (I saat)	1.1.1., 1.2.3., 2.2.1., 3.1.3., 4.1.3.	X.d. – 3.1.4.	dərslik, iş vərəqləri, sxemlər, cədvəllər	1
4. “Sən” dili əvəzinə, “mən” dili (II saat)	1.1.2., 2.1.2., 3.1.1., 4.1.4.	X.d. – 3.1.3.	dərslik, sxemlər, cədvəllər	1
5. “Sən” dili əvəzinə, “mən” dili (III saat)	1.2.1., 2.1.1., 3.1.1.	X.d. – 3.1.3.	dərslik, iş vərəqləri, cədvəllər	1
6-7. Qəzet materialları üzərində iş	1.1.1., 2.1.1., 4.1.1.	Ədəb. – 3.1.3.	iş vərəqləri, qəzet və jurnal materialları	2
8. İmla	4.1.4.			1
9. Məndən ötdü, qardaşima dəydi (I saat)	1.1.2., 1.2.2., 1.2.4., 2.2.1., 2.2.3.	Azərb. tarixi – 4.1.2.; Ədəb. – 1.2.2.	dərslik, iş vərəqləri, cədvəllər	1
10. Məndən ötdü, qardaşima dəydi (II saat)	2.2.1., 3.1.3., 4.1.3.	X.d. – 4.1.1.	dərslik, iş vərəqləri, lügət, Şəhriyarin “Hey- dərbabaya salam” əsəri	1
11-12. Xocalı dünya mətbuatında (I-II dərslər)	1.1.2., 1.2.1., 1.2.2., 1.2.3., 1.2.4., 3.1.1., 3.1.2.	Azərb. tarixi – 1.1.1.; X.d. – 4.1.2.	dərslik, Internet və qəzet materialları, kinofilmləri	2
13-14. Publisistik məqalənin hazırlanması və yoxlanılması	1.2.1., 2.1.2., 3.1.1., 4.1.1.	Ədəb. – 3.1.2.	dərslik, Internet və qəzet materialları	2
15. Dua edən əllər (I saat)	1.2.2., 1.2.3., 2.2.1., 3.1.1., 4.1.3.	X.d. – 2.1.1.	dərslik, iş vərəqləri, sxemlər	1
16. Dua edən əllər (II saat)	2.1.2., 2.2.3., 3.1.3., 4.1.1., 4.1.3.	X.d. – 4.1.1.	dərslik, iş vərəqləri, sxemlər	1

17-18. İfadə	4.1.1., 4.1.4.			2
19. Mirzə Səfər (I saat)	1.1.1., 1.1.2., 1.2.2., 2.2.2.	Ədəb. – 2.1.2.	dərslik, iş vərəqləri, lügət, “Papaq” bədii filmindən fraqmentlər	1
20. Mirzə Səfər (II saat)	2.1.2., 3.1.2., 4.1.1., 4.1.3.	Ədəb. – 2.2.1.	dərslik, iş vərəqləri, diaqram, “Babək” bədii filmindən fraqmentlər	1
21. Mirzə Səfər (III saat)	2.1.1., 2.1.2., 4.1.3.	X.d. – 3.1.1.	dərslik, iş vərəqləri, cədvəllər	1
22. Mirzə Səfər (IV saat)	2.1.1., 2.1.2., 4.1.1., 4.1.2.	X.d. – 3.1.1.	dərslik, iş vərəqləri, lügət, cədvəllər	1
23. Mirzə Səfər (V saat)	1.1.2., 4.1.1.	X.d. – 3.1.4.	dərslik, iş vərəqləri, lügət	1
24. İnşa	4.1.1., 4.1.3., 4.1.4.			1
25. KSQ				1

<b>IV BÖLMƏ</b>				
<b>Mövzular</b>	<b>Standartlar</b>	<b>İnteqrasiya</b>	<b>Resurslar</b>	<b>Saat</b>
1. “Tarix və Mədəniyyət Abidələrinin Qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu	1.1.2., 2.1.1., 2.1.2., 4.1.2.	X.d. – 3.1.1.	dərslik, iş vərəqləri	1
2. Vatikandan gələn var (I dərs)	2.2.1., 2.2.2., 4.1.2., 4.1.3.	Azərb. tarixi – 1.2.2.; Cog – 3.2.2.	dərslik, iş vərəqləri, cədvəllər, xəritə	1
3. Vatikandan gələn var (II dərs)	1.1.1., 4.1.1., 4.1.2.	X.d. – 3.1.1.	dərslik, iş vərəqləri, sxemlər	1
4. Vatikandan gələn var (III dərs)	2.2.2., 3.1.1.	X.d. – 1.1.2., 2.1.1.	dərslik, qiymətləndirmə cədvəli	1
5. Vatikandan gələn var (IV dərs)	1.1.1., 2.1.2., 2.2.2., 3.1.1., 3.1.3.	Ədəb. – 3.1.3.; X.d. – 4.1.2.	dərslik, iş vərəqləri, sxem-diaqram	1
6. Əsir ağacın hekayəti (I dərs)	1.2.2., 2.2.1., 3.1.2., 4.1.4.	Azərb. tarixi – 1.2.2.; Ədəb. – 3.1.3.	dərslik, iş vərəqləri, orfoqrafiya lügəti, Internet materialları	1
7. Əsir ağacın hekayəti (II dərs)	1.1.1., 1.2.2., 1.2.3., 4.1.1., 4.1.2., 4.1.3.	Azərb. tarixi – 1.1.1.; X.d. – 4.1.1.	dərslik, iş vərəqləri	1
8. Əsir ağacın hekayəti (III dərs)	3.1.1., 3.1.2.	Ədəb. – 3.1.1.	dərslik, iş vərəqləri	1
9. KSQ. İfadə	4.1.1., 4.1.4.			1
10. Azərbaycan mədəniyyət inciləri Fransada (I dərs)	1.1.2., 2.2.1., 2.2.3., 3.1.1.	Ədəb. – 3.1.1.	dərslik, iş vərəqləri, Internet materialları	1
11. Azərbaycan mədəniyyət inciləri Fransada (II dərs)	4.1.1., 4.1.2., 4.1.3.	X.d. – 3.1.1.	dərslik, iş vərəqləri	1
12-13. Məruzə yazmaq (I və II dərslər)	1.2.4., 3.1.1., 3.1.4.	X.d. – 4.1.2.	dərslik, iş vərəqləri, sorğu vərəqləri	2

14. Bahar nəğmələri (I dərs)	1.2.1., 2.1.2., 2.2.2.	X.d. – 3.1.2., 3.1.3.	dərslik, iş vərəqləri, S.Bəhlulzadənin tabloları, Internet materialları	1
15. Bahar nəğmələri (II dərs)	1.2.2., 4.1.2.	X.d. – 3.1.1.	dərslik, iş vərəqləri	1
16. Bahar nəğmələri (III dərs)	1.1.1., 3.1.1., 3.1.2., 4.1.1., 4.1.3.	X.d. – 4.1.2.; Ədəb. – 3.1.1.	dərslik, iş vərəqləri	1
17. İldirimiş yollarla (I dərs)	1.2.2., 2.1.2., 2.2.1., 4.1.1.	Azərb. tarixi – 1.3.1.	dərslik, iş vərəqləri, Internet materialları	1
18. İldirimiş yollarla (II dərs)	3.1.3., 4.1.1.	Ədəb. – 3.1.3.	dərslik, iş vərəqləri, Internet materialları	1
19-20. Azərbaycanın milli geyimləri (I və II dərs)	1.2.2., 1.2.4., 3.1.2., 4.1.1.	Ədəb. – 3.1.1.	dərslik, iş vərəqləri, Internet materialları	2
21-22. İnşa				2
23. KSQ				1
24-25. Layihə işininin yekun müzakirəsi				2
26. BSQ				1

# **TƏLİM MƏQSƏDLƏRİNİN DÜZGÜN REALLAŞDIRILMASI İLƏ BAĞLI TÖVSIYƏLƏR**

Təlim məqsədlərinin düzgün müəyyənləşdirilməsi məzmun standartlarının düzgün və vaxtında reallaşmasını təmin etmək üçün əsas şərtdir. Yaxın və uzaq hədəfləri özündə birləşdirən məqsədlərin yazılıması müəllimdən böyük istedad tələb edir. Bunun üçün müəllim tənqidi düşüncəyə, yaradıcı təfəkkürə, məntiqi əsaslanmaya, planlaşdırma bacarığına, perspektivi görmə istedadına malik olmalıdır. Təlim məqsədlərinin düzgün yazılışının şərtləri aşağıdakılardır:

- Təlim məqsədinin məzmun standartının tələblərinə uyğunluğu;
- Məqsəd çıxararkən məzmun standartlarının qismən və ya bütövlükdə reallaşdırılacağıının müəyyən edilməsi;
- Məzmun standartlarındakı ümumi məsələlərin mövzu baxımından xüsusiləşdirilməsi;
- Məzmun standartında biliyin kateqoriyalarının müəyyən edilməsi (deklarativ, prosedural, kontekstual);
- Məzmun standartında bacarığın xüsusiyyətinin müəyyən edilməsi (idraki, emosional, psixomotor);
- Hər məqsədin yalnız bir fəaliyyəti əks etdirməsi və ölçüləbilən olması;
- Təlim məqsədlərinə uyğun şagird nailiyyətinin qiymətləndirilməsinin üsul və vasitələrinin seçilməsi.

Təlim məqsədləri yazılırkən mərhələlilik və əlaqəlilik mütləq nəzərə alınmalıdır. Məqsədlər taksonomiya – sadədən mürəkkəbə doğru zəncirvari, iyerarxiya üzrə inkişafı əks etdirən şəkildə yazılımalıdır. Təlim məqsədlərinin taksonomik quruluşu tədris prosesini planlaşdırmaq və onun nəticəsini ölçmək imkanı verir. Məqsədləri sinifləndirilən zaman asandan çətinə prinsipi nəzərə alınır. Təlim məqsədlərinin, standartların (məzmun və qiymətləndirmə) və şagird fəaliyyətinin səviyyələndirilməsi zamanı hər üç taksonomiyadan istifadə etmək faydalı olardır:

- İdraki (təfəkkür, koqnitiv);
- Emosional (hissi, affektiv);
- Psixomotor (hərəki).

Vəsaitdə məqsədlər yazılan zaman standartların ardıcılılığı əsasında iyerarxiya, pilləlilik, əlaqəlilik və taksonomiyanın mərhələlərinə uyğunluq gözlənilmişdir. Misal üçün aşağıdakı nümunəyə diqqət yetirək:

**Standartlar:** 1.1.1., 2.1.1., 3.1.1.

**Məqsəd:** İfadə edəcəyi fikrə uyğun üslub seçilir.

Mətndəki söz və ifadələri üslubi xüsusiyyətinə görə fərqləndirir.

Mövzuya uyğun üslub seçilir.

Birinci məqsəddəki ifadə edilən fikrə uyğun üslub seçmə tələbi bilmə mərhələsidir. İkinci məqsəddəki fərqləndirmə ünsiyyət fəaliyyətini əhatə edir, lakin qiymətləndirmə mərhələsindədir. Üçüncü məqsədin fəaliyyəti olan uyğun üslub seçmə sintezetmənin nümunəsidir.

## **ŞAGİRLƏRİN YAŞ XÜSUSİYYƏTLƏRİNİN NƏZƏRƏ ALINMASI**

Təlim metodları seçilərkən şagirdlərin yaş xüsusiyyətlərinin nəzərə alınması prinsipə istinad olunmuşdur. Hərçənd ki bu yaş qrupunda daha mürəkkəb metodlarla işləmək problem deyil, amma fərqli qavrama tiplərini nəzərə alaraq metodlar sadəcə mürəkkəbə doğru verilmişdir. Metodlar seçilərkən və tapşırıqlar hazırlanarkən Howard Gardner nəzəriyyəsi əsas götürülmüşdür. Bu nəzəriyyəyə görə dərkətmənin 8 üsulu var:

1. Linqistik/söz;
2. Məntiqi/riyazi;
3. Vizual/məkan;
4. Bədən/kinestik;
5. Musiqi/səs;
6. Fəndlərarası;
7. Fərddaxili;
8. Naturalistik/təbiət.

Istifadə olunan təlim texnologiyaları idrak (Blum) taksonomiyasının mərhələlərinə uyğun şəkildə seçilmiş və təsnif edilmişdir. Aşağıdakı cədvələ uyğun olaraq fəaliyyətlər təsbit olunmuş və mərhələlərə uyğun texnologiyalarla müşayiət edilmişdir.

Bilmə	Şagird
Bu kateqoriya öyrənilmiş tədris materialının yadda saxlanması və yenidən əks etdirilməsi, yada salınmasıdır. Bu kateqoriyanın tədris məqsədi lazımi məlumatların yada salınmasıdır.	<ul style="list-style-type: none"><li>– istifadə olunan terminləri bilir;</li><li>– konkret faktları bilir;</li><li>– proseduru və metodları bilir;</li><li>– əsas anlayışları bilir;</li><li>– prinsipləri və qaydaları bilir.</li></ul>
Anlama	Şagird
Bu kateqoriya öyrənilmiş biliyin əhəmiyyətini başa düşməsi mərhələsidir. Onun göstərişi öyrənilmiş materialın bir formadan başqaşına, bir dildən başqasına və ya yiğcam izahata (nəticənin izahı) keçməkdir. Tədrisin belə nəticələri dərs materialının sadə yadda saxlanılmasından üstündür.	<ul style="list-style-type: none"><li>– prinsipləri, qaydaları və faktları başa düşür;</li><li>– materialı öz sözləri ilə izah edir;</li><li>– sxemləri, diaqramları izah edir;</li><li>– materialın sözlərlə izahını başqa anlayışlarla əvəz edə bilir;</li><li>– əldə edilmiş biliklərdən gələcəkdə əldə edilə bilən nəticəni təsvir edir.</li></ul>

Tətbiq	Şagird
öyrənilmiş materialı yeni situasiyalarda, konkret şəraitdə tətbiq etmək bacarığıdır. Bura daxildir: prinsiplərin, qanunların, metod və üsulların tətbiqi. Tədris nəticələrinin, sadəcə, başa düşülməsi yox, onun daha yüksək səviyyədə nəticələrindən istifadə etmək qabiliyyətidir.	<ul style="list-style-type: none"> <li>– yeni şəraitdə prinsiplərdən və anlayışlardan istifadə edə bilir;</li> <li>– konkret praktiki situasiyalarda qanunları, nəzəriyyələri tətbiq edir;</li> <li>– prosedur və metodların düzgün tətbiqini nümayiş etdirir.</li> </ul>
Təhlil	Şagird
tədris materialını əsas hissələrə ayırmaq, onun strukturunu müəyyənləşdirmək bacarığıdır. Bura bütövün hissələrə bölünməsi, onların arasında əlaqələrin üzə çıxarılması daxildir. Bu zaman tədrisin nəticələri daha yüksək intellektual səviyyəyə uyğun olur.	<ul style="list-style-type: none"> <li>– gizli, gözə görünməyən təsəvvürləri açıqlayır;</li> <li>– məntiqi izahatda səhvləri və unudulmuşları görür;</li> <li>– fakt və nəticə arasında fərqi üzə çıxarır;</li> <li>– dəlillərin əhəmiyyətini qiymətləndirir.</li> </ul>
Sintez	Şagird
elementləri, hissələri birləşdirmək, yeniliyə malik bütövün əldə edilməsi bacarığıdır. Bu yolla müəyyən çıxış, məruzələrin hazırlanması və ya sxemlərin təşkili mümkündür. Beləliklə, təhsil nəticələri yaradıcı xarakter daşıyaraq yeni sxem və strukturların formalaşmasına imkan yaradır.	<ul style="list-style-type: none"> <li>– kiçik yaradıcı xarakterli inşa yazır;</li> <li>– eksperimentin həyata keçirilmə planını təklif edir;</li> <li>– müəyyən problemin həlli üçün plan hazırlayanda müxtəlif bilik sahələrindən istifadə edir.</li> </ul>
Qiymətləndirmə	Şagird
bu və ya digər materialın (bədii əsər, tətqiqi materialı və s.) əhəmiyyətini qiymətləndirmə və onun izahı bacarığıdır. Şagirdin mühakiməsi dəqiq müəyyənləşmiş meyarlara əsaslanmalıdır. Meyarlar daxili və xarici struktura, məntiqi xüsusiyyətlərə malik ola bilər. Bu kriteriyalar şagirdin özü tərəfindən və ya kənardan (müəllim tərəfindən) müəyənləşə bilər.	<ul style="list-style-type: none"> <li>– materialın məntiqi quruluşunu qiymətləndirir;</li> <li>– nəticələrin faktlara əsaslanmasını qiymətləndirir;</li> <li>– bu və ya digər fəaliyyətin nəticəsində əldə edilmiş məhsulun keyfiyyətini meyarlar əsasında qiymətləndirir.</li> </ul>

# **DƏRSLİKDƏ VERİLMİŞ MÜXTƏLİF JANRLI ƏSƏRLƏRİN OXUSU İLƏ BAĞLI TÖVSIYƏLƏR**

Bədii əsərlər janr etibarilə müxtəlifdir. Dərslikdə oxu prosesində müxtəlif ədəbi janrlardan istifadə edilir. Bunların tədrisində müəyyən sistem gözlənilməlidir. Tədris prosesində janrların xarakterik xüsusiyyətləri nəzərə alınmalıdır. Dərslikdə povest, roman, hekayə, məsnəvi və s. janrlarda əsərlərdən istifadə olunub. Lakin bunlar bütövlükdə deyil, verilmiş kiçik parçalar halında şagirdlərə çatdırılır.

## **Hekayənin oxunması**

Hekayədə hadisə müəyyən xətt üzrə ardıcılıqla izlənə və yadda saxlama bilər. Hekayənin öyrənilməsinə həsr olunmuş məşğələlər hekayənin məzmunundan, həcmindən və şagirdlərin yaşıdan asılı olaraq müxtəlif cür olur. Hekayənin oxunmasına həsr olunmuş dərs, əsasən, aşağıdakı mərhələlərdə aparılır:

- Müəllimin giriş müsahibəsi; oxuya hazırlıq;
- Hekayənin müəllim və ya yaxşı oxuyan şagird tərəfindən bütöv, ucadan, ifadəli oxunması;
- Hekayənin qavranılmasının yoxlanılması;
- Hekayənin şagirdlər tərəfindən bütöv və ya hissə-hissə ucadan oxunması və təhlili;
- Hekayənin planının tərtibi;
- Hekayənin məzmununun nəql edilməsi;
- Hekayənin təkrarən ifadəli oxunması və ya səhnələşdirilməsi.

## **Şeirlərin oxunması**

Şeir ucadan, ifadəli oxunmalıdır. Çünkü bu zaman şeirin ölçüləri, heca, vəzn, ritm və s. anlayışlar aydın qavranılır. Şagirdlərə şeiri ifadəli oxumağı başa salmaq üçün müəllim ifadəli oxu nümunəsi ilə şagirdləri özü kimi oxumağa deyil, oxu prosesində fasiləni, sürəti, məntiqi vurgunu, intonasiyanı gözləməyə dəvət etməlidir. Müəllim şeirin oxusuna əvvəldən hazırlanmalı, onun əsas ideyasını, tonunu, sürəti müəyyənləşdirməli və məşq etməlidir.

Şeirlər epik və lirik xarakter daşıyır. Epik şeirlərdə müəyyən əşya, təbiətin bir güşəsi, əsasən, həyat hadisələri təhkiyə yolu ilə verilir. Epik şeirlər üzərində aparılan iş hekayə üzərində aparılan işə bənzəyir. Epik şeirlər sintaktik quruluşuna görə hekayələrdən fərqləndiyindən onlar obrazlı və lakonik olur. Buna görə də onların oxunmasına və təhlilinə diqqətlə yanaşmaq lazımdır. Müəllim hər hansı bir şeiri oxumaşdan əvvəl onun məzmununu ilə əlaqədar müsahibə aparmalı, sonra şeiri ucadan və ifadəli oxumalıdır.

Lirik şeirlərin digər növləri üzrə iş aparıllar kən şagirdlərə öz fəaliyyətləri, psixi prosesləri üzərində müşahidə aparmağa, düşünməyə, mühakimə yürütməyə yönəldən sualların verilməsi vacibdir. Bu, məzmunun başa düşülməsini təmin edir. Şeirlərin oxunmasına həsr olunmuş dərsin sxemi aşağıdakı mərhələlərdən ibarətdir.

- Giriş müsahibəsi;
- Şeirin müəllim tərəfindən ifadəli oxunması;
- Şeirin ideya məzmununun necə mənimsənildiyinin aşkarılması;
- Şeirin şagirdlər tərəfindən hissə-hissə oxunması;
- Yekunlaşdırıcı müsahibə;
- Şeirin şagirdlər tərəfindən bütöv oxunması.

### **Elmi-kütləvi mətnlərin oxunması**

Elmi-kütləvi mətnlər şagirdləri təbiətdəki əşya və hadisələri, qanunları və qanuna uyğunluqları, həmçinin ölkəmizdə baş verən ictimai-siyasi hadisələri başa düşməyə doğru aparır. Elmi-kütləvi materiallardan təbiət və cəmiyyət haqqında əldə edilən məlumatlar şagirdlərdə elmi dünyagörüşün, təbiətin tamlığı, bütövlüyü haqqında təsəvvürün yaranmasını təmin edir. Elmi-kütləvi mətnin məzmunundan, xarakterindən, dərsin quruluşundan asılı olaraq dərsin gedisi dəyişə bilər.

#### **1. Giriş müsahibəsi**

Şagirdləri mətnin məzmununu şüurlu mənimsəməyə hazırlamaq məqsədilə giriş müsahibəsində müəllim onların həmin mövzu ilə əlaqədar əldə etdikləri bilik və bacarığı aşkarlaşıdır, onları həmin təsəvvürlər və anlayışlar aləminə daxil edir. Şagirdlər dərsdə nələrdən söhbət gedəcəyini öyrənirlər.

#### **2. Mətnin ilk oxusu**

Mətn ilk dəfə şagirdlər tərəfindən hissə-hissə oxunur. Şagirdlərin oxusunun şüurluluğunu təmin etmək üçün müəllim onlara o qədər də çətin olmayan tapşırıq verir. Mətn bir qədər böyük və çətin olduqda onun şagirdlər tərəfindən hissə-hissə oxunması məsləhət görülür.

### **3. Mətnin hissələrinin təhlili**

Hər bir hissə oxunduqdan sonra onun məzmununu nəql edən şagird çətin söz və ifadələri aydınlaşdırır.

### **4. Planın tərtib olunması**

Planın tərtibi mətnin ayrı-ayrı hissələrinin düzgün əlaqələndirilməsi, şagirdlərin məntiqi təfəkkürünün inkişafını təmin edir. Elmi-kütləvi mətnlərin planının tərtib edilməsi üzrə işə kiçik sinifdən başlamaq mümkündür.

### **5. Ümumiləşdirici müsahibə**

Müəllim dərsdə şagirdlərin nələri öyrəndiklərini, ümumiyyətlə, mövzu ilə əlaqədar nələri bildiklərini, onları həyata necə tətbiq edəcəklərini müəyyənləşdirmək məqsədilə müsahibə aparır.

### **6. Evə tapşırıq**

Öyrənilən mövzu üzrə məlumatın daha da genişləndirilməsi və dərinləşdirilməsi üçün evə yaradıcı fəaliyyət tələb edən tapşırıq verilir.

## **NİTQİN İNKİŞAF ETDİRİLMƏSİ ÜÇÜN OXU MODELLƏRİ**

Oxu şagirdlərin öz oxu fəaliyyətini təşkil və idarə etməsidir. Yəni şagirdlər oxu üçün təqdim edilən mətnin mənasını dərk etməyi problem, mətnin oxusunu isə problem həll etmə forması kimi dəyərləndirərək məqsədə nail olmaq üçün fəaliyyətini düşünləmiş şəkildə təşkil edir, yəni strategiyasını qurur. Oxuya strategiyalı yanaşma ona xidmət edir ki, şagird gözlənilən nəticəni mətnin oxusuna başlamazdan əvvəl aydın təsəvvür edir. O, dəqiq bilir:

- Hansı suallar cavablandırılmalıdır?
- Hansı plana əsasən oxu təşkil edilməlidir?
- Bu haqda artıq nələri bilir?
- Uğura nail olmaq üçün nələr etmək lazımdır?

Nitqin inkişaf etdirilməsi üçün aşağıdakı oxu modellərindən istifadə oluna bilər:

### **PROQNOZLAŞDIRILMIŞ OXU**

Mətnin təqdim olunan hissəsini şagirdlər oxuyur. Müəllim şagirdlərdən “Mətndə inkişaf edən və inkişaf edə biləcək olan hadisələri” iki ayrı-ayrı sütunda yazmalarını tələb edir. Mətnin qalan hissəsini müəllim oxuduqdan sonra mətndəki hadisələrin necə nəticələnə biləcəyi başqa bir sütunda yazılır. Buna görə şagirdlərə hər hissə ilə bağlı düşüncələrini yazmaları üçün üç sütundan ibarət tapşırıq vərəqləri paylanılır.

Müəllim mətnin bir hissəsini səsli oxuyur. Şagirdlərdə maraq oyandıran ifadələr və onlarla bağlı suallar yazı taxtasına yazılır. Mətnin davamında sualların cavabları tapıldığca üstlərindən xətt çəkilir.

Müəllim şagirdlərdən mətni oxumağa başlamazdan əvvəl mətnin başlığı və əyani vasitələrdən istifadə etməklə mətnin məzmunu ilə bağlı fərziyyələr irəli sürmələrini tələb edir.

Səsli oxu əsnasında oxu prosesini dayandırmaqla “Sizin fikrinizcə, bundan sonra nə ola bilər?”, “Mətnin davamında hadisələrin fərz etdiyiniz kimi inkişaf etməsinin səbəbi nədir?” tipli suallar verməklə şagirdlərin diqqətinin mətn ətrafında daha çox cəmlənməsinə nail olur.

## SƏSLİ OXU

Məqsəd şagirdlərin oxunan mətnləri sözlərin necə tələffüz edildiyini və hansı mənada işləndiyini anlamalarına nail olmaqdır. Səslili oxu şagirdlərin oxu səviyyəsini müəyyənləşdirməklə bərabər, dinləyənlərin zehni fəaliyyətlərinin inkişafına da kömək edər. Şagirdlərin düzgün danişmaq bacarıqlarını artırır. Səslili və gözəl oxu dinləyənlərin mövzuya maraşını oyadır və oxumağa həvəsləndirir. Səslili oxu dərsi müxtəlif üsullarla keçirilə bilər.

## SÜRƏTLİ OXU

Sürətli oxu sürətli oxu texnikasının sonradan təkmilləşməsinin nəticəsidir. Stereo cədvəllərlə xüsusi məşq terminlərindən istifadə etməklə şagird əməli görüş sahəsinin əsaslı şəkildə artırılmasına nail olur. Bu zaman fuziya divergensiyası adlandırılan bir effekt, daha doğrusu, gözün görmə oxlarının ayrılması meydana çıxır. Bunun hesabına da oxunun sürəti və oxunuşların mənimmsənilməsinin keyfiyyəti artır.

## DİQQƏTLİ OXU

Diqqətli oxu zamanı bütün təfərrüatlara diqqət yetirilir, onların təhlili və qiymətləndirilməsi həyata keçirilir. Bəzi pedaqoqlar dərinləşdirilmiş oxunu analitik, tənqid və yaradıcı adlandırırlar. Bu üsul tədris fənlərinin öyrənilməsində ən yaxşısı hesab olunur. Şagird, sadəcə, mətni oxumaq və anlaşılmayan yerləri aydınlaşdırmaqla kifayətlənmir, həm də öz biliklərinə, təcrübəsinə əsaslanaraq məsələni tənqid etməyi, yaradıcı şəkildə nəzərdən keçirir, izahlarda güclü və zəif yerləri tapır, fikir və qənaətləri müstəqil şəkildə təfsir edir. Bu da oxunmuş materialı asanlıqla yadda saxlamağa imkan verir, məşğələlərdə fəallığı yüksəkdir. Bu yolla tanış olmayan, həmçinin çətin mövzuda olan dərsliklər, mətnlər oxunur.

## SUAL VERƏRƏK OXU

Oxudan əvvəl və oxu prosesində şagirdlərə suallar hazırlamaq tapşırılır. Məqsəd şagirdlərin mətn üzərində düşünmələrinə nail olmaqdır. Bu metodun tətbiqi iki formada həyata keçirilir.

Mətn səsli və ya səssiz oxunduqdan sonra şagirdlər oxu prosesində (beyinlərində) zəhinlərində yaranan sualları yazırlar. Qruplara ayrılaq həmin suallara cavab axtarırlar. Hər qrupdan, yaxud sinifdən bir şagird yoldaşına sual verir. Şagirdlər mətni oxumazdan əvvəl və oxuyarkən mətnin başlığını və beyinlərində yaranmış sualları yazı taxtasına yazırlar. Cavabları verilmiş sualların üstündən xətt çəkilir.

## ROLLAR ÜZRƏ OXU

Məqsəd şagirdlərin mətnin quruluşunu, dilini və mətndə iştirak edən obraz və personajların xarakterlərini anlamalarına nail olmaqdır. Mətn oxunduqdan sonra dialoqlara çevrilərək teatr ssenarisi düzəldilir. Mətnin məzmununda heç bir dəyişiklik edilmir, adı danışq cümlələri və hadisələr nəzərə alınmaqla dialoqlar düzəlir. Hər bir şagird oxuyaçağı hissəni hazırlayır. Eyni zamanda mətnin qavranılmasına da nail olmaq lazımdır. Şagirdlər oxuduqları hissədə nəzərə çatdıracaqları hissələri mətnin məzmunundan asılı olaraq izah etməyi bacarmalıdırlar.

## TƏNQİDİ OXU

Məqsəd şagirdlərə oxuduqları haqqında sual vermək vərdişləri qazandırmaqla mövzu haqqında düşünmələrinin imkan yaratmaq, mövzunu müsbət və mənfi tərəfləri ilə və bitərəflilik nöqteyi-nəzərindən dəyərləndirərək şəxsi fikirlərini bildirməkdir. Mətn oxunarkən şagirdlər iştirak edib-etmədikləri yeri müəyyənləşdirir və beyinlərində yaranan suallara cavab axtarırlar. Hiss, düşüncə və hadisələr arasında səbəb-nəticə əlaqəsi qurmağa çalışırlar. Fərdi təcrübələrindən istifadə etməklə oxuduqlarına məna verirlər.

## MÜZAKİRƏ EDƏRƏK OXU

Məqsəd şagirdlərin mətnin mövzusu ilə bağlı bilik, hiss və düşüncələrini başqları ilə bölüşmələrinə və onların bilik və düşüncələrindən istifadə etməklə fərqli baxışlar qazanmalarına nail olamaqdır. Bu metod mətn hissələrə ayrılaq tətbiq oluna bildiyi kimi, həm də bütünlükə tətbiq edilə bilər. Müzakirə bütün sinif, yaxud qruplar halında keçirilə bilər. Müzakirənin sonunda əldə olunan müştərək düşüncələr qeyd olunaraq mətn kimi təqdim olunur. Bütün şagirdlərin müzakirədə iştirakına və bir-birinin fikrinə hörmət etməsinə nail olunur.

## DƏRSLİKDƏ VERİLMİŞ MÜXTƏLİF ÇALIŞMA VƏ YAZI İŞLƏRİ İLƏ BAĞLI TÖVSIYƏLƏR

Yazılı çalışmaların əksəriyyəti dil dərsinin bir hissəsində, tək-tək hallarda bütöv dərs ərzində yerinə yetirilməlidir. Yazılı çalışmaları nəzərdən keçirək: İmlalar orfoqrafik çalışmaların məktəb təcrübəsində sınaqdan çıxarılmış ən əlverişli növüdür. İmlalar iki qrupa ayrılır: öyrədici imlalar; yoxlama imlalar. Görmə, xəbərdarlıqlı, izahlı, seçmə, lügət üzrə, yaradıcı, sərbəst imlalar öyrədici xarakter daşıyır. Adından məlum olduğu kimi, imlanın bu növləri müəyyən orfoqrafik qaydaların şagirdlərə öyrədilməsinə xidmət edir. Öyrədici imlaların yazılılığı prosesdə müəllim bütün vasitələrdən istifadə edərək şagirdlərin səhvsiz yazmalarını təmin etməyə çalışır.

Öyrədici imlalara xüsusi dərs ayırmaga ehtiyac yoxdur. Dərsin ən çoxu 20-25 dəqiqəsini bu işə həsr etmək kifayətdir. Tək-tək hallarda öyrədilən orfoqramın mürəkkəbliyini nəzərə alaraq dərsi bütövlükdə onunla əlaqədar öyrədici imlaya həsr etmək olar. Öyrədici imlaların məzmunu rabitəli mətnlərdən, bir mövzu ətrafında dövr edən cümlələrdən, tam rabitəsiz cümlələrdən və ayrı-ayrı sözlərdən ibarət ola bilər. Orfoqrafiya təlimi baxımından rabitəsiz mətnlər daha əlverişlidir. Bu zaman müəllim şagirdlərin səviyyəsini, yerli şivənin xüsusiyyətlərini nəzərə almaqla mətnə istədiyi orfoqramları daxil edə bilir.

Lügət üzrə imla, adından məlum olduğu kimi, ayrı-ayrı sözlərin diktə edilib yazıdırılması şəklində aparılır. Lügət üzrə imla həm orfoqrafiya təlimi, həm də nitq inkişafı

ilə – lügət üzrə işlə əlaqədar olduğundan xüsusi əhəmiyyət kəsb edir. İmlanın bu növündə diktə üçün programdakı yazılışı çətin sözlər və yeni keçilmiş qaydaya dair orfoqramın olduğu sözlər seçilir. Lügət üzrə imla müxtəlif sayda sözdən ibarət ola bilər. Bəzən şagirdlərin əvvəllər öyrəndikləri sözləri necə yaza bildiklərini yoxlamaq məqsədilə sözlərin sayını artırmaq mümkündür.

## İNTEQRATİVLİK PRİNSİPİNİN NƏZƏRƏ ALINMASI

İnteqrasiya təlim prosesini təkmilləşdirir, fənlər arasında qarşılıqlı əlaqə və asılılığı dərinləşdirməyə xidmət edir. İnteqrasiyanın köməyi ilə şagirdlər biliklər arasındaki qarşılıqlı əlaqəni başa düşür və həmin bilikləri şəxsi və ictimai problemlərin həllində istifadə edirlər. Ümumiyyətlə, fənlərin inteqrasiyasının dörd yolu var:

1. *İki fənni elə uyğunlaşdırma* ki, uyğun mövzular eyni zamanda tədris edilsin. Məsələn, təbiət haqqında mövzular həm Azərbaycan dili, həm də Həyat bilgisi fənni üzrə elə planlaşdırıla bilər ki, onların tədrisi eyni vaxta təsadüf etsin.

2. *Bacarıqların integrasiyası* (oxu, yazı, anlama, düşünmə). Bir çox ekspertlər bunu *tamamlama* adlandırırlar. Buna nail olmaq üçün müxtəlif kurikulumları təhlil etmək və bacarıqların bir fənn çərçivəsində tamamlanması yollarını aşkar etmək lazımdır.

3. *Bir fənn çərçivəsində integrasiya* (Ana dili). Yazı bacarıqlarını oxu bacarıqlarından ayrı tədris etmək əvəzinə, müəllim bu iki bacarığı inteqrasiya edir.

4. *Sərbəst integrasiya*. Bir fənnin tədrisi zamanı gözlənilmədən başqa fənnin mövzusuna keçid alınır.

İnteqrasiya müxtəlif səviyyələr üzrə fəndaxili və fənlərarası formada aparıla bilər:

## FƏNLƏRARASI İNTEQRASIYA SƏVIYYƏSİ

İnteqrativ təlimin təşkili zamanı fənlərarası inteqrasiyaya xüsusi əhəmiyyət verilir. Fənlərarası inteqrasiya təlim materiallarının digər fənlərin imkanları hesabına məzmun etibarilə genişlənməsinə, məsələlərin dərin təhlilinə və ümumiləşdirilməsinə xidmət edir.

## FƏNDAXİLİ İNTEQRASIYA

1. Anlayışların qarşılıqlı şəkildə əlaqəli olmasına. Bununla fənnin şagirdlər üçün daha maraqlı olmasını təmin etmək asanlaşır;
2. İctimai və təbiət fənlərinin, elecə də riyaziyyatın tədrisi zamanı oxu və yazı kimi bacarıqların təliminə xüsusi fikir vermək lazımdır. Bu bacarıqların tədrisi yalnız ana dili fənni ilə məhdudlaşdırılmamalıdır.

Təcrübə göstərir ki, şaquli və üfüqi inteqrasiya həm də şagirdlərdə əvvəlki illərdə və dərslərdə onların əldə etdikləri bilik və bacarıqları əhəmiyyətli şəkildə inkişaf etdirir. Fəndaxili inteqrasiya həm də şagirdlərdə məntiqi və tənqidini təfəkkürün inkişafına da şərait yaratır, şagirdləri düşünməyə və dərk etməyə sövq edir.

# MƏZMUN STANDARTLARININ REALLAŞMASI

## CƏDVƏLİ

Standartlar Mövzular	1.1.1.	1.1.2.	1.2.1.	1.2.2.	1.2.3.	1.2.4.	2.1.1.	2.1.2.	2.2.1.	2.2.2.	2.2.3.	3.1.1.	3.1.2.	3.1.3.	3.1.4.	4.1.1.	4.1.2.	4.1.3.	4.1.4.
Dil				•			•		•					•			•	•	
Cəmi 40 söz (I saat)	•				•														•
Cəmi 40 söz (II saat)		•	•								•								
Cəmi 40 söz (III saat)																•	•		
Cəmi 40 söz (IV saat)																	•	•	
İmla																			•
Hər şey su ilə başladı (I saat)				•	•	•						•							
Hər şey su ilə başladı (II saat)										•					•		•		
Hər şey su ilə başladı (III saat)						•						•						•	
Rəy															•				
Bəşəriyyətin yaddaşı – yazı (I saat)		•					•	•		•	•								
Bəşəriyyətin yaddaşı – yazı (II saat)		•						•	•										
Bəşəriyyətin yaddaşı – yazı (III saat)		•	•										•				•		
Bəşəriyyətin yaddaşı – yazı (IV saat)					•				•								•	•	
İfadənin hazırlanması və yoxlanılması																•	•	•	
Elmi mətnin hazırlanması və yoxlanılması												•	•					•	
Arzum jurnalist olmaq idi (I saat)			•				•		•										
Arzum jurnalist olmaq idi (II saat)			•		•						•		•						
Arzum jurnalist olmaq idi (III saat)			•														•		
Esse																			•

Mövzular \ Standartlar	1.1.1.	1.1.2.	1.2.1.	1.2.2.	1.2.3.	1.2.4.	2.1.1.	2.1.2.	2.2.1.	2.2.2.	2.2.3.	3.1.1.	3.1.2.	3.1.3.	3.1.4.	4.1.1.	4.1.2.	4.1.3.	4.1.4.
Muğan (I saat)	•								•									•	
Muğan (II saat)		•				•	•											•	
Muğan (III saat)				•							•				•				
İfadə																•		•	
Şollar su kəməri (I saat)					•	•			•	•									
Xülasənin yazılması							•		•						•				
Şollar su kəməri (II saat)								•						•	•	•			
Qəzet materialının araşdırılması (praktiki iş)	•									•		•	•	•					
İmla																		•	
Xəzər dənizi (I saat)	•		•					•				•				•	•	•	
Xəzər dənizi (II saat)			•	•	•		•	•											
Şifahi nitqin inkişafı			•		•	•									•				
Çinarın şikayəti (I saat)					•		•		•	•	•								
Çinarın şikayəti (II saat)	•				•	•		•				•							
Hekayənin yazılması və müzakirəsi												•				•	•	•	
Birlik (I saat)					•	•		•		•								•	
Birlik (II saat)								•								•	•		
Şəhidlər (I saat)									•	•	•	•	•	•				•	

Mövzular	Standartlar	1.1.1.	1.1.2.	1.2.1.	1.2.2.	1.2.3.	1.2.4.	2.1.1.	2.1.2.	2.2.1.	2.2.2.	2.2.3.	3.1.1.	3.1.2.	3.1.3.	3.1.4.	4.1.1.	4.1.2.	4.1.3.	4.1.4.
Sevgi ağaç (I saat)		•	•	•	•			•					•							
Sevgi ağaç (II saat)		•								•			•	•	•				•	
“Sən” dili əvəzinə “mən” dili (I saat)		•				•				•			•						•	
“Sən” dili əvəzinə “mən” dili (II saat)			•						•				•						•	
“Sən” dili əvəzinə “mən” dili (III saat)				•				•				•								
Qəzet materialı üzərində iş		•						•									•			
İmla																			•	
Məndən ötdü, qardaşımı dəydi (I saat)		•		•		•			•		•									
Məndən ötdü, qardaşımı dəydi (II saat)										•			•					•		
Xocalı		•	•	•	•	•	•						•	•						
Publisistik məqalənin yazılması və yoxlanıl- ması				•					•			•						•		
Dua edən əllər (I saat)					•	•				•			•						•	
Dua edən əllər (II saat)										•			•		•		•	•	•	
Mirzə Səfər (I saat)		•	•		•						•									
Mirzə Səfər (II saat)		•							•				•			•		•	•	
Mirzə Səfər (III saat)								•	•										•	
Mirzə Səfər (IV saat)								•	•								•	•		
Mirzə Səfər (V saat)			•														•			
İnşa																	•	•	•	•

Mövzular \ Standartlar	1.1.1.	1.1.2.	1.2.1.	1.2.2.	1.2.3.	1.2.4.	2.1.1.	2.1.2.	2.2.1.	2.2.2.	2.2.3.	3.1.1.	3.1.2.	3.1.3.	3.1.4.	4.1.1.	4.1.2.	4.1.3.	4.1.4.	
Tarix və Mədəniyyət Abidələrinin Qorunması haqqında Azərbaycan Respublikasının Qanunu		•				•											•			
Vatikandan gələn var (I dərs)									•	•							•	•		
Vatikandan gələn var (II dərs)	•															•	•			
Vatikandan gələn var (III dərs)											•	•								
Vatikandan gələn var (IV dərs)	•							•	•			•	•							
Əsir ağacın hekayəti (I dərs)					•				•				•						•	
Əsir ağacın hekayəti (II dərs)	•				•	•										•	•	•		
Əsir ağacın hekayəti (III dərs)												•	•							
Azərbaycan mədəniyyət inciləri Fransada (I dərs)		•							•		•	•								
Azərbaycan mədəniyyət inciləri Fransada (II dərs)																•	•	•		
Məruzə yazmaq (I və II dərslər)						•							•			•				
Bahar nəğmələri (I dərs)				•					•	•										
Bahar nəğmələri (II dərs)					•												•			
Bahar nəğmələri (III dərs)	•											•	•			•		•		
İldirimli yollarla (I dərs)					•				•	•										
İldirimli yollarla (II dərs)															•	•				
Azərbaycanın milli geyimləri						•		•							•		•			

# **QİYMƏTLƏNDİRİMƏDƏN DÜZGÜN İSTİFADƏ İLƏ BAĞLI TÖVSIYƏLƏR**

Müəllim standartın necə mənimsənilməsi haqqında mütəmadi məlumat əldə etmədən şagirdlərin bilik, bacarıq və vərdişlərindəki çatışmazlığı, təlimdəki irəliləmə və geriləmələrini vaxtında aradan qaldırı bilməz.

Qiymətləndirmənin dəqiq və ədalətli aparılması onun pedaqoji təsirini artırın amillərdən biridir. Qiymətin yersiz artırılması, liberallıq şagirdi arxayınlaşdırıldığı, onun hazırlıq səviyyəsini aşağı saldığı kimi, azaldılması, ondan cəzalandırma vasitəsi kimi istifadə edilməsi isə təlimə marağının azaldır, müəllimin ədalətsizliyinə qarşı nara-zılıq yaradır.

Bilik, bacarıq və vərdişlərin yoxlanması və qiymətləndirilməsində bütün şagirdlərin əhatə olunması və onlardan hər birinin hazırlığının müntəzəm aşkarla çıxarılması son dərəcə vacibdir. Məlum olduğu kimi, yoxlama şifahi və yazılı ola bilər. Yazılı yoxlama işləri sinifdəki bütün şagirdlərin biliyi haqqında hökm verməyə imkan yaradır. Şifahi sorğu çox vaxt tələb edir. Həm də şifahi sorğu prosesində birinci cavab verəndən başqa hamı təsirə düşür, əvvəlkilərdən eşitidlərini təkrarlayır.

Adətən, ən yaxşı müəllimin sinfində şagirdlərin hər biri vaxtaşırı sorğuda iştirak edir və müvafiq qiymət alır. Təlimin ənənəvi üsulları ilə işlədikdə müəllim hər dərsdə ən çox yalnız 3–4 şagirdlə işləyir və onlardan hazırlıq səviyyəsini öyrənə bilirdi. O, materialın hər bir şagird tərəfindən və həmişə necə mənimsəniliyini görə bilmirdi. Ona görə də indi yoxlama məqsədilə əks-əlaqədən geniş istifadə edilir.

Qiymətləndirmə müxtəlif üsul və vasitələrin seçilməsi və tətbiqi ilə müşayiət olunan prosesdir. Vasitələrin hazırlanması planlaşdırılmış proses olmalıdır. Bu zaman aşağıdakı prinsiplərə riayət olunur:

- Seçilmiş üsul və vasitənin məqsədə uyğun olması;
- Hazırlanan materialların keyfiyyətə müvafiq və etibarlı olması;
- Qiymətləndirmə zamanı şəffaflıq, ədalətlilik və əməkdaşlığın gözlənilməsi;
- Qiymətləndirilmə nəticələrinin inkişafetdirici rolunun təmin olunması.

Qiymətləndirmədə müxtəlif tipli suallar nəzərdə tutula bilər. İmtahan üçün suallar yazıklärən dörd məqama hər zaman diqqət yetirilməlidir:

- Həqiqilik – tapşırıq və suallar reallığı əks etdirməli, sözçülükdən kənar olmalıdır.
- Səmərəlilik – verilən sualların şagird təfəkkürünün formallaşmasındakı rolü mü hümdür. Bu baxımdan onlar yararsız olmamalıdır.

- Obyektivlik – qiymətləndirmə obyektiv aparılmalı, qərəzli mövqe əks etdirməməlidir.
- Spesifiklik – fənnin məqsəd və vəzifəsinə uyğunluq mütləq nəzərə alınmalıdır.

Qiymətləndirmə üçün seçilmiş sual və tapşırıqlar müxtəlif məzmunda olduğu kimi, formaca da rəngarəng olmalıdır. Müxtəlif sual tiplərinin işlənməsi imtahan processini və nəticələri daha uğurlu etmək üçün vacibdir. Ən çox istifadə olunan sual tipləri aşağıdakılardır:

- Coxseçimli qruplaşdırma;
- Düz/səhv;
- Sıralama;
- Standart coxseçimli;
- Uzlaşdırma;
- Ən yaxşı cavab.

Coxseçimli suallardan istifadə edilən zaman məzmunə dair seçimlər etmək daha asan olur. Yüksək etibarlılıq və səmərəlilik bu tipin əsas göstəriciləridir. Bu tapşırıqların obyektiv və ölçüləbilən olması onu daha çox seçilən edir. Mexaniki qiymətləndirmə aparmağa, bir çox suali eyni vaxtda soruşmağa imkan verir. Etibarlılığı və validliyi yüksəkdir. Hazırlanması uzun zaman və peşəkarlıq tələb edir. Qiymətləndirilməsi az vaxt tələb edir və asandır. Cavabın qiymətləndirilməsində obyektivlik təmin edilir. Tapşırığın çətinlik dərəcəsini təyin etmək asandır.

Lakin bu tapşırıq tipinin çatışmazlıqları da var. Təsadüfi nailiyyət ehtimalı yüksəkdir. Mövzu haqqında anlayışı olmayan şagird bəxtlə doğru cavabı tapa bilər. Cavablandırmanın fikirlərini ifadə etmə xüsusiyyətini ölçü bilmir.

Sualın formalasdırılması zamanı bir neçə məqam nəzərə alınmalıdır:

- Dəqiq suallardan istifadə edilməli;
- İnkardan mümkün qədər az istifadə edilməli;
- Düzgün cavabın səhv fikrə əsaslanmamasına diqqət yetirilməli.

Hər tapşırıq mütləq əhəmiyyətli bir bacarığı ölçməlidir. Tapşırığın mətni, variantları nəzərə almadan tək və əsas bir fikri ifadə etməlidir. Mətnlə bağlı bəzi detallar nəzərdən qaçmamalıdır. Onlar aşağıdakılardır:

- mətn problemin mümkün qədər az sayda amillərini əhatə etməli;
- aydın və sadə dillə yazılmalı;
- şərhə ehtiyacı olan ifadələr olmamalı;
- bir tapşırıq başqasına açar olmamalı;
- variantlar ifadə, qrammatika və mövzu baxımından müvafiq olmalıdır.

Uyğunlaşdırma tapşırıqları geniş vüsət alan tapşırıq tiplərindən biridir. Bu tip tapşırıqlar çoxseçimli və doğru-yanlış tipli tapşırıqların sintezidir. Cavablandırma prosesi iki dəst halında olan soruşulanlar və cavablar arasında doğruluq əlaqəsinin qurulmasına əsaslanar. Qısa zamanda daha çox tapşırığın cavablandırılması mümkündür. Cavablar konkret olduğundan bal vermə obyektivdir, tətbiqi asandır.

Nailiyyəti ölçmək üçün qapalı və çoxseçimli suallardan daha maraqlı vasitələr açıq sual növləridir. Bu suallar müxtəlif cür olur.

- Qapalı və ya tamamlayıcı suallar

Vasitəsiz nitq .....

- Qısa cavablı suallar

Hansı növ cümlələrdə nida işarəsi qoyulur?

- Geniş cavablı suallar

Nə üçün ..... olduğunu izah edin.

- İnşa tipli tapşırıqlar

“Düzgün qərar” əsərində qərarı şərh edin.

Açıq sualların yazılıması üçün məsləhətlər aşağıdakılardır:

- Sualı yoxlamaq üçün standart cavabdan istifadə edin.

- Cavabı tam aça bilməyən strukturdan uzaq qaçın.

- Sualı məlumat və sual hissələrinə bölün.

- Konkret sual formasından istifadə edin.

- Şagird özü fikirləşib yazmalıdır.

Qısa cavablı tapşırıqlar hər hansı bir mövzu ilə bağlı faktoloji bilikləri qiymətləndirmək üçün istifadə edilir. Cavablar “cümləni tamamlamaq, təsvir etmək, qısa şəkildə şərhlər, ya da cədvəl-qrafik” şəklində göstərilə bilər. Daha çox xatırlama qabiliyyətini (hafızəni) ölçür. Qısa müddətdə daha çox sual soruşmaq mümkündür.

## **ŞİFAHİ CAVABLARIN QİYMƏTLƏNDİRİLMƏSİ**

Şifahi sorğu şagirdlərin bilik, bacarıq və vərdişlərinin hesaba alınmasının mühüm qaydasıdır. Şifahi cavablar qiymətləndirilərkən aşağıdakı meyarlar diqqət mərkəzində saxlanılır: 1) cavabin tamlığı və düzgülüyü; 2) ifadə olunan biliklərin mənimşənilməsinin şüurluluq dərəcəsi; 3) ifadənin ardıcılılığı və nitq mədəniyyəti.

Şagirdin tam cavabı müəllimin verdiyi mövzuda rabitəli çıxış təsəvvürü verməli və öyrənilmiş materialın onlar tərəfindən şüurlu mənimşənilməsini bildirməlidir. Cavabı (qaydanı, tərifi) öz misalları ilə təsdiq etmək, müəllimin tapşırığı ilə mətndə bu və ya digər qrammatik kateqoriyanı (cümlə üzvləri, nitq hissələri, sözün hissələri, hal, cins, şəxs və s.) dərk etdiyini nümayiş etdirmək, müəyyən qaydaya aid sözü tapmaq, onların yazılışını izah etmək bacarığı, praktik çalışmaları müstəqil yerinə yetirmək bacarığı nəzərə alınmalıdır.

Şagirdlərin nitqinin formalaşmasının ilkin mərhələsində onların şifahi cavabları sübutlu, kifayət qədər müstəqil və nitq tərtibi cəhətdən – fikrin ifadə olunmasının ardıcılığının gözlənməsi, sözlərin işlənməsində, cümlələrin və söz birləşmələrinin qurulmasında ədəbi dil normalarının gözlənilməsi düzgün olmalıdır. Şifahi nitq bacarıqlarının səviyyələndirilməsini aşağıdakı cədvəldə müşahidə etmək mümkündür:

Səviyyələr	Şifahi nitq bacarıqları
IV	Tam və düzgün cavab verir. Materialı şüurlu mənimşəyib. Cavabı öz misalları ilə təsdiq edir. Mətndə öyrənilmiş qrammatik kateqoriyaları dərk edir. Sözlərin yazılışını və durğu işaretlərinin işlənməsini izah edir. Rabitəli, ardıcıl, nitq qüsurları olmadan cavab verir.
III	Cavabin nitq cəhətdən tərtibində səhvlərə yol vermir. Qaydanı misallar gətirməklə əsəslandırmağa çalışır. Mətn üzərində işdə səhvlərə yol verir. Sözlərin və cümlələrin tələffüzündə müəyyən qeyri-dəqiqliyə yol verir. Səhvləri müstəqil və ya müəllimin köməyi ilə asanlıqla düzəldir.

II	<p>Yönəldici suallara yarımcıq cavab verir.</p> <p>Qaydanı öz misalları ilə əsaslandırmaşa çətinlik çəkir.</p> <p>Mətnlə iş zamanı səhv'lər buraxır.</p> <p>Materialı rabitəsiz, bir qədər qeyri-ardıcıl ifadə edir.</p> <p>Sözlərin, söz birləşmələri və ya cümlələrin işlədilməsində qeyri-dəqiqlik-lərə yol verir.</p>
I	<p>Öyrənilmiş materialın mahiyyətini izah edə bilmir.</p> <p>Qaydanın, tərifin formalasdırılmasında onların mənasını təhrif edən səhv'lərə yol verir.</p> <p>Sözlərin və cümlələrin tələffüzündə səhv'lər buraxır, onları hətta müəllimin yönəldici suallarının köməyi ilə də düzəldə bilmir.</p> <p>Nitqi qeyri-ardıcıl və nöqsanlıdır.</p>
Şagirdin adı, soyadı və atasının adı: Ramiz İbrahimov Rəşadət oğlu	

*Lügət üzrə imla cari yoxlama işi kimi aparılır. Onun məzmununu heç bir qayda ilə tənzimlənməyən sözlər (belə sözlərin siyahısı hər bir sinfin programında verilmişdir) təşkil edir. Lügət üzrə imlaların həcmi sinfin səviyyəsinə uyğun müəyyənləşdirilir. Buraxılmış səhv'lər aşağıda verilmiş cədvələ əsasən səviyyələndirilə bilər:*

İmlada buraxılmış səhv'lər		Səhv'lərin sayı
1	Söz kökündə cingiltili samitlərin yazılışında	
2	Sözün sonunda cingiltili samitlərin yazılışında	
3	Söz kökündə kar samitin yazılışında	
4	Sözün sonunda kar samitin yazılışında	
5	İsimlərin hal şəkilçilərinin yazılışında	
6	Sifətlərin şəkilçilərinin yazılışında	
7	Feillərin zaman şəkilçilərinin yazılışında	
8	Məsdər şəkilçilərinin yazılışında	
9	Hərfartımı	

10	Hərfdüşümü	
11	Hərflərin əvəzlənməsi, yerdəyişməsi	
12	Sözlərin sətirdən-sətrə düzgün keçirilməməsi	
13	Durğu işaretisi səhvələri	
14	Başqa səhvələr	
<b>Cəmi:</b>		

İmlalar yoxlanarkən səhvərin sayına görə işlər aşağıdakı cədvəl əsasında qiymətləndirilə bilər.

Səviyyələr	Buraxılmış səhvələr
IV	Səhvsiz yerinə yetirilən iş
III	1 səhvə yerinə yetirilən iş
II	2 səhvə yerinə yetirilən iş
I	3 və daha artıq səhvə yerinə yetirilən iş

## İNŞA YAZILARI İLƏ BAĞLI TÖVSIYƏLƏR

İnşa təlimi nitq inkişafı üzrə işin ən yüksək formasıdır. İnşa üzərində iş çox çətin və mürəkkəb proses olmaqla müəllimdən gərgin əmək tələb edir.

İnşalar tipinə görə müxtəlifdir. Nəqli xarakterli inşalarda şagirdlər bir-birinin ardınca baş verən hadisələri, faktları sadalayırlar.

Təsvir xarakterli ilk inşalar predmetin təsvirindən ibarət olmalıdır. Bu tip inşalarla şagirdlərdə müəyyən təbiət hadisələrinin, mənzərənin təsvirini öz sözləri ilə vermələrinə nail olmaq mümkündür. Bəzən təsvir xarakterli inşanın iki əşyanın, iki hadisənin, iki mənzərənin müqayisə edilməsi əsasında aparılması uşaqların yaradıcı fəallığını artırır.

Mühakimə xarakterli inşalar şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirir. Onlar bildikləri məlumatlar və həyat təcrübələri dairəsində sadə mühakimə yürüdü, öz nöqtəyi-nəzərini müdafiə edirlər. Şagirdlərin ümumi inkişafının təmin edilməsində mühakimə xarakterli inşalar mühüm rol oynayır.

İnşa yazıları üçün material müxtəlif mənbələrdən əldə edilə bilər. Bu mənbələr hansılardır?

- a) şəkillər;
- b) kinofilm, diafilm;
- c) tamaşalar;
- ç) ətraf aləm və təbiət üzərində müşahidə;
- d) uşaqların şəxsi həyat təcrübəsi;
- e) dərslikdən oxunmuş material;
- ə) müəllimin nəqli;
- f) müxtəlif mənbələrdən toplanmış materialların birləşdirilməsi.

Yazı işlərinin yoxlanması xüsusü bacarıq tələb edir. Şagirdlərin yazılarındakı səhv-ləri aşkara çıxarmaq, onların xarakterini, başvermə səbəblərini müəyyənləşdirib qruplaşdırmaq və aradan qaldırmaq son dərəcə vacibdir. Orfoqrafik səhvlərin aradan qaldırılması üzrə işin təşkilində əvvəl şagirdlərin buraxdıqları səhvlərin xarakterini, səhvə yol vermələrinin səbəbini araşdırmaq, hər bir şagirdin hansı çətinlik qarşısında qaldığıni, hansı səhvlərin daha davamlı olduğunu və bunlarla əlaqədar olaraq gələcəkdə işi hansı istiqamətdə aparmaq lazımlılığını müəyyənləşdirmək lazımdır.

- Səhvlər siniflər üzrə deyil, xarakterinə görə qruplaşdırılmalıdır:
- a) orfoqrafik səhvlər;
  - b) leksik səhvlər;
  - c) durğu işaretləri səhvləri;

- ç) üslub səhvləri;
- d) məzmun səhvləri.

*Orfoqrafik səhvlər*: Geniş mənada orfoqrafik səhvlərin bütün növlərini əhatə edir. Dar mənada orfoqrafik səhvlər, əsasən, qrammatik-orfoqrafik qaydanın pozulması nəticəsində baş verən səhvlərdir. Çox vaxt şagirdlər sözün səslənməsi ilə onun yazılışı arasındaki münasibəti düzgün müəyyənləşdirməkdə çətinlik çəkirlər. Onların görmə qavrayışı yazdıqları sözü bütöv əhatə edə bilmədiyindən qrafik səhvlərə yol verirlər. Orfoqrafik səhvlərin aşağıdakı növləri məlumdur:

Sözlərin orfoepik normalarının təsiri ilə ədəbi tələffüzə əsasən yazılması. [Maskva, dosluq, dəfdər və s.]

Bu qəbildən olan səhvlər iki növə ayrılır:

1. Söz kökündə: [tükən, dosluq, məhlə, yarsı və s.]
2. Şəkilçilərdə: [verdiz, gələcəm, sənnət və s.]

*Yanlış tələffüzün təsiri ilə meydana çıxan səhvlər*:

[ağşam, məşşur, təcürbə və s.]

*Yerli şivə səhvləri də bu qrupa daxildir*: [gəldün, kinova, alson və s.] (morpholoji səhvlər), [səyi (səni), məyi (məni) və s.] (fonetik-morpholoji səhvlər)

*Bənzətmə üzrə buraxılan səhvlər*: [xətt, çevir, altı, isti sözlərinin təsiri ilə xəttkeş, altımış, istindi və s.]

*Hərbərəxma*: [çraq, sorşur, qaplar, çalışırı və s.] Belə səhvlərin bir qismi şagirdlərin görmə qavrayışının zəifliyindən irəli gəlir. Bu zaman yazı prosesi avtomatlaşdırıldıqından bəzən qaydanı lap yaxşı bilənlər də səhvə yol verirlər.

*Hərfartırma*: [hüsünxət, höccət, ayid, rədiyo, xəriytə və s.]

*Hərf və hecaların yerdəyişməsi*: [doğurdan, təcürbə, görsət, vazqal, taski və s.] Belə metateza hadisəsi daha çox yerli şivə xüsusiyyəti ilə bağlı olur.

*Bir hərfin başqası ilə əvəz olunması*: Bu səhvlər bir neçə cürdür: [yanlış tələffüzdən irəli gələn səhvlər: ökiz, pəndir, masın və s.]

*Bəzəi hərflərin dərk edilməməsi üzündən*: [guman, qarandaş, gələm (qələm) və s.]

*Məxaniki qrafik səhvlər*: [ələk (əmək), tapaq (papaq), xama (xana) və s.] Belə yazılar kalliqrafiya qaydalarının gözlənilməməsi ilə əlaqədardır.

Bunlardan əlavə sözlərin bitişik, defislə, xüsusi işimlərin böyük hərflərlə yazılması, sətirdən sətrə keçirmə və s. kimi orfoqrafik səhvlər də məlumdur.

Səhvlərin müəllim tərəfindən düzəldilməsi və təsnifi şagirdlərin biliyini yoxlamaq və qiymətləndirməyə imkan verir, onların diqqətini səhvlərə qarşı fəal, şüurlu müzakirəyə yönəldir, gələcək fəaliyyətinin istiqamətini müəyyənləşdirməyə imkan yaradır.

Şagirdlərin buraxdıqları səhvlerin xarakterindən və başvermə səbəblərindən asılı olaraq onların düzəldilməsi yolları da müxtəlif olur. Diqqətsizlik üzündən buraxılan səhvlerin altından xətt çəkmək kifayətdirsə, qrammatik qaydanı bilməməkdən irəli gələn səhvi düzəldərkən haşıyədə həmin qaydanı xatırladan qeyd vermək, dialekt üzərində ədəbi dilə uyğun düzəliş aparmaq lazımlı gəlir.

*Səhvlerin hesaba alınması.* Şagirdlərin buraxdıqları orfoqrafik səhvlerin hesaba alınması təlimin hər hansı mərhələsində sinfin və hər bir şagirdin savadı haqqında fikir yürütməyə, müvəffəqiyyəti qaldırmaq üçün şagirdlərlə fərdi iş aparmağa imkan verir. Orfoqrafik səhvleri təsnif edib hesaba almaq təlimin gedişinə nəzarətin mühüm vəsitələrindən biri olmaqla, həm də müəllimin istifadə edəcəyi yolları, çalışma növlərini müəyyənləşdirməyə imkan verir.

Səhvlerin hesabı şagirdlərin dəftərlərinin axırıcı səhifəsində, bu iş üçün ayrılmış xüsusi dəftərdə və böyük cədvəldə aparıla bilər. Səhvlerin hesabı ayrıca dəftərdə aparılarkən hər şagirdə bir səhifə ayrılır. Səhifənin başında şagirdin soyadı və adı yazılır, aşağıda isə hər dəfə yazının növü, aparıldığı tarix, onun altında şagirdin buraxdığı xarakterik səhvər qeydə alınır. Səhvler çox olduqda fonetik və qrammatik hadisələri ayrıca qruplaşdırmaq məsləhət görülür.

Səhvlerin cədvəldə hesaba alınması işi asanlaşdırır və əyanıləşdirir. Cədvəlin birinci qrafasında şagirdlərin siyahısı yazılır, hər şagirdin qarşısında onun yol verdiyi xarakterik səhvər qeyd olunur. Hər bir şaquli qrafa bir yazının mənzərəsini, üfüqi qrafa isə bir şagirdin inkişaf dinamikasını müəyyənləşdirməyə imkan verir. Müəllim hər bir şagirdin pillə-pillə necə addımladığını, dərsdən-dərsə keçmiş səhvlerini necə aradan qaldırdığını izləyir, həmçinin sinfin səviyyəsinə nəzarət edə bilir. Bu cədvəl yalnız orfoqrafik savadlılıq deyil, bütövlükdə dilin mənimsənilmə dərəcəsi haqqında mühakimə yürütməyə şərait yaradır.

## CARI PLANLAŞDIRMAYA NÜMUNƏLƏR

Tədris ilinin ilk dərsində müəllim vaxtın müəyyən hissəsini (20–25 dəq.) diaqnostik qiymətləndirməyə ayıra bilər. Bu müxtəlif üsullarla həyata keçirilə bilər: sorğu aparmaqla, test etməklə, tapşırıq verməklə və s.

Sinfin səviyyəsi nəzərə alınmaqla diaqnostik qiymətləndirmə müxtəlif iş formalalarından istifadə etməklə yerinə yetirəcəkləri layihə işinin izahına həsr edir.

Nəticələr müzakirə olunur. Sonra müəllim dərsin qalan hissəsini cari tədris ili ərzində şagirdlərin yerinə yetirəcəkləri layihə işinin izahına həsr edir. Qəzet maketinin hazırlanmasında əsas məqsəd bacarıqların formalasdırılması, inkişaf etdirilməsidir. Bu prosesdə şagirdlərin təhliletmə, tətbiqetmə, nöqsan müəyyən etmə və digər bacarıqlardan əldə edilən nəticənin tətbiqi diqqət mərkəzində saxlanılmalıdır.

Müəllim dərslikdə verilmiş sxemi (səh. 6–7) şagirdlərə izah edir, onun mahiyyəti şagirdlər tərəfindən mənimsəniləndikdən sonra layihə çərçivəsində il ərzində görüləcək işlər planlaşdırılır. Görüləcək işlər dərslikdə səh. 7-də qeyd edilmişdir.

Şagirdlərin fərdi bacarıqları nəzərə alınaraq vəzifə bölgüleri aparılır və görəcəkləri işlər nəzərə alınmaqla müxtəlif qruplarda birləşdirilir. Belə ki bu qruplara məlumatın toplanması, analiz edilməsi, sistemləşdirilməsi, yazılması, redaktə və korrektə edilməsi, elektron variantların hazırlanması, dizayn işləri və s. kimi tapşırıqlar verilir.

**Qeyd:** Şəraitilə nəzər alaraq, şagirdlər vatman kağızlarından istifadə etməklə qəzet maketini hazırlaya bilərlər.

Daha sonra müəllim dərslikdə (səh. 8–9) verilmiş sxemin mahiyyəti şagirdlərə izah edir.

TƏLİM NƏTİCƏLƏRİ

- Oxuduğu məlumatlardan istifadə edərək fikrini əsaslandırır.
- Mətnindəki sözlərin üslubi xüsusiyətini müəyyənləşdirir.
- Mətni orfoepik qaydada oxuyur.
- Durğu işarələrindən düzgün istifadə edir.
- Mətn tərtib edir.

İNTEQRASIYA

**Ədəb.** – 1.2.3. Müxtəlif vəznlı (heca, əruz, sərbəst) şeirlərdə, süjetli bədii nümunələrdə bədii təsvir və ifadə vasitələrinin obrazlılığın yaradılmasındaki rolunu aydınlaşdırır və münasibət bildirir.

RESURSLAR

iş vərəqləri, dərslik,  
E.Sabitoğlu “Şirin dil”  
mahnısı

İŞ ÜSULLARI

müsahibə, əqli hücum,  
təqdimat

İŞ FORMALARI

fərdi, qruplarla, kollektiv

## Dil

DƏRSİN GEDİŞİ

**Motivasiya:** Müəllim dərsə “Şirin dil” mahnısını oxutdurmaqla başlaya bilər. Sonra dərslikdə səh. 14-də verilmiş 2 və 3-cü tapşırıqlardan istifadə etmək olar.

**Tədqiqatın aparılması:** *Əgər dil olmasa idi, nə baş verərdi?*

**Tədqiqatın aparılması:** Dərslikdə səh. 12–13-də verilmiş mətnlərin oxusu ilə başlanıla bilər. Mətnin oxusu zamanı səh. 14-də orfoqrafiya və orfoopiya ilə bağlı tapşırıqlar icra olunur. Hər bir fikir müzakirə edilir və yekunlaşdırılır. Müzakirə zamanı dərslikdə səh. 14-dəki 6, 7, 8-ci suallardan istifadə edilir.

Ədəbiyyat fənninə integrasiya nəzərə alınır. Müzikə zamańı müəllim diqqəti müxtəlif şəxslər tərəfindən eyni məsələyə fərqli formada yanaşma tərzinə yönəltməlidir. Çünkü bu, 10-cu sinif üçün əsas olan üslubları şagirdlərə anlatmaq məqsədilə atılan addım olmalıdır. Çalışma 8-də verilən tapşırıq da sözün poetik funksiyasının şagirdə aşilanmasına xidmət edir.

Yeri gəlmışkən, onu da qeyd edək ki, sözün poetik funksiyası əhatəli şəkildə 11-ci sinifdə tədris ediləcəkdir. 10-cu sinifdə bu, 2.1.1. standartının reallaşmasına xidmət edir və növbəti mərhələ üçün zəmin yaradır.

Tədqiqat qruplarda davam etdirilə bilər. Bu məqsədlə müəllim dərslikdəki sual və tapşırılardan istifadə edərək iş vərəqləri hazırlanır. Yaxşı olar ki, iş vərəqləri hazırlanarkən lügət, məzmun və qrammatik tapşırıqların bələnsi nəzərə alınır.

I qrupa 8-ci sualın II hissəsi (*Nə üçün 3-cü mətndə bənzətmələrdən istifadə olunmalıdır?*), 11, 12, 17, 18-ci tapşırıqlar,

II qrupa 9, 13, 14, 19, 20-ci tapşırıqlar,

III qrupa 10, 15, 16, 21, 22-ci tapşırıqlar verilə bilər.

**Qeyd:** 12–13-cü səhifələrdə verilmiş müxəlif nümunələr növbəti mərhələlərdə üslubların fərqləndirilməsi üçün zəmin yaradır.

Müəllim dil sözünün qlobus üzərində verilməsinin səbəbini belə izah etməlidir: biz dil vasitəsilə dünyani öyrənir, eyni zamanda özümüzü də dünyaya tanıdırıq.

**Məlumat mübadiləsi:** Qrupların cavabları dinlənilir, müzakirə edilir. Bu mərhələdə 4-cü və 5-ci tapşırıqlar kollektiv şəkildə yeriñə yetirilir.

**Nəticələrin çıxarılması:** Ümumi fikir formalaşdırılır: “*Dil olmasa idi, cəmiyyət formalaşmaz, ünsiyyət yaranmaz, heç kəs müstəqil düşünə və öz fikirlərini digərinə ötürə bilməzdi*”.

**Ev tapşırığı:** Səh. 15-dəki 23-cü tapşırıq verilə bilər.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Fikrini çətinliklə əsaslandırır.	Fikrini natamam əsaslandırır.	Oxuduqları əsasında fikrini əsaslandırır.	Əlavə faktlardan istifadə etməklə fikrini əsaslandırır.
Sözün üslubi xüsusiyyətlərini çətinliklə izah edir.	Sözün üslubi xüsusiyyətlərini əlavə sual verməklə izah edir.	Sözün üslubi xüsusiyyətlərini izah edərkən müəllimin köməyindən istifadə edir.	Sözün üslubi xüsusiyyətlərini fikrini əsaslandırmaraq izah edir.
Oxu zamanı orfoepik qaydalara əməl etmir.	Oxu zamanı orfoepik qaydalara tam əməl etmir.	Oxu zamanı orfoepik qaydalara əməl edir.	İntonasiya ilə oxuyaraq orfoepik qaydalara əməl edir.
Durğu işaretlərindən istifadə edərkən çətinlik çəkir.	Durğu işaretlərindən istifadə edərkən bəzi səhv'lərə yol verir.	Durğu işaretlərindən düzgün istifadə edir.	Durğu işaretlərindən düzgün istifadə edir və səbəbini əsaslandırır.
Mətn tərtib edərkən çətinlik çəkir.	Mətn tərtib edərkən fikrini aydın ifadə edə bilmir.	Mətn tərtib edərkən müəyyən səhv'lərə yol verir.	Mətn tərtib edərkən əlavə faktlardan düzgün istifadə edir.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mətndəki nöqsanları müəyyənləşdirir.
- Kinofilmlərdən istifadə etməklə fikrini əlaqələndirib əsaslandırır, nitqini zənginləşdirir.
- Mətndəki qüsurlu cümlələrə düzəlişlər edir.
- Mövzuya uyğun təsviri inşa yapar.

**İNTEGRASIYA**

- Biol.** – 1.1.4. Makrotəkamül haqqında məlumat toplayır və təqdimat hazırlayır.  
**Azərb. tar.** – 1.3.1. İnsanların həyat tərzindəki dəyişiklikləri mənbələr əsasında təqdim edir.

**RESURSLAR**

dərslik, iş vərəqləri,  
kinofilmlər (“Tarzan”,  
“Mauqli”, “Senyor  
Robinzon”), lügət

**İŞ ÜSULLARI**

sorğu, sinkveyن, təqdimat,  
proqnozlaşdırılmış  
oxu

**İŞ FORMALARI**

fərdi, qruplarla, kollektiv

**Cəmi 40 söz (I dərs)**

**DƏRSİN GEDİŞİ**

Dərsə ev tapşırığının yoxlanılması ilə başlanılır. Seçmə yolla şagirdlərin tərtib etdikləri mətn oxudulur, müzakirə edilir.

**Motivasiya:** “Dilin insan həyatındaki rolü” mövzusunda sorğu aparıla bilər. Şagirdlərin fikirləri öyrənilir, ümumiləşdirilir.

**Qeyd:** Müəllim dərs zamanı hər hansı bir mərhələdə uyğun bildiyi filmdən müvafiq kadrları nümayiş etdirə bilər.

**Tədqiqat səali:** *Dilin yaranıb inkişaf etməsində ailənin nə kimi rolü var?*

**Tədqiqatın aparılması:** Tədqiqat proqnozlaşdırılmış oxu ilə həyata keçirilməyə başlayır. Mətnin oxusu zamanı 12-ci tapşırığın yerinə yetirilməsi mütləqdir. Müəyyən hissələr oxunub başa çatdıqdan sonra müəllim oxunu saxlayır və müvafiq suallarla sinfə müraciət edir. Bu suallar belə ola bilər: *Qızların sonraki taleyi haqqında nə deyə bilərsiniz? Onlar harada saxlanıla bilər? Qızlar normal insana çevrilə biləcəklərmi?* və s.

Bu mərhələdə müəllim “Tarzan” və ya “Mauqli” filmlərindən müəyyən bir hissəni

nümayiş etdirə bilər (tapşırıq 9, səh. 19). Fikirlər ümumiləşdirilir, sonra dərslikdəki 1-ci tapşırıq sinkveyn üsulu ilə fərdi qaydada yerinə yetirilə bilər. Bu üsul şagirdlərə aşağıdakılardan tanış olduğu üçün çətinlik törətməyəcək. Qoyulan sualları cavablandırmaq üçün hər bir fikirlə bağlı 2 hökm götürülür və onlar əsasında nəticə çıxarılır. Məsələn, *Kamala neçə yaşında iki ayaq üstündə yeri-məyə başlıdı?* sualı üçün “Kamala tapılanda 8 yaşı var idi və xüsusi məşq əsasında 6 ildən sonra iki ayaq üzərində gəzməyə alışdı” hökmüne əsasən  $8+6=14$  yaşında nəticəsini əldə etmək olar. Tapşırıq yerinə yetirilib müzakirə edildikdən sonra səh. 16-17-dəki şəkil-lər üzərində iş aparılır. Şagirdlərdə diqqətin inkişafını formalaşdırmaq məqsədilə dərsliyi salınmış bu şəkildəki uyğunsuzluqlar müəyyənləşdirilir və əsaslandırılır. Qeyd edək ki, bu uyğunsuzluq canavarların sayı (onlar 4

baş idi) və qızların yarımcılpaq olmalarıdır. (Qızların əynində geyim olmamalıdır.)

Tədqiqat qruplarda davam etdirilir. Dərslikdəki sual və tapşırıqları qruplara aşağıdakı kimi paylamaq olar:

- I qrupa 5, 10, 17-ci tapşırıqlar,
- II qrupa 7, 11, 15-ci tapşırıqlar,
- III qrupa 4, 13, 16-ci tapşırıqlar,
- IV qrupa 14, 18-ci tapşırıqlar verilə bilər.

**Məlumat mübadiləsi:** Cavablar dinlənilir, müzakirələr aparılır. 2-ci və 3-cü tapşırıqlar yerinə yetirilir.

**Nəticələrin çıxarılması:** Bu mərhələdə dilin yaranmasında ailənin danılmaz rolunun əhəmiyyəti vurğulanır.

**Ev tapşırığı:** 17-ci səhifədəki tapşırıq (Şəkli öz sözlərinizlə təsvir edin...) verilir.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Mətndəki nöqsanları çətinliklə müəyyənləşdirir.	Mətndəki nöqsanları müəyyənləşdirərkən səhv'lərə yol verir.	Mətndəki nöqsanları müəyyənləşdirir.	Mətndəki nöqsanları izah edərək aydınlaşdırır.
Əlavə materiallardan istifadə etməklə nitqini çətinliklə zənginləşdirir.	Əlavə materiallardan istifadə etməklə nitqini qismən zənginləşdirir.	Əlavə materiallardan istifadə etməklə nitqini zənginləşdirir.	Əlavə materiallara münasibət bildirməklə nitqini zənginləşdirir.
Mətndəki qüsurlu cümlələri çətinliklə aydınlaşdırır.	Mətndəki qüsurlu cümlələri aydınlaşdırarkən bəzi səhv'lərə yol verir.	Mətndəki qüsurlu cümlələri aydınlaşdırır və düzəliş edir.	Mətndəki qüsurlu cümlələri aydınlaşdırır və əsaslı düzəlişlər edir.
Mövzuya uyğun inşa yazmaqdə çətinlik çəkir.	Mövzuya uyğun inşa yazarkən mövzunu tam əhatə etmir.	Mövzuya uyğun inşa yazır.	Mövzuya uyğun əhatəli inşa yazır.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Vahid fikir formalasdırmaq üçün faktları müqayisə edir.
- Əldə etdiyi məlumatları arqumentləşdirərək fikirlərini əsaslandırır.
- Fikirlərini qısa şəkildə ifadə edir.

**İNTEGRASIYA**

**Ədəb.** – 2.2.1. Müzakirələrdə mövzuya, problemə, yazıçı mövqeyinə tənqidi münasibətini əsaslandırır, fərqli fikirlərə düzümlülük nümayiş etdirir.

**Biol.** – 2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərin mexanizmini müxtəlif üsullarla əsaslandırır.

**RESURSLAR**

dərslik, iş vərəqləri

**İŞ ÜSULLARI**

müzakirə, təqdimat

**İŞ FORMALARI**

fərdi, qruplarla, kollektiv

## Cəmi 40 söz (II dərs)

**DƏRSİN GEDİŞİ**

Ev tapşırığı yoxlanılır. Şagirdlərin hazırladıqları mətnlər seçmə yol ilə dinlənilir (bu yazılı və yaxud şəfahi ola bilər), müzakirə edilir, şagirdlərin yazılı nitqinin düzgünlüyüne diqqət yetirilir. Əgər çatışmazlıq varsa, səbəbi aydınlaşdırılır, izah edilir, nöqsanları aradan qaldırmaq istiqamətində şagirdlərə tövsiyələr verilir. Müəllimlər bu tip tapşırıqların yerinə yetirilməsi və müzakirəsi zamanı daha diqqətli olmalı, üslubların izahının tam verilməsi anına qədər şagirdlərdə lazımı bacarıqlar formalasdırılmalıdır.

**Motivasiya:** Yer üzündə yaşayan canlılar arasında oxşar və fərqli cəhətlərlə bağlı suallar verilə bilər. Dərslikdəki 19-cu tapşırıq üzərində iş aparılır. Müəllim insanları digər canlılardan fərqləndirən əsas xüsusiyyət

kimi nitq və şüur məsələlərinə diqqəti yönəltməlidir.

Sonra 20–21-ci səhifələrdəki kiçik parçalar (*insanın danışması, A.Nəbiyevin sözləri, uşaqlarda nitqin inkişafı ilə bağlı yazılar*) oxudulur. 20-ci səhifədəki şəkillər üzərində iş aparılır, biologiya fənni üzrə 2.1.3. standartı əsasında integrasiya reallaşdırılır.

Dərslikdə “Məntiqinizə əsaslanıb sual işarəsi qoyulmuş yerdə hansı şəklin olacağını düşünün” tapşırığının yerində bu şəkil olmalıdır. Dərslikdə verməyi uyğun bilmədiyimiz üçün müəllimə kömək məqsədilə vəsaitdə verməyi qərara aldıq.



20-ci tapşırıq icra edilir. Təbii ki, bu zaman şagirdlərdə müxtəlif fikirlər yarana bilər (*ədb. fənni, st. 2.1.1*). Müəllim 21-ci tapşırıqdakı sxemdən istifadə etməklə çalışmalıdır ki, bu müxtəliffikirliliyi vahid hökmərlər formalasdırmağa yönəltsin.

**Qeyd:** Bu, növbəti mərhələlərdə şagirdlərin tezisləri daha aydın qavramaları üçün ilk addımdır. Məs.: “Əmək insanı formalasdırır. İnsan organizmi şaquli vəziyyətdə olduğu üçün nitqə malikdir”, “Digər canlılarda (dörd-ayaqlılarda) nitq yoxdur, onlar ünsiyət saxlamaq üçün müxtəlif səs signallarından istifadə edirlər” və s.

Şagirdlərin verilən fikrə münasibəti öyrənilir. Diqqət körpələrin danışma mərhələsinə yönəldilir, nəticə çıxarılır. Müzakirə şəklində yerinə yetirilən bu tapşırıqda şəkillər uyğun müqayisələr aparılır, nəticə çıxarılır. Müəllim ibtidai insanlarda əməyin formalasdırıcı vasitə olmasına, imakləyən usaqlarda müxtəlif səslərin tələffüz edilməsində bədənin şaquli vəziyyətini ala bilmədiyinə, Kamalanın nitqinin inkişaf edə bilməməsinə, canavarlarda səs signalla-

rının olmasına (4 ayaq üstə gəzdikləri üçün nitq inkişaf edə bilməz) diqqət yetirməlidir.

22-ci tapşırıq əvvəlki tapşırığın nəticələrinin möhkəmlənməsi məqsədilə yerinə yetirilir.

**Doğru cavab:** *onurğanın şaquli vəziyyətə düşməsi, səs aparatının formalasması, əllərin yeriməkdən azad olması, dik yeriməyə başlaması variantlarıdır.*

Şagirdlərin göldikləri nəticəni dərinləşdirmək məqsədilə müəllim 23-cü tapşırıq üzərində iş aparır. Azərbaycan dili haqqında da məlumat verilir. 24-cü səhifədəki qayda izah olunur.

**Qeyd:** Yaxşı olar ki, əsas mətn (səh. 16–18) hissələrə ayrılsın və oradakı fikirlər hökm şəklində verilsin. Bu işin qruplarda yerinə yetirilməsi məqsədə uyğundur.

Müəllim müzakirələr zamanı filmlərin hər hansı birinin müvafiq kadrlarından istifadə edə bilər.

**Nəticələrin çıxarılması:** Bu mərhələdə dilin funksiya və vəzifələri müəyyənləşdirilir.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Faktları seçib müqayisə edərkən çətinlik çəkir.	Faktları seçib müqayisə edərkən müəllimin köməyindən istifadə edir.	Faktları seçib müqayisə edərkən müəyyən səhv'lərə yol verir.	Faktları müqayisə edir.
Əldə etdiyi məlumatları arqumentləşdirməkdə çətinlik çəkir.	Əldə etdiyi məlumatları arqumentləşdirməkdə bəzi səhv'lərə yol verir.	Əldə etdiyi məlumatları arqumentləşdirir.	Əldə etdiyi məlumatlara münasibət bildirməklə arqumentləşdirir.
Fikirlərini hökm şəklində ifadə etməkdə çətinlik çəkir.	Fikirlərini hökm şəklində ifadə etməkdə müəllimin köməyindən istifadə edir.	Fikirlərini hökm şəklində ifadə etməkdə müəyyən səhv'lərə yol verir.	Fikirlərini müstəqil şəkildə hökm kimi təqdim edir.

## MÖVZU 5

### TƏLİM NƏTİCƏLƏRİ

- Cümələləri ədəbi dilin fonetik, leksik və qrammatik normalarına uyğun yazır.
- Mətndə ədəbi dil normalarına uyğun olmayan xüsusiyyətləri tapır.

### İNTEGRASIYA

**X.d. – 4.1.1.** Mənbələrdən istifadə etməklə yazısına düzəlişlər və əlavələr edir.

### RESURSLAR

dərslik, iş vərəqləri

### İŞ ÜSULLARI

sorğu, müzakirə,  
təqdimat

### İŞ FORMALARI

fərdi, qruplarla, kollektiv

## Cəmi 40 söz (III dərs)

### DƏRSİN GEDİŞİ

**Motivasiya:** Dərsə frontal sorğu ilə başlamaq olar. *Bu zaman dil nədir? Dil vahidləri dedikdə nə başa düşürsünüz? Ədəbi dilə uyğun cümlə dedikdə nə başa düşürsünüz? Dil naya xidmət edir?* və s. kimi suallardan istifadə etmək olar.

**Tədqiqat səali:** *Mətnin hansı xarakterik xüsusiyyətləri var?*

**Tədqiqatın aparılması:** Əvvəlki dəslərdən fərqli olaraq bu dərsdə qrammatik tapş-

ıqların yerinə yetirilməsi üçün daha çox vaxt ayırmaq mümkündür. Dərslikdəki 8-ci tapşırıq hədəf kimi götürülür. Bu məqsədlə də qrupla işə üstünlük vermək məqsədəyindür. İş vərəqləri hazırlayarkən müəllim dərslikdəki tapşırıqdan və yaxud sinfin səviyyəsini nəzərə alaraq özünün hazırladığı suallardan da istifadə edə bilər.

I qrupa dərslikdəki 24, 25-ci tapşırıqları, II qrupa 26, 27-ci tapşırıqları, III qrupa 28, 29-cu tapşırıqları vermək olar.

**Məlumat mübadiləsi:** Təqdimat olunur, fikir mübadiləsi aparılır. 30-cu tapşırıq kollektiv şəkildə yerinə yetirilir.

31-ci tapşırıqda müvafiq sözlərin tapılıb düzgün yazılması fərdi şəkildə həyata keçirilsə də, mətnlə bağlı əlavə tapşırıqlar kollektiv şəkildə yerinə yetirilə bilər. Bu zaman verilmiş cavablar müzakirə edilməli və ən doğru variant seçilməlidir.

**Qeyd:** 31-ci tapşırıqdakı mətnin verilməsində əsas məqsəd Azərbaycan dilinin təbii və çox qədim tarixə malik dil olması faktının bir daha hökm kimi şagirdlərin diqqətinə çatdırmaqdır.

**Ev tapşırığı:** 33-cü tapşırıq verilir (müşahidə aparmaq və kiçik elmi mətn tərtib etmək). Qiymətləndirmə aparılır.

I	II	III	IV
Ədəbi dil normalarına uyğun cümlələr qurmaqdə çətinlik çəkir.	Ədəbi dil normalarına uyğun cümlələr quranda səhv'lərə yol verir.	Ədəbi dil normalarına uyğun cümlələr qurur.	Ədəbi dil normalarına uyğun cümlələr qurur və fikrini əsaslandırır.
Dil normalarına uyğun olmayan xüsusiyyətləri tapmaqdə çətinlik çəkir.	Dil normalarına uyğun olmayan xüsusiyyətləri müəllimin köməyi ilə tapır.	Dil normalarına uyğun olmayan xüsusiyyətləri tapır.	Dil normalarına uyğun olmayan xüsusiyyətləri izah edərək tapır.

MƏZMUN  
STANDARTLARI

4.1.2., 4.1.4.

## MÖVZU 6

### TƏLİM NƏTİCƏLƏRİ

- Sözün qrammatik – mənə xüsusiyyətlərini gözləməklə ədəbi dil normalarına uyğun düzgün yazar.
- Mövzuya uyğun hekayə yazar.

### İNTEGRASIYA

**Ədəb.** – 3.1.1. Yaradıcı yazıların məzmununa uyğun üslub müəyyənləşdirir, müxtəlif mənbələrdən seçdiyi inandırıcı faktlardan istifadə edir.

### RESURSLAR

dərslik, əlavə materiallar,  
iş vərəqləri

### İŞ ÜSULLARI

yazı, müzakirə,  
Venn diaqramı

### İŞ FORMALARI

gruplarla, kollektiv

## Cəmi 40 söz (IV dərs)

### DƏRSİN GEDİŞİ

Bu dərs dil standartlarının reallaşmasına xidmət edir və yaradıcı tətbiqetməni inkişaf etdirir.

32-ci tapşırığın sinifdə yerinə yetirilməsi daha məqsədə uyğundur. Bədii mətn yazmaq aşağı siniflərdə həm dil, həm ədəbiyyat dərs-lərində icra edildiyi üçün çətinlik törətmə-yəcək. Həm də şagirdlər bu tapşırığı dərslikdəki “Cəmi 40 söz” mətni əsasında icra edə-cəklər. Tapşırığın verilməsində əsas məqsəd növbəti mərhələlərdə hekayə və ya digər bə-dii mətnin tərtib olunmasına istiqamət ver-

mək və zəmin yaratmaqdır. Müəllim tərəfin-dən “Cəmi 40 söz” mətni 4 hissəyə bölünür. Həmin hissələri müəllif təhkiyəsi və obraz-lararası danışışı şəklində vermək üçün şagird-lərə tövsiyələr verilir.

**Qeyd:** Müəllim bilməli və şagirdlərin diqqətinə çatdırılmalıdır ki, sinif üzrə cəmi bir hekayə hazırlanacaq.

Müəyyən vaxt ərzində tapşırığı icra edən gruplar işləri təqdim edirlər.

Müəllim abzaslar arasındakı ardıcılığa, əlaqəliliyə, ədəbi dilin normalarına düzgün

əməl edilməsinə diqqət yetirmalıdır. Dil xətaları və nöqsanlar yerindəcə araşdırılmalıdır və şagirdlərin diqqətinə çatdırılmalıdır.

Qrupların hazırladığı hissələri vahid bir hekayə şəklində birləşdirərkən üslub məsələləri nəzərə alınmalıdır. Belə ki feillərin eyni zamanda işlənməsi, bədii təsvirlərdən, ifadələrdən, sözlərdən düzgün və yerində istifadə üzərində iş nəzərdə saxlanmalıdır. Bu, növbəti mərhələlərdə üslubların xüsusiyyətlərinin fərqləndirilməsində əhəmiyyətli rol oynaya bilər.

Yaxşı olar ki, kollektiv şəkildə plan tutulsun, planın hansı hissəyə (giriş, əsas hissə, nəticə) aid olduğu müəyyənləşdirilsin. Poetik ifadələrdən istifadə edilsin. Nümunə kimi aşağıdakı plandan da istifadə etmək olar:

1. Singh ailəsinin kəndə səyahəti

2. Qeyri-adi hadisə haqqında rəvayətlər
  3. Qızların tutulması
  4. Meşədən sonrakı yeni məkan, yeni şərait
  5. Qızların sonrakı taleyi və ya taleyin ağır sınağı
- Hekayə üçün ad da iki yolla seçilə bilər:
- 1) Hər şagirdin öz istəyinə görə fərdi
  - 2) Vahid ad

Yaxşı olar ki, hekayə sinifdə yazdırılsın. Hekayə yazmaq təcrübəsi olan şagirdlər üçün 30-35 dəqiqə kifayət edir.

Sonra şagirdlərlə bədii və elmi mətnin xüsusiyyətləri üzərində şifahi şəkildə iş aparılır, oxşar və fərqli cəhətlər müəyyənləşdirilir (tapşırıq 33, 2-ci hissə).

Qiymətləndirmə aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Cümlə qurma					
Hekayə yazma					
Cəmi:					

**TƏLİM NƏTİCƏLƏRİ**

- Müxtəlif mənbələrdən əldə etdiyi məlumatlara əsasən fikrini əsaslandırır.
- Əldə etdiyi və mühazirələrdə söylənilmiş fikirləri dəyərləndirərək seçilir.
- Mətnin üslubunu müəyyənləşdirir.
- Üsluba uyğun mətni davam etdirir.

**İNTEGRASIYA**

**Ədəb.** – **3.1.1.** Yaradıcı yazıların məzmununa uyğun üslub müəyyənləşdirir, müxtəlif mənbələrdən seçdiyi inandırıcı faktlardan istifadə edir.

**X.d.** – **4.1.2.** Oxuduğu mətnlə bağlı mülahizələrini yazar.

**RESURSLAR**

dərslik, lügət, iş vərəqləri,  
internet materialları,  
H.Kellerlə bağlı videosüjet

**İŞ ÜSULLARI**

şaxələndirmə, müzakirə,  
cəld yazı

**İŞ FORMALARI**

fərdi, qruplarla, kollektiv

## **Hər şey su ilə başladı (I dərs)**

**DƏRSİN GEDİŞİ**

**Motivasiya:** Müəllim şaxələndirmə üsulundan istifadə edərək sınıfə aşağıdakı sualla müraciət edir.



Şagirdlərin cavabları qeyd edilir, ümumişləşdirmələr aparılır. Filmdən müvafiq kadr nümayiş olunur.

**Tədqiqat səali:** *Həyatda uğur qazanmaq üçün insana nə lazımdır?*

**Tədqiqatın aparılması:** Tədqiqat dərslikdəki 1-ci tapşırığın icrası ilə başlaya bilər.

Müəllim müzakirə zamanı elə suallardan istifadə etməlidir ki, şagirdlərin cavabları əks arqumentli olsun. Bu zaman cavabı tapılماyan sualların cavabının dərslikdəki “Hər şey su ilə başladı” mətnində olduğuna şərait yaranmalıdır. Mətn oxunur. Qeyd edək ki, oxu zamanı orfoepik və orfoqrafik tapşırıqlar da yerinə yetirilməlidir. Çünkü bu tip tapşırıqların icrası ədəbi dilin fonetik normasının növbəti dərslərdə izahı üçün zəmin yaratmaqla, bacarıqları da inkişaf etdirir. Dərslikdəki 2-ci tapşırıq müzakirə edilərək yerinə yetirilməlidir. Qeyd edək ki, verilmiş cümlələr “2” ilə növrələnmiş abzasın əvvəlinə artırılmalıdır.

Daha sonra 3-cü tapşırıq qruplarla yerinə yetirilir. Müəllim çalışmalıdır ki, şagirdlər

verilən məlumat xarakterli ifadələri, sadəcə, cümlə şəklində salmaqla kifayətlənməsinənələr. Həmin cümlələrə təyinedici sözlər, feili sıfət tərkibləri və s. artırmaqla aydın və anlaşıqlı cümlələr qurub kiçik mətn tərtib etsinlər. Bu tapşırığın icrasında Ədəbiyyat fənni üzrə 3.1.1. standartına integrasiya reallaşır. Sonra mətnlər müzakirə edilir, səhvler varsa, onların düzəlişi istiqamətində iş aparılır.

Mətn oxunduqdan sonra dərslikdə səh. 29-da verilən 10-cu tapşırıq yerinə yetirilir, onların xarakterindəki oxşar cəhətlər müqayisə edilir, insanın məqsədə çatmasında iradə gücünün və əzmkarlığının rolü diqqətə çatdırılır. Bu həmdə şagirdlərə bir səslənişdir. Müəllim şagirdlərə məqsədlərinə nail olmaq üçün bu xüsusiyyətlərin onlarda tərbiyə edilməsinə xüsusi diqqət yetirməlidir. Tədqiqat qruplarda davam etdirilə bilər. Dərslikdəki müvafiq tapşırıqlar qrup işi kimi nəzərdə tutulub.

**Məlumat mübadiləsi:** Təqdimat edilir, məlumat mübadiləsi aparılır. Deyilən fikirləri ümmüniləşdirmək üçün 5 və 6-cı tapşırıqlar

yerinə yetirilir. 6-cı tapşırığın bu mərhələdə yerinə yetirilməsində əsas məqsəd publisistik üslubun xüsusiyyətlərinin müəyyənləşdirilməsinə ilk addım atmaqdır.

**Nəticələrin çıxarılması:** Müzakirələrdən sonra yekun nəticə çıxarılır: *Uğur qazanmaq üçün fiziki sağlamlıq yetərli deyil. İnsanda iradə, dözüm, yaşamaq, yaratmaq hissi daha çox olmalıdır və uğur çətin, ağır zəhmət hesabına qazanılır.*

**Ev tapşırığı:** 11-ci tapşırıq verilə bilər.

**Qeyd:** Müəllim əgər lazımlı bilərsə, sinifdə şagirdləri ilə 27-ci səhifədə çərçivə içərisində verilənləri əyani şəkildə nümayiş etdirməklə şagirdlərdə müəyyən təsəvvür yarada bilər. Təbii ki, görmə qabiliyyəti yaxşı olan şagirdlər üçün bunu hiss etmək o qədər də asan olmayacağından. Müəllim bu məqamdan istifadə edərək həmin insanların xüsusi qayğı ilə yanaşmayıçı, onların özlərini cəmiyyətin bərabərəhüquqlu üzvü hiss etmələrinə şərait yaratmağı şagirdlərinə tövsiyə verməlidir.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Fikrini əsaslandırmaqda çətinlik çəkir.	Fikrini əsaslandırmaqda cüzi səhvələrə yol verir.	Fikrini əsaslandırmaır.	Əlavə məlumatlardan yerində və düzgün istifadə etməklə fikrini əsaslandırır.
Fikirləri seçərkən müəllimin köməyindən istifadə edir.	Fikirləri seçərkən əlavə suallardan istifadə edir.	Fikirləri seçərkən cüzi səhvələrə yol verir.	Müzakirələrdə söylənilən fikirləri dəyərləndirir.
Mətnin üslubunu çətinliklə müəyyənləşdirir.	Mətnin üslubunu müəyyənləşdirərkən səhvələrə yol verir.	Mətnin üslubunu müəyyənləşdirir.	Fikrini əsaslandırmaqla mətnin üslubunu müəyyənləşdirir.
Üsluba uyğun mətni davam etməkdə çətinlik çəkir.	Üsluba uyğun mətni davam etdirərkən ardıcılılığı gözləmir.	Üsluba uyğun mətni davam etdirir.	Mətni üsluba uyğun məntiqi cəhətdən ardıcılıqla davam etdirir.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mətnin hissələrini müəyyənləşdirir.
- Ədəbi dil normalarına uyğun cümlə qurur.
- Cümələ konstruksiyalarında durğu işarələrindən düzgün istifadə edir.

**İNTEQRASIYA**

**X.d. – 1.1.2.** Dirlədiyi mətndəki fakt və hadisələri qruplaşdırır, ümumiləşdirmələr aparır.

**Ədəb. – 2.1.2.** Obrazların nitqinə istinad edərək yazılı mövqeyi ilə bağlı fikirlərini əsaslandırır.

**RESURSLAR**

dərslik, iş vərəqləri

**İŞ ÜSULLARI**

mühazirə, sorğu,  
müzakirə

**İŞ FORMALARI**

kollektiv

## Hər şey su ilə başladı (II dərs)

**DƏRSİN GEDİŞİ**

Dərs ev tapşırığının yoxlanılması ilə başlanı bilər. Badisəba Köçərlinin pedaqoji fəaliyyəti haqqında təqdimatlar dirlənilir. H.Kellerin müəllimi Anna Sullivanın fəaliyyəti müqayisə edilir (Ədəb. – 2.1.2.). Şagirdlərin fikirləri ümumiləşdirilir. Müzakirənin davamı kimi dərslikdəki səh. 29-da verilən 12-ci tapşırıq da yerinə yetirilir və “Müəllim necə olmalıdır” mövzusunda fikirlər öyrənilir.

**Motivasiya:** “Bir anlığa özünüzi bütün duyğu orqanlarından təcrid edin. Nə hiss

edərsiniz? Ətrafdakılarla necə ünsiyət quvardınız?” sualı ətrafında sorğu keçirmək olar. Şagirdlərin fikirləri öyrənildikdən sonra ümumiləşdirmə aparılır.

**Tədqiqat sualı:** *Ünsiyəti necə qurmaq olar?*

Sonra dərs müəllimin mühazirəsi ilə davam edir. 7, 8, 9-cu tapşırıqlar kollektiv şəkildə icra edilir. Ədəbiyyat fənninə inteqrasiya bu mərhələdə reallaşır. 19-cu tapşırıq yerinə yetirilir. Müəyyənləşdirilir ki, ünsiyət yazı, dil, müxtəlif işarələr vasitəsilə qu-

rula bilər. Əldə edilən məlumatlara əsasən 20-ci tapşırıq da yerinə yetirilir. Bu tapşırıq 31-ci səhifədəki qaydanın öyrədilməsi üçün motivasiya rolunu oynayır.

**Müzakirə mərhələsi:** Tapşırıq 26-da verilmiş mətn oxunur və Hikari Oenlə Kellerin şəxsi keyfiyyətləri müqayisə edilir.

9-cu sinifdə R.Oppenheymerlə bağlı mətn yada salınır, K.Oenin düşüncələri ilə məlum hadisələr müqayisə edilir, mühəharibələrə nifrət hissi aşılanır. Beynəlxalq Sülh Günü haqqında söhbət aparılır, şagirdlərə sülhü qorumaq lazımdır fikri aşılanır.

Bu tapşırıq şagirdlərdə həm də fiziki qüsurlu insanlara hörmət və qayğı ilə yanaşmaq

hissini tərbiyə edir. O da vurğulanır ki, fiziki qüsurlu insanlar arasında da istedadlılar vardır.

**Nəticələrin çıxarılması:** Bu nəticəyə gəlinir ki, ünsiyət yaratmaq üçün təkcə dildən deyil, digər vasitələrdən də istifadə etmək lazımdır.

**Yaradıcı tətbiqetmə:** 4-cü tapşırıq nəzərdə tutulub.

**Ev tapşırığı:** 27-ci tapşırığın yardımçı sualları (səh. 31) verilir.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Mətni müəllimin köməyi ilə hissələrə ayırir.	Mətni hissələrə ayırankən cüzi səhv'lərə yol verir.	Mətni hissələrə düzgün ayırır.	Mətni fikirlərini əsaslandırmaqla hissələrə düzgün ayırir.
Müxtəlif konstruksiyalı cümlələr qurarkən səhv'lərə yol verir.	Müəllimin köməyi ilə müxtəlif konstruksiyalı cümlələr qurur.	Müxtəlif konstruksiyalı cümlələr qurur.	Ədəbi dilin tələblərinə uyğun müxtəlif konstruksiyalı cümlələr qurur.
Cümlələrdə durğu işaretlərinin istifadəsində çətinlik çəkir.	Cümlələrdə durğu işaretlərinin istifadəsində bəzi səhv'lərə yol verir.	Cümlələrdə durğu işaretlərindən düzgün istifadə edir.	Səbəbini düzgün izah etməklə cümlələrdə durğu işaretlərindən düzgün istifadə edir.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Izahlı lügətdən istifadə edərək nitqini zənginləşdirir.
- Üslubu gözləməklə mətnə yazılı düzəlişlər edir.
- Durğu işarələrindən düzgün istifadə edir.
- Mövzuya uyğun inşa yazar.

**İNTEGRASIYA**

**X.d. – 4.1.1.** Mənbələrdən istifadə etməklə yazısına düzəlişlər və əlavələr edir.

**RESURSLAR**

dərslik, iş vərəqləri

**İŞ ÜSULLARI**

yazı, müzakirə, şərh

**İŞ FORMALARI**

fərdi, kollektiv

## **Hər şey su ilə başladı (III dərs)**

**DƏRSİN GEDİŞİ**

Ev tapşırığının yoxlanılması ilə dərs başlanılır.

**Motivasiya:** Müəllim yeni dərsə keçid alır. Sözlərin leksik və qrammatik xüsusiyyətləri, məna çalarları ilə bağlı frontal sorğu keçirilir, fikirlər əsaslandırılmaq üçün 16-ci tapşırıq icra edilir.

**Tədqiqat sənədi:** Mətn şagirdlərin nitq bacarıqlarını formalasdırmaq baxımından üçün hansı xarakterik xüsusiyyətlərə malikdir?

**Tədqiqatın aparılması:** Tapşırıqlar qruplar şəklində icra edilir.

I qrupa 13, 23,  
II qrupa 14, 24,  
III qrupa 15, 25,  
IV qrupa 17, 21-ci tapşırıqlar verilir.

**Məlumat mübadiləsi:** Təqdimatlar edilir, qrupların cavabları dinlənilir və ümumişdirilir.

Müəllim şagirdlərin səviyyəsini nəzərə alaraq diferensial təlimə uyğun fərdi qaydada 18 və 22-ci tapşırığı icra etdirə bilər.

Müəllim belə bir üsuldan da istifadə edə bilər: Fərdi tapşırığı zəif və yüksək səviyyəli

şagirdlərə tapşırıla bilər. Bu, şagirdlərdə rəqabəti artırmaqla yanaşı, sözlərdən düzgün, yerində istifadə etmək bacarığı formalaşdırmağa xidmət edir.

18-ci tapşırığın cavabı:

*zəbt etmək* – torpaqları tutmaq

*tərtib etmək* – plan tutmaq

*həbs etmək* – cinayətkarı tutmaq

*çixmaq* – maaşdan tutulmaq

*ələ keçirmək* – ərazinin tutulması

*örтмək* – Günəşin qarşısını tutmaq

*bağlamaq* – yolun tutulması

*kəsmək* – qarşısını tutmaq

İcra edilən tapşırıqlar yoxlanılır, müzakirələr aparılır.

**Nəticələrin çıxarılması:** Müəyyənləşdirilir ki, mətndə işlənən sözlərin kontekstə uyğun mənası ilə yanaşı, əlavə məna cəalarları var və bütün bunlar nitqin zənginləşməsinə, söz ehtiyatının artmasına, sözlərin cümlədə düzgün istifadəsinə və s. xidmət edir.

**Yaradıcı tətbiqetmə:** 26-ci tapşırıq yerinə yetirilir.

**Ev tapşırığı:** “Fiziki qüsurlu insanlarda istedad” mövzusunda inşa və ya esse yazmaq tapşırılır (tapşırıq 27, səh. 32).

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Sözlərin məna cəalarlarını müəyyənləşdirməkdə çətinlik çəkir.	Sözlərin məna cəalarlarını müəyyənləşdirərkən müəlli-min köməyindən istifadə edir.	Sözlərin məna cəalarlarını müəyyənləşdirərkən cüzi səhvlərə yol verir.	Sözlərin məna cəalarlarını müstəqil müəyyənləşdirir.
Mətndəki qüsurlu cümlələri çətinliklə aydınlaşdırır.	Mətndəki qüsurlu cümlələri aydınlaşdırarkən bəzi səhvlərə yol verir.	Mətndəki qüsurlu cümlələri aydınlaşdırır və düzəliş edir.	Mətndəki qüsurlu cümlələri aydınlaşdırır və əsaslı düzəlişlər edir.
Cümlələrdə durğu işaretərinin istifadəsində çətinlik çəkir.	Cümlələrdə durğu işaretərinin istifadəsində bəzi səhlərə yol verir.	Cümlələrdə durğu işaretərindən düzgün istifadə edir.	Səbəbinin düzgün izah etməklə cümlələrdə durğu işaretərindən düzgün istifadə edir.
Mövzuya uyğun inşa yazmaqdə çətinlik çəkir.	Mövzuya uyğun inşa yazarkən mövzunu tam əhatə etmir.	Mövzuya uyğun inşa yazır.	Mövzuya uyğun əhatəli inşa yazır.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Müxtəlif dil materiallarından istifadə edərək rəy yazar.

**İNTEQRASIYA**

**X.d. – 4.1.1.** Mənbələrdən istifadə etməklə yazısına düzəlişlər və əlavələr edir.

**RESURSLAR**

dərslik, “Əməli yazılar”  
adlı vəsait

**İŞ ÜSULLARI**

yazı, müzakirə

**İŞ FORMALARI**

fərdi

## Rəy

**DƏRSİN GEDİŞİ**

Şagirdlər arasında püşkatma yolu ilə bir inşa və ya esse seçilir. İnşa oxudulur. Şagirdlərdən inşa yazını diqqətlə dinlənilməsi tələb olunur. Sonra 6-7 dəqiqəlik müzakirə təşkil olunur. Yazının müsbət və mənfi cəhətləri şıfahi şəkildə söylənilir.

Sonra söylənilənləri yazıya köçürmək üzərində iş aparılır.

Rəy yazmaq üçün 29-cu tapşırığa istinad edilməlidir. Müəllim rəy haqqında məlumat

verir, onun mənşəyi və yazılmış səbəblərini şagirdlərə açıqlayır.

Rəyin hazırlanması üçün lazımlı arıcılıq və nümunə dərslikdə verilmişdir.

Rəy yazmaq üçün aşağıdakı arıcılığı riayət edilməlidir:

❖ Rəyin başlığı. Nəyə və kimə verilməsi göstərilir və səhifənin ortasında “Rəy” sözü yazılır.

- ❖ Rəyin ümumi məzmunu. Bu və ya digər bir faktın həm müsbət, həm də mənfi cəhətləri təhlil olunur. Təhlil dəqiq müdədəalarla göstərilir.
- ❖ Rəyin nəticəsi. Rəyçinin irəli sürdüyü təklif və tövsiyələr bir neçə cümlə ilə ifadə edilir.

- ❖ İmza. Bu hissədə rəyçi adını, soyadını və atasının adını göstərir, qarşısında isə imzasını qoyur.
- ❖ Tarix. Rəyçi imzasının altında bütöv şəkil-də gün, ay və ili göstərir.

**Ev tapşırığı:** 30-cu tapşırıq verilir.  
Qiymətləndirmə aparılır.

I	II	III	IV
Rəy yazmaqdə çətinlik çəkir.	Müəllimin köməyindən istifadə edir.	Cüzi səhv'lərə yol verir.	Rəy yaza bilir.

Rəy işgüzar sənəd növüdür.

“Rəy” ərəb sözü olub, bir şey haqqında fikir, mülahizə, söz mənasını verir.

Rəy, əsasən, aşağıdakı mənalarda işlədirilir:

1. Bir əsər, tamaşa, konsert, kinofilm və s. təhlil və tənqid edən məqalə, yazı.
2. Fikir, mülahizə.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Əldə etdiyi məlumatları müqayisə edir.
- Mətnin terminləri fərqləndirir.
- Mətnin üslubunu müəyyənləşdirir.
- Mətnin abzasların ardıcılılığını müəyyən edir.
- Mətnin məzmununu öz cümlələri ilə qısa şəkildə ifadə edir.

**RESURSLAR**

dərslik, iş vərəqləri, lügət,  
“Onu bağışlamaq olarmı?!”  
bədii filmi

**İŞ ÜSULLARI**

anlayışın çıxarılması,  
BİBÖ, müzakirə

**İŞ FORMALARI**

gruplarla, kollektiv

**Bəşəriyyətin yaddaşı – yazı (I dərs)**


**DƏRSİN GEDIŞİ**

Müəllim dərsə “Onu bağışlamaq olarmı?” bədii filmi əsasında yazılmış rəyləri yoxlamاقla başlaya bilər. Şagirdlərə həmin film-dən son səhnənin nümayiş etdirilməsi məqsədəməvafiqdir. Seçmə yolla rəy 3-4 nəfərə oxudulur, xarakterik səhvələr müəyyənləşdirilir və izah edilir.

**Motivasiya:** Bu mərhələdə Anlayışın çıxarılması üsulundan istifadə edilə bilər.

Şagirdlərin cavabları dinlənilir, müzakirə edilir, “?” işarəsinin yerinə yazı sözünün olması müəyyənləşdirilir.

**Tədqiqat suali:** *Yazı hansı mərhələləri keçib və onun əhəmiyyəti nədir?*



**Tədqiqatın aparılması:** Tədqiqata BİBÖ üsulu ilə başlamaq olar.

Bilirəm	İstəyirəm biləm	Öyrəndim
Yazı eradan əvvəl yaranıb. Daşların, papirus və ipək parçanın üstündə yazı yazılıb.	Yazının inkişaf yolu və növlərinin ən qədim yazı nümunələrinə aid əlavə məlumatlar.	
Piktogramlar da yazı hesab edilir.		

Tədqiqatın davamı olaraq dərslikdəki mətn oxudulur. Oxu zamanı 7-ci tapşırıq kollektiv şəkildə icra edilir. Oxu başa çatdıqdan sonra 1-ci tapşırıq yerinə yetirilir. Şagirdlərin cavabları müzakirə edilir və yekun cavab formalasdırılır: *mətnin adı düzgün seçilmişdir, çünkü bütün tarixi, siyasi və elmi məlumatlar, hər hansı bir xalqın yaşayışı haqqında məlumatlar və s. göləcək nəsillərə ancaq yazı vəsítəsilə ötürülür və bəşəriyyətin yaddaşına həkk olunur.* 2-ci tapşırıq da müzakirə yolu ilə kollektiv şəkildə icra edilir. Doğru cavab

belədir: **3, 5, 4, 1, 2, 6.** Tədqiqat qruplarda davam etdirilir. Dərslikdəki 3 və 8-ci tapşırıqlar I qrupa, 4 və 9-cu tapşırıqlar II qrupa, 5 və 10-cu tapşırıqlar III qrupa, 6 və 11-ci tapşırıqlar IV qrupa verilə bilər.

**Məlumat mübadiləsi:** Təqdimat edilir, fikir mübadiləsi aparılır.

**Nəticələrin çıxarılması:** Deyilənlər əsasında və aşağı siniflərdə əldə edilmiş məlumatlar əsasında belə nəticəyə gəlinir ki, müasir formaya çatanadək yazı uzun yol keçmiş, onun əşyəvi, şəkli, fikri, hərfi yazı kimi tipləri var. Heroqliflər və mixi yazılar da mövcud olmuşdur. Heroqliflərdən bəzi xalqlar bu gün də istifadə edirlər. Yazı ünsiyyətin bir növüdür. Əldə edilən nəticə BİBÖ cədvəlinin son hissəsinə yazılır.

**Ev tapşırığı:** Yazının növlərinə aid nümunələr yazmaq verilə bilər.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Əldə etdiyi məlumatları çətinliklə müqayisə edir.	Əldə etdiyi məlumatları müqayisə edərkən bəzi səhv'lərə yol verir.	Məlumatları müqayisə edir.	Fikrini əsaslandıräraq məlumatları müqayisə edir.
Terminləri çətinliklə fərqləndirir.	Terminləri fərqləndirərkən bəzi səhv'lərə yol verir.	Terminləri fərqləndirir.	Terminləri fərqləndirir və hansı elm sahəsinə aid olduğunu deyir.
Mətnin üslubunu çətinliklə müəyyən edir.	Mətnin üslubunu cüzi səhv'lər etməklə müəyyənləşdirir.	Mətnin üslubunu müəyyən edir.	Fikrini əsaslandıräraq mətnin üslubunu müəyyən edir.
Mətni abzaslarını düzərkən çətinlik çəkir.	Mətni abzaslarını düzərkən müəyyən səhv'lərə yol verir.	Mətnin abzaslarının ardıcılığını müəyyən edir.	Məntiqinə əsaslanaraq mətnin abzaslarının ardıcılığını müəyyən edir.
Mətnin məzmununu müəllimin köməyi ilə ifadə edir.	Mətnin məzmununu ifadə edərkən bəzi səhv'lərə yol verir.	Mətnin məzmununu öz cümlələri ilə ifadə edir.	Mətnin məzmununu dolğun cümlələrlə ifadə edir.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mətndəki nöqsanları müəyyənləşdirir.
- Mətndəki sözləri üslubi xüsusiyyətlərinə görə fərqləndirir.
- Mətnin üslubunu müəyyənləşdirir.

**İNTEQRASIYA**

**Azərb. tar.** – 1.2.2. Yazılı mənbələrin, yaxud tarixi sənədin aid olduğu dövrü müəyyənləşdirir.

**RESURSLAR**

dərslik, iş vərəqləri, lügət

**İŞ ÜSULLARI**

müzakirə, təqdimat,  
diqqətli oxu

**İŞ FORMALARI**

qruplarla, kollektiv

## Bəşəriyyətin yaddası – yazı (II dərs)

**DƏRSİN GEDİŞİ**

Dərsə ev tapşırığının yoxlanılması ilə başlamaq olar.

**Motivasiya:** Bu mərhələdə müəllim: *Fikirləri digərlərinə necə çatdırmaq olar? İşarədən anlamaq fikrinə münasibətiniz necədir?* sualları ilə sinfə müraciət edə bilər. Alınan cavablar müzakirə edilir, ümumiləşdirilir.

**Tədqiqat səali:** *Fikirlər hansı vasitələrlə çatdırıla bilər?*

**Tədqiqatın aparılması:** Tədqiqat dörd qrupda aparılır. Tədqiqata dərslikdəki mətnlərin oxusu (səh. 36, 38) ilə başlanılır. Hər mətn (1, 2, 4, 5-ci mətnlər) bir qrupa tapşırılır. Mətnlər diqqətli oxu üsulundan istifadə edilməklə oxunur. Müəllim diqqətli oxunun tələblərini şagirdə izah edir. Birinci mətnin oxusu zamanı yol verilmiş durğu işaretləri nöqsanları müəyyənləşdirilir və oxu prosesində onun tələbləri nəzərə alınır. Mətnlər

oxunduqdan sonra 12 və 13-cü tapşırıqlar icra edilir.

Tapşırıqların verilməsində məqsəd şagirdlərdə yazı tiplərini fərqləndirmək bacarığı formalasdırmaqdır.

Şagirdlər hər mətn üzrə 3 sual tərtib edərlərsə, kifayət edər (12-ci tapşırıq).

*Məsələn: 1-ci mətnə yazının əlamətləri varmı? Həmin əlamətlər hansı hadisədə özü-nü göstərir?*

*2-ci mətnə kişinin divarda şəkil çəkməyi yazı hesab olunurmu? və s.*

*4-cü mətn nə üçün elmi mətn hesab olunur?*

Müəllim sualların faktoloji yox, düşündürücü və yazı tiplərinin xarakterik xüsusiyyətlərini müəyyən edə biləcək sualların tərtib edilməsi ilə bağlı şagirdlərə tövsiyə verməlidir.

Sonra şagirdlər mətnlərin dili üzərində tədqiqata cəlb edilir. Şagirdlər aşağı siniflər-

dən elmi və bədii mətnləri fərqləndirə bildikləri üçün bu onlarda çətinlik törətməyəcək. Müəllim mətnlərdə işlənən obrazlı ifadələrə, terminlərə və əsas fərqləndirici xüsusiyyət kimi həmin sözlərin mətndəki məna yükünə diqqət yönəltməlidir.

**Məlumat mübadiləsi:** Təqdimat edilir, müzakirə təşkil olunur. Azərbaycan tarixi fənninə integrasiya edilir.

**Nəticələrin çıxarılması:** Qrup tapşırıqları müzakirə edildikdən sonra əldə olunan biliklərə əsasən məlum olur ki, fikirlərin çatdırılmasında yazının əhəmiyyəti böyükdür. Çünkü yazı ünsiyyət vasitəsindən biridir.

Yazının müxtəlif tipləri vardır və qədimdən bu günə kimi bu tiplərdən istifadə olunur, insanlar fikir və düşüncələrini, hislərini yazının müxtəlif tiplərindən istifadə etməklə bir-birlərinə çatdırırlar.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Mətndəki nöqsanları çətinliklə müəyyənləşdirir.	Mətndəki nöqsanları müəllimin köməyi ilə müəyyənləşdirir.	Mətndəki nöqsanları müəyyənləşdirir.	Mətndəki nöqsanları əsaslandırmaqla müəyyənləşdirir.
Mətndəki sözləri üslubi xüsusiyyətlərinə görə fərqləndirə bilmir.	Mətndəki sözlərin üslubi xüsusiyyətlərini çətinliklə fərqləndirir.	Mətndəki sözlərin üslubi xüsusiyyətlərini müəllimin köməyi ilə fərqləndirir.	Mətndəki sözləri üslubi xüsusiyyətlərinə görə fərqləndirir.
Mətnin üslubunu müəyyənləşdirməkdə çətinlik çəkir.	Mətnin üslubunu müəllimin köməyi ilə müəyyənləşdirir.	Mətnin üslubunu müəyyənləşdirir.	Mətnin üslubunu fikirlərini izah etməklə müəyyənləşdirir.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mətnin nöqsanları müəyyənləşdirir.
- Mətni təqdimedilmə formasına görə fərqləndirir.
- Mətnə düzəlişlər edir.
- Ədəbi dil normalarına riayət edir.

**İNTEQRASIYA**

**Ədəb.** – 1.2.2. Davranış və əməllərinə, başqaları ilə qarşılıqlı münasibətlərinə, yazılıçının mövqeyinə, digər surətlərin mühakimələrinə əsaslanmaqla obrazları təhlil edir.

**X.d.** – 2.1.2. Müxtalif mövqeli fikirlərə münasibət bildirir.

**RESURSLAR**

dərslik, iş vərəqləri, Internet materialı

**İŞ ÜSULLARI**

cəld yazı, müzakirə,  
sorgu

**İŞ FORMALARI**

fərdi, qruplarla

## Bəşəriyyətin yaddaşı – yazı (III dərs)

**DƏRSİN GEDİŞİ**

**Motivasiya** mərhələsində müəllim şagirdlərə aşağıdakı suallarla müraciət edir: *Qüsurlu nitq nədir?, Düzgün nitq necə olmalıdır?, Qüsurlu nitq ətrafdakılara necə təsir bağılısayar? və s.*

**Tədqiqat sualı:** *Mətnin dili necə olmalıdır?*

Bu dərs səh. 37-də verilmiş mətn üzərinə iş aparmağa həsr olunur. *Balaca ağıllı bir uşaq... adlı mətn əvvəlcə oxudulur, məzmun*

üzərində iş aparılır, əvvəlki dərsdəki mətnlərlə müqayisə edilir, sonra diqqət mətnin dili üzərində işə yönəldilir.

Əsas diqqət müəllim obrazlarının müqayisəsinə yönəldilir (Ədəb. 1.2.2. standartına ineqrasiya).

Müəllim mətni əvvəlcədən müəyyən hissələrə (4 hissəyə) bölür. Mətnin dili qüsurlu olduğu üçün müəllim tapşırığın planlı şəkildə icrası üçün qruplara tapşırıq verir (tapşırıq 15).

1. İlk növbədə yazıdakı nöqsanlar müəy-yənləşdirilir.

2. Nöqsanlar qruplaşdırılır (söz sırası po-zulmuş cümlələr, üslubi cəhətdən qüs-surlu cümlələr, qrammatik normaların əməl edilmədiyi cümlələr).

3. Cümlələr yenidən işlənir.

4. Sonra şagirdlərin yazılı dərslikdəki mətnlə tutuşdurulur və fərqlər müəy-yənləşdirilir.

Tapşırığın icrasında əsas məqsəd şagird-lərdə düzgün yazı bacarıqlarını formalasdır-maqdır.

Daha sonra 14-cü tapşırıq icra edilir (1.1.2. standartı).

**Nəticələrin çıxarılması:** Bu mərhələdə mətn əvvəlki mətnlərlə müqayisə edilir və ümumiləşdirmə aparılır. Mətnin dili aydın, anlaşıqlı, səlis, ədəbi dil normalarına uyğun olmalıdır.

**Ev tapşırığı:** 32-ci tapşırıq verilir.

**Qeyd:** İmkan varsa, müəllim qabaqcadan hazırladığı hər hansı bir televiziya verilişindən kiçik bir hissə nümayiş etdirə bilər, şagirdləri tədqiqata cəlb edə bilər.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Məndəki qüsurlu cümlələri çətinliklə aydınlaşdırır.	Məndəki qüsurlu cümlələri aydınlaşdırarkən bəzi səhvələrə yol verir.	Məndəki qüsurlu cümlələri aydınlaşdırır və düzəlişlər edir.	Məndəki qüsurlu cümlələri aydınlaşdırır və əsaslı düzəlişlər edir.
Mətnin təqdimə formasını müəyyənləşdirərkən çətinlik çəkir.	Mətnin təqdim-edilmə formasını müəyyənləşdirərkən müəllimin köməyindən istifadə edir.	Mətnin təqdim-edilmə formasını müəyyənləşdirərkən müəyyən səhvələrə yol verir.	Mətni təqdimə formasına görə fərqləndirir.
Məndə düzəlişlər edərkən ciddi səhvələrə yol verir.	Məndə düzəlişlər edərkən müəllimin köməyindən istifadə edir.	Məndə düzəlişlər edərkən cüzi səhvələrə yol verir.	Məndə tam düzəlişlər edir.
Ədəbi dil normalala-rına uyğun cümlələr qurmaqdə çətinlik çəkir.	Ədəbi dil normalala-rına uyğun cümlələr quranda səhvələrə yol verir.	Ədəbi dil normalala-rına uyğun cümlələr qurur.	Ədəbi dil normalala-rına uyğun cümlələr qurur və fikrini əsaslandırır.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Elmi fikirlərdən istifadə etməklə fikirlərini əsaslandırır.
- Elmi və bədii mətnləri fərqləndirir.
- Cümlələri ədəbi dil normalarına uyğun yazır.
- Cümlələrdə durğu işarələrindən düzgün istifadə edir.

**İNTEQRASIYA**

**X.d. – 4.1.1.** Mənbələrdən istifadə etməklə yazısına düzəlişlər və əlavələr edir.

**RESURSLAR**

dərslik, iş vərəqləri

**İŞ ÜSULLARI**

cəld yazı, müzakirə, sorğu

**İŞ FORMALARI**

fərdi, qruplarla, kollektiv

## Bəşəriyyətin yaddası – yazı (IV dərs)

**DƏRSİN GEDİŞİ**

**Motivasiya:** Ev tapşırığı dinlənilir, müzakirə edilir. Müəllim cari dərsin tapşırıqlarına uyğun sorğu ilə sınıf müraciət edə bilər. Bu sualların dil, dilçiliklə bağlı olması məqsədə uyğundur. Tapşırıqlar qruplar arasında bölünməklə icra edilir.

**Tədqiqat sənədi:** *Yazının nə kimi əhəmiyyəti vardır?*

**Tədqiqatın aparılması:** Tədqiqata dərslikdəki tapşırıqları (səh. 39) icra etməklə baş-

lamaq olar. İş vərəqləri aşağıdakı kimi hazırlanaraq qruplara təqdim edilir.

I qrupa 16, 18, 23,

II qrupa 17, 19, 24,

III qrupa 21, 22, 26,

IV qrupa 20-ci tapşırıqlar verilir.

20-ci tapşırıq digərlərinə nisbətən əhatəli olduğu üçün IV qrupa yalnız bir tapşırıq verilməsi məqsədə uyğundur. 27-ci tapşırıq fərdi qaydada verilə bilər.

Qrammatik tapşırıqlar, əsasən, ədəbi dil normalarının müxtəlif üslublarda düzgün tətbiqinə xidmət edir.

**Məlumat mübadiləsi:** Tapşırıqların cavabları müzakirə edildikdən sonra 25, 28 və 29-cu tapşırıq kollektiv şəkildə icra edilir. 28 və 29-cu tapşırıqların icrası 40-cı səhifədə verilmiş yazının tipləri ilə bağlı dil qaydasının izahı üçün zəmin yaradır.

Müəllim yazı haqqında şagirdlərə məlumat verir. Əldə edilən bilikləri bacarığa çevirmək üçün 30-cu tapşırıq icra edilir.

**Ev tapşırığı:** 31-ci tapşırığın verilməsi məqsədə uyğundur.

Müəllim sorğunun keçirilməsi üçün sualların tərtib edilməsində şagirdlərə tövsiyələr verir, sorğunun nəticələrinin ümumiləşdirilməsi üçün növbəti dərs saatına qədər vaxt təyin edir. Hazırlanan yazı yoxlandıqdan sonra müəllimin rəhbərliyi və tövsiyəsi ilə qazet maketinin uyğun hissəsinə yerləşdirilir (və ya divar qəzetinə yerləşdirilir).

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Fikrini əsaslandırmaqdanda çətinlik çəkir.	Fikrini əsaslandırdanda müəyyən səhvlərə yol verir.	Fikrini əsaslandırır.	Əlavə məlumatlardan yerində və düzgün istifadə etməklə fikrini əsaslandırır.
Elmi və bədii mətnləri fərqləndirməkdə çətinlik çəkir.	Elmi və bədii mətnləri fərqləndirərkən müəllimin köməyindən istifadə edir.	Elmi və bədii mətnləri fərqləndirərkən cüzi səhvlərə yol verir.	Elmi və bədii mətnləri fərqləndirir.
Ədəbi dil normalalarına uyğun cümlə qurmaqdə çətinlik çəkir.	Ədəbi dil normalarına uyğun cümlə quranda səhvlərə yol verir.	Ədəbi dil normalarına uyğun cümlə qurur.	Ədəbi dil normalarına uyğun cümlə qurur və fikrini əsaslandırır.
Cümlələrdə durğu işaretlərinin istifadəsində çətinlik çəkir.	Cümlələrdə durğu işaretlərinin istifadəsində bəzi səhvlərə yol verir.	Cümlələrdə durğu işaretlərindən düzgün istifadə edir.	Səbəbini düzgün izah etməklə cümlələrdə durğu işaretlərindən düzgün istifadə edir.

## MÖVZU 16-17

### TƏLİM NƏTİCƏLƏRİ

- Ədəbi dilin normalarına uyğun cümlələr qurur.
- İfadə yazı formasından istifadə edərək mətn tərtib edir.

### İNTEQRASIYA

**X.d. – 4.1.3.** Cümələləri və abzasları düzgün əlaqələndirmək üçün bağlayıcı vasitələrdən istifadə edir.

**Ədəb. – 3.1.3.** 3-3,5 səhifə həcmində nəqli, təsvir, təhlil xarakterli mətnlər (ədəbi və sərbəst mövzuda inşa, esse, məruzə) yazır.

### İŞ ÜSULLARI

müzakirə, yazı

### İŞ FORMALARI

fərdi, kollektiv

## İfadənin yazılıması və yoxlanılması

### DƏRSİN GEDİŞİ

İfadə yazı üçün nəzərdə tutulmuş mətn əvvəlcə orfoepik qaydalara uyğun intonasiya ilə müəllim tərəfindən iki dəfə oxunur.

Sonra kollektiv şəkildə plan tutulur.

Plan lövhəyə yazılır.

Həmin plan əsasında ifadənin məzmunu şagirdlər tərəfindən danışılır. Lazımı izahat və tövsiyələr verilir. İfadə mətni 3-cü dəfə müəllim tərəfindən oxunur.

Şagirdlər yazını icra edirlər. Yazı işləri müəllimə təhvil verilir.

Müəllim yazı işlərini yoxlamalı, səhvləri xarakterinə görə qruplaşdırmalı, növbəti dərsdə həmin səhvlər üzərində iş aparmalıdır. Bu, şagirdin yazı zamanı səhv buraxma hallarının qarşısını alır, şagirdlərdə düzgün yazı bacarığını formalaşdırır.

Məxrəcdə məzmunun, surətdə dil normalarına əməletmə bacarıqları qiymətləndirilir.

**Qeyd:** Yaxşı olar ki, müəllim 2 qiymətdən ortaq qiymət çıxarsın və jurnalı KSQ qrafasına bir qiymət yazmaq tövsiyə edilir.

Məs.:  $5/4 = 4+5=9:2=4,5=5$  və s.

I	II	III	IV
Ədəbi dilə uyğun cümlələr qurarkən çətinlik çəkir.	Müəllimin köməyi ilə ədəbi dilə uyğun cümlələr qurur.	Ədəbi dilə uyğun cümlələr qurarkən bəzi səhv'lərə yol verir.	Ədəbi dilə uyğun cümlələr qurur.
Mətn tərtib edərkən ciddi səhv'lərə yol verir.	Mətn tərtib edərkən məntiqi ardıcılığı gözləmir.	Mətn tərtib edərkən cüzi səhv'lər edir.	Məntiqi ardıcılığı gözləməklə mətn tərtib edir.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Yazacağı mətn üçün üslub müəyyənləşdirir.
- Elmi üslubda mətn yazır.
- Mətndə durğu işarələrindən istifadə edir.

**İNTEGRASIYA**

**Ədəb.** – 3.1.3. 3-3,5 səhifə həcmində nəqli, təsvir, təhlil xarakterli mətnlər (ədəbi və sərbəst mövzuda inşa, esse, məruzə) yazır.

**İŞ ÜSULLARI**

müzakirə, yazı

**İŞ FORMALARI**

fərdi, kollektiv

**DƏRSİN GEDİŞİ**

Elmi mətnin hazırlanması üçün müəllimən azı bir həftə əvvəl şagirdləri xəbərdar etməli və onların araştırma aparmalarına şərait yaratmalıdır.

Mətnin hazırlanması üçün mövzu seçilir. Məs.: “Yazının yaranması”. Əvvəlcədən seçilmiş materiallar araştırılır, lazım olan faktlar sistemləşdirilir, plan tutulur. Plan əsasında mətn hazırlanır. Müəllim mətnin hazırlanması

üçün müxtəlif cümlə konstruksiyalarından istifadə yeri göldikcə sitat və istinadlardan, terminlərdən istifadə və s. ilə bağlı hansı işlər müəllimə təhvil verilir. Mətn yoxlanılır və növbəti dərsdə müzakirə olunur.

**Qeyd:** Bu tapşırıq qruplar şəklində də aparıla bilər.

Tutaq ki, mövzu “Yazının yaranması, inkişafı və tipləri”dir.

Müəllim qruplar arasında 1-2 gün əvvəl bölgü aparır, onlara görəcəkləri işlər barədə tövsiyələr verilir.

I qrup – yazının yaranmasına şərait yaranan amillər və səbəblər

II qrup – yazının sonrakı mərhələlərdə inkişafı

III qrup – ilk yazılar və növləri

IV qrup – müasir dövrdə yazı növlərinin istifadə

Qruplar hazırladıqları materialları əsasında mətn tərtib edirlər. İş prosesində qrupların yazdıığı mətnlərin hissələri arasında rabitənin olması üçün müəllim şagirdləri istiqamətləndirməlidir.

Hazır işlər təqdim edilir, növbəti dərsdə mətnlər müzakirə edilir, səhvələr təhlil edilir, qiymətləndirmə aparılır.

Bu tapşırığı icra etməkdə əsas məqsəd növbəti mərhələdə elmi üslubun öyrədilməsi üçün zəmin yaratmaqdır.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Yazacağı mətnə üslub müəyyənləşdirməkdə çətinlik çəkir.	Yazacağı mətnə üslub müəyyənləşdirərkən müəllimin köməyindən istifadə edir.	Yazacağı mətnə üslub müəyyənləşdirərkən müəyyən səhv'lərə yol verir.	Yazacağı mətn üçün üslub müəyyənləşdirir.
Elmi üslubda mətn yazarkən çətinlik çəkir.	Müəllimin köməyi ilə elmi üslubda mətn yazır.	Elmi üslubda mətn yazır.	Fikrini əsaslandıra-raq elmi üslubda mətn yazır.
Mətndə durğu işaretlərindən istifadədə çətinlik çəkir.	Mətndə durğu işaretlərindən istifadə edərkən müəllimə müraciət edir.	Mətndə durğu işaretlərindən istifadə zamanı bəzi səhv'lər edir.	Mətndə durğu işaretlərindən düzgün istifadə edir.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mətni təqdimedilmə formasına görə müqayisə edir.
- Mətndəki ifadələri publissitik üslub xüsusiyyətlərinə görə fərqləndirir.
- Mətni düzgün oxuyur.

**İNTEQRASIYA**

- X.d. – 3.1.3.** Oxuduğu mətnləri üslubuna görə fərqləndirir.
- Ədəb. – 2.2.1.** Müzakirələrdə mövzuya, problemə, yazıçı mövqeyinə tənqidi münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir.

**RESURSLAR**

dərslik, iş vərəqləri, lügət, Internet və ya televiziya materialları

**İŞ ÜSULLARI**

mikrofon, müzakirə, rollu oxu

**İŞ FORMALARI**

fərdi, kollektiv

## **Arzum jurnalist olmaq idi (I dərs)**

**DƏRSİN GEDİŞİ**

**Motivasiya** mərhələsində müəllim KİV-in dili ilə bağlı müzakirə təşkil edə bilər, hər hansı bir müvafiq kadri nümayiş etdirə bilər, dil ilə bağlı hər hansı bir şeir səsləndirə bilər və s.

**Tədqiqat səali:** *Ədəbi dilin qorunmasında KİV-in rolü nədir?*

Yeni mövzuya keçməzdən əvvəl müəllim cari dərsdə şagirdlərə tanış olmayan Mikrofon üsulu haqqında məlumat verir. Bu üsulun tətbiqində məqsəd şagirdlərin fəaliyyətə operativ qoşulması, onların biliklərinin fəal-

laşdırılmasıdır. Bunun üçün istənilən bir əşya (qələm, marker, karandaş və s.) sərti mikrofon kimi qəbul edilir. Müəllim sinfə açıq suallarla müraciət edir və mikrofon növbə ilə cavab vermək istəyənlərə ötürülür. Cəvablar lakonik və aydın olmalıdır. Alınan cəvablar şərh edilmir və qiymətləndirilmir. Müzakirənin sonunda müəllim özü də söz ala və öz fikrini ifadə edə, yaxud şagirdlərin fikirlərini yekunlaşdırıb bilər.

Dərslikdəki “Arzum jurnalist olmaq idi...” mətni üzərində iş aparılır. Mətnin əvvəlində verilmiş orfoqrafik və orfoepik tapşırıqlar

icra edilir. Mətn rollu oxudan istifadə etmək-lə oxunur. Müəllim şagirdlərin diqqətini mətnin ilk abzasına yönəldir. Tapşırıq həmin abzasda nöqsanlı cümlənin (3-cü cümlə) müəyyənləşdirilməsi və dil normalarına uyğun dəyişdirilməsindən ibarətdir. Oxudan sonra Mikrofon üsulu tətbiq edilir. Müəllim dərslikdəki (səh. 43) verilmiş suallardan (1, 2, 3, 4, 5-ci suallar) istifadə edir. 4-cü tapşırığın verilməsində əsas məqsəd publisistik üslubun xüsusiyyətlərinin müəyyənləşdirilməsidir. Xarici dil fənninə integrasiya bu mərhələdə edilə bilər.

Dərslikdəki suallardan əlavə müəllim özü də müvafiq suallar hazırlayıb verə bilər: *Dilin saflığınıancaq filoloqlar, dilçilər, müxbirlər*

*qorurnalıdır? Nə üçün belə düşünürsünüz? Mətbuat dilində siz hansı çatışmazlıqları görürsünüz? Dilin korlanmasına nə səbəb ola bilər?*

Sonda müəllim özü deyilən bütün fikirlərə ümumi rəy bildirir. Səh. 44-də verilmiş 6, 7, 8-ci tapşırıqlar yerinə yetirildikdən sonra dərsin növbəti mərhələsində mətnin formasiyana, dil xüsusiyyətlərinə görə iş aparıla bilər. Bu zaman müəllim fərdi və ya kollektivlə iş formasından birini seçə bilər və şagirdlərin bilik və bacarıq səviyyələrinə görə sual və tapşırıqlar hazırlamalıdır. Mövzuya münasibət Ədəbiyyat fənni üzrə 2.2.1. standartının reallaşmasına imkan yaradır.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Mətnləri müqayisə etməkdə çətinlik çəkir.	Mətnləri müəllimin köməyi ilə müqayisə edir.	Mətni formasına görə müqayisə edir.	Arqumentlər göstərərək mətni müqayisə edir.
İfadələri üslubi xüsusiyyətlərinə görə çətinliklə fərqləndirir.	İfadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirəndə müəllimin köməyindən istifadə edir.	İfadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirəndə səhvlərə yol verir.	Müstəqil olaraq ifadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirir.
Mətni fonetik qaydalara uyğun oxuyarkən çətinlik çəkir.	Mətni orfoepik qaydalara uyğun oxuyarkən bəzi səhvlərə yol verir.	Mətni oxuyarkən fonetik qaydalara, əsasən, əməl edir.	Mətni fonetik qaydalara uyğun oxuyur və fikrini əsaslandırır.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mətndə nöqsanları müəyyən edir.
- Əldə etdiyi məlumatlara əsasən fikrini əsaslandırır.
- Mətndən əsas fikirləri seçir.
- Mətnin üslubunda çatışmayan cəhətləri düzəliş edir.

**İNTEGRASIYA**

**Ədəb.** – 2.2.1. Müzakirələrdə mövzuya, problemə, yazıçı mövqeyinə tənqidi münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir.

**X.d.** – 2.1.2. Müxtəlif mövqeli fikirlərə münasibət bildirir.

**RESURSLAR**

dərslik, iş vərəqləri, lügət,  
Internet materialları

**İŞ ÜSULLARI**

müzakirə, təqdimat,  
karusel

**İŞ FORMALARI**

qruplarla, kollektiv

## **Arzum jurnalist olmaq idi (II dərs)**

**DƏRSİN GEDİŞİ**

**Motivasiya:** Bu mərhələdə KİV-dən əldə edilən faktlar, yaşanılan ərazidə ədəbi dilin normalarının pozulduğu, səhv yazılmış küçə adlarının, reklam və elan mətnlərdən istifadə edərək dərsə başlamaq olar. Müəllimin aşkarladığı və digər nümunələrdə ədəbi dilin normalarının nə dərəcədə və hansı formada pozulduğu müzakirə edilir, onların başvermə səbəbi aydınlaşdırılır.

**Tədqiqat sualı:** *Qoyulan qaydalar pozularsa, nə baş verə?*

**Tədqiqatın aparılması:** Tədqiqat dərslikdə səh. 44-də verilmiş 9-cu tapşırığın oxusu

ilə başlanır. Prezident İlham Əliyevin çıxışına münasibət bildirilir. Müzakirə zamanı çıxışda qoyulan məsələyə dair rast gəldikləri və diqqətlərini çəkən faktlar lövhəyə qeyd olunur. Müzakirənin davamı kimi dərslikdə səh. 45-də Nizami Cəfərovun, səh. 46-da Fikrət Xalıqovun, səh. 47-də İsmayııl Məmmədlinin mövzu ilə bağlı fikirləri oxunur, münasibət bildirilir (tapşırıq 10).

Yaxşı olar ki, hər qrupa bir mətn tapşırılsın. Mətndən əsas məqamlar, açar cümlələr seçilsin. Bu, 2.2.3. standartının reallaşmasına xidmət etməklə yanaşı, növbəti mərhələdə xülasənin öyrədilməsinə zəmin yaradır. KİV-də,

elan, reklam, afişalarda, küçə adlarının və s. yazılışında yol verilən səhvər araşdırılsın. Mətnlər elə seçilmişdir ki, onları tədqiq edən qruplar, əsasən, bu nəticəyə gələcəklər: Son vaxtlar dili-mizin ədəbi normaları KİV tərəfindən pozulur.

Bu mətnlərin verilməsində məqsəd prezidentin, dilçi alimlərin son vaxtlar dilimizin normalarının pozulmasına qarşı mənfi mü-nasibətini müəyyənləşdirmək, şagirdləri ana dilinin saflığının qorunması üçün bir növ sə-fərbərliyə almaqdır.

N.Cəfərovun yazısında tez-tez işlədilən üslub, publisistik üslub ifadələrini açar söz kimi seçərək müəllim üslubu, onun mahiyə-tini və əhəmiyyətini izah edir.

Qruplar hər mətndən sonra verilən 11, 12, 13, 14, 15 və 16-ci tapşırıqları icra edirlər.

Yaxşı olar ki, mətnlər üzərində iş aparıl-dıqdan sonra karusel üsulu ilə şagirdlər gəl-

dikləri nəticəni yazuşalar. Bu həm də 23-cü tapşırığın tələbini yerinə yetirilməsi hesab oluna bilər. Müzakirələr aparılır, 17, 19, 20-ci tapşırıqlar şəfahi şəkildə yerinə yetirilir.

Şagirdlər təqdimat edirlər, mətnlərin dil xüsusiyyətləri araşdırılır, ümumiləşdirmə aparılır. 21-ci tapşırıq yerinə yetirilir.

**Nəticələrin çıxarılması:** Bu mərhələdə 22-ci tapşırıq yerinə yetirilir və bu fikir əldə olunur ki, əgər dil normalarının tələbləri po-zularsa, nitqimiz düzgün qurulmaz, fikrimizi tam və dolğun ifadə edə bilimərik və s.

Vahid rəyə gəlinir ki, qayda pozulmama-lıdır. Qayda pozularsa, hər kəs öz bildiyini edər, öz istəyinə uyğun hərəkət edərsə, xaos yaranar və s.

**Ev tapşırığı:** 18-ci tapşırıq verilə bilər.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Məndəki nöqsanları çətinliklə müəyyənləşdirir.	Məndəki nöqsanları müəllimin köməyi ilə müəyyənləşdirir.	Məndəki nöqsanları müəyyənləşdirir.	Məndəki nöqsanları əsaslandırmaqla müəyyənləşdirir.
Fikrini əsaslandırmada çətinlik çəkir.	Fikrini əsaslandıran-da cüzi səhvərə yol verir.	Fikrini əsaslandırır.	Əlavə məlumatlardan yerində və düzgün istifadə etməklə fikrini əsaslandırır.
Məndən əsas fikirləri seçərkən çətinlik çəkir.	Məndən əsas fikirləri seçərkən bəzi səhvərə yol verir.	Məndən əsas fikirləri seçilir.	Əsaslandırmaqla məndən əsas fikirləri seçilir.
Mətnin üslubunda çatışmayan cəhətləri müəyyənləşdirə bilmir.	Mətnin üslubunda çatışmayan cəhətləri tapmaqdə çətinliklə müəyyənləşdirir.	Mətnin üslubunda çatışmayan cəhətlərə müəllimin köməyi ilə düzəliş edir və müəyyənləşdirir.	Mətnin üslubunda çatışmayan cəhətlərə düzəliş edir.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Dinlədiyi mətndə nöqsanları müəyyən edir.
- Ədəbi dil normalarına riayət edir.

**İNTEQRASIYA**

**Ədəb.** – **2.2.1.** Müzakirələrdə mövzuya, problemə, yazıçı mövqeyinə tənqidi münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir.

**X.d.** – **2.1.2.** Müxtəlif mövqeli fikirlərə münasibət bildirir.

**RESURSLAR**

dərslik, iş vərəqləri, lügət, Internet materialları

**İŞ ÜSULLARI**

beyin həmləsi, müzakirə, sorğu

**İŞ FORMALARI**

fərdi, qruplarla, kollektiv

## **Arzum jurnalist olmaq idi (III dərs)**

**DƏRSİN GEDİŞİ**

**Motivasiya** mərhələsində müəllim beyin həmləsindən istifadə edə bilər.

*Azərbaycan dilinin özünəməxsusluğunu hansılar idir?* suali ilə sınıf müraciət edilir. Şagirdlərin cavabları qeyd olunur. Bu cavablar təxminən belə olmalıdır: Ahəng qanununa tabedir; Zəngin lügət tərkibinə malikdir; Adətən şəkilçilər sözün sonuna qosulur; Xəbər cümlənin sonunda işlənir və s.

Cavablar alındıqdan sonra müəllim Internetdən istifadə edərək S.Vurğunun “Azə-

baycan” şeirinin birinci bəndini və yaxud ədəbi normaların pozulduğu hər hansı bir nümunəni səsləndirə və şeirdə şagirdlərə deyilən fikirlərə uyğun məqamları tapmağı tapşırı bilər.

**Tədqiqat suali:** *Ədəbi dilə müükəmməl yiyələnmək üçün nəyi bilmək lazımdır?*

Tədqiqat müəllimin izahı ilə başlayır. Bu zaman müəllim frontal sorğudan da istifadə edə bilər. Dərslikdə səh. 45-də verilmiş qayda şagirdlərə nümunələr əsasında izah edilir.

Fonetik, leksik və qrammatik normalar və onların özünəməxsus tələbləri şagirdlərə izah edildikdən sonra iş qruplarda davam etdirilir. Dərslikdəki 26-ci tapşırıq I qrupa, 29-cu tapşırıq II qrupa, 30-cu tapşırıq III qrupa, 31-ci tapşırıq IV qrupa verilir.

**Təqdimat və məlumat mübadiləsi** aparılır, cavablar müzakirə edilir.

**Ümumiləşdirmə və nəticə** mərhələsində dərslikdəki 27-ci və 31-ci tapşırıqlar yerinə

yetirilir və belə bir nəticə əldə edilir: ədəbi dilə mükəmməl iyiyəlmək üçün fonetik, leksik və qrammatik normaların tələblərini bilmək, onlara əməl etmək lazımdır.

**Yaradıcı tətbiqetmədə** dərslikdə səh. 51-dəki 32-ci tapşırığı vermek məqsədə uyğundur.

**Ev tapşırığı:** 25-ci tapşırıq verilə bilər.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Mətndəki nöqsanları çətinliklə müəyyənləşdirir.	Mətndəki nöqsanları müəyyənləşdirəndə bəzi səhvələrə yol verir.	Mətndəki səhvələri müəyyənləşdirir.	Mətndəki səhvələri izah edərkə müəyyənləşdirir.
Ədəbi dilin normalarına riayət edərkən ciddi səhvələr edir.	Ədəbi dilin normalarına müəllimin köməyi ilə riayət edir.	Ədəbi dilin normalarına riayət edir.	Ədəbi dilin normalarına nümunələr gətirməklə riayət edir.

## KIÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏYƏ NÜMUNƏ

**KSQ №1**

Mərdəkanda salınan ilk bağlardan biri də Murtuza Muxtarova məxsus idi. Bağ 1890-ci ildə salılmışdır. Buraya minlərlə kubmetr münbüt qara torpaq daşıyıb tökmüşdülər. Münbüt torpağı barjlarla gətirib dəniz sahilinə tökmüşdülər, oradan daaraba və dəvə karvanı ilə bağa daşımışdilar.

Bağdakı ağacları,çiçəklilik və güllükləri, hovuz və fəvvarələri gecə-gündüz su ilə təmin etmək üçün beş yerdə sal daş təbəqəni qırx metr dərinlikdə qazıb xüsusi anbarlar düzəltmişdilər. Bu anbarların hər birinin eni beş metr, uzunluğu isə on metr idi. Buraya güclü su nasosları qoyulmuşdu.Nasoslar çirkənib xarab olmasın deyə süzgəclərdən istifadə olunmuşdu.

Yay aylarının cəhənnəm istisində boğanaqdan yaxa qurtarib asudə dincəlmək xatırınə qırx metr dərinliyi olan balaca meydancaya pilləkənlə enərdilər, bəzəkli kreslo və divanalrda oturub dondurma, meyvə yeyer, şərbət, qəhvə, şərab içər, vaxtlarını xoş keçirərdilər.

Bağ qonaq gələn ailələr buradakı şəraitə məftun olardılar.Hovuzların gözəlliyyinə heyran qalardılar. Dördkünc hovuzun eni otuz beş, uzumluğu əlli, dərinliyi isə otuz metr idi. Hovuzda bəzəkli,naxışlı qayıqlarla seyrə çıxıb şənlənərdilər.

**1. Mətn üçün xarakterik xüsusiyyəti 2-3 cümlə ilə ifadə edin.**

---

---

**2. Mətnə ad verin və seçiminizi əsaslandırın.**

---

---

**3. Mətnin nəticə hissəsini 2-3 cümlə ilə yazın.**

---

---

**4. Mətndəki əsas faktları seçib yazın.**

---

---

**5. Mətndə işlənən hansı sözlər omonimlik xüsusiyyətinə malikdir? Həmin sözləri seçib mənalarına uyğun cümlələrdə işlədin.**

---

---

---

**6. Hansı fikir doğrudur?**

- A) Dil bioloji amildir.  
B) Dil siyasi xarakterlidir.  
C) Dil ictimai hadisədir.  
D) Dil mədəni hadisədir.

**7. Birini dilə aid etmək olmaz.**

- A) İnsanlar və tarix arasında əlaqə yaradır.  
B) Müxtəlif elmlərin yaranmasına səbəb olmuşdur.  
C) İlk insanların heyvanlar aləmindən ayrılmamasına kömək etmişdir.  
D) Bütün canlılara məxsusdur.

**8. Fikri tamamlayın və yazın.**

Dilimiz Azərbaycan dilidir. Dilin adı ... ildə qəbul edilmiş, ... .... təsbit olunmuşdur.

---

---

---

**9. Dilin yaranmasının vacib amillərini yazın.**

**10. Biri yazının tipi deyil:**

---

- A) piktoqrafik      B) ideoqrafik      C) fonoqrafik      D) sistematik

**11. Verilmiş sxemə uyğun cümlə yazın və sxemin hansı yazı növü olduğunu izah edin.**

---

---

---

**12. Yaşadığı mühitin, düşdürüyü şəraitin insan həyatında təsiri haqqındaki fikirlərinizi mətndən çıxış edərək əsəalandırın.**

---

---

---

TƏLİM NƏTİCƏLƏRİ

- Mətndəki nöqsanları müəyyən edir.
- Mətni fonetik normalara uyğun oxuyur.
- Hekayə yazır.

İNTEQRASIYA

**X.d. – 1.1.2.** Dinlədiyi mətndəki fakt və hadisələri qruplaşdırır, ümumiləşdirmələr aparır.

**Ədəb. – 1.2.4.** Bədii nümunələrin mövzusunu, ideya-bədii xüsusiyyətlərini, bağlı olduğu dövrün sosial-siyasi, mənəvi dəyərləri baxımından təhlil edir və nəticə çıxarır.

RESURSLAR

dərslik, iş vərəqləri, lügət,  
Internet materialları

İŞ ÜSULLARI

sorğu, müzakirə, karusel

İŞ FORMALARI

fərdi, qruplarla, kollektiv

## Muğan (I dərs)

DƏRSİN GEDİŞİ

Dərsə ev tapşırığının yoxlanılması ilə başlamaq olar. Tapşırqlar oxunur, müzakirə edilir.

Sonra bölmənin əvvəlindəki suallar üzərində iş aparılır. Həmin sualları cavablandırmaq və müzakirə etmək şagirdləri hazırkı bölmədə keçiriləcək mövzu, qoyulmuş problemlər ilə tanış olmaq, bu istiqamətdə araşdırırmalar aparmağa hazırlamaqdır.

**Motivasiya:** Bu mərhələdə müəllim şagirdləri Səməd Vurğunun “Soyuq məzara da

zinətdir insan” misrası ilə bağlı müzakirəyə cəlb edə bilər. İnsan zəkası, əli ilə salınmış şəhərlər, körpülər, yollar və s. haqqında müzakirə aparılır.

**Tədqiqat sualı:** *İnsan əməyi, insan zəkası bədii ədəbiyyatda öz əksini necə tapır?*

**Tədqiqatın aparılması:** Tədqiqata əvvəlcə dərslikdə səh. 54-də verilmiş 1-ci tapşırığın icrası ilə fərdi şəkildə başlamaq olar.

Fonetik normanın tələbləri gözlənilməklə şeir intonasiya ilə oxunur, orfoepiya tapşırığı icra olunur.. Kollektiv şəkildə səh. 54-də şeirlə bağlı tapşırıqlar yerinə yetirilir. Tədqiqatı qruplarda davam etdirərkən dərslikdəki suallardan istifadə etmək olar.

I qrupa 2, 9, II qrupa 3, 10, III qrupa 4, 11, IV qrupa 5, 12-ci tapşırıqlar verilə bilər.

**Məlumat mübadiləsi:** Təqdimatlar edilir, cavablar dinlənilir, müzakirə təşkil olunur. 13-cü tapşırıq yerinə yetirilir. Dərsin növbəti mərhələsində karusel üsulundan istifadə məqsədə uyğundur. Bu zaman qruplara səh. 55-dəki 6, 7 və səh. 56-dakı 15-ci tapşırığın icrası tapşırılır. 6-ci tapşırığın icrası zamanı müəllim şagirdə istiqamət verməlidir. Tutaq ki, şeirdə *axşamdır, buludların rəngi, torpaq cadar-cadardır* və s. söz, ifadə və cümlələrin şəkildə öz əksini tapması ön plana çəkilməlidir. Tapşırığın verilməsində məqsəd qrupların qısa müddət ərzində diqqətinin yoxlanılması və fikirlərinin bir cümlə şəklində ifadə etmək bacarığının formalaşdırılmasıdır. Bu

da növbəti dərslərdə şagirdlərin tezis yazmaq bacarığının formalaşdırılmasına atılan addım-lardan biridir. İş vərəqlərində cavablar bütün qruplar tərəfindən təkrara yol verilmədən yazılır. Təqdimat edilir, fikirlər ümumiləşdirilir. Müzakirə mərhələsində müəllim sinfin soviyəsini nəzərə alaraq özü də müvafiq suallar tərtib edə bilər. Müəllim bu mərhələdə aşağıdakı suallarla şagirdlərə müraciət edə bilər: “Üçüncü bənddəki fikri danışq formasında ifadə edin. Hansı fərqi müşahidə etdiniz?” “Şeirin beşinci bəndinin məzmununu açmağa çalışın. Şair nə üçün: “Bu zaman xəyalə gedirəm bir an”, – deyir”.

**Nəticələrin çıxarılması:** Deyilən fikirlər ümumiləşdirilərək belə bir fikir formalaşdırılır: *İnsan əməyi bədii ədəbiyyatda bədii üslubun bütün imkanlarından, bədii təsvir və ifadə vasitələrindən, müxtəlif dil vahidlərin-dən istifadə etməklə öz əksini tapır.*

**Yaradıcı tətbiqetmə:** Səh. 55-dəki 8-ci tapşırıq verilməsi nəzərdə tutulub.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Mətnədəki nöqsanları çətinliklə müəyyənləşdirir.	Mətnədəki nöqsanları müəllimin köməyi ilə müəyyənləşdirir.	Mətnədəki nöqsanları müəyyənləşdirir.	Mətnədəki nöqsanları fikrini əsaslandırmagaqla müəyyənləşdirir.
Mətni fonetik qaydalara uyğun oxuyarkən çətinlik çəkir.	Mətni orfoepik qaydalara uyğun oxuyarkən bəzi səhvlərə yol verir.	Mətni oxuyarkən fonetik qaydalara, əsasən, əməl edir.	Mətni fonetik qaydalara tam uyğun olaraq oxuyur.
Hekayə yazmaqdə çətinlik çəkir.	Hekayə yazarkən fikir ardıcılığını gözləmir.	Hekayə yazır.	Bədii təsvir və ifadə vasitələrindən istifadə edərək hekayə yazır.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mətnləri formasına görə fərqləndirir.
- Söz və ifadələri üslubi xüsusiyyətinə görə fərqləndirir.
- Mətndəki dil vahidlərini üslubi cəhətdən təhlil edir.
- Durğu işarələrindən düzgün istifadə edir.

**İNTEQRASIYA**

**Ədəb.** – 1.2.3. Müxtəlif vəznlı (heca, əruz, sərbəst) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrinin obrazlılığın yaradılmasında rolunu aydınlaşdırır və münasibət bildirir.

**RESURSLAR**

dərslik, iş vərəqləri, lügət

**İŞ ÜSULLARI**

müzakirə, sual-cavab,  
ikihissəli gündəlik

**İŞ FORMALARI**

cütlərlə, qruplarla, kollektiv

## **Muğan (II dərs)**

**DƏRSİN GEDİŞİ**

Ev tapşırıqlarının yoxlanılması ilə dərsi başlamaq olar. Şagirdlərin yazdıqları hekayələr seçmə yolla oxunur, müzakirə edilir. Hekayəyə xas əlamətlər və xüsusiyyətlər yada salınır, ümumiləşmə aparılır. Təbii ki, hekayənin bədii mətn olması diqqətə çatdırılır.

**Motivasiya:** Bu mərhələdə dərslikdəki 14-cü tapşırıqdan istifadə etmək mümkündür. Şagirdlərə çatdırılır ki, bu, leksik normanın pozulması deyil, fikrin daha təsirli ifadəsi, hər hansı bir anlayışın daha qabarlıq diqqətə çatdırılması üçün işlənən söz və ifadələrdir. Bu zaman şagirdlərin ədəbiyyatdan bılık və bacarıqları yada salınır və Ədəbiyyat fənninə integrasiya edilir. Müəllimin

leksik obrazlılıq haqqında şagirdə ətraflı izahat verməsinə ehtiyac yoxdur. Bu məsələlər şagirdə 11-ci sinifdə öyrəniləcəkdir. Müəllim ibtidai formada bu tipli birləşmələrin bədii əsərlərdə işlənmə səbəbini şagirdlərə izah etməlidir. Daha sonra 16-ci tapşırıq yərini yetirilir. Müəllim ikihissəli gündəlikdən də istifadə edə bilər.

**Tədqiqat səali:** *Dərslikdəki 17-ci tapşırığın səali (Bədii üslub nədir və hansı xüsusiyyətləri var?) ola bilər.*

**Tədqiqatın aparılması:** Tədqiqat S.Vurğunun şeirində bədii üsluba məxsus xüsusiyyətlərin müəyyənləşdirilməsi ilə davam edir. Tapşırıq cütlərlə yerinə yetirilir.

**Məlumat mübadiləsi:** Qruplar təqdimat edir, cavablar müzakirə edilir. Bu mərhələdə bədii üslubla bağlı hökmlərdən istifadə edilir (səh. 57). Bu, bədii üslubun xüsusiyyətlərini müəyyənləşdirilməsi üçün motivasiya rolunu oynayır.

Qayda izah edilir. 18-ci tapşırıq üzərində iş aparılır.

Sonra qruplarda iş davam etdirilir. I qrupa S.Vurğunun “Muğan” poeması, II qrupa C.Cabarlinin “Yaşar” pyesi, III qrupa M.İbrahimovun “Böyük dayaq” əsərindən götürülmüş mətn üzərində iş aparmaq tapşırılır (tapşırıq 19). Tapşırığın verilməsində məqsəd bədii üslubun şeir, nəşr, dramaturgiya dilini fərqləndirmək, hər mətnin xarakterik xüsusiyyətlərini müəyyənləşdirmək, eyni mövzuya

müxtəlif yanaşma tərzlərinə diqqəti cəlb etməkdir. İş 59-cu səhifədəki cədvəl əsasında aparılır.

**Nəticələrin çıxarılması:** Bədii üslubun əhəmiyyəti, xüsusiyyətləri haqqında şagirdlərin bilik və bacarıqları daha da möhkəmləndirilir və qeyd olunur ki, bu üslub aparıcı üslublardan biridir və xalq dilinə daha çox yaxındır.

**Ev tapşırığı:** Müəllim şagirdlərə sinifdə icra edilən tapşırıqlar kimi oxşar işlərin müstəqil yerinə yetirilməsini tapşırı bilər. Bu, növbəti dərsdə şagirdə bədii üslubdakı şeir, nəşr və dramaturgiya dilini fərqləndirmək bacarığına və müvafiq qaydanın izahında motivasiya rolunu oynamayaq əsas yaradır.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Mətnləri formasına görə müqayisə etməkdə çətinlik çəkir.	Mətnləri formasına görə müəllimin köməyi ilə müqayisə edir.	Mətnləri formasına görə müqayisə edir.	Arqumentlər göstərərək mətnləri formasına görə müqayisə edir.
Söz və ifadələri üslubi xüsusiyyətlərinə görə çətinliklə fərqləndirir.	Söz və ifadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirəndə səhv'lərə yol verir.	Söz və ifadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirəndə müəllimin köməyindən istifadə edir.	Müstəqil olaraq söz və ifadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirir.
Dil vahidlərini üslubi cəhətdən təhlil edə bilmir.	Dil vahidlərini üslubi cəhətdən təhlil etməkdə çətinlik çəkir.	Dil vahidlərini üslubi cəhətdən təhlil etməkdə müəllimin köməyindən istifadə edir.	Dil vahidlərini üslubi cəhətdən təhlil edir.
Cümlələrdə durğu işaretlərinin istifadəsində çətinlik çəkir.	Cümlələrdə durğu işaretlərinin istifadəsində bəzi səhv'lərə yol verir.	Cümlələrdə durğu işaretlərinə düzgün istifadə edir.	Səbəbini düzgün izah etməklə cümlələrdə durğu işaretlərində düzgün istifadə edir.

TƏLİM NƏTİCƏLƏRİ

- Əlavə fakt və nümunələrlə nitqini zənginləşdirir.
- Sitatlardan istifadə etməklə bədii mətn yazar.
- Ədəbi dilə uyğun cümlə konstruksiyaları qurur.

İNTEQRASIYA

**Ədəb.** – 1.2.1. Müxtəlif vəznlı şeirləri (heca, əruz, sərbəst) və süjetli bədii nümunələri (dastan, poema, hekayə, povest, roman, dram, komediya, faciə) janr, dil baxımından müqayisə edir.

**Biol.** – 4.2.1. Qlobal ekoloji problemlər və onların həlli yolları haqqında təqdimatlar edir.

RESURSLAR

dərslik, iş vərəqləri,  
Internet materialları

İŞ ÜSULLARI

şərh, müzakirə

İŞ FORMALARI

qruplarla, kollektiv

## Muğan (III dərs)

DƏRSİN GEDİŞİ

Dərs ev tapşırığının yoxlanılması ilə başlanır. Mətnlərdəki fərqli və oxşar cəhətlər sadalanır.

**Tədqiqat səali:** Bədii əsərlərin dili hansı xüsusiyyətləri ilə fərqlənir?

**Tədqiqatın aparılması:** Bədii üslubun dili ilə bağlı qayda (səh. 60) şagirdlərə izah edilir. Tapşırığın davamı kimi 20-ci tapşırıq (səh. 60) qruplarda yerinə yetirilir.

Cavabların qısa və lakonik olması əsas məsələdir. Bu tapşırığın verilməsində məqsəd Azərbaycan təbiətinin qorunması ilə bağlıdır.

İ məsələlərin həmişə diqqət mərkəzində olmasının vurgulanmasıdır. Sənətkarların əsərlərində toxunduğu problemlər bu gün də aktualdır və daim diqqət mərkəzində olmalıdır. Müəllim Biologiya fənninə inteqrasiya edə bilər. Eyni zamanda eyni mövzuya toxunan müəlliflərin dil xüsusiyyətləri üzərində də iş aparılır (Ədəbiyyat fənninə inteqrasiya edilir).

Daha sonra 21-ci tapşırıq yerinə yetirilir. Tapşırığın verilməsində məqsəd şagirdlərdə obrazın və müəllifin dilinin fərqləndirilməsi bacarığını formalasdırmaqdır.

Müəllim bu tapşırığı fərqli formalarda icra etdirə bilər.

I üsul. Müəllim mətni üç hissəyə bölüb qruplara paylamaqla tapşırıqları icra etdirə bilər.

II üsul. 21-ci tapşırıqdakı hər yardımçı sualı bir qrupa tapşırmaqla mətnin dili üzərində iş apara bilər.

Şagird bilməlidir ki, obrazın dilində onun təbiətini, davranışını, həyatı təsvirini xarakteriz etmək üçün hər cür sözlərə yol verilə bilər. Müəllifin dilində isə bu, yolverilməzdir.

**Məlumat mübadiləsi:** Müzakirələr aparılır, fikirlər ümumiləşdirilir.

**Nəticələrin çıxarılması:** Bu mərhələdə belə fikir formalasdırılır: Bədii əsərlərdə obrazların xarakterini daha aydın şəkildə açıq göstərmək məqsədilə vulqar sözlərdən, varvarizmlərdən, terminlərdən, köhnəlmış sözlərdən də istifadə etmək mümkündür. Bu, obrazın daxili aləmini, xarakterini, həyat tərzini və s. daha qabarlıq göstərmək üçündür.

**Ev tapşırığı:** 22-ci tapşırıq verilir.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Nitqində fakt və nümunələrdən istifadə etməkdə çətinlik çəkir.	Nitqində fakt və nümunələrdən istifadə edərkən müəllimin köməyindən istifadə edir.	Nitqində fakt və nümunələrdən istifadə edərkən cüzi səhvlərə yol verir.	Nitqində fakt və nümunələrdən müstəqil istifadə edir.
Mətn yazarkən sitatlardan istifadə edə bilmir.	Mətn yazarkən sitatlardan istifadə edərkən müəllimin köməyindən istifadə edir.	Mətn yazarkən sitatlardan istifadə etsə də, mətnlə əlaqələndirə bilmir.	Sitatlardan istifadə etməklə bədii mətn yazır.
Ədəbi dil normalarına uyğun cümlə konstruksiyaları qurmaqdə çətinlik çəkir.	Ədəbi dil normalarına uyğun cümlələr quranda səhvlərə yol verir.	Ədəbi dil normalarına uyğun cümlə qurur.	Ədəbi dil normalarına uyğun cümlə qurur və fikrini əsaslandırır.

TƏLİM NƏTİCƏLƏRİ

- Əlavə materiallardan istifadə etməklə nitqini zənginləşdirir.
- Mətni üslubuna görə fərqləndirir.
- Mətnin abzaslarını müəyyənləşdirir.
- Mətnin məzmununu qısa şəkildə ifadə edir.

RESURSLAR

dərslik, iş vərəqləri,  
M.Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı, lügət

İŞ ÜSULLARI

anlayışın çıxarılması,  
müzakirə, təqdimat

İŞ FORMALARI

fərdi, qruplarla, kollektiv


İNTEGRASIYA

**Azərb. tar.** – 1.2.1. Tarixi hadisəyə aid yazılı mənbənin müəllifinin mövqeyini müəyyənləşdirir.

## Şollar su kəməri (I dərs)

DƏRSİN GEDİŞİ

**Motivasiya:** Bu mərhələdə anlayışın çıxarılması üsulundan istifadə etmək olar.



“?” işarəsinin yerinə “su” sözü olmalıdır.

**Tədqiqat sualı:** *Su nə üçün həyat mən-bəyidir?*

**Tədqiqatın aparılması:** Tədqiqata Mə-naf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim...” əsərindən aşağıdakı hissəni oxumaqla başlamaq olar.

Şəhərin bütün məhəllələrində xüsusi xudmani, günbəzli binalar tikildi, bura uzadılmış kəmərlərdən, içəridə oturan adam kranı açıb camaata su satacaqdı. Binanın özünə fontan adı qoymuşdular. Xüsusi su pətələri (talon) çap edilmişdir.

Əsas fontanlardan biri “Naxır bulağı”nın üstündə, Baki xanının qardaşı Hüseynqulu xan general Sisiyanovun başını üzdüyü yerdə tikilmişdi. “Şollar Baki” su kəmərinin su vermə mərasimi “Naxır bulağı”nın üstündə 1917-ci il fevralın 18-də keçirildi.

Şəhər bələdiyyə və hərbi məmurları fontanın ətrafında, “Naxır bulağı”nın lap üstündə durmuşdular. Şəhər əyanları, neftxudalar, milyonçular, ruhanılər də burada idi.

Mərasim çox gur, şən və təmtəraqlı idi. Qazi Mir Məhəmməd Kərim əlində Quran sözə başladı. Qurandan su həyatın əsası olduğu “Və

*minəl ma külli şeyin hey” oxudu. Əhalini su kəmərinin başa çatması ilə təbrik etdi, bu yolda xərc və zəhmət çəkənlərin ata-anasına dua oxudu, özlərinə can sağlığı və dövlət arzu etdi. Hacı Zeynalabdin Tağıyevin xidmətlərini xüsusi qeyd etdi və Haciya krani birinci açmağı təklif etdi.*

*Hacı yanında dayanmış məşhur dəmirçi, kəmərin çəkilişində çox zəhmət sərf etmiş Ağakərimin əlindən tutub bir yerdə krani açıdalar.*

*Almaz təki parıldayan şəffaf su nəğmə oxuyurmuş kimi axmağa başladı, elə bil “Naxır bulağı”na Böyük Qafqaz dağlarının sərinliyi, təmiz, təravətli ab-havası gəldi...*

*Səhər camaatinin bugünkü, bu andaki sevincini təsəvvür etmək çətin idi.*

*Həmin gün bütün məhəllələrdə çoxlu qoyun, dəvə, öküz qurban kəsildi, ehsan məclisləri quruldu, süfrələr açıldı.*

*Su fontanları işə düşməklə əhaliyə gündə 3 dəfə – səhər, günorta, axşamüstü su verildi.*

Mətn oxunduqdan sonra müzakirə təşkil edilir. Tədqiqatın ardı olaraq dərslikdəki mətn orfoepik qaydalara uyğun oxunur, orfoqrafik qaydalar müəyyənləşdirilir. İş qruplarda davam etdirilir. I qrupa 1, 2, 9, 10, II qrupa 3, 4, 11, 12, III qrupa isə 5, 6, 13, 14-cü tapşırıqlar verilir.

**Məlumat mübadiləsi:** Təqdimat edilir, müzakirə aparılır. Müzakirə zamanı 15 və 16-ci tapşırıqlar da yerinə yetirilir. Bu tip tapşırıqlar şagirdlərin söz ehtiyatının artmasına xidmət edir.

7-ci tapşırıq fərdi qaydada yerinə yetirilə bilər. Qeyd edək ki, şagirdlər hesabat yazmayı 9-cu sinifdə oxuyarkən öyrənmişlər, bu tip tapşırıqlar vasitəsilə şəxsi inteqrasiya reallaşdırılır.

**Nəticələrin çıxarılması:** Bu mərhələdə belə qənaətə gəlinir ki, su həyat mənbəyidir. Susuz həyat, demək olar ki, yoxdur. Hələ 19-cu əsrin II yarısında getdikcə böyüməkdə olan və sənaye mərkəzinə çevrilən Bakının içməli su ilə təminatı məsəlesi, bu problemin həlli həm də müasir Bakımızın bünövrəsinin qoymulmasında müəyyən dərəcədə rol oynayıb.

**Yaradıcı tətbiqetmə:** Dərslikdəki səh. 64-də verilən 8-ci tapşırıq nəzərdə tutulub. 2.2.3. standartının reallaşmasına xidmət edən bu tapşırıq həm də növbəti dərsdə şagirdlərin öyrənəcəkləri xülasə yazmaq üçün bir addımdır.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Nitqində əlavə məlumatlardan çətinliklə istifadə edir.	Müəllimin köməyi ilə əlavə məlumatlardan nitqində istifadə edir.	Nitqində əlavə məlumatdan istifadə edir.	Nitqində əlavə məlumatlardan yerində istifadə edir.
Mətni üslubuna görə fərqləndirməkdə çətinlik çəkir.	Müəllimin köməyi ilə mətni üslubuna görə fərqləndirir.	Mətni üslubuna görə fərqləndirir.	Fikrini izah edərək mətni üsluba görə fərqləndirir.
Mətnin abzaslarını müəlliminin köməyi ilə müəyyənləşdirir.	Mətnin abzaslarını müəyyənləşdirərkən bəzi səhvlərə yol verir.	Mətnin obrazlarını müəyyənləşdirir.	Mətnin abzaslarını əsaslandırılmış şəkildə müəyyənləşdirir.
Mətnin məzmununu qısa şəkildə ifadə etməkdə çətinlik çəkir.	Mətnin məzmununu müəllimin köməyi ilə qısa şəkildə ifadə edəndə cüzi səhvə yol verir.	Mətnin məzmununu qısa şəkildə ifadə edəndə cüzi səhvə yol verir.	Cümlələri məntiqi şəkildə əlaqələndirərək mətnin məzmununu qısa ifadə edir.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mətnin üslubunu müəyyənləşdirir.
- Xülasə yazar.
- Müxtəlif cümlə konstruksiyaları qurur.

**İNTEQRASIYA**

**X.d. – 3.1.4.** Mətndəki fakt və hadisələri təhlil edir.

**RESURSLAR**

dərslik, iş vərəqləri, lügət

**İŞ ÜSULLARI**

cəld yazı, sorğu,  
müzakirə

**İŞ FORMALARI**

fərdi, kollektiv

## **Xülasənin yazılıması**

**DƏRSİN GEDİŞİ**

Dərslikdəki mətn (səh. 66) oxunur. Məzmun müzakirə edilir. Bir neçə şagirdə məzmun danışdırılır. Sorğu vasitəsilə də məzmun soruşula bilər. Mətnin elmi mətn olduğu şagirdlər tərəfindən əsaslandırılır.

67-ci səhifədə verilmiş ardıcılıq üzrə iş aparılır.

Xülasə haqqında məlumat şagirdlərin diqqətinə çatdırılır.

Müəllim əvvəlcədən hazırladığı elmi mətni şagirdlərə təqdim edir. Tapşırığın fərdi qaydada yerinə yetirilməsi məqsədə uyğundur. Müəllim tapşırığın icrasına nəzarət etməli, şagirdlər istiqamət verməlidir.

Bir neçə xülasə oxudulur, müsbət və mənfi cəhətlər təqdim edilir. Evə bu tipli tapşırığın icrası tapşırılır.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Elmi və bədii mətnləri fərqləndirməkdə çətinlik çəkir.	Elmi və bədii mətnləri fərqləndirərkən müəllimin köməyindən istifadə edir.	Elmi və bədii mətnləri fərqləndirərkən cüzi səhv'lərə yol verir.	Elmi və bədii mətnləri fərqləndirir.
Xülasə yaza bilmir.	Xülasə yazarkən çətinlik çəkir.	Xülasə yazarkən müəllimin köməyindən istifadə edir.	Xülasə yazar.
Ədəbi dil normalarına uyğun cümlə qurarkən çətinlik çəkir.	Müəllimin köməyi ilə ədəbi dil normalarına uyğun cümlə qurur.	Ədəbi dil normalarına uyğun cümlə qurarkən cüzi səhv'lərə yol verir.	Ədəbi dil normalarına uyğun cümlə qurur.

### 1-ci addim

Ən diqqətçəkən faktların seçilməsi

- ❖ Xəzər dənizi hövzəsinə tökülən çayların 3 qrupa bölünməsi;
- ❖ Respublika ərazisindəki 8389 çayın qeyri-bərabər paylanması;
- ❖ 1515 km uzunluğa malik, başlangıcı Xrami hövzəsindən götürən Kür çayının respublika ərazisində dövrəni;
- ❖ Suvarma məqsədilə istifadə olunan çayların bərabər şəkildə paylanması məqsədilə su anbarlarının tikilməsi;
- ❖ Çaylarda illik su axımının faizini artırmaq üçün ekoloji axın kəmiyyətini təmin edilməsi.

### 2-ci addim

Faktların ümmükləşdirilməsi

- ❖ Məqalədə Xəzər dənizinə tökülən çaylar, onların respublika ərazisində qeyri-bərabər şəkildə paylanması, xüsusilə Kür və Araz çayları haqqında ətraflı məlumat verilir. Başlangıcını Xrami hövzəsindən götürən Kürün “hərəkəti”, bulanıqlığının artması səbəbləri göstərilir. Həmçinin su anbarlarının tikilmə səbəbi, sayı, mühafizəsi, ekoloji axın kəmiyyətinin təmin edilməsi problemlərinə diqqət yönəldilir.

### 3-cü addim

Mətnin yazı qaydalarına uyğun olmasının yoxlanılması

Bir əsərin, nitqin və s. qısaca məzmununu, nəticəsini, mahiyyətini əks etdirən hissə xülasə adlanır.

Xülasə yazmaq üçün təqdim olunan əsəri diqqətlə oxumaq, əsas müddəaları seçmək, onları düzgün sistemləşdirmək lazımdır.

Xülasə, adətən, elmi əsərlərə yazılır.

TƏLİM NƏTİCƏLƏRİ

- Söz və ifadələrə əsasən mətnin üslubunu fərqləndirir.
- Mətni dil xüsusiyətlərinə uyğun yazır.
- Üsluba uyğun müxtəlif cümlə konstruksiyaları qurur.
- Mətndə dil normalarına riayət edir.

İNTEGRASIYA

X.d. – 2.1.1. Fakt və hadisələri şərh edir.

RESURSLAR

dərslik, iş vərəqləri

İŞ ÜSULLARI

cəld yazı, sorğu,  
müzakirə

İŞ FORMALARI

fərdi, qruplarla

## Şollar su kəməri (II dərs)

DƏRSİN GEDİŞİ

**Motivasiya:** Bu mərhələdə müəllim ötən dərs yaradıcı tətbiqetmə kimi verdiyi tapşırığın icrasını yoxlaya bilər. Tapşırıq bir neçə şagirddən soruşulur, müzakirə edilir.

**Tədqiqat səali:** *Mətnin hansı xarakterik xüsusiyətləri var?*

**Tədqiqatın aparılması:** “Şollar su kəməri” mətninin dili üzərində iş aparılır.

Dərslikdəki sual və tapşırıqlardan (səh. 68) istifadə etməklə hazırlanmış iş vərəqləri qruplara paylanılır. I qrupa 18, 19-cu, II qrupa 20, 21-ci, III qrupa 22, 23-cü, IV qrupa 24, 25-ci tapşırıqlar verilə bilər. Təbii ki, bu zaman tapşırıqları icra etmək üçün mətnin müəyyən hissələri oxunmalıdır. Yaxşı olar ki, 17 və 26-cı tapşırıqları bütün qruplar yekrina yetirsinlər.

**Məlumat mübadiləsi:** Təqdimat edilir, məlumat mübadilələri aparılır. Verilən cavablar müzakirə edilir. Ümumi nəticə çıxarılır.

**Nəticələrin çıxarılması:** Mətnin dil xüsusiyyətləri müəyyənləşdirilir. Bu tapşırıqların icra edilməsi, elmi mətn üzərində iş aparılıb xarakterik xüsusiyyətlərin müəyyənləşdiril-

məsi növbəti dərslərdə elmi üslubun öyrədilməsi üçün zəmin rolunu oynayır.

**Yaradıcı tətbiqetmə:** Səh. 68-dəki 27-ci tapşırıq nəzərdə tutulub.

**Ev tapşırığı:** 69-cu səhifədəki cədvəlin tamamlanması tapşırılır.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Məndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirə bilmir.	Məndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə çətinlikə fərqləndirir.	Məndəki söz və ifadələrin üslubi xüsusiyyətlərini müəllimin köməyi ilə fərqləndirir.	Məndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirir.
Mətni dil xüsusiyyətlərinə uyğun çətinliklə yazır.	Mətni dil xüsusiyyətlərinə uyğun yazarkən müəllimin köməyindən istifadə edir.	Mətni dil xüsusiyyətlərinə uyğun yazarkən cüzi səhv'lərə yol verir.	Mətni dil xüsusiyyətlərinə uyğun yazır.
Ədəbi dil normalarına uyğun cümlə qurmaqdə çətinlik çəkir.	Ədəbi dil normalarına uyğun cümlə quranda səhv'lərə yol verir.	Ədəbi dil normalarına uyğun cümlə qurur.	Fikrini əsaslandırmaraq ədəbi dil normalarına uyğun cümlə qurur.
Mətn yazmaqdə çətinlik çəkir.	Mətn yazarkən səhv'lərə yol verir.	Mətn yazır.	Mətn yazarkən fikirlərini əsaslaşdırır.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Qəzet və jurnal materialındaki məntiqi nöqsanları müəyyənləşdirir.
- Fikrini xülasə şəklində ifadə edir.
- Mətnə düzəlişlər edir.
- Müxtəlif cümlələrdə ədəbi dil normalarına uyğun olmayan xüsusiyyətləri müəyyənləşdirir.

**İNTEGRASIYA**

**X.d. – 3.1.4.** Mətnədəki fakt və hadisələri təhlil edir.

**RESURSLAR**

dərslik, iş vərəqləri, müxtəlif qəzet və jurnallar

**İŞ ÜSULLARI**

müzakirə, təqdimat, ikihissəli gündəlik

**İŞ FORMALARI**

qruplarla

## **Qəzet materialının araşdırılması (praktik iş)**

**DƏRSİN GEDİŞİ**

Dərsə ev tapşırığının yoxlanması ilə başlamaq olar. Şagirdlərin cavabları dinlənilir, müzakirə edilir. Cədvəlaltı tapşırıq yerinə yetirilir. Müəyyənləşdirilir ki, ümumişlək sözlər kontekstə uyğun termin kimi işlənə bildiyi kimi, terminlər də bəzən ümumişlək söz məqamında çıxış edə bilir.

Əsas məsələ sözün yerində və düzgün işlədilməsidir.

Sonra dərslikdəki 28-ci tapşırıq üzərində iş aparılır. Bu tapşırığı icra etmək üçün müəllim özü də mətnlər hazırlaya bilər.

2 qrupa elmi, 2 qrupa bədii mətn təqdim etmək olar. Bu həm də üslubların fərqləndirməsi baxımından əhəmiyyətlidir.

Tapşırıq dərslikdə (səh. 69) verilmiş ardiçilliqlə icra edilir.

Şagirdlərin hazırladıqları tapşırıq müzakirə olunur, nöqsanlar araşdırılır, təhlil işləri aparılır. Bu zaman ikihissəli gündəlik iş əsasından istifadə etmək olar. Şagirdlər cədvəl əsasında tapşırığı yerinə yetirirlər.

Bu tipli tapşırıqda məqsəd şagirdlərdə düzgün yazı və nitq bacarıqlarının formalasdırmağı bir daha aşılamaqdır.

**Qeyd:** İmkan və şərait olarsa, bu tapşırıq hər hansı bir televiziya verilişi üzərində də icra edilə bilər.

Qiymətləndirmə təlim nəticələrində çıxarılan meyarlar əsasında aparılır.

Mətndə diqqətini cəlb edən nöqsanlar	Səbəbi
1.	
2.	
3.	

Qruplar Meyarlar	I qrup	II qrup	III qrup
Nöqsan müəyyənləşdirmə			
Fikri xülasə şəklində ifadə etmə			
Mətnə düzəliş etmə			
Cümlə qurma			
<b>Cəmi:</b>			

MƏZMUN  
STANDARTLARI  
1.1.1., 1.2.1.,  
2.2.1., 3.1.3.,  
4.1.3., 4.1.4.

## MÖVZU 11

### TƏLİM NƏTİCƏLƏRİ

- Mətnindəki nöqsanları müəyyən edir.
- Fikirlərini ifadə edərkən uyğun üslub seçir.
- Mətni orfoepik normaya uyğun oxuyur.
- Mətnə yazılı düzəlişlər edir.
- Cümlələrdə durğu işarələrindən düzgün istifadə edir.
- Mövzuya uyğun mətn tərtib edir.

### İNTEGRASIYA

**Coğ.** – 3.2.5. Qlobal ekoloji problemlərin yaranmasında antropogen təsirin rolunu qiymətləndirir.

**Biol.** – 4.2.1. Qlobal ekoloji problemlər və onların həlli yolları haqqında təqdimatlar edir.

### RESURSLAR

dərslik, iş vərəqləri,  
İnternet materialları

### İŞ ÜSULLARI

sorğu, müzakirə, şaxələndirmə, müzakirəli oxu

### İŞ FORMALARI

fərdi, qruplarla, kollektiv

## Xəzər dənizi (I dərs)

DƏRSİN GEDİŞİ

**Motivasiya:** Bu mərhələdə Şaxələndirmə üsulundan istifadə edilərək sınıf Xəzər dənizi haqqında nə bilirsiniz? sualtı ilə müraaciət edilir.



Alınan cavablar lövhəyə qeyd olunur.

**Tədqiqat səali:** Xəzər dənizinin qorunmasının əhəmiyyəti nədədir? Bu problem mətndə öz əksini necə tapıb?

**Tədqiqatın aparılması:** Dərslikdəki "Xəzər dənizi" mətnini müzakirəli oxudan istifadə etməklə tədqiqata başlamaq olar. Oxu prosesi zamanı 1 və 14-cü tapşırıqlar yerinə yetirilir. 1-ci tapşırığın icrası yoxlanıldıqdan sonra 3 və 4-cü tapşırıqlar şifahi şəkildə yerinə yetirilir. Sonra iş qruplarda davam etdirilir. I qrupa 5, 10, 15-ci, II qrupa 6, 11, 16-ci, III qrupa 7, 12, 17-ci (mətndə səhv verilmiş

sözlər “toponim” və “axar”dır), IV qrupa 8, 9, 13-cü tapşırıqlar verilir.

**Məlumat mübadiləsi:** Təqdimat edilir, məlumat mübadiləsi aparılır. Müzakirə təşkil olunur. Müzakirə əsnasında müəllim elmi üslub haqqında məlumat (səh. 72) verir.

**Nəticələrin çıxarılması:** Bu mərhələdə qeyd olunur ki, “Xəzər dənizi” mətni elmi

üslubda yazılmış mətndir, terminlərdən daha çox istifadə edilib. Bu mətn vasitəsilə Xəzərin iqtisadi, coğrafi, ekoloji əhəmiyyətə malik olması bir daha vurgulanır.

**Yaradıcı tətbiqetmə:** Dərslikdə 71-ci səhifədəki verilmiş şəkillə bağlı tapşırıq verilə bilər (2-ci tapşırıq).

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Məndəki nöqsanları çətinliklə müəyyənləşdirir.	Məndəki nöqsanları müəllimin köməyi ilə müəyyənləşdirir.	Məndəki nöqsanları müəyyənləşdirir.	Məndəki nöqsanları əsaslandırmaqla müəyyənləşdirir.
Fikirlərinə uyğun üslub seçə bilmir.	Fikirlərinə uyğun üslubu müəllimin köməyi ilə seçilir.	Fikirlərinə uyğun üslubu seçərkən müəyyən səhv'lərə yol verir.	Fikirlərinə uyğun üslub seçilir.
Mətni orfoepik normaya uyğun oxumaqda çətinlik çəkir.	Mətni orfoepik normaya uyğun oxuyarkən müəyyən səhv'lərə yol verir.	Mətni orfoepik normaya uyğun oxuyur.	Mətni orfoepik normaya uyğun oxuyur.
Mətnə yazılı düzəlişlər edərkən çətinlik çəkir.	Mətnə yazılı düzəlişlər edərkən müəllimin köməyindən istifadə edir.	Mətnə yazılı düzəlişlər edərkən müəyyən səhv'lərə yol verir.	Mətnə yazılı düzəlişlər edir.
Cümlələrdə durğu işaretlərinin istifadəsində çətinlik çəkir.	Cümlələrdə durğu işaretlərinin istifadəsində bəzi səhv'lərə yol verir.	Cümlələrdə durğu işaretlərinindən düzgün istifadə edir.	Səbəbinin düzgün izah etməklə cümlələrdə durğu işaretlərinindən düzgün istifadə edir.
Mətn tərtib etməkdə çətinlik çəkir.	Mətn tərtib edərkən fikir ardıcılığını gözləyir.	Mətn tərtib edir.	Əlavə faktlardan istifadə etməklə mətn tərtib edir.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mətnləri üslublarına görə fərqləndirir.
- Faktları ümumiləşdirərək fikrini əsaslaşdırır.
- Faktlardan istifadə edərək nitqini zənginləşdirir.
- Terminoloji baxımdan söz və ifadələri fərqləndirir.
- Mətnin üslubunu müəyyənləşdirir.

**İNTEQRASIYA**

**X.d. – 3.1.3.** Oxuduğu mətnləri üslubuna görə fərqləndirir.

**RESURSLAR**

dərslik, iş vərəqləri

**İŞ ÜSULLARI**

müsahibə, müzakirə,  
auksion, Venn diaqramı

**İŞ FORMALARI**

qruplarla, kollektiv

## **Xəzər dənizi (II dərs)**

**DƏRSİN GEDIŞİ**

Ev tapşırığı yoxlanılır. Şagirdlərin şəkil əsasında yazıqları yazılar seçmə yolu ilə dinlənilir, müzakirə aparılır. Müəllimin verdiyi istiqamətləndirici suallar vasitəsilə yazılar və öyrənilən son mövzu əlaqələndirilir.

**Motivasiya:** Bu mərhələdə şagirdlərdən elmi və bədii üslubun oxşar və fərqli xüsusiyyətləri soruşulur, səh. 74-də verilən 18-ci tapşırıq yerinə yetirilir. Mətnlərin elmi olmasına faktlarla aydınlaşdırılır.

**Tədqiqat səali:** *Elmi üslub hansı dil xüsusiyyətlərinə malikdir?*

**Tədqiqatın aparılması:** Tədqiqat apararkən Auksion üsulundan istifadə etmək məqsədə uyğundur. Elmi üslub haqqında müəllimin verdiyi suallar cavablandırılır, cavablar müzakirə edilir. Sonda müəllim elmi üslubun xarakterik xüsusiyyətləri haqqında ətraflı məlumat verir. İzah zamanı eyni sözün həm termin, həm də fərqli mənalarda işlənilməsinə diqqət yetirmək vacib şərtidir.

Tədqiqat yenə qruplarda davam etdirilir. İlk olaraq 19-cu tapşırıq qrup işi kimi bütün qruplara tapşırılır ki, Venn diaqramı vasitəsilə qanunların üslubu elmi üslubla müqâ-

yisə edilir. Müəyyən vaxtdan sonra təqdimatlar edilir.

**Məlumat mübadiləsi:** Cavablar müzakirə edilir, fikirlər ümumiləşdirilir.

**Nəticələrin çıxarılması:** Bu mərhələdə dərs prosesində əldə edilən bilik və bacarıqlara əsasən ümumi rəy formalasdırılır; elmi üslub aparıcı üslubdur, nəticə çıxarmaq x-

rakterlidir, əsas göstəricisi terminlardır, bu üslubda yazılın əsərlərin dili çətin olur, qrafiklər, düsturlar, mürəkkəb cümlə tiplərindən istifadə olunur və s.

**Yaradıcı tətbiqetmə:** Səh. 79-da verilmiş tapşırığın icrası nəzərdə tutulmuşdur.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Mətnləri üslubuna görə fərqləndirərkən çətinlik çəkir.	Mətnləri üslubuna görə fərqləndirərkən müəllimin köməyindən istifadə edir.	Mətnləri üslubuna görə fərqləndirərkən müəyyən səhv'lərə yol verir.	Mətnləri üslublarına görə fərqləndirir.
Faktları ümumiləşdirəndə və fikrini əsaslandırdanda çətinlik çəkir.	Faktları çətinliklə ümumiləşdirsə də, fikrini natamam əsaslandırır.	Faktları ümumiləşdirməkdə müəyyən səhv'lərə yol versə də, fikrini əsaslandırır.	Faktları ümumiləşdirərkən fikrini əsaslandırır.
Əlavə materiallardan istifadə etməklə nitqini çətinliklə zənginləşdirir.	Əlavə materiallardan istifadə etməklə nitqini qismən zənginləşdirir.	Əlavə materiallardan istifadə etməklə nitqini zənginləşdirir.	Əlavə materiallardan yerində istifadə edərək nitqini zənginləşdirir.
Terminləri fərqləndirdikdə çətinlik çəkir.	Terminləri fərqləndirdikdə müəllimin köməyindən istifadə edir.	Terminləri fərqləndirdikdə səhv'lərə yol verir.	Terminoloji baxımdan söz və ifadələri fərqləndirir.
Mətnin üslubunu çətinliklə müəyyənləşdirir.	Mətnin üslubunu müəyyənləşdirərkən səhv'lərə yol verir.	Mətnin üslubunu müəyyənləşdirir.	Mətnin üslubunu fikrini izah edərək müəyyənləşdirir.

TƏLİM NƏTİCƏLƏRİ

- Nitqinə uyğun üslub seçir.
- Əlavə mənbələrdən istifadə edərək nitqini zənginləşdirir.
- Mövzuya uyğun təqdimat hazırlayır.
- Nitqində müxtəlif cümlə konstruksiyalarından istifadə edir.

İNTEQRASIYA

**Biol.** – 4.2.1. Qlobal ekoloji problemlər və onların həlli yolları haqqında təqdimatlar edir.

**Biol.** – 4.2.2. Təbii şəraitdə ekoloji tarazlığın qorunmasının əhəmiyyətini şərh edir, referatlar hazırlayır.

**Ödəb.** – 2.1.1. Müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla təqdimat və çıxışlarında obrazlı ifadələrdən istifadə edir.

RESURSLAR

dərslik, iş vərəqləri, “Xəzərin çırkləndirilməsi ilə bağlı videosüjet”

İŞ ÜSULLARI

beyin həmləsi, müzakirə, təqdimat

İŞ FORMALARI

fərdi, qruplarla, kollektiv

## Şifahi nitqin inkişafı

DƏRSİN GEDİŞİ

Bu dərsin fərqli formada keçirilməsi məqsədə uyğundur. Bu dərs şagirdlərdə şifahi nitq və onun zənginləşdirilməsinə xidmət edir.

Müəllim dərsin mahiyyətini əvvəlcədən şagirdlərə izah edir. Sonra mövzu ilə bağlı sinfə müraciət edir. Məsələn: Bu gün cəmiyətçi hansı problemlər daha çox düşündürür? Qlobal ekoloji problemlər dedikdə nə nəzərdə tutulur? (Müəllim 9-cu sinifdə Azərbaycan dili dərsliyində ekoloji problemlərlə bağlı aparılan işləri yada sala bilər.)

Sonra diqqəti dərslikdəki şəkillərə yönəldilir. Müəllim mövzu ilə bağlı aktuallığı qo-

rumaqla digər şəkillərdən, şərait imkan və rərsə, müvafiq videomateriallardan istifadə edə bilər. Bu, dərslikdə çərçivə içərisində vərilmiş tövsiyədə də öz əksini tapıb.

Şagirdlər müzakirəyə cəlb olunur. Fikrin dəqiq və ardıcılıqla ifadəsi üçün plan da tutula bilər.

Şəkillər əsasında gedən müzakirədən sonra müəllim sinfə “Suyun təmizliyinin qorunmasının nə kimi əhəmiyyəti var və ya “Sucirkənərsə, hansı fəlakətlər qaçılmazdır?” sualtı ilə sinfə müraciət edə bilər.

Şagirdlərin cavabları dinlənilir, fikirlər ümumiləşdirilir, sonra “Xəzəri qorumaq

“üçün biz nə edirik?” sualı ətrafında iş aparılır. (Biologiya fənninə inteqrasiya edilir.)

20-ci tapşırıq şifahi nitqin inkişafı üçün nəzərdə tutulmuşdur. Şəkillər əsasında qurulan mətn həm də əlavə materiallardan istifadə etməklə nitqin zənginləşməsinə xidmət edir.

Sinif 2 qrupa ayrılır. Əgər şagird sayı çox olarsa, sinif 4 qrupa da bölünə bilər.

I qrupa nitqini bədii üslubun, II qrupa elmi üslubun tələblərinə uyğun qruplaşdırılır.

Məqsəd şagirdlərdə elmi və bədii üslubun tələblərini təkcə yazıda deyil, şifahi nitqdə də tətbiq etmək bacarığının formalasdırılması və zənginləşdirilməsidir (Ədəbiyyat və Biologiya fənninə inteqrasiya edilir.)

Şagirdlərin nitqləri dinlənilir, yeri gəldikcə düzəlişlər edilir. Fikirlər ümumiləşdirilir.

Nəticə çıxarılır, dərslikdəki cümlə tamamlanır. (Çünki su ...)

Müəllim çalışmalıdır ki, bu çağırış şagirdlər tərəfindən dərk edilərək formalasdırılsın.

**Qeyd:** Dərsdə qoyulan problem, problemin həlli yolları elə araşdırılmalıdır ki, bu, mövzu ilə bağlı dərsdən kənar vaxtda konfransın keçirilməsinə yardım etsin. “Xəzər dənizi” mətni rus bölməsi üçün nəzərdə tutulmuş Azərbaycan dili dərsliyində də vardır. Yaxşı olar ki, mövzu ilə bağlı konfransın keçirilməsi hər iki bölmə ilə birlikdə aparılsın.

**Ev tapşırığı:** Hesabat hazırlamaq verilə bilər (şaquili inteqrasiya).

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Fikirlərinə uyğun üslub seçə bilmir.	Fikirlərinə uyğun üslubu müəllimin köməyi ilə seçilir.	Fikirlərinə uyğun üslubu seçərkən müəyyən səhvlərə yol verir.	Fikirlərinə uyğun üslub seçilir.
Əlavə materiallardan istifadə etməklə nitqini çətinliklə zənginləşdirir.	Əlavə materiallardan istifadə etməklə nitqini qismən zənginləşdirir.	Əlavə materiallardan istifadə etməklə nitqini zənginləşdirir.	Faktlardan və əlavə materiallardan yerində istifadə edərək nitqini zənginləşdirir.
Mövzuya uyğun təqdimat hazırlamaqda çətinlik çəkir.	Mövzuya uyğun təqdimat hazırlayarkən müəllimin köməyindən istifadə edir.	Mövzuya uyğun təqdimat hazırlayırlar.	Mövzuya uyğun təqdimat hazırlayarkən fikirlərini əsaslandırır.
Ədəbi dil normallarına uyğun cümlə konstruksiyaları qurmaqdə çətinlik çəkir.	Ədəbi dil normallarına uyğun cümlə quranda səhvlərə yol verir.	Ədəbi dil normallarına uyğun cümlə qurur.	Ədəbi dil normallarına uyğun cümlə qurur və fikrini əsaslandırır.

TƏLİM NƏTİCƏLƏRİ

- Şeirdə qoyulan məsələləri arqumentləşdirərək fikrini əsaslandırır.
- Söz və ifadələri poetik cəhətdən ayıriz.
- Şeiri fonetik normaya uyğun oxuyur.
- Şeiri hissələrə ayıriz, əsas fikirləri müəyyənləşdirir.

İNTEGRASIYA

X.d. – 4.1.2. Oxuduğu mətnlə bağlı mülahizələrini yazar.

RESURSLAR

dərslik, iş vərəqləri, lügət,  
Internet materialları

İŞ ÜSULLARI

beyin həmləsi, müzakirə

İŞ FORMALARI

cütlərlə, qruplarla, kollektiv

## Çınarın şikayəti (I dərs)

DƏRSİN GEDİŞİ

Dərsə ev tapşırığının yoxlanılması ilə başlanılır. Təbiətin bir hissəsi sayılan su hövzələrinin mənbəyinin çirkəlməsini qarşısını almaq üçün şagirdlərin hazırladıqları hesabat yoxlanılır, müzakirə edilir.

**Müəllimin nəzərinə:** Bölmənin ideyasına uyğun olaraq ətraf mühiti qorumaq, təbiətin qayğısına qalmaq və bu işdə məktəbliləri ön cərgəyə çıxarmaq vacib məsələdir. Bu mənada sahib olduqlarımızı (ötən bölmədə dilimiz, cari bölmədə təbiət) qoruyub saxlamaq, demək olar ki, hər bir dərsdə müəllimin diqqət mərkəzində olmalı və növbəti dərslər və bölmələrin tədrisində də nəzərdən qaçmamalıdır.

**Motivasiya:** Bu mərhələdə H.Əliyevin “Kim bir ağaç kəsərsə, o mənim qolumu kəsir” fikrini səsləndirmək olar. Beyin həmləsi üsulu vasitəsilə ətraf mühitin qorunmasının vacibliyi ön plana çəkilir.

**Tədqiqat səali:** Ağacın kəsilməsi nə üçün şairi narahat edir?

**Tədqiqatın aparılması:** Tədqiqata orfo-epik qaydalara əməl edərək şeiri düzgün oxumaqla başlamaq olar. Cütlərlə iş formasından istifadə etməklə məzmun sualları tərtib edilir. Qeyd edək ki, aşağı sinifdə oxuyarkən şagirdlər bu tip tapşırıqları icra etdikləri üçün çətinlik çəkməyəcəklər. Şagirdlərin tə-

tib etdikləri suallar cavablandırıldıqdan sonra iş qruplarda davam etdirilir. Lügət üzərində iş aparmaq məqsədilə qruplara aşağıdakı kimi tapşırıqlar vermək olar: *Şeirdəki çoxmənali sözləri müəyyənləşdirib digər mənalarda cümlələrdə işlədin. Omonimləri müəyyən edin və cümlələr qurun. Sinonim və antonimi olan sözləri müəyyən edin. Şeirdə məcazi mənada işlənən sözləri müəyyən edin (Yaxşı olar ki, şeirdəki "simfoniya" sözünün həqiqi və məcazi mənəsi üzərində iş aparılsın). Şeiri müvafiq hissələrə ayırin və əsas fikri müəyyən edin və s.*

Təqdimat edilir və məlumat mübadiləsi aparılır, cavablar, suallar, onların qoyuluşu, tədqiqat sualının cavablandırılmasına xidmət etməsi araşdırılır, müzakirə edilir. Müzakirə

zamanı müəllim *Ekoloji problemlər bəddi ədəbiyyatda öz əksini necə tapır?* sualı ilə şagirdlərə müraciət edə bilər. Bu mərhələdə müəllim 9-cu sinifdə keçilmiş "Bir ağacın hekayəsi" mətnini şagirdlərə xatırlada bilər, hekayə ilə "Çinarın şikayəti" şeirinin məzmununun müqayisəsi aparılır.

**Nəticələrin çıxarılması:** Şeir təhlil edilir, qabardılan məsələ müzakirə edilir, "Çinarın şikayəti" əsərindəki əsas fikir müasir dövrlə əlaqələndirilir, faktlar arqumentləşdirilir, fikirlər əsaslandırılır.

**Yaradıcı tətbiqetmə:** Sinfin səviyyəsinə uyğun ətraf mühitin qorunmasına aid təqdimat hazırlamaq tapşırılır.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Fikrini çətinliklə əsaslandırır.	Fikrini natamam əsaslandırır.	Oxuduqları əsasında fikrini əsaslandırır.	Şeirdə qoyulan məsələləri arqumentləşdirərək fikrini əsaslandırır.
Söz və ifadələri fərqləndirərkən çətinlik çəkir.	Söz və ifadələri fərqləndirdikdə müəllimin köməyindən istifadə edir.	Söz və ifadələri fərqləndirdikdə səhvlərə yol verir.	Söz və ifadələri poetik cəhətdən ayıır.
Şeiri fonetik qaydalara uyğun oxuyarkən çətinlik çəkir.	Şeiri fonetik qaydalara uyğun oxuyarkən bəzi səhvlərə yol verir.	Şeiri oxuyarkən fonetik qaydalara, əsasən, əməl edir.	Şeiri fonetik normaya uyğun oxuyur.
Şeiri hissələrə ayırmadə çətinlik çəkir.	Şeiri hissələrə ayırkən müəyyən səhvlərə yol verir.	Şeirin hissələrini müəyyən edir.	Şeiri hissələrə ayırır, əsas fikirləri müəyyənləşdirir.

TƏLİM NƏTİCƏLƏRİ

- Dinlədiyi məlumatları təhlil edir.
- Əlavə məlumatlara əsaslanaraq nitqini zənginləşdirir.
- Fikir və mülahizələri dəyərləndirir.
- Söz və ifadələrə əsasən üslubu müəyyənləşdirir.
- Mövzu ilə bağlı fikirlərini ümumiləşdirib yazır.

İNTEGRASIYA

**Coğ. – 3.2.5.** Qlobal ekoloji problemlərin yaranmasında antropogen təsirin rolunu qiymətləndirir.

RESURSLAR

dərslik, iş vərəqi, xəritə,  
Internet materialları

İŞ ÜSULLARI

müzakirə, debat

İŞ FORMALARI

fərdi, qruplarla, kollektiv

## Cınarın şikayəti (II dərs)

DƏRSİN GEDİŞİ

**Motivasiya:** Bu mərhələdə məşələrin təbiətin ağ ciyərləri olması fikri müzakirə edilir.

**Tədqiqat sualı:** *Məşələrin qırılması naya səbab ola bilər?*

**Tədqiqatın aparılması:** Tədqiqata debat üsulundan istifadə etməklə başlamaq olar. Dərslikdə səh. 83-də verilən fikirlər əsasında iş aparılır. Təsdiq və inkar qrupları müəyyən edilir. Yaxşı olar ki, debat zamanı son sözü deyən hakim müəllim özü olsun.

Sonra iş qruplarda davam etdirilir. Səh. 82-dəki 2-ci tapşırıq kollektiv şəkildə icra olunur. Tədqiqatın davamı olaraq qruplarda xəritə əsasında Azərbaycan ərazisində me-

şələrin ekoloji vəziyyəti müəyyənləşdirilir. Bu zaman səh. 83-də verilən şərti işaretlərdən istifadə olunmalıdır. Xəritə ilə bağlı verilən sual və tapşırıqlar yerinə yetirilir. Xəritənin fikri yazı olması diqqət mərkəzində saxlanılmalıdır. Bununla bağlı sual fərdi qaydada şagirdlərə verilə bilər. Məqsəd şagirdlərdə xəritənin oxunması bacarığının formalaşdırılmasıdır.

**Məlumat mübadiləsi:** Təqdimat edilir, cavablar dinlənilir, söylənilən fikirlər müzakirə edilir. Müzakirə zamanı növbəti 3 sualdan istifadə olunur:

- ❖ Sizcə, meşəsiz ərazilərdə ağac əkmək olarmı? Əgər “Meşəsiz ərazilərdə meşəsalma” aksiyası keçirəs idiniz, hansı ağacların əkilməsinə daha çox üstünlük verirdiniz? Nə üçün?
- ❖ Necə düşünürsünüz, meşələrin qırılmasının qarşısını necə almaq olar? Bu problemin həlli üçün hansı təklifləri verərdiniz?
- ❖ S.Vurğunun “Muğan” poemasında lirik qəhrəmanın susuz yerlərlə bağlı arzularını xatırlayın. Həmin arzular çinarın arzuları, istəkləri ilə üst-üstə düşürmü?

**Nəticələrin çıxarılması:** Dərsin bu mərhələsində ətraf mühitin, o cümlədən meşələrin qorunmasının vacibliyi fikri formalaşdırılır və sağlam nəsillərin yetişməsi üçün onların əhəmiyyəti qeyd olunur. Müzakirə mərhələsində Zəngilan çınar meşəsi mətni də oxunur, müzakirə edilir.

**Yaradıcı tətbiqetmə:** Dərslikdəki 3-cü tapşırıq verilə bilər.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Dinlədiyi məlumatları təhlil etməkdə çətinlik çəkir.	Dinlədiyi məlumatları təhlil edərkən müəllimin köməyindən istifadə edir.	Dinlədiyi məlumatları təhlil edərkən müəyyən səhvlərə yol verir.	Dinlədiyi məlumatları təhlil edir.
Əlavə materiallardan istifadə etməklə nitqini çətinliklə zənginləşdirir.	Əlavə materiallardan istifadə etməklə nitqini qismən zənginləşdirir.	Əlavə materiallardan istifadə etməklə nitqini zənginləşdirir.	Əlavə məlumat və faktlara əsaslanaraq nitqini zənginləşdirir.
Fikirləri dəyərləndirərkən müəllimin köməyindən istifadə edir.	Fikirləri dəyərləndirərkən əlavə sual və köməkdən istifadə edir.	Fikirləri dəyərləndirərkən cüzi səhvlərə yol verir.	Fikir və mülahizələri dəyərləndirir.
Söz və ifadələrə əsasən üslubu müəyyənləşdirə bilmir.	Söz və ifadələrə əsasən üslubu müəyyənləşdirərkən çətinlik çəkir.	Söz və ifadələrə əsasən üslubu müəyyənləşdirərkən müəllimin köməyindən istifadə edir.	Söz və ifadələrə əsasən üslubu müəyyənləşdirir.
Mövzu ilə bağlı fikirlərini ümumiləşdirib yazarkən çətinlik çəkir.	Mövzu ilə bağlı fikirlərini ümumiləşdirib yazarkən müəyyən səhvlərə yol verir.	Mövzu ilə bağlı fikirlərini ümumi-ləşdirib yazır.	Mövzu ilə bağlı fikirlərini əsaslan-dırmaqla ümumiləşdirib yazır.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mövzuya və üsluba uyğun söz və ifadələr seçir.
- Ədəbi dilin normalarına uyğun cümlələr qurur.
- Ədəbi dil normalarına riayət edir.
- Mövzuya uyğun hekayə yazır.

**İNTEGRASIYA**

**Ədəb.** – 3.1.3. 3-3,5 səhifə həcmində nəqli, təsvir, təhlil xarakterli mətnlər (ədəbi və sərbəst mövzuda inşa, esse, məruzə) yazır.

**RESURSLAR**

dərslik, Internet materialları

**İŞ ÜSULLARI**

yazı, müzakirə

**İŞ FORMALARI**

fərdi, kollektiv

## **Hekayənin yazılması və müzakirəsi**

**DƏRSİN GEDİŞİ**

Şagirdlər artıq aşağı siniflərdən hekayə yazmağın yollarına bələddirlər. Ona görə də bu tapşırığı icra etməkdə çətinlik çəkməyəcəklər.

Müəllim hekayə ilə bağlı frontal sorğu keçirə bilər. Məqsəd hekayənin xüsusiyyətlərini yada salmaqdır. Sorğuya 2-3 dəqiqə vaxt sərf etmək yetər.

Dərslikdə səh. 85-də verilən materiallarla tanış olunur. Şagirdlərə kömək üçün verilən təlimatlarla bağlı müzakirə təşkil olunur. Kollektiv surətdə hekayəyə nümunəvi plan tutulur. Hekayə fərdi qaydada yazıılır.

Yazılарın bir qismi dərsin sonuna yaxın oxunub müzakirə edilə bilər.

Ögər 45 dəq. müddətində hekayənin yazılması çatdırılmazsa, ev tapşırığı kimi ardını yazmaq verilə bilər. Növbəti dərsdə yazılar oxunur, təhlil edilir.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Mövzuya və üsluba uyğun söz və ifadələr seçməkdə çətinlik çəkir.	Mövzuya və üsluba uyğun söz və ifadələr seçərkən əlavə köməkdən istifadə edir.	Mövzuya və üsluba uyğun söz və ifadələr seçərkən müəyyən səhv'lərə yol verir.	Mövzuya və üsluba uyğun söz və ifadələr seçir.
Ədəbi dil normalarına uyğun cümlə konstruksiyaları qurmaqdə çətinlik çəkir.	Ədəbi dil normalarına uyğun cümlə quranda səhv'lərə yol verir.	Ədəbi dil normalarına uyğun cümlə qurur.	Fikrini əsaslandıraraq ədəbi dilin normalarına uyğun cümlələr qurur.
Ədəbi dil normalarına riayət edərkən çətinlik çəkir.	Ədəbi dil normalarına riayət edərkən əlavə köməkdən istifadə edir.	Ədəbi dil normalarına riayət edərkən müəyyən səhv'lərə yol verir.	Ədəbi dil normalarına riayət edir.
Hekayə yazarkən çətinlik çəkir.	Hekayə yazarkən fikir ardıcılığını gözləmir.	Hekayə yazarkən müəyyən səhv'lərə yol verir.	Mövzuya uyğun hekayə yazır.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Faktlar əsasında fikrini əsaslandırır.
- Söylənilmiş fikirləri dəyərləndirir.
- Şeiri düzgün oxuyur.
- Yazdığı mətnə uyğun üslub seçir.
- Esse yazır.

**İNTEGRASIYA**

**Ədəb.** – 3.1.3. 3-3,5 səhifə həcmində nəqli, təsvir, təhlil xarakterli mətnlər (ədəbi və sərbəst mövzuda inşa, esse, məruzə) yazar.

**RESURSLAR**

dərslik, lügət, “Yeddi nar çubuğu” nağılı

**İŞ ÜSULLARI**


sorğu, müzakirə, mikrofon, şaxələndirmə

**İŞ FORMALARI**

fərdi, cütlərlə, kollektiv

## Birlik (I dərs)

DƏRSİN GEDİŞİ



**Motivasiya:** Müəllim dərsə şaxələndirmə üsulundan istifadə edərək başlayır, lövhəyə “birlik” sözü yazılır və şagirdlərin cavabları

qeyd edilir. Sonra dərslikdə səh. 86-da verilmiş 1-ci tapşırıq əsasında sorğu təşkil edilir, şeir oxunur. Müəllim “Yeddi nar çubuğu” na-

ğılıını oxuyur və oradakı fikirlər tapşırıqla əlaqələndirilir.

**Tədqiqat sualı:** “Birlik” şeiri oxucuya nəyi təlqin edir?

**Tədqiqatın aparılması:** Tədqiqat cütlər vasitəsilə həyata keçirilir. Səh. 87-də verilmiş tapşırıqlar (2–7-ci tapşırıqlar) cütlər tərəfindən icra edilir. Müəyyən vaxtdan sonra yerinə yetirilən tapşırıqlar yoxlanılır və müzakirə edilir.

**Qeyd:** 7-ci tapşırığın cavabı:

a -1, b-2, 3, c- 4, 5, d-6

**Məlumat mübadiləsi:** Müəllim şeiri əvvəlki mövzularla əlaqələndirməlidir. Yəni su və meşənin birliyi insanın yaşamasına sə-

bəbdirsə, insanların birliyi də həyatın, cəmiyyətin var olması deməkdir. Müzakirə zamanı səh. 88-də verilmiş “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı haqqında mətn də oxunur, verilmiş sual cavablandırılır. Suallar mikrofon əsulundan istifadə edilməklə cavablandırılır.

**Nəticələrin çıxarılması:** Bu mərhələdə keçirilən festivalların, xüsusi tədbirlərin birlik və əməkdaşlığın təməli üçün əsas mənbə olduğu fikri vurğulanır. 31 Dekabr birliyin, həmrəyliyin simvolu kimi qiymətləndirilir.

**Yaradıcı tətbiqetmə:** Dərslikdə səh. 88-də verilmiş 9-cu tapşırıq nəzərdə tutulub.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Faktlar əsasında fikrini əsaslandırma bilmir.	Faktlar əsasında fikrini əsaslandırmakən müəllimin köməyindən istifadə edir.	Faktlar əsasında fikrini əsaslandırmakən müəyyən səhvlərə yol verir.	Faktlar əsasında fikrini əsaslaşdırır.
Fikirləri dəyərləndirərkən müəllimin köməyindən istifadə edir.	Fikirləri dəyərləndirərkən əlavə köməkdən istifadə edir.	Fikirləri dəyərləndirərkən cüzi səhvlərə yol verir.	Söylənilmiş fikirləri dəyərləndirir.
Şeiri fonetik qaydalara uyğun oxuyarkən çətinlik çəkir.	Şeiri orfoepik qaydalara uyğun oxuyarkən bəzi səhvlərə yol verir.	Şeiri oxuyarkən fonetik qaydalara, əsasən, əməl edir.	Şeiri tələb olunan qaydalara uyğun düzgün oxuyur.
Mətnə uyğun üslub seçməkdə çətinlik çəkir.	Mətnə uyğun üslubu müəllimin köməyi ilə seçilir.	Mətnə uyğun üslub seçilir.	Fikrini əsaslaşdıraraq yazdığı mətnə uyğun üslub seçilir.
Esse yazarkən çətinlik çəkir.	Esse yazarkən fikir ardıcılığını gözləmir.	Esse yazır.	Mövzuya uyğun ətraflı esse yazır.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Söz və ifadələr əsasında mətni üslubuna görə fərqləndirir.
- Mətndə sözləri qrammatik normaya uyğun düzgün yazır.
- Cümələrdə durğu işarələrindən düzgün istifadə edir.

**İNTEQRASIYA**

**X.d. – 3.1.3.** Oxuduğu mətnləri üslubuna görə fərqləndirir.

**RESURSLAR**

dərslik, cədvəl,  
<https://www.youtube.com/watch?v=JI3DpfERciA>

**İŞ ÜSULLARI**

müzakirə, Venn diaqramı

**İŞ FORMALARI**

fərdi, kollektiv

## **Birlik (II dərs)**

DƏRSİN GEDİŞİ

Ev tapşırığı yoxlanılır, 31 Dekabr haqqında verilən esse yazılar oxunur, təhlil edilir. Dünya azərbaycanlılarının həmröyliyi haqqında şagirdlərin fikirləri müzakirə edilir. Bu dərsdə fərdi iş formasından istifadə məqsədəyğundur. Səh. 89-dakı 10, 11, 12, 13, 14-cü tapşırıqlar fərdi qaydada yerinə yetirilir və müzakirə edilir. Tapşırıqların şəfahi şəkildə icrası daha məqsədəməvafiqdir. Bu da şagirdlərin yazılı nitqilə yanaşı, şəfahi nitqinin düzgün formallaşmasına imkan verir.

15-ci tapşırıq da Venn diaqramından istifadə edilərək kollektiv şəkildə yerinə yetirilir. Bu tapşırığın icrası həm şəquli, həm də üfüqi fəndaxili integrasiyaya əməl edilməsinə şərait yaradır. Aşağı siniflərdən etibarən şagirdlər elmi və bədii mətnləri fərqləndirməyi bacarırlar. Onların bu sahədə bilik və bacarıqları cari ildə əvvəl tədris olunan dərslərdə inkişaf etdirilərək üslublar haqqında məlumatlarla zənginləşdirilib.

16-ci tapşırıq yerinə yetirilir. Bu tapşırığın verilməsində əsas məqsədi növbəti mər-

hələdə şəhidlər mövzusunun tədrisi üçün zəmin yaratmaqdır. Mətn (16-ci tapşırıq) publisistik üslubdadır. Bu həm də növbəti mərhələdə publisistik üslubun öyrədilməsi üçün atılan addimdır.

Cavablar müzakirə edilir, ümumi fikir formalaşdırılır.

**Qeyd:** Müəllim dərsin uyğun bildiyi məhələsində filmi nümayiş etdirə bilər.

**Ev tapşırığı:** Müəllim sinfin səviyyəsinə uyğun olaraq elmi və yaxud bədii üslubda mətni yazmağı tapşırı bilər.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Mətni üslubuna görə fərqləndirməkdə çətinlik çəkir.	Müəllimin köməyi ilə mətni üslubuna görə fərqləndirir.	Mətni üslubuna görə fərqləndirərkən müəyyən səhv'lərə yol verir.	Mətni üslubuna görə fərqləndirir.
Sözləri qrammatik normaya uyğun yazmır.	Sözləri qrammatik normaya uyğun yazmaqda çətinlik çəkir.	Sözləri qrammatik normaya uyğun yazarkən müəyyən səhv'lərə yol verir.	Sözləri qrammatik normaya uyğun düzgün yazır.
Cümlələrdə durğu işaretlərinin istifadəsində çətinlik çəkir.	Cümlələrdə durğu işaretlərinin istifadəsində bəzi səhv'lərə yol verir.	Cümlələrdə durğu işaretlərindən düzgün istifadə edir.	Fikrini əsaslandıraqlaq cümlələrdə durğu işaretlərindən düzgün istifadə edir.

TƏLİM NƏTİCƏLƏRİ

- Şeiri düzgün oxuyur.
- Şeirin məzmununu xülasə şəklində ifadə edir.
- Topladığı materiallar əsasında mətn yazır.
- Film haqqında rəy yazır.
- Mövzuya uyğun yazı forması seçir.

İNTEGRASIYA

**Azərb. tarixi – 1.2.2.** Yazılı mənbələrin, yaxud tarixi sənədin aid olduğu dövrü müəyyənləşdirir.

RESURSLAR

dərslik, İnternet materialları,  
20 Yanvar haqqında film

İŞ ÜSULLARI

müzakirə, mikrofon,  
cəld yazı

İŞ FORMALARI

fərdi, qruplarla, kollektiv

## Şəhidlər (I dərs)

DƏRSİN GEDİŞİ

20 Yanvar haqqında şagirdlərin bilik və məlumatları çoxdur. Budəfəki dərsi fərqli tapşırıqlar verməklə tədris etmək olar.

Əvvəlcə mikrofon üsulundan istifadə etməklə bu tarixi gün haqqında şagirdlərin bildikləri malumat soruşulur, sonra isə dərslikdəki şeir oxunur. Şeirdə ifadə olunan fikir xülasə şəklində verilir. Şeirin ideyası müzakirə edilir. Bu tapşırıq dərsin 1-ci saatında icra olunur. 20 Yanvarla bağlı filmdən müəyyən hissə nümayiş etdirilir, şeirin məzmunu ilə film əlaqələndirilir.

2-ci saatda isə 91-ci səhifədəki tapşırığın icrası nəzərdə tutulmuşdur.

Müəllim sinfi qruplara bölür. Qrupların hərəsinə bir yazı forması: məqalə, esse, həkayə yazmayı tapşırıq bilər. Cəld yazı üsulundan istifadə olunaraq tapşırıq yerinə yetirilir. Əgər 45 dəq. müddətində tapşırığın yazılıması çatdırılmazsa, ev tapşırığı kimi davam etdirmək verilə bilər. Növbəti dərsdə yazılar oxunur, təhlil edilir.

Tapşırıq yerinə yetirilərkən dərslikdə səh. 91-də verilən təlimatdan istifadə edil-

məlidir. Bu zaman müəllim şagirdlərə istiqamət verməli və onların bu təlimatlardan fəaliyyətləri zamanı istifadə etmələrinə nəzarət etməlidir.

**Yaradıcı tətbiqetmə:** 20 Yanvarla bağlı istənilən bir filmə rəy yazmaq tapşırıla bilər.

I	II	III	IV
Şeiri fonetik qaydalara uyğun oxuyarkən çətinlik çəkir.	Şeiri orfoepik qaydalara uyğun oxuyarkən bəzi səhv'lərə yol verir.	Şeiri oxuyarkən fonetik qaydalara, əsasən, əmal edir.	Şeiri düzgün oxuyur.
Şeirin məzmununu xülasə şəklində ifadə edərkən çətinlik çəkir.	Şeirin məzmununu xülasə şəklində ifadə edərkən müəllimin köməyindən istifadə edir.	Şeirin məzmununu xülasə şəklində ifadə edərkən bəzi səhv'lərə yol verir.	Şeirin məzmununu xülasə şəklində ifadə edir.
Toplanılan materiallar əsasında mətn yazarkən çətinlik çəkir.	Toplanılan materiallar əsasında mətn yazarkən müəllimin köməyindən istifadə edir.	Toplanılan materiallar əsasında mətn yazarkən bəzi səhv'lərə yol verir.	Toplanılan materiallar əsasında mətn yazır.
Film haqqında rəy yazarkən müəllimin köməyindən istifadə edir.	Film haqqında rəy yazarkən müəyyən səhv'lərə yol verir.	Film haqqında rəy yazır.	Film haqqında əsaslandırılmış rəy yazır.
Mövzuya uyğun yazı forması seçə bilmir.	Mövzuya uyğun yazı forması seçərkən müəllimin köməyindən istifadə edir.	Mövzuya uyğun yazı forması seçilir.	Mövzuya uyğun düzgün yazı forması seçilir.

## KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏYƏ NÜMUNƏ

KSQ №2

### ŞƏHƏR BAĞI

Bakıda bağ-bağça, yaşıllıq yox dərəsində idi.

Şəhər üçün əsas plan layihəsi vaxtaşırı, dəfələrlə təshih edilib təkmilləşdirilmişdir. Şəhərin ilk memarı Qasımbəy Hacıbababəyovun hazırladığı layihələrdə gələcəkdə meydanlar, bağ, park və bulvar da nəzərdə tutulmuş, eyni zamanda yaşıl örtük üçün yerlər ayrılmışdır.

Bakı bitki cəhətdən də ən geridə qalmış şəhər hesab edilirdi. Bunun əsas səbəbi suyun olmaması idi.

Bakinin ən köhnə bağlı qubernator (indiki Filarmoniya) bağlı hesab edilir. Sahəsi dörd hektar yarımdır. Bu bağ 1830-cu illərdə keçmiş iki qala divarı arasında yerləşən şəxsi bağ-bağça və bostanların yerində qurulmuşdu. Şəhərdə uzun müddət yeganə bağ idi. Bakı şəhər komendantı Lənkəran və İrandan Bakıya galən bütün gəmilərin yiylərini və kapitanları bir neçə çuval qara torpaq gətirməyə vadar edərdi, əmri yerinə yetirməyənlərdən cərimə ödənilirdi. İlk növbədə tut, zeytun, qarağac, şam, akasiya ağacları əkilmişdi. Bir neçə yerdə güllük – çıçəklilik də salınmışdı. Məhəlli ağac cinslərindən başqa kənardan, bu yerlərdə olmayan ağac növləri də gətirirdilər.

Əhalini bağa həftədə bir dəfə buraxırdılar. Amma yüksək rütbəli məmurların, milyonçu neftxudaların üzünə bağın darvazaları hər zaman açıq idi. (Manaf Süleymanov)

**1. Mətndə leksik normanın pozulduğu cümlələri müəyyənləşdirib düzgün yazın.**

---

---

---

**2. 4-cü abzasa obrazlı ifadələr, bədii təsvir və ifadə vasitələri əlavə edin və bədii üslubda yazın.**

---

---

**3. Mətndə altından xətt çəkilmiş sözləri hansı sinonimləri ilə əvəz edərdiniz?**

---

---

**4. Sonuncu abzasın birinci cümləsini sintaktik təhlil edin.**

---

---

**5. Mətnin xülasəsini 3-4 cümlə ilə yazın.**

---

---

**6. Mətndə ilk abzaslarda təyinlə başlayan cümləni müəyyənləşdirin və sintaktik təhlil edin.**

---

---

**7. Mətndə hansı köməkçi nitq hissələri işlənmişdir? Fikrinizi nümunələrlə əsaslandırın.**

---

---

**8. Mətndə işlənən omonimləri seçib yazın və onları digər mənalarda cümlələrdə işlədin.**

---

---

**9. Bakıya nə üçün Lənkəran və İrandan çuvallarda qara torpaq gətirirdilər?**

---

---

**10. Mətndəki faktları seçib yazın.**

---

---

**11. Elmi üsluba aid xüsusiyyətləri yazın.**

---

---

**12. Qrammatik normanın xüsusiyyətlərini yazın və nümunələrlə fikirlərinizi əsaslandırın.**

---

---

**13. Sadə cümlənin növlərinin hər birinə aid iki nümunə yazın.**

---

---

**14. Verilmiş cümlədə durğu işaretlərini bərpa edin.**

*O narazı halda dostuna baxdı. Bunu səndən heç gözləməzdəm deyib üzünü yana çevirdi*

**15. İdeoqrafik yazıya aid 1-2 nümunə yazın.**

---

---

TƏLİM NƏTİCƏLƏRİ

- Məlumatları təqdimedilmə formasına görə təhlil edir.
- Mövzu ilə bağlı ifadə etdiyi fikrə uyğun üslub seçir.
- Əlavə məlumatlar əsasında fikrini əsaslandırır.
- Əlavə faktlardan istifadə edərək nitqini zənginləşdirir.
- Mətni fonetik normalara uyğun oxuyur.
- Müxtəlif mülahizələrə əsasən mətn formalaşdırır.

İNTEGRASIYA

**Ədəb.** – 3.1.1. Yaradıcı yazıların məzmununa uyğun üslub müəyyənləşdirir, müxtəlif mənbələrdən seçdiyi inandırıcı faktlardan istifadə edir.

RESURSLAR

dərslik, iş vərəqləri,  
müxtəlif bədii ədəbiyyatlar,  
İnternet materialları

İŞ ÜSULLARI

müzakirə, cəld yazı,  
müsahibə, diqqətli oxu

İŞ FORMALARI

fərdi, kollektiv

## Sevgi ağacı (I dərs)

DƏRSİN GEDİŞİ

**Motivasiya:** Səh 93-də verilmiş suallar üzərində iş aparılır. Müəllim şagirdlərin bu fikirlərə ilkin münasibətini öyrənir. Mətnlərin tədrisi zamanı bu fikirlərə daha dərindən aydınlıq gətirilir. Bu mərhələdə dərslikdə səh. 94-də çərçivədə verilmiş mətn oxunur. Mətn üçün açar söz seçilir. Açıq söz “sevgi”-dir. Bu seçimlə əlaqədar fikir mübadiləsi aparılır. Cəlaləddin Ruminin kəlamı müzakirə edilir, mətnlə əlaqələndirilir.

**Tədqiqat suali:** *Sevgi dedikdə nə başa düşülür?*

**Tədqiqatın aparılması:** Tədqiqata diqqətli oxu üsulundan istifadə edilməklə başlanılır. Səh. 95-də verilmiş mətn bu oxu modelinin tələblərinə uyğun oxunduqdan sonra səh. 96-da verilmiş ilk suala cavab təpilir. Düzgün cavab 3-cü variantdır.

Artıq deməyə söz qalmamışdı. Bu tapşırığın icrası üçün əlibbadakı hərflərin sıra nömrəsindən istifadə edilməlidir. Bu tapşırıq fərdi qaydada yerinə yetirilir, cavabı tez və düzgün tapan ilk üçlüq qiymətləndirilir.

**Cavab:** *Sevgi qalib gəlmışdı.*

Kollektiv iş formasından istifadə edərək səh. 97-də verilmiş 1, 2, 4, 5, 6, 8-ci tapşırıqlar yerinə yetirilir. Bu tapşırıqların icrası fikrini əsaslandırma və nitqini zənginləşdirmə bacarığının inkişafına zəmin yaradır. 8-ci tapşırıq növbəti dərslərdə publisistik üslubun öyrədilməsi üçün zəmin rolunu oynayır. Müəllim çalışmalıdır ki, şagird mətnin bədii üslubda olmadığını anlaya bilsin. O, müxtəlif suallarla şagirdlərə müraciət edə bilər. Məsələn, *bu mətnə bədii üslub üçün xarakterik olmayan hansı xüsusiyyət var?*

**Məlumat mübadiləsi:** Şagirdlər təqdimat edirlər. Cavablar dinlənilir, müzakirə edilir, fikirlər ümumiləşdirilir.

**Nəticələrin çıxarılması:** Dərsin bu mərhələsində mətnaltı suallardan istifadə edilir, cavablar ümumiləşdirilir və müəyyənləşdirilir ki, sevgi geniş anlamıdır. İnsan sevgisiz yaşaya bilməz. Sevgi dedikdə təkcə eks cinslər arasında olan münasibət yox, ümumilikdə insana, insanlığa olan bəşəri sevgi nəzərdə tutulmalıdır. Bura torpaq, vətən, valideyn, bacı, qardaş və s. olan sevgi digərlərinə nəzərdə tutulur.

**Yaradıcı tətbiqetmə:** Şəklə əsasən esenin yazılması 3.1.2. standartını reallaşdırmaq üçün zəmin yaradır. Essenin cəld yazı əsulundan istifadə etməklə qruplarla iş formasında yerinə yetirilməsi nəzərdə tutulub. Qruplarda yazılın esse təqdim edilir və müzakirə aparılır. Müzakirə mərhələsində şəklin yanındakı 1 və 2-ci suallar cavablandırılır.

**Ev tapşırığı:** Səh. 97-də verilən 3 və 7-ci tapşırıqların icrası verilə bilər.

**Qeyd:** Müəllim 3-cü suala verilən ən yaxşı cavabları şagirdlərin hazırladıqları qəzet materialında yerləşdirə bilər. 7 nömrəli tapşırıq fərdi qaydada da verilə bilər. Müəllim sinfində ən zəif və ən güclü şagirdi seçilir, tapşırığı onlara fərdi qaydada icra etdirir, cavablar müqayisə edilir, müsbət və mənfi cəhətlər arasındırılır. Təcrübə göstərir ki, bəzən belə yanışma zəif şagirdlərdə stimul yaradır, özünənin hissini gücləndirir.

Qiymətləndirmə aparılır.

Meyarlar Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Təhliletmə				
Üslub seçmə				
Fikri əsaslandırma				
Nitqi zənginləşdirmə				
Düzgün oxuma				
Mətn yazma				
<b>Cəmi:</b>				

TƏLİM NƏTİCƏLƏRİ

- Mətnindəki mənətqi nöqsanları müəyyən edir.
- Abzasları müəyyən edir.
- Mətnin üslubu üzərində düzəlişlər edir.
- Rəy yazır.
- Ədəbi dilə uyğun cümlələr qurur.
- Mövzuya uyğun məqalə yazır.

İNTEQRASIYA

**Ədəb.** – 1.2.4. Bədii nümunələrin mövzusunu, ideya-bədii xüsusiyyətlərini bağlı olduğu dövrün sosial-siyasi, mənəvi dəyərləri baxımından təhlil edir və nəticə çıxarır.

**X.d.** – 3.1.1. Mətnindəki yeni ifadə və terminlərin mənasını müəyyənləşdirir.

RESURSLAR

dərslik, luğət

İŞ ÜSULLARI

sorğu, müzakirə

İŞ FORMALARI

cütlərlə, kollektiv, qruplarla

## Sevgi ağacı (II dərs)

DƏRSİN GEDİŞİ

**Motivasiya:** Bu mərhələdə ev tapşırığı yoxlanılır. Şagirdlərin fikirləri dinlənilib kollektiv şəkildə müzakirə edilir.

**Tədqiqat suahı:** *Mətnin dil baxımından hansı özünəməxsus xüsusiyyətləri var?*

**Tədqiqatın aparılması:** Tədqiqat cütlərlə iş formasında başlanılır. Dərslikdə səh. 98-də verilmiş 9–18-ci tapşırıqların icrası tapşırılır. Əgər sinifdə 20 nəfərdən çox şagird varsa, bəzi tapşırıqlar digər cütə təkrar verilə bilər və yaxud müəllim sinfin səviyyəsini nəzərə alaraq mətnə uyğun əlavə tapşırıqlar da hazırlanıb təqdim edə bilər. 12-ci tapşırıqda nöqtələrin yerinə *esqdır, esqsız* (*N.Gəncəvi*); *sevgisiz, məhəbbət* (*S.Vurğun*) *sevgi* (*C.Rumi*) sözləri olmalıdır. Səh. 99-da verilmiş 19-cu

tapşırığın icrası isə qruplara tapşırılır. Mətn 4 bərabər hissəyə bölünür, hər qrupa bir hissə təqdim olunur.

Vaxta qənaət etmək üçün müəllim hər qrupdan bir nəfəri seçir, əlavə qrup yaradır və onlara qısa rəy yazmaq tapşırır.

**Məlumat mübadiləsi:** Bu zaman cütlərin cavabları dinlənilir. Xatırlamaq lazımdır ki, 19-cu tapşırığın icrası zamanı bir neçə standartın reallaşması mümkündür. 4 məzmun standartının müxtəlif alt standartlarını reallaşdırın bu tapşırıq fəndaxili inteqrasiyaya əməl olunmasına səbəb olacaq. Müzakirə zamanı bu amil müəllimin diqqətindən yayınmamalıdır.

**Nəticələrin çıxarılması:** Bu mərhələdə “Ailə – millətin mənəvi təlim ocağıdır” başlığı altında verilmiş hər iki şeir oxunur. Şeirdəki fikirlərə münasibət bildirilir və cari mövzu ilə əlaqələndirilir. Bu mərhələdə müəllim aşağıdakı suallarla şagirdlərə müraciət edə bilər:

1. Süleyman Rüstəm nəyi insanın ilk keyfiyyəti hesab edir? Hansı fikirlərə hər iki şairdə rast gəldiniz?
2. Üçüncü bəndin üçüncü misrasını qrammatik əsaslar baxımından təhlil edin. Nəyi müşahidə etdiniz?
3. İfadəlilik yaratmaq üçün ikinci bənddə S.Rüstəm hansı vasitədən istifadə etmişdir?

4. “Qızıma” şeirində hansı şəkilçi ixtisar edilmişdir və nə üçün?

**Müəllimin nəzərinə:** Şeirlərdə qoyulan əsas fikir növbəti dərsdə keçiriləcək mövzunun açılmasında bir vasitə olduğu üçün müzakirə zamanı daha diqqətli olmaq lazımdır, növbəti dərslə əlaqə yaratmaq diqqətdən yoxmamalıdır.

**Yaradıcı tətbiqetmə:** Səh. 101-də verilmiş tapşırıqda “Tərbiyənin kökü ailədə qoyulur” adlı məqalə yazmaq verilə bilər.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Mətndəki məntiqi nöqsanları çətinliklə müəyyən edir.	Mətndəki məntiqi nöqsanları müəyyən edərkən müəllimin köməyindən istifadə edir.	Mətndəki məntiqi nöqsanları müəyyən-ləşdirərkən müəyyən səhvlərə yol verir.	Mətndəki məntiqi nöqsanları müəyyən edir.
Mətnin abzaslarını müəlliminin köməyi ilə müəyyənləşdirir.	Mətnin abzaslarını müəyyənləşdiridikdə bəzi səhvlərə yol verir.	Mətnin obrazlarını müəyyənləşdirir.	Mətnin abzaslarını əsaslandırılmış şəkildə müəyyənləşdirir.
Mətndəki qüsurlu cümlələri çətinliklə aydınlaşdırır.	Mətndəki qüsurlu cümlələri aydınlaşdırarkən bəzi səhvlərə yol verir.	Mətndəki qüsurlu cümlələri aydınlaşdırır və düzəliş edir.	Mətndəki qüsurlu cümlələri aydınlaşdırır və əsaslı düzəlişlər edir.
Rəy yazarkən müəlli-min köməyindən istifadə edir.	Rəy yazarkən müəyyən səhvlərə yol verir.	Rəy yazarkən fikrini tam əsaslandırma bilmir.	Rəy yazır.
Ədəbi dil normallarına uyğun cümlə konstruksiyaları qurmaqdə çətinlik çəkir.	Ədəbi dil normallarına uyğun cümlə quranda səhvlərə yol verir.	Ədəbi dil normallarına uyğun cümlə qurur.	Fikrini əsaslandırma-raq ədəbi dil normallarına uyğun cümlə qurur.
Mövzuya uyğun məqalə yazmaqdə çətinlik çəkir.	Mövzuya uyğun məqalə yazarkən müəllimin köməyindən istifadə edir.	Mövzuya uyğun məqalə yazarkən fikrini tamamlamaq-da çətinlik çəkir.	Mövzuya uyğun məqalə yazır.

TƏLİM NƏTİCƏLƏRİ

- Mətnindəki üslubi nöqsanları müəyyənləşdirir.
- Faktlardan istifadə edərək nitqini zənginləşdirir.
- Mətni düzgün oxuyur.
- Üslubi nöqsanları müəyyənləşdirib mətnə düzəlişlər edir.
- Cümlələrdə durğu işarələrindən istifadə edir.

İNTEGRASIYA

X.d. – 3.1.4. Mətnindəki fakt və hadisələri təhlil edir.

RESURSLAR

dərslik, iş vərəqləri, sxemlər,  
cədvəllər

İŞ ÜSULLARI

müzakirə, ikihissəli  
gündəlik

İŞ FORMALARI

fərdi, qruplarla

## “Sən” dili əvəzinə, “mən” dili (I dərs)

DƏRSİN GEDİŞİ

**Motivasiya:** “Tərbiyənin kökü ailədə qoynulur” adlı yazılan 1-2 məqalə yoxlanılır, müzakirə edilir.

**Tədqiqat səhifəsi:** Mətnin müəllifin çatdırmaq istədiyi əsas fikir nədir?

**Tədqiqatın aparılması:** Şagirdlər 4 qrupa bölünür. Mətn hissələrə bölünür, qruplara paylanır, ikihissəli gündəliyə əsasən aşağıdakı cədvəl doldurulur.

Oxu başa çatdıqdan sonra hər qrup 1-ci tapşırığı paylanmış hissələr əsasında icra edir, təqdimatlar edilir.

**Məlumat mübadiləsi:** İş vərəqləri lövhəyə asılıaraq təqdimata başlanılır. Təqdimat zamanı yönəldici suallardan da istifadə etmək olar. 4, 5-ci tapşırıq (səh. 105) yerinə yetirilir. Təqdimat zamanı müəllifin çatdırmaq istədiyi əsas fikirlər müəyyən edilir.

Mətndə diqqətini daha çox cəlb etdi	Səbəbi
1.	1.
2.	2.
3.	3.

**Nəticələrin çıxarılması:** Mətndə bilərkən verilmiş üslubi nöqsanlar şagirdlərin təfəkkürünün inkişaf etdirilməsi baxımından əl-verişlidir. 2-ci tapşırığın icrası isə əlavə fakt və məlumatlardan istifadə edərək şagirdlərin nitqinin zənginləşməsinə xidmət edir. Bu mərhələdə mətnlərdən əldə edilən fakt və şagirdlərin rastlaşıqları məlumatları ümumiləşdir-

mək müəllimlərin diqqətindən yayınmamalıdır. Sonra səh. 107-dəki 7-ci tapşırıq yerinə yetirilir.

**Yaradıcı tətbiqetmə:** Müəllim dərsin mövzusuna uyğun esse yazmaq tapşırıq bilər.

Qiymətləndirmə dərsin təlim nəticələrinə görə müəyyən edilmiş meyar cədvəlinə əsasən aparıla bilər.

Meyarlar Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Üslubi nöqsanları müəyyənləşdirmə				
Nitqi zənginləşdirmə				
Düzgün oxuma				
Mətnə düzəliş etmə				
Durğu işarələrindən düzgün istifadə etmə				
<b>Cəmi:</b>				

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mətnləri təqdimetmə formasına görə fərqləndirir.
- Söz və ifadələrə görə mətnlərin üslubunu müəyyən edir.
- Mövzuya uyğun üslub seçir.
- Dialoq şəklində mətn tərtib edir.

**İNTEQRASIYA**

**X.d. – 3.1.3.** Oxuduğu mətnləri üslubuna görə fərqləndirir.

**RESURSLAR**

dərslik, cədvəllər, sxemlər

**İŞ ÜSULLARI**

cəld yazı, diskussiya,  
Venn diaqramı

**İŞ FORMALARI**

fərdi, qruplarla

## **“Sən” dili əvəzinə, “mən” dili (II dərs)**

**DƏRSİN GEDİŞİ**

**Motivasiya:** Ev tapşırığı yoxlanılır, müzakirə edilir. Müəllimin tərbiyə mövzusu ilə əlaqəli topladığı hikmətli sözlər, atalar sözləri, aforizmlər oxudulur, “Sən” dili əvəzinə, “mən” dili mətni ilə əlaqələndirilir. Bədən dilinin mahiyyəti şagirdlərə izah edilir (səh. 104). Səh 103-dəki sxem əsasında sual cavablandırılır, mövzulararası əlaqə yaradılır.

**Tədqiqat sualı:** *Mətnin hansı xarakterik yüksüsiyyətləri var?*

**Tədqiqatın aparılması:** Şagirdlər qruplara bölünür, onlara tədqiqat xarakterli suallar yazılmış iş vərəqləri paylanılır. I qrupa dərslikdə səh. 105-də olan 6, 10-cu, II qrupa 9, 12-ci, III qrupa 9, 13-cü tapşırıqlar verilir. 8-ci tapşırığın icrası bütün qruplarda aparılsa, daha məqsədəyğin olar.

**Məlumat mübadiləsi:** Təqdimatlar dinlənilir, müzakirə edilir. Sonra tapşırıqlarla bağlı qrammatik qaydalar təkrarlanır.

**Nəticələrin çıxarılması:** Şagirdlər mətnin üslubu haqqında öz fikirlərini bildirir. Sonda müəllim səh. 106-da verilmiş qaydaya əsasən publisistik üslub haqqında məlumat verir, onun xüsusiyyətləri ilə şagirdləri tanış edir. Müzakirə zamanı müəllim seçdiyi cümlələri təqdim edir, buna uyğun olaraq şagirdlər tərəfindən bədiil və publisistik üsluba uyğun müvafiq cümlələr yazılırlar. Venn diaqramı vasitəsilə hər iki üslubun oxşar və fərqli xüsusiyyətləri müqayisə edilir.

**Yaradıcı tətbiqetmə:** 3-cü tapşırıq icra edilir (səh. 104).

**Ev tapşırığı** 17-ci tapşırığın verilməsi məqsədə uyğundur (səh. 109). Bu, növbəti mərhələdə publisistik üslubun izahına və xüsusiyyətlərinin icrasına yardım edəcəkdir.

**Qeyd:** Növbəti dərsdəki tapşırığın icrası üçün müəllim şagirdlərə dərsə qəzet və ya jurnal gətirməyi tapşırmalıdır.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Mətni formasına görə çətinliklə fərqləndirir.	Müəllimin köməyi ilə mətni formasına görə fərqləndirir.	Mətni formasına görə fərqləndirəndə cüzi səhvələr edir.	Müstəqil olaraq mətni formasına görə düzgün fərqləndirir.
Mətnin üslubunu müəyyənləşdirərkən çətinlik çəkir.	Mətnin üslubunu müəllimin köməyi ilə müəyyənləşdirir.	Mətnin üslubunu müəyyənləşdirir.	Fikirlərini əsaslandıraq mətnin üslubunu müəyyənləşdirir.
Mətnin üslubunu müəyyən edəndə çətinlik çəkir.	Mətnin üslubunu müəllimin köməyi ilə müəyyən edir.	Mətnin üslubunu müstəqil müəyyən edir.	Mətnin üslubunu izah edərkən müəyyən edir.
Dialoq yazanda çətinliklər çəkir.	Dialoq yazarkən müəllimin köməyindən istifadə edir.	Dialoq yazanda durğu işaretlərindən istifadə edərkən bəzi səhvələr edir.	Düzgün şəkildə dialoq yazır.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mövzu ilə bağlı publisistik üslubu seçir.
- Mətnlərin üslubi xüsusiyyətlərini fərqləndirir.
- Fikirlərinin ifadəsi üçün müvafiq üslub seçir.

**İNTEGRASIYA**

**X.d. – 3.1.3.** Oxuduğu mətnləri üslubuna görə fərqləndirir.

**RESURSLAR**

dərslik, iş vərəqləri,  
cədvəllər

**İŞ ÜSULLARI**

müzakirə, cəld yazı, şərh,  
Venn diaqramı

**İŞ FORMALARI**

qruplarla

## **“Sən” dili əvəzinə, “mən” dili (III dərs)**

**DƏRSİN GEDİŞİ**

**Motivasiya:** Ev tapşırığı yoxlanılır, müzakirə edilir. Müzakirə zamanı müəllim şagirdlərə yazdıqları mətnin üslubu ilə bağlı suallar verə bilər: Sizcə, bu mətnlər hansı üslubda ola bilər? Yazdığınız mətn bədii mətnlərdən nə ilə fərqlənir və s.

**Tədqiqat suahı:** *Publisistik üslubun xüsusiyyətləri hansılardır?*

**Tədqiqatın aparılması:** Müəllim publisistik üslub haqqında daha geniş məlumatı nümunələrlə şagirdlərə izah edir. Məcazi mənalı sözlərin, terminlərin, dialekt və s. sözlərin bu üslubda az işlənməsinin səbəbini sinfə izah edir, fikrini nümunələrlə əsaslandırır.

Sonra iş qruplarında davam etdirilir. 14-cü tapşırıq müəyyən hissələrə bölünüb şagirdlərə

verilir. Tapşırığın icrasında əsas məqsəq bədii və publisistik üslubun xüsusiyyətlərinin fərqləndirilməsi üçün tətbiqidir. Tapşırığın davamı kimi 16-cı tapşırıq verilir. Tapşırıq şifahi şəkildə də yerinə yetirilə bilər.

**Məlumat mübadiləsi:** Qruplar təqdimat edir, fikir mübadiləsi aparırlar. Müəllim şagirdlərin bilik və bacarıqlarını formalasdırmaq məqsədilə bədii təsvir və bədii ifadə vəsítələrinin xüsusiyyətlərini, poetizmin xarakterik xüsusiyyətlərini şagirdlərdən soruşur. Bədii üslub və publisistik üslubların fərqləndirilməsi bacarığını inkişaf etdirir. Müzakirənin sonunda dərsin nəticəsi formalasdırılır.

**Nəticələrin çıxarılması:** Müəyyən olunur ki, publisistik üslub xalq dilinə çox yaxındır

və iki forması var: yazılı və şifahi. Bədii və publisistik üslubun hər birinin özünəməxsus xarakterik xüsusiyyətləri olduğu kimi, fərqli cəhətləri də var. Bu gün publisistik üslub, demək olar ki, həyatımızın ayrılmaz hissəsinə çevrilib.

**Yaradıcı tətbiqetmə:** Dərslikdə səh. 109-da verilmiş sonuncu tapşırıq – tədbir haqqında məlumat xarakterli mətn yazmaq tapşırıla bilər.

**Ev tapşırığı:** Televiziya kanallarının birində hər hansı bir verilişi izləmək, qüsurlu hesab etdikləri cəhətləri qeydə almaq və fikirlərinin əsaslandırmaq tapşırığı verilə bilər.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Publisistik üslubu seçməkdə çətinlik çəkir.	Publisistik üslubu seçərkən müəllimin köməyindən istifadə edir.	Publisistik üslubu seçərkən müəyyən səhv'lərə yol verir.	Publisistik üslubu seçilir.
Mətnlərin üslubi xüsusiyyətlərini fərqləndirməkdə çətinlik çəkir.	Mətnlərin üslubi xüsusiyyətlərini fərqləndirərkən müəllimin köməyindən istifadə edir.	Mətnlərin üslubi xüsusiyyətlərini fərqləndirərkən müəyyən səhv'lərə yol verir.	Mətnlərin üslubi xüsusiyyətlərini fərqləndirir.
Fikirlərinin ifadəsi üçün müvafiq üslub seçə bilmir.	Fikirlərinin ifadəsi üçün müvafiq üslub seçərkən çətinlik çəkir.	Fikirlərinin ifadəsi üçün müvafiq üslub seçərkən müəyyən səhv'lərə yol verir.	Fikirlərinin ifadəsi üçün müvafiq üslub seçilir.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mətnindəki nöqsanları müəyyən edir.
- Mətni üslubi cəhətdən fərqləndirir.
- Ədəbi dil normalarına tabe olmayan xüsusiyyətləri müəyyənləşdirir.

**İNTEGRASIYA**

**Ədəb.** – 3.1.3. Mətnin üslubu üzərində işləməklə yazıya düzəlişlər edir.

**RESURSLAR**

iş vərəqləri, qəzet və jurnal  
materialları

**İŞ ÜSULLARI**

müzakirə, diskussiya

**İŞ FORMALARI**

qruplarla

## **Qəzet materialları üzərində iş**

**DƏRSİN GEDİŞİ**

Bu dərs praktik işin yerinə yetirilməsi üçün nəzərdə tutulub. Müəllim bir neçə dərs əvvəldən praktik işə hazırlaşmalıdır. Əvvəldən müvafiq qəzet materialları izlənilir, cari dərs üçün hazırlıq aparılır.

Şagirdlər qruplara bölünür, müvafiq mətnlər seçilir, dərslikdəki 15-ci tapşırıqda (səh. 107) uyğun sxem əsasında mətn üzərində iş aparılır.

Müəllim bu prosesdə şagirdləri istiqamətləndirməli, onların tapşırığı düzgün yerinə yetirmələri üçün yardımçı olmalıdır.

Tapşırığın icrasına 25 dəq. vaxt ayrıılır.

Yaxşı olar ki, bir qrup digər qrupun cavabını yoxlasın. Qruplar biri digərinin işinə rəy yazır. Sonra təqdimatlar edilir.

Təqdimat zamanı dərslikdə verilən tələblər və tövsiyələr gözlənilməlidir və ardıcıl-

lıqla publisistik mətnlər təhlil edilir, nöqsanlar, çatışmazlıqlar müəyyənləşdirilir, düzəlişlər aparılır. Bu nöqsanların yaranma səbəbləri müəyyənləşdirilir.

**Qeyd:** Yaxşı olar ki, müəllim publisistik materialların seçilməsində müəlliflərin gənc,

hələ öz sözünü tam deməyən və yaxud jurnalistika sahəsində püxtələşmiş olduqlarına da diqqət yetirsin. Bu baxımdan müəlliflərin hər iki istiqamətdə seçiləməsi, onların yazı dilinin müqayisə edilməsi daha məqsədə uyğundur.

I	II	III	IV
Mətndəki məntiqi nöqsanları çətinliklə müəyyən edir.	Mətndəki məntiqi nöqsanları müəyyən edərkən müəllimin köməyindən istifadə edir.	Mətndəki məntiqi nöqsanları müəyyən səhvərə yol verir.	Mətndəki məntiqi nöqsanları müəyyən edir.
Mətnlərin üslubi xüsusiyyətlərini fərqləndirməkdə çətinlik çəkir.	Mətnlərin üslubi xüsusiyyətlərini fərqləndirərkən müəllimin köməyindən istifadə edir.	Mətnlərin üslubi xüsusiyyətlərini fərqləndirərkən müəyyən səhvərə yol verir.	Mətnlərin üslubi xüsusiyyətlərini fərqləndirir.
Ədəbi dil normalarına uyğun cümlə konstruksiyalarını müəyyənləşdirməkdə çətinlik çəkir.	Ədəbi dil normalarına uyğun cümlə konstruksiyalarını müəyyənləşdirərkən səhvərə yol verir.	Ədəbi dil normalarına uyğun cümlə qurur.	Ədəbi dil normalarına uyğun cümlə qurur və fikrini əsaslandırır.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Məlumatları təqdimedilmə formasına görə təhlil edir.
- Məlumatları argumentləşdirərək fikrini əsaslandırır.
- Söylənilmiş fikirlərdən istifadə edərək təqdimat hazırlayır.
- Şeiri düzgün oxuyur.
- Fikrini xülasə şəklində ifadə edir.

**İNTEGRASIYA**

**Azərb. tar.** – **4.1.2.** Görkəmli tarixi şəxsiyyətlər haqqında topladığı materiallara əsasən referatlar və təqdimatlar hazırlanır.

**Ədəb.** – **1.2.2.** Davranış və əməllərinə, başqaları ilə qarşılıqlı münasibətlərinə, yazılıçının mövqeyinə, digər surətlərin mühakimələrinə əsaslanmaqla obrazları təhlil edir.

**RESURSLAR**

dərslik, iş vərəqləri, cədvəl

**İŞ ÜSULLARI**

müzakirə, şaxələndirmə

**İŞ FORMALARI**

kollektiv, qruplarla

## **Məndən ötdü, qardaşımı dəydi (I dərs)**

DƏRSİN GEDİŞİ

**Motivasiya:** Ev tapşırığı yoxlanılır. Müəllim yeni dərsə başlıyır. “Birlik nədir?” səhifəna cavab şaxələndirmə yolu ilə alınır.



**Tədqiqat sualı:** *Birlik bizə nə üçün lazımdır? Bu öz əksini şeirdə necə tapıb?*

**Tədqiqatın aparılması:** Sonra sinif 4 qrupa bölünür. Şeir oxunur. I qrupa 1, 6, II qrupa 2, 7, III qrupa 3, 8, IV qrupa 4, 9 tapşırıqları yerinə yetirmək tapşırılır. Eyni zamanda qrupların hamısına eyni tapşırıq – səh. 112 və 113-də şeirlə bağlı verilmiş sualları cavablandırmaq tapşırıla bilər.

**Məlumat mübadiləsi:** İş vərəqləri asilaraq təqdimat edilir, fikir mübadiləsi aparılır. Yeri gəldikcə müəllim yönəldici suallardan da istifadə edə bilər. 5-ci tapşırıq (səh. 112) icra edilir, Azərbaycan tarixi fənninin integrasiya edilir.

**Nəticənin çıxarılması:** Deyilən fikirlər ümumiləşdirilir. Şair Vətəni, torpağı qorumaq üçün oxucuları birliyə çağırır. Müəyyən tarixi dövrdə söz sahiblərinin “mən” deməsi ümumiyyətdə böyük bir millətə, xalqa, dövlətə ciddi

**Qeyd:** Müəllim “Sən” dili əvəzinə “mən” dili...” mətninin ideyası ilə “Məndən ötdü, qardaşımı dəydi” şeirini müqayisə edərək oradakı “sən”lərin və “mən”lərin arasındaki fərqi aydınlaşdırmaq məqsədilə müzakirə təşkil edə bilər. Sağirdləri bu müzakirəyə cəlb etmək onların tənqidi və məntiqi təfəkkürünün inkişafına, fikirlərini əsaslandırmaq və nitqini zənginləşdirmək bacarıqlarının formalasdırılmasına səbəb olar.

di zərbələr vurmuşdu. Vətəni qorumaq, onun inkişafını təmin etmək yolunda “mən” yox, “biz” olmaq lazımdır.

**Yaradıcı tətbiqetmə:** Söylənilən fikirləri xülasə şəklində ifadə etmək tapşırılır.

**Ev tapşırığı:** Heydər Əliyevin 1993-cü ildə xalqı bir olmağa çağırın, biz olmağa çağırın çıxışı haqqında məlumat toplayıb təqdimat hazırlamaq tapşırılır.

Qiymətləndirmə aparılır:

Meyarlar Qruplar	I qrup	II qrup	III qrup	IV qrup	V qrup
Təhliletmə					
Fikir əsaslandırma					
Təqdimat hazırlama					
Düzgün oxuma					
Fikri ifadəetmə					
<b>Cəmi:</b>					

**TƏLİM NƏTİCƏLƏRİ**

- Ədəbi dilin tələblərini gözləməklə mətni düzgün oxuyur.
- Mətnin üslubı uyğunsuzluğunu müəyyən-ləşdirməklə yazıya düzəlişlər edir.
- Cümlələrdə durğu işarələrinindən düzgün istifadə edir.

**İNTEGRASIYA**

**X.d. – 4.1.1.** Mənbələrdən istifadə etməklə yazısına düzəlişlər və əlavələr edir.

**RESURSLAR**

dərslik, iş vərəqləri, lügət,  
Şəhriyarin “Heydərbabaya  
salam” əsəri

**İŞ ÜSULLARI**

müzakirə, təqdimat,

**İŞ FORMALARI**

kollektiv, qruplarla

## **Məndən ötdü, qardaşima dəydi (II dərs)**

**DƏRSİN GEDİŞİ**

**Motivasiya:** Ev tapşırığı yoxlanılır. Ümum-milli lider H.Əliyevin 1993-cü ildə xalqı bir olmağa çağırın çıxışındaki əsas fikirlər diqqət çəkilir, şagirdlərin mövqeləri müzakirə edilir.

**Tədqiqat səali:** *Dil normaları nə zaman pozula bilər?*

**Tədqiqatın aparılması:** Şagirdlər üç qrupa bölünür və dərslikdəki tapşırıqlar qrup işi kimi verilir. I qrupa 10-cu; II qrupa 11-ci, III

grupa 12-ci tapşırığın icrası tapşırılır. Bu tapşırıqların icrası şagirdlərin dil normaları haqqında yiyələndikləri bacarıqları yoxlamaqla yanaşı, onları inkişaf etdirmək məqsədi gündür. Odur ki müəllim sinfin səviyyəsinə uyğun bu cür əlavə tapşırıqlar hazırlayıb iş vərəqlərində qruplara təqdim edə bilər. Əldə edilən biliklərin bacarıqlara çevrilməsində belə tapşırıqların rolü inkaredilməzdır.

Tədqiqatın davamı olaraq dərslikdə səh. 114-də verilmiş 13-cü tapşırığı hər 3 qrup

yerinə yetirir. Bu tapşırığın icrası həm də 3.1.3. və 4.1.3. standartlarının reallaşmasına xidmət edir. Qeyd edək ki, məhz bu mətnin dərslikdə verilməsi növbəti mərhələdə Xocalı faciəsi ilə əlaqədar baş vermiş hadisələrin təhlilinə yönəlmış bir addımdır. Dərslikdəki səh. 114-də verilmiş çağrış şagirdlərə oxudulur. Müəllim çalışmalıdır ki, mətni təkcə oxumaqla kifayətlənməsinlər, onu şüurlarına, beyinlərinə dərk edərək həkk etsinlər.

**Məlumat mübadiləsi:** Qruplar təqdimat edirlər. Təqdimat zamanı II qrupun tapşırığının icrasında 2.2.1. standartının reallaşması nəzərdən qaçmamalıdır. Verilmiş cümlələrin ədəbi dilin normalarına uyğun oxunması bu standartın reallaşmasına zəmin yaradır.

13-cü tapşırığın müzakirəsi zamanı şagirdlərin yazı və dil qaydaları barədəki bacarıqla-

rının səviyyəsi bir daha aydınlaşacaq. Müzakirə zamanı 12-ci tapşırığın 1-ci cümləsinin növünün müəyyənləşməsi, 8 və 9-cu cümlələrinin sintaktik təhlil edilməsi, şagirdlərin 8-ci sinifdə əldə etdikləri bilik və bacarıqlarının yoxlanılması ilə bərabər fərndaxili şaquli in-teqrasiyanın da reallaşmasına imkan yaradır və bu kollektiv şəkildə yerinə yetirilərsə, məqsədə uyğun olar.

**Nəticələrin çıxarılması:** Dil normaları ən çox bədii üslubda pozula bilər. Bu həmin üslubda yazılın əsərlərin daha təsirli, xoşagələn olmasına səbəb olur.

**Ev tapşırığı:** Dil normalarının bədii əsərlərdə pozulmasına aid nümunələrin seçilib yazılıması tapşırıla bilər.

Qiymətləndirmə aparılır.

Meyarlar Qruplar	I qrup	II qrup	III qrup	IV qrup	V qrup
Düzgün oxuma					
Düzəliş etmə					
Durğu işaretindən düzgün istifadə etmə					
<b>Cəmi:</b>					

MƏZMUN  
STANDARTLARI

1.1.2., 1.2.1., 1.2.2.,  
1.2.3., 1.2.4., 3.1.1.,  
3.1.2.

**MÖVZU 11-12**

**TƏLİM NƏTİCƏLƏRİ**

- KİV-dən alınan məlumatları təhlil edir.
- Mövzu ilə bağlı üslub seçilir.
- Əldə etdiyi faktlarla fikrini əsaslandırır.
- Faktları ümumiləşdirərək nitqini zənginləşdirir.
- Mövzu ilə bağlı təqdimat hazırlayır.
- Yazacağı fikrə uyğun üslub seçilir.
- Toplanmış məlumatlara əsasən mətn formalaşdırır.

**İNTEQRASIYA**

**Azərb. tar.** – **1.1.1.** Mənbələr əsasında Azərbaycanın tarixi keçmişini və müasir dövrünü müqayisə edir, təqdimatlar hazırlanır.

**X.d.** – **4.1.2.** Oxuduğu mətnlə bağlı mülahizələrini yazar.

**RESURSLAR**

dərslik, İnternet və qəzet materialları, kinofilmlər

**İŞ ÜSULLARI**

müzakirə, təqdimat

**İŞ FORMALARI**

kollektiv, qruplarla

**Xocalı dünya mətbuatında (I-II dərslər)**

**DƏRSİN GEDIŞİ**

**Motivasiya:** “Dərdli adam yata bilməz, şirin layla çalsan da” atalar sözünü müzakirə etmək olar. Şagirdlərin fikirləri dinlənilir, təhlil edilir.

**Tədqiqat suali:** *Xocalı faciəsinə dünya-nada necə reaksiya verildi?*

**Tədqiqatın aparılması:** Xocalı faciəsinin başvermə səbəbləri, faciənin nəticələri şagirdlərə məlumdur. Amma bu faciəyə xarici küt-

ləvi informasiya vasitələrinin reaksiyası və onlarda dərc edilən məlumatlar haqqında, demək olar ki, bilgi yox dərəcəsindədir. O məşum gündən bir müddət sonra dünya KİV-də çap edilən müvafiq yazı və məlumatlarla tanış olmaq şagirdlərdə mütləq maraq oyadacaq. Bu səbəbdən də dərsliyə salılmış nümunələr onları yeni axtarışlara sövq edəcək.

Dərslikdəki dünya dövrü mətbuatından verilmiş nümunələr oxunur, müzakirə edilir.

Faciənin ağırlığı, ağlasığmazlığı müqayisə və müzakirə edilir. Dövlətimizin Xocalı faciəsi ilə bağlı həyata keçirdiyi tədbirlər xatırlanır. Qəzet, jurnal və Internet materiallarından istifadə edilərək şagirdlər tədqiqata başlayırlar.

**Müəllimin nəzərinə** sinfin səviyyəsini nəzərə alaraq əvvəldən plan tutmaq və bu plan əsasında fəaliyyətə başlamaq olar. Şagirdlərin bacarıqları əsas tutularaq fərdi və yaxud qruplarla iş aparmaq olar. Nümunə kimi aşağıdakı plan təqdim edilir.

1. Xocalı soyqırımı Azərbaycan mətbuatında

2. Xocalı faciəsinə dünya miqyasında reaksiya göstərilməsi
3. Xocalı bədii əsərlərdə
4. Xocalı faciəsi ictimai-siyasi müstəvidə

Mövzuya ayrılmış II dərsdə ancaq təqdimatlara baxış, onların müzakirəsi həyata keçirilə bilər.

Qiymətləndirmə təhlil etmə, üslub seçmə, əsaslandırma, nitqi zənginləşdirmə, təqdimat hazırlama mətn yazma meyarları əsasında aparıla bilər.

Meyarlar Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Təhlil etmə				
Fikir əsaslandırma				
Nitqi zənginləşdirmə				
Təqdimat hazırlama				
Mətn yazma				
<b>Cəmi:</b>				

**TƏLİM NƏTİCƏLƏRİ**

- İfadə edəcəyi fikrə uyğun publisistik üslub seçir.
- Mətnin hansı üsluba aid olduğunu müəyyən yənləşdirir.
- Mövzuya uyğun üslubda yazır.
- Müxtəlif cümlə konstruksiyaları qurur.

**İNTEGRASIYA**

**Ədəb.** – 3.1.2. Müşahidələrinə, əlavə məlumatlara əsaslanmaqla əsərin ideyasına, probleminə münasibət bildirir, ümumi-ləşdirmələr aparır, nəticə çıxarır.

**RESURSLAR**

dərslik, Internet və qəzet materialları

**İŞ ÜSULLARI**

müzakirə, yazı, təqdimat

**İŞ FORMALARI**

kollektiv, qruplarla

## **Publisistik məqalənin hazırlanması və yoxlanması**

**DƏRSİN GEDİŞİ**

Publisistik məqalə hazırlamaq şagirdlər üçün yenidir. Ona görə də müəllim bu dərsə şagirdləri əvvəldən hazırlamalıdır. Cari dərsin keçirilməsindən ən azı bir həftə əvvəl müəllim şagirdləri qruplara bölür və onlara KİV-lə mütəmadi olaraq tanış olmağı tapşırır. Qəzet, jurnallarla, televiziya və radio verilişləri ilə tanış olan şagirdlər müəllimin tapşırığına əsasən orada qaldırılan məsələlər, aktual mövzular haqqında məlumat əldə edir-

lər. Məqalə və verilişlərin mənfi və müsbət tərəfləri izlənilir, yol verilmiş nöqsanları müyyənləşdirilir, təhlil edilərək qruplaşdırılır. Müvafiq dərsin təşkili və müvəffəqiyyətli alınması üçün şagirdlərin tam hazırlıqlı olması çox vacibdir.

Dərs prosesində sinif iki (şagirdlərin sayı çoxdursa 4) qrupa bölünür. Birinci qrupa yazılı nitq üçün (qəzet və jurnallar), digər qrupa isə şifahi nitq üçün (televiziya və radio veri-

işləri) şəkildə publisistik mətn hazırlamaq tapşırılır.

Publisistik mətn hazırlanmadan əvvəl plan tutulur. Məntiqi ardıcılılığı və fikrin aydınlığını qorumaq üçün çalışmaq lazımdır ki, plan hər tərəfli və aydın olsun.

Plan publisistik giriş, əsas və nəticə hissələrini tam əhatə etməlidir. Müəllim şagirdlərin nəzərinə bunu xüsusi olaraq çatdırmalıdır. Çünkü hazırlanacaq aydın, əhatəli və məntiqi cəhətdən əlaqqəli olması üçün planın düzgün tərtib edilməsi çox vacib amildir. Yaxşı olar ki. Müəllim qrup daxilində şagirdlərin tut-

duqları plan əsasında hansı hissəni yazacaqlarını müəyyənləşdirməyə nail olsun, çünkü qrupdaxili işin müəyyən edilməsi qısa zaman ərzində daha ətraflı mətnin yazılmamasına şərait yaradacaq.

Bu zaman dərslikdə verilmiş plandan da istifadə etmək olar.

Şagirdlərə ayrılmış zaman müddətində yazı yazılır.

Hazırlanmış mətnlər təqdim olunur, dinlənir və müzakirə edilir, düzəlişlər aparılır.

Qiymətləndirmə aparılır.

Meyarlar Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Üslub seçmə				
Üslub müəyyənləşdirmə				
Mətn yazma				
Cümlə qurma				
<b>Cəmi:</b>				

**TƏLİM NƏTİCƏLƏRİ**

- Əldə etdiyi məlumatlara əsasən fikrini əsaslandırır.
- Sitat götirməklə nitqini zənginləşdirir.
- Ədəbi dil normalarının tələblərinə uyğun olaraq mətni düzgün oxuyur.
- Yazacağı mətnə uyğun üslub seçir.
- Cümlələrdə durğu işaretlərindən düzgün istifadə edir.

**İNTEGRASIYA**

**X.d. – 2.1.1.** Fakt və hadisələri şərh edir.

**RESURSLAR**

dərslik, iş vərəqləri, sxemlər

**İŞ ÜSULLARI**

ikihissəli gündəlik  
proqnozlaşdırılmış oxu,  
beyin həmləsi

**İŞ FORMALARI**

cütlərlə, qruplarla, kollektiv

## Dua edən əllər (I dərs)

**DƏRSİN GEDİŞİ**

**Motivasiya:** Müəllim beyin həmləsi üsulundan istifadə edərək şagirdləri “Qardaş hərkəs üçün əvəzolunmaz bir xəzinədir” fikrinin müzakirəsinə cəlb edir. Fikirlər dinlənilir, müzakirə edilir, ümumi bir rəyə gəlinir.

**Tədqiqat sualı:** *Mətndə diqqəti çəkən məqamlar hansıdır?*

**Tədqiqatın aparılması:** Mətn proqnozlaşdırılmış oxunun prinsiplərinə əsasən oxunur. Bunun üçün müəllim özü mətnin müxtəlif hissələri oxunduqdan sonra hazırladığı

suallarla sınıf müraciət edir. Bu suallara nümunə olaraq *Sizcə, kasib qardaşların hər ikiisi də rəssam olacaqmı? Qardaşlar atdıqları püşkə görə hərəkət edəcəklərmi? Albert də rəssamlıq təhsili ala biləcək? Albert sonda nə deyəcək?* və s. kimi nümunə göstərmək olar.

Mətn oxunduqdan sonra orfoqrafiya və orfoeziya üzrə verilmiş tapşırıqlar kollektiv şəkildə yerinə yetirilir.

Mətndə əsas fikirləri müəyyən etmək üçün ikihissəli gündəlik üsulundan istifadə olunur və bu tapşırıq cütlər vasitəsilə yerinə yetirilir.

Mətndə diqqətini nə cəlb etdi?	Səbəbi
1.	1.
2.	2.
3.	3.

Cütlərin cavabı dinlənildikdən sonra tədqiqat qruplarda davam etdirilir.

I qrupa 1, 2, 9 və 14-cü, II qrupa 3, 4, 10 və 15-ci, III qrupa 5, 7, 11 və 16-cı, IV qrupa 8, 12, 13 və 17-ci tapşırıqlar verilə bilər.

**Məlumat mübadiləsi:** Qruplar təqdimat edir, fikir mübadiləsi edilir, cavablar müzakirə edilir.

**Nəticələrin çıxarılması:** Müzakirələr əsasında belə bir ümumi rəyə gəlinir ki, qardaşın öz qardaşına münasibəti, öz gələcəyini qardaşına qurban verməsi ailə tərbiyəsindən asılıdır.

**Yaradıcı tətbiqetmə:** Dərslikdəki 6-cı tapşırıq yerinə yetirilməlidir. Bu tapşırığın icrası təqdim olunmuş qəzet layihəsinin yerinə yetirilməsi üçün növbəti bir addım olur.

**Ev tapşırığı:** 17-ci tapşırığın ikinci hissəsi – *özünüüz də ixtiyari sxem çəkib həmin sxemə uyğun cümlə tapın* verilə bilər.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Məlumatlara əsasən fikrini əsaslandırdanın çətinlik çəkir.	Məlumatlara əsasən fikrini əsaslandıranda bəzi səhvləri edir.	Məlumatlara əsasən fikrini qismən əsaslandırır.	Məlumatlara əsasən fikrini ətraflı əsaslandırır.
Sitat gətirməkdən çətinlik çəkir.	Sitat gətirsə də, fikrini tam çatdırır.	Nitqində sitatlardan istifadə edir.	Nitqində sitatlardan məqamında istifadə edir.
Mətni ədəbi dil normalarına uyğun oxumaqda çətinlik çəkir.	Mətni ədəbi dil normalarına uyğun oxuyanda bəzi orfoepik qaydalara əməl etmir.	Mətni ədəbi dilin normalarına uyğun düzgün oxuyur.	Mətni ədəbi dilin normalarına uyğun olaraq intonasiya ilə düzgün oxuyur.
Mətnə uyğun üslub seçməkdən çətinlik çəkir.	Mətnə uyğun üslubu müəllimin köməyi ilə seçilir.	Mətnə uyğun üslub seçilir.	Mətnə uyğun üslubu fikrini əsaslandıraraq seçilir.
Durğu işaretlərindən istifadədən çətinlik çəkir.	Yardımcı suallar vermeklə durğu işaretlərindən düzgün istifadə edir.	Durğu işaretlərindən istifadə zamanı cüzi səhvlərə yol verir.	Durğu işaretlərindən düzgün istifadə edir.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mətnin üslubunu müəyyənənləşdirir.
- Mətnin məzmununun xülasəsini yazar.
- Üsluba uyğun mətnə düzəliş edir.
- Müxtəlif cümlələr qurur.
- Durğu işarələrindən düzgün istifadə edir.

**İNTEQRASIYA**

**X.d. – 4.1.1.** Mənbələrdən istifadə etməklə yazısına düzəlişlər və əlavələr edir.

**RESURSLAR**

dərslik, iş vərəqləri, sxemlər

**İŞ ÜSULLARI**

sorğu, rollu oxu,  
müzakirə, cəld yazı

**İŞ FORMALARI**

cütlərlə, kollektiv

## **Dua edən əllər (II dərs)**

**DƏRSİN GEDİŞİ**

Ev tapşırığı yoxlanılır. Şagirdlərin yazılıqları cümlələri seçdikləri sxemə uyğun təhlil edilməsi müzakirə edilir, səhvlər üzərində düzəlişlər aparılır.

**Motivasiya:** Bu mərhələdə müəllim frontal sorğu ilə sınıf müraciət edə bilər. Bu sorğunun aparılmasında məqsəd dərsin növbəti mərhələsində tədqiqatın aparılması üçün şagirdlərin fəallığına şərait yaratmaqdır. Təxminən aşağıdakı suallarla sınıf müraciət etmək olar:

- 1) Jest və mimikaların əsas rolü nədən ibarətdir?
- 2) Sinonimlərin dilimizdəki rolü nədən ibarətdir?
- 3) Vasitəli və vasitəsiz nitqin fərqi nədəndir?
- 4) Üslubların fərqləndirici xüsusiyyəti hansılardır? və s.

Bu suallardan istifadə etmək dərs prosesində şəqli və üfüqi fəndaxili integrasiyaya səbəb ola bilər.

**Tədqiqat sualı:** Dildə sözlərin, cümlələrin ədəbi dil normalarına uyğun olmasının nə kimi əhəmiyyəti var?

**Tədqiqatın aparılması:** Tədqiqata 18-ci tapşırıqdakı mətnin rollu oxu modelindən istifadə etməklə başlamaq olar. Mətn oxusundan sonra onun necə adlandırılması müzakirə edilir, şagirdlərin söylədikləri adlar təhlil edilir və ən optimal ad seçilir.

Mətnlə bağlı növbəti səhifədə verilən tapşırıların icrası cütlərə tapşırılır.

**Məlumat mübadiləsi:** Müəyyən vaxtdan sonra cütlər təqdimat edirlər, müzakirələr aparılır. Müzakirə vaxtı 19-cu tapşırıq da kollek-

tiv şəkildə icra edilir, 3, 4, 6 və 7-ci cümlələrin növləri müəyyənləşdirilir, lövhədə sxemləri çəkilir.

**Nəticələrin çıxarılması:** Söylənilən fikirlər ümumiləşdirilir və yekun nəticə çıxarılır: Dildə sözlərin, cümlələrin ədəbi dil normalarına uyğun olması nitqin gözəlliyinə, dəqiqliyinə və düzgünlüyüünə səbəb olur. Bu xüsusiyyətlərə əməl etməklə ədəbi dilə daha müükəmməl şəkildə yiylənmək olur.

**Ev tapşırığı:** 20-ci tapşırığın verilməsi məqsədə uyğundur.

Qiymətləndirmə aparılır.

Meyarlar Qruplar	I	II	III	IV	V	VI	VII	VIII	IX	X	XI
Üslubu müəyyən etmə											
Xülasə yazma											
Mətn yazma											
Mətnə düzəliştmə											
Durğu işarələrindən düzgün istifadə etmə											
<b>Cəmi:</b>											

**TƏLİM NƏTİCƏLƏRİ**

- Şəkildəki nöqşanları müəyyən edir.
- Mətnlərdəki obrazları müqayisə edərək fərqləndirir.
- Fikirlərini əsaslandırır.
- Mətnin hissələrini müəyyənləşdirir.

**İNTEGRASIYA**

**Ədəb.** – 2.1.2. Obrazların nitqinə istinad edərək yazıçı mövqeyi ilə bağlı fikirlərini əsaslandırır.

**RESURSLAR**

dərslik, iş vərəqləri, “Papaq” bədii filmindən fragmənt, luğət

**İŞ ÜSULLARI**

rollu oxu, müzakirə, sorğu

**İŞ FORMALARI**

fərdi, qruplarla, kollektiv

## **Mirzə Səfər (I dərs)**

DƏRSİN GEDIŞİ

Ev tapşırığı yoxlanılıb, müzakirə edilir.

**Motivasiya:** Azərbaycanda çəkilmiş “Papaq” (“Evlənmək istəyərəm”) bədii filmindən müvafiq hissəyə baxılır. Filmdə baxış bitdikdən sonra müəllim sinfə aşağıdakı suallarla müraciət edə bilər.

Sizcə, film kimin əsərləri əsasında ssenariyinə işləşdirilib?

Baxığınız hissədə əsas fikir nədən ibarətdir?

Mirzə Səfər obrazına münasibətiniz necədir? Və s.

**Tədqiqat sualı:** Əsərdə hansı fikirlər təbliğ olunur?

**Tədqiqatın aparılması:** Əsərin oxusu rollu oxu vasitəsilə aparılır. Müəllim çalışmalıdır ki, xüsusi diksiyası və istedadı olan şagirdlər oxuya cəlb edilsinlər. Yaxşı olar ki, orfoqrafik və orfoepik tapşırıqlar oxu prosesi başa çatdıqdan sonra yerinə yetirilsin.

Bu proses başa çatdıqdan sonra mətn əsasında rəssamın çəkdiyi şəkil üzərində iş aparılır, onun hansı abzasası uyğun olduğu müəyyənləşdirilir. Qeyd edək ki, şəkil *Mirzə Səfər neçə dəqiqli usta Zeynalın üzünə baxıb birdənayağa qalxıb dedi*: ... cümləsi ilə başlayan abzasası uyğundur. Şəkildəki uyğunsuzluq isə Mirzə Səfərin nisbətən gənc olması, geyimi, divardan asılmış saatlarda vaxtların müxtəlif olması, pəncərədən görünən mənzərənin uyğun olmamasıdır. Şəkil üzrə tapşırığın icrası 1.1.1. və 2.2.2. standartlarının reallaşmasına zəmin yaratır.

Kollektiv iş forması vasitəsilə dərsliyin növbəti səhifəsində verilmiş fikir müzakirə edilir, əsaslandırılmış münasibət bildirilir. Bu zaman Ədəbiyyat fənninə ineqrasiya etmək də məqsədə uyğundur. Uruzun Qazan xana “igidliyi oğul atadan öyrənər” fikri ilə dərslikdə verilmiş “Ot kökü üstə bitər” atalar sözü arasındaki ideya oxşarlığı müəyyənləşdirilir.

Tədqiqat qruplarda davam etdirilir. I qrupa dərslikdəki 2, 5-ci, II qrupa 3, 6-ci, III qrupa isə 4, 7-ci tapşırıqların icrası tapşırılır.

Müəllim hər qrupdan iki şagirdə fərdi şəkildə aşağıdakı tapşırığı verə bilər: *Yazıcıının dilində müasir dilimiz üçün anlaşılmaz olan sözləri tapın. Onların mətndə işlənmə səbəbi ni izah etməyə çalışın.*

**Məlumat mübadiləsi:** Qruplar təqdimat edirlər, cavablar dinlənilir və müzakirə edilir. Müzakirə zamanı dərslikdə 9-cu tapşırıq da kollektiv şəkildə yerinə yetirilir.

**Nəticələrin çıxarılması:** Sonda ümumi fikrə gelinir və qeyd olunur ki, əsərdə təbliğ olunan fikirlərin təriyəvi əhəmiyyəti var. Ailədə düzgün verilən təriyə həmişə cəmiyyətdə özünü göstərir. Başlanılan işi yarımcıq qoymamaq, onu uğurla başa çatdırmaq əsərdə təbliğ olunan əsas fikirlərdəndir.

**Ev tapşırığı:** Dərslikdəki 8-ci tapşırıq nəzərdə tutulub.

Qiymətləndirmə isə nöqsanları müəyyənetmə, obrazları müqayisə edərək fərqləndirmə, fikri əsaslandırma və mətnin hissələrini müəyyənləşdirmə meyarları əsasında aparılır.

Qruplar Meyarlar	I	II	III
Nöqsanları müəyyən etmə			
Obrazları fərqləndirmə			
Fikri əsaslandırma			
Mətnin hissələrini müəyyənetmə			
<b>Cəmi:</b>			

**TƏLİM NƏTİCƏLƏRİ**

- Obrazları təqdiməmtə formasına görə fərqləndirilir.
- Deyəcəyi fikrə uyğun üslub seçir.
- Mətnin dilinə uyğun üslubu müəyyənləşdirir.
- Müxtəlif konstruksiyalı cümlələr qurur.
- Durğu işarələrindən düzgün istifadə edir.

**İNTEQRASIYA**

**Ədəb.** – 2.2.1. Müzakirələrdə mövzuya, problemə, yazıçı mövqeyinə tənqid münasibətini əsaslandırır, fərqli fikirlərə düzümlülük nümayiş etdirir.

**RESURSLAR**

dərslik, iş vərəqləri, diaqram, “Babək” bədii filmin dən fragment

**İŞ ÜSULLARI**

müzakirə, Venn diaqramı

**İŞ FORMALARI**

gruplarla, kollektiv

## Mirzə Səfər (II dərs)

**DƏRSİN GEDİŞİ**

Ev tapşırığı yoxlanılır. “Mirzə Səfər” əsərində obrazların danışq tərzləri müzakirə edilir, yazılan fikirlərə münasibət bildirilir.

**Motivasiya:** “Babək” filmindən möglüb olmuş Babək və oğlunun son görüş səhnələrinə baxılır. Babəkin “mən tuluqda zeytun yağı satan bir kişinin oğluyam, sən isə Babəkin” fikrinə şagirdlərin münasibətləri dinlenir, müzakirə edilir.

**Tədqiqat suah:** *Övlad tərbiyəsində atanın rolunu necə qiymətləndirirsiniz?*

**Tədqiqatın aparılması:** Dərslikdəki 10-cu tapşırığın icrası yerinə yetirilir. Əvvəl M.Ə.Sabirin dərslikdə verilmiş şeiri oxunur, yan sual əsasında müzakirə aparılır və fərqli münasibətlər müəyyənləşdirilir. “Ata obrazi M.Ə.Sabirdə və Ə.Haqverdiyevdə” sxemi doldurulur, təhlil edilir və xüsusiyyətlər müəyyənləşdirilir. Bu mərhələdə Ədəbiyyat fənninə ineqrasiya da edilir. Sonra tədqiqat qruplarda davam etdirilir.

I qrupa 12, 16, 20-ci tapşırıqlar,  
II qrupa 13, 17, 21-ci tapşırıqlar,

III qrupa 14, 18, 22-ci tapşırıqlar,  
IV qrupa 15, 19, 23-cü tapşırıqlar verilir.

**Məlumat mübadiləsi:** Qrupların təqdimatları diniñilir, müzakirə edilir. Müzakirə zamanı dərslikdəki 24, 25, 26-ci tapşırıqlar yerinə yetirilir.

**Nəticələrin çıxarılması:** Bu mərhələdə 11-ci tapşırıq da yerinə yetirilərək ümumi nə-

ticə çıxarılır. XX əsrin əvvəlində məktəbə, təhsilə müxtəlif münasibətlər ailə tərbiyəsin-dən, ailənin təhsilə, elmə, maarifə olan müna-sibətindən çox asılı idi. Bu zaman dərslikdəki 11-ci tapşırığın yerinə yetirilməsi də məqsə-dəuyğundur.

**Ev tapşırığı:** 27-ci tapşırıq verilə bilər.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Obrazları təqdim- etmə formasına görə fərqləndir- məkdə çətinlik çəkir.	Müəllimin köməyi ilə obrazları təqdimetmə formasına görə fərqləndirir.	Obrazları təqdim- etmə formasına görə fərqləndirir.	Fikrini əsaslan-dıraraq obrazları təqdimetmə formasına görə fərqləndirir.
Mövzuya uyğun üslub seçəndə çətinlik çəkir.	Müəllimin köməyi ilə üslub seçir.	Üslub seçəndə bəzi səhvlərə yol verir.	Mövzuya uyğun düzgün üslub seçir.
Mətnin üslubunu müəllimin köməyi ilə müəyyənləşdirir.	Mətnin üslubunu müəyyənləşdirəndə bəzi səhvlərə yol verir.	Mətnin üslubunu düzgün müəyyənləşdirir.	Mətnin üslubuna söz və ifadələrin xüsusiyyətlərinə görə izah edərək müəyyənləşdirir.
Müxtəlif konstruk- siyalı cümlələr qurmaqdə çətinlik çəkir.	Əlavə suallar verməklə müxtəlif konstruksiyalı cümlələr qurur.	Müxtəlif konstruk- siyalı cümlələr quranda bəzi səhvlər edir.	Müxtəlif konstruk- siyalı cümlələri düzgün qurur.
Durğu işaretlə- rindən istifadədə çətinlik çəkir.	Durğu işaretlərindən istifadə zamanı bəzi səhvlər edir.	Durğu işaretlərindən düzgün istifadə edir.	Fikrini izah edərək durğu işaretlərindən istifadə edir.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mətnəki söz və ifadələri poetik və terminoloji baxımdan fərqləndirir.
- Söz və ifadələrin üslub xüsusiyyətini müəyyənləşdirir.
- Durğu işarələrindən düzgün istifadə edir.

**İNTEGRASIYA**

**X.d. – 3.1.4.** Mətnəki fakt və hadisələri təhlil edir.

**RESURSLAR**

dərslik, iş vərəqləri,  
cədvəllər

**İŞ ÜSULLARI**

müzakirə, müəllimin  
şərhi

**İŞ FORMALARI**

kollektiv, cütlərlə

## **Mirzə Səfər (III dərs)**

**DƏRSİN GEDIŞİ**

Ev tapşırığı yoxlanılır, müzakirə edilir.

**Motivasiya:** Dərslikdəki 28-ci tapşırıq yerinə yetirilir. Bu tapşırığın icrası üç nöqtə işarəsinin işlənmə səbəbini izah etmək üçün zəmin yaradır.

**Tədqiqat sualı:** *Üç nöqtə işarəsindən hansı hallarda istifadə olunur?*

**Tədqiqatın aparılması:** Bu mərhələyə müəllimin yeni dərsi izah etməsi ilə başlamaq

olar. Sinfin səviyyəsinə uyğun olaraq müəllimin əvvəldən hazırladığı cümlələr lövhədə nümayiş etdirilir və müəllim həmin nümunələr əsasında dərslikdəki qaydanı izah edir. Yeni biliyi bacarığa çevirmək üçün sonra iş cütlər vasitəsilə davam etdirilir. Dərslikdəki 29 və 30-cu tapşırıq cütlərlə iş formasında davam etdirilir.

Bu tapşırıqların icrası şagirdlərdə təkcə yeni bilik əsasında bacarıq formalaşdırır.

Tənqidi və məntiqi təfəkkürün inkişafı üçün bu tapşırıqlar müəyyən dərəcədə rol oynayır.

**Məlumat mübadiləsi:** Cütlər öz təqdimatlarını edir, cavablar müzakirə edilərək ümumiləşdirilir.

**Nəticələrin çıxarılması:** Qeyd olunur ki, üç nöqtə durğu işaretindən fikrin bitmədiyi, müəyyən ixtisar edildiyi, yüksək hiss-həyəcan ifadə edəndə verilən suallar cavabsız qalan cümlələrdə istifadə edilir.

**Ev tapşırığı:** Dərslikdəki 31-ci tapşırıq verilir. Bu tapşırığın icrası şagirdin növbəti dərsdə məşət üslubu ilə ətraflı tanış olmasına şərait yaradacaq.

Qiymətləndirmə aparılır.

**Qeyd:** Müəllim sinfin səviyyəsini nəzərə alaraq üç nöqtə durğu işaretinin işlənməsinə aid yaradıcı tapşırıqlar da verə bilər. Bu tapşırıqlar bədii ədəbiyyatdan götürülmüş müvafiq və yaxud şagirdlərin özlərinin yazdıqları müxtəlif tipli mətnlər üzərində də yerinə yetirilə bilər.

Meyarlar Cütlər	I	II	III	IV	V	VI	VII	VIII	IX	X
Sözləri üslubi cəhətdən fərqləndirmə										
Üslubi xüsusiyyətləri müəyyənləşdirmə										
Durğu işaretlərindən düzgün istifadə etmə										
<b>Cəmi:</b>										

**TƏLİM NƏTİCƏLƏRİ**

- Söz və ifadələri üslubi cəhətdən fərqləndirir.
- Söz və ifadələrə əsasən mətnin hansı üsluba aid olduğunu müəyyənləşdirir.
- Müxtəlif konstruksiyalı cümlələr qurur.
- Sözün qrammatik məna xüsusiyyətlərini gözləməklə leksik normaya riayət edir.

**İNTEGRASIYA**

**X.d. – 3.1.1.** Mətndəki yeni ifadə və terminlərin mənasını müəyyənləşdirir.

**RESURSLAR**

dərslik, iş vərəqləri, lügət,  
cədvəllər

**İŞ ÜSULLARI**

sorğu, müzakirə, şərh,  
şaxələndirmə

**İŞ FORMALARI**


gruplarla

## **Mirzə Səfər (IV dərs)**

DƏRSİN GEDİŞİ

Ev tapşırığı yoxlanılır. Qeyd edək ki, bu tapşırığın yoxlanması cari dərs ərzində öyrəniləcək məişət üslubunun izahı üçün ilkin addımdır. Şagirdlərə verilmiş bu tapşırıq (31-ci tapşırıq) yoxlanıklärən obrazların nitqinin özünəməxsusluğu, onların ədəbi dilə uyğunluğu diqqət mərkəzində saxlanılmalıdır.

**Motivasiya:** “Məişət” sözünün leksik mənasını açmaq üçün şaxələndirmə üsulundan istifadə edə bilər.



Şagirdlərin cavabları dinlənilib qeyd olunur.

**Tədqiqat sualı:** Məişət üslubu nədir və onun hansı özünəməxsusluğunu var?

**Tədqiqatın aparılması:** Tədqiqata müəllimin izahı ilə başlamaq olar. Məişət üslubu haqqında məlumat verilir. Yeni dərsin izahı zamanı müəllim ayrı-ayrı şəxslərin, o cümlədən sinifdəki şagirdlərin bəzilərinin danışığına diqqəti yönəltməli, olanların nitqindəki sərbəstliyi, ailədə, cəmiyyətdə və öz aralarında söz və ifadələrin işlədilməsini və onun səbəbini izah etməlidir. İzah zamanı bu üslubun da ədəbi dilin normalarından kənara çıxmaması nümunələr vasitəsilə xüsusi vurğulanması məqsədə uyğundur.

Tədqiqatın davamı kimi iş qruplarda aparılır. Bütün qruplara dərslikdəki 32-ci tapşırıq icrası tapşırıla bilər.

**Məlumat mübadiləsi:** Müəyyən vaxtdan sonra qruplar təqdimat edirlər. Təqdimat əsa-

sında müzakirə təşkil edilir və dialektlər, vulqarizmlər və varvarizmlərin özünəməxsus xüsusiyyətləri aydınlaşdırılır, onların dildəki rolu və əhəmiyyəti izah edilir. Məişət üslubunun xüsusiyyətləri bir daha dəqiqləşdirilir. Bu zaman xarici dil fənninə də integrasiya reallaşdırılır.

**Nəticələrin çıxarılması:** Deyilən fikirlər əsasında ümumiləşdirmə aparılır: Ədəbi dilin qayda-qanunlarını gözləməklə məişət üslubu sərbəstliyi, təbiiliyi ilə, ancaq şifahi şəkildə mövcudluğu ilə digər üslublardan fərqlənir.

**Yaradıcı tətbiqetmə:** Şagirdlərə istədikləri sənətkarın əsərlərindəki məişət üslubuna aid nümunələrin seçilib yazılıması tapşırıla bilər. Bu həm də ev tapşırığı kimi də icra edilə bilər.

Qiymətləndirmə aparılır.

Qruplar Meyarlar	I	II	III	IV
Söz və ifadələri üsluba görə fərqləndirmə				
Üslub müəyyənləşdirmə				
Cümlə qurma				
Leksik normaya riayət etmə				
<b>Cəmi:</b>				

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mətnləri təqdimedilmə formasına görə fərqləndirir.
- Normalara uyğun cümlə konstruksiyaları qurur.

**İNTEGRASIYA**

**X.d. – 3.1.4.** Mətndəki fakt və hadisələri təhlil edir.

**RESURSLAR**

dərslik, iş vərəqləri, lügət

**İŞ ÜSULLARI**

müzakirə, Venn diaqramı

**İŞ FORMALARI**

gruplarla, kollektiv

## **Mirzə Səfər (V dərs)**

**DƏRSİN GEDİŞİ**

Bu dərs formasına görə digər dərlərdən fərqlənir. Dərsə dərslikdəki 33-cü tapşırığın icrası ilə başlanılır. Mətn oxunur, tapşırıqlar kollektiv şəkildə icra edilir. Yarımçıq cümlələrdən istifadə, dilin sadə və aydın olması məişət üslubuna xas olan xüsusiyyət kimi qeyd olunur. Çərçivəyə alınmış sözləri müvafiq olaraq *aludə oldu* (həvəsləndi), *tənqid etdi* (razılışmadı, diqqətini cəlb etdi) sözləri ilə əvəz olunması məqsədəuyğundur.

Bu tapşırığın icrası şagirdlərin söz ehtiyatının zənginləşməsinə xidmət etməklə yanaşı onların məntiqi təfəkkürünün inkişafına da səbəb olur.

Mətnə aid növbəti tapşırığın icrası fənn daxili şaqlı integrasiyanın reallaşması üçün nəzərdə tutulub. Şagirdlərin 9-cu sinifdə əldə etdiyi bilik və bacarıqlar tapşırığın icrası zamanı bir daha inkişaf etdiriləcək.

Müəllim xalq dili ilə bağlı müzakirə təşkil edir. Şagirdlərin cavabları qeyd olunur.

Müzakirəni davam etdirmək üçün müəllim sinfin səviyyəsinə uyğun olaraq müxtəlif üslublarda tərtib edilmiş mətnlərdən ibarət iş vərəqlərini qruplara təqdim edir.

Bu mətnlərin tərkibində varvarizmlər, vulqarizmlərin işlənməsi məqsədə uyğun olar. Cəfər Cabbarlıının əsərlərindəki müvafiq ifadələr işlənmiş hissələri nümunə kimi də götürmək olar. Mətnlər üzərində işləyən şagirdlər müəyyən etməlidirlər ki, xalq danışq dilində bir çox ifadələrə rast gəlmək olar və bu ifadələr öz əksini həm məişət üslubunda tapır, həm də bədii üslubda tipin dilində işlənilir. Bu cür ifadələrin işlədilməsi ədəbi dilin nor-

malarının pozulmasına, dildə yad ifadələrin yerləşməsinə səbəb olur.

Venn diaqramı vasitəsi ilə xalq danışq dili ilə ədəbi dil müqayisə edilir, onların oxşar və fərqli xüsusiyyətləri müəyyənləşdirilir.

**Müəllimin nəzərinə** sinfin səviyyəsini nəzərə alaraq hazırlıdanışq dilində özünə yer alan və gözəlliyyinə xələl gətirən yad ifadələrin işlənməsini, bunun səbəbini də müzakirə etmək olar. Dilimizin saflığının qorunub saxlanılması istiqamətində dövlət səviyyəsində atılan addımlar da şagirdlərin bir daha nəzərinə çatdırıla bilər.

I	II	III	IV
Mətnləri müqayisə etməkdə çətinlik çəkir.	Mətnləri müəllimin köməyi ilə müqayisə edir.	Mətni formasına görə müqayisə edir.	Arqumentlər göstərərək mətni müqayisə edir.
Ədəbi dil normalarına uyğun cümlə konstruksiyalarını qurmaqdə çətinlik çəkir.	Ədəbi dil normalarına uyğun cümlə konstruksiyaları qurarkən səhvlərə yol verir.	Ədəbi dil normalarına uyğun cümlə qurur.	Ədəbi dil normalarına uyğun cümlə qurur və fikrini əsaslandırır.

## KIÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏYƏ NÜMUNƏ

KSQ №3

### KÖRPÜ

Bir zamanlar küçük bir kənddə bir-birinə qonşu olan iki qardaş yaşıyırı. Onların böyük bir tarası var idi. Bir yerdə əkir, bir yerdə becərildilər.

Günlərin bir günü iki qardaş arasında küçük bir anlaşılmazlıq baş verdi. İnciklik günbəgün böyüdü və onların ayrılığına səbəb oldu. Onlar hər şeyi bölmək məcburiyətində qaldılar. Hətta əkib becərdikləri tarlanı da böldülər. Artıq qardaşlar bir-birinin üzünə belə baxmırıldılar, çünki onlar danişanda sözləri düz gəlmirdi.

Bir gün böyük qardaş bir usta çağırıb deyir:

– Bu dərənin o tayındakı həyat mənim üçün qardaşımındır. Keçən həftəyə qədər onun həyəti ilə mənim həyətim arasında bir yol var idi. Amma qardaşım söz-söhbətdən sonra bir dərə qazdırıldı. İndi aranızdakı yol dərəyə çevrililib. Ona görə də səni çağırıdım ki, aramızda üç metir hündürlükdə bir hasar çəkəsən. İstəyirəm ki, nə onu görüm, nə də onu xatırladan həyət-bacanı. Madam ki, o məni görmək istəmir, heç mən də onu görmək istəmirəm.

Usta heç bir söz demədi. Ona lazıim olan alətləri götürdü ki, işə başlasın. Ev sahibi alış-verişə getdikdən sonra usta işə başladı və axşama qədər çalışıb işini tamamladı.

Axşqam evə dönən qardaş gördüklərinə çəşib qaldı. Usta hasar əvəzinə dərəni birləşdirən məhəcərli bir körpü salmışdı. O gah ustaya, gah da körpüyü baxdı.

Böyük qardaş hələ çaşkınlıqdan özünə gəlməmişdi ki, qarşidan kiçik qardaş ona sarı gəldiyini gördü.

– Mən çox haksızlıq etdim, sən isə böyüklük edib əlini mənə uzatdın, – deyə kiçik qardaş böyük qardaşının boynuna sarıldı. Hər ikisi həyəcandan dolmuşdu. Elə hey bir-birlərinə nə isə deyirdilər. Birdən böyük qardaş uzaqlaşan ustani görüb səsləndi:

– Dayan, getmə, görüləsi çox işləriniz var. Əgər qalsan, sən də bizə qardaş olarsan.

Usta gülümşəyərək dedi:

– Mən buradakı işimi tamamladım. Getməliyəm, hələ tikiləsi çox körpülər var.

**1. Mətn hansı üslubdadır? Fikrinizi əsaslandırmaq üçün ən azı iki fakt yazın.**

---

---

**2. “Hələ çox tikiləsi körpülər var” ifadəsini necə başa düşürsünüz? Usta bununla nə demək istəyirdi?**

---

---

**3. Mətndə səhv yazılmış sözləri müəyyənləşdirin və düzgün şəkildə yazın.**

---

---

**4. Birinci abzasın birinci və ikinci cümlələrini bir cümləyə çevirib yazın.**

---

---

**5. Mətndə işlədilən bağlayıcıları seçib məna növlərinə görə qruplaşdırın.**

---

---

**6. Körpü yazının hansı tipinə aiddir? Fikrinizi əsaslandırın.**

---

---

**7. Mətndə tərkibində iki qoşma işlənən cümlələri müəyyənləşdirin və nümunə kimi 2 cümlə seçib yazın.**

---

---

**8. Mətndə altından xətt çəkilmiş sözləri hansı sözlərlə əvəz edərdiniz?**

---

---

**9. Ustanın gördüyü işi necə qiymətləndirirsiniz? Fikirlərinizi 2-3 cümlə ilə ifadə edin.**

---

---

**10. Mətndən ədatla başlanan cümləni seçib yazın.**

---

---

**11. Mətndən mürəkkəb cümlənin növlərinin hər birinə aid nümunə seçib yazın.**

---

---

**12. Mətndən həmcins xəbərli cümləyə aid nümunə seçib yazın.**

---

---

**13. Mətndən feili sıfət tərkibi ilə ifadə olunan təyinlə başlayan cümləni seçib yazın.**

---

---

**14. Mətni xülasə şəklində 4-5 cümlə ilə yazın.**

---

---

TƏLİM NƏTİCƏLƏRİ

- Mətnin məlumatlarının təqdimetmə formasını fərqləndirir.
- Söz və ifadələrə görə mətni üslubi cəhətdən təhlil edir.
- Mətnin üslubunu müəyyənləşdirir.
- Sözün leksik və qrammatik məna xüsusiyyətlərinə riayət edir.

İNTEQRASIYA

X.d. – 3.1.1. Mətnin yeni ifadə və terminlərin mənasını müəyyənləşdirir.

RESURSLAR

dərslik, iş vərəqləri

İŞ ÜSULLARI

kollektiv, qruplarla

İŞ FORMALARI

diqqətli oxu, müzakirə

**“Tarix və Mədəniyyət Abidələrinin Qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu**

DƏRSİN GEDIŞİ

**Motivasiya:** Müəllim “Qanunlar hami üçün eyni məna daşımalıdır” ifadəsini necə başa düşürsünüz? sualı ilə müzakirə təşkil edə bilər. Şagirdlərin fikirləri dinlənilir. Qanunların cəmiyyətin və dövlətin inkişafında oynadığı rol aydınlaşdırılır. Diqqət qanunlarla yanaşı, digər rəsmi sənədlərə də yönəldilir və onların da əhəmiyyəti müəyyənləşdirilir.

Müəllim çalışmalıdır ki, şagirdlər qanunu, sadəcə, mətn kimi oxumasınlar, həm də

dərk etsinlər ki, qanunun aliliyi hamı üçün əsas şərtdir, qanunun tələblərinə hamı əməl etməlidir.

**Tədqiqat sualı:** Qəbul edilmiş qanun və digər sənədlərin dili necə olmalıdır?

**Tədqiqatın aparılması:** Sınıf qruplara bölgünür. Müəllim fəndaxili integrasiya edərək şagirdlərin indiyədək öyrəndikləri bəzi əməli yazı növlərinə aid nümunə yazmaq tapşırı-

bilər. Məsələn I qrupa elan, II qrupa ərizə, III qrupa arayış yazmaq tapşırılır. Qrupların yazdıqları əməli yazı nümunələri oxunur, təhlil edilir. Diqqət onların dil xüsusiyyətlərinə yönəldilir, müzakirə təşkil edilir. Müəllim yeni mövzunu da izah edir, rəsmi-işgüzar üslub, onun formaları, üslubi xüsusiyyətləri haqqında məlumat verir.

Dərslikdə verilmiş müvafiq Qanun oxunur, mətnə xas olan xüsusiyyətlər dəqiqləşdirilir. Şagirdlərin fikirləri dinlənilir. Müəllim səh. 142-də verilən qaydanı şagirdlərə izah edir. Rəsmi və işgüzar sənədlərin oxşar və fərqli cəhətləri faktlarla şagirdlərə izah edilir. Dərslikdəki 1, 2, 3 və 4-cü tapşırıqlar kollektiv formada yerinə yetirilir.

**Nəticələrin çıxarılması:** Müəllimin izahı və şagirdlərin müvafiq bilik və bacarıqları əsasında ümumiləşdirmələr aparılır, rəsmi-işgüzar üslubun xüsusiyyətləri dəqiqləşdirilir: Bu üslubda fikir yiğcam olur, artıq söz və obrazlı ifadələr işlədilər. Sintaksisi məhdud olur, rəsmi sənədləri xüsusi mütəxəssislər, işgüzar sənədləri isə hər bir şəxs özü hazırlaya bilər və s.

**Yaradıcı tətbiqetmə:** Səh. 143-dəki 5-ci tapşırıq verilir.

**Ev tapşırığı:** Səh. 143-də verilmiş 6-ci tapşırıq (qəzet maketi üçün məlumat toplamaq) verilə bilər.

Qiymətləndirmə aparılır:

I	II	III	IV
Məlumatları təqdimetmə formasına görə fərqləndirmək də çətinlik çəkir.	Müəllimin köməyi ilə məlumatları təqdimetmə formasına görə fərqləndirir.	Bəzi səhvlərə yol verərək məlumatları təqdimetmə formasına görə fərqləndirir.	Müstəqil olaraq məlumatları təqdimetmə formasına görə fərqləndirir.
Söz və ifadələrə görə mətni üslubi cəhətdən təhlil edərkən çətinlik çəkir.	Əlavə suallar vasitəsilə mətni üslubi cəhətdən təhlil edir.	Söz və ifadələrə görə mətni təhlil edərkən bəzi səhvlərə yol verir.	Söz və ifadələrə görə mətni üslubi cəhətdən müstəqil təhlil edir.
Mətnin üslubunu müəllimin köməyi ilə müəyyən edir.	Mətnin üslubunu müəyyənləşdirikdə bəzi səhvlərə yol verir.	Mətnin üslubunu müəyyənləşdirir.	Mətnin üslubunu fikrini əsaslandıraqla müəyyən edir.
Sözün leksik-qrammatik xüsusiyyətlərini çətinliklə ayırır.	Sözün leksik-qrammatik xüsusiyyətlərini müəllimin köməyi ilə ayırır.	Sözün leksik-qrammatik xüsusiyyətlərinə riayət edəndə bəzi səhvlərə yol verir.	Sözün leksik-qrammatik xüsusiyyətlərinə riayət edir.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mətni düzgün oxuyur.
- Mətnin abzaslarını müəyyənləşdirir.
- Fonetik dil normalarına riayət edir.
- Durğu işarələrindən düzgün istifadə edir.

**İNTEGRASIYA**

**Azərb. tar.** – **1.2.2.** Yazılı mənbələrin, yaxud tarixi sənədin aid olduğu dövrü müəyyənləşdirir.

**Coğ.** – **3.2.2.** Siyasi münaqışlərin xəritədə yaratdığı dəyişiklikləri qeyd edir.

**RESURSLAR**

dərslik, iş vərəqləri,  
cədvəllər, xəritə

**İŞ ÜSULLARI**

diqqətli oxu, ikihissəli  
gündəlik, müzakirə

**İŞ FORMALARI**

kollektiv, cütlərlə

## **Vatikandan gələn var (I dərs)**

DƏRSİN GEDİŞİ

**Motivasiya:** Dərslikdə səh. 149-da verilmiş xəritə üzərində iş aparılır. 18-ci əsrə aid xəritə ilə müasir Azərbaycanın xəritəsi müqayisə edilir. Diqqət Azərbaycanın əsrlər boyu müxtəlif hücum və talanlara məruz qalmasına, itirilən maddi və mənəvi sərvətlərə yönəldilir. Azərbaycan tarixi və Coğrafiya fənlərinə integrasiya edilir, şagirdlərin fikirləri dinlənilir, müzakirə edilir, ümumiləşdirilir.

**Tədqiqat suali:** *İtirilmiş maddi və mənəvi sərvətləri hansı yolla əldə etmək olar?*

**Tədqiqatın aparılması:** Dərslikdəki mətn diqqətli oxu üsulu ilə oxunur. Oxu zamanı məndəki bütün təfərrüatlara diqqət yetirilir, yeri göldikcə təhlil edilir. Tarix fənnindən əldə edilmiş biliklər yeri göldikcə yada salınırlar, məndəki faktlara kollektiv şəkildə fikir bildirilir. Bu isə oxunan mətnin asanlıqla

yadda saxlanmasına kömək edən bir amildir. Mətn oxunduqdan sonra səh. 146-da verilmiş fonetik normaya uyğun tapşırıqlar yerinə yetirilir. Tədqiqat cütlərlə iş formasından istifadə edilərək davam etdirilir. Müəllim sinfinə səviyyəsini nəzərə alaraq ikihissəli gündəlik cədvəlini cütlərə təqdim edərək onların mətndə diqqətini çəkən faktları müəyyənləşdirməyi tapşırı bilər.

Mətndə diqqətimi ən çox cəlb edən fakt	Səbəbi
1.	1.
2.	2.
3.	3.
4.	4.

Cütlərə bu tapşırığı icra etməklə yanaşı, səh. 148-də verilmiş durğu işaretləri ilə bağlı tapşırıq və 15-ci tapşırıq icra edilir.

**Məlumat mübadiləsi:** Cütlər təqdimat edir və bu əsasda müzakirələr təşkil edilir. Söylənilmiş fikirlərə münasibət bildirilir.

Müzakirə mərhələsində 2, 3, 5, 6-cı tapşırıqlar üzərində iş aparılır.

**Nəticələrin çıxarılması:** Bu mərhələdə müəllim fəndaxili integrasiya edir. Şagirdlərin əldə etdikləri biliklər əsasında, ümumi ləşdirmə aparmaq məqsədilə əlavə suallardan istifadə edilə bilər. Yekun nəticə çıxarılır. Vaxtilə Azərbaycana məxsus olan, indi isə dünyanın ən görkəmli muzey və kitabxanalalarında saxlanılan mənəvi və maddi sərvətlərin həqiqi sahibi azərbaycanlılardır.

**Yaradıcı tətbiqetmə:** Müəllim itirilmiş sərvətlərimiz haqqında təqdimat hazırlamaq tapşırı bilər. Ya da 4-cü tapşırıq verilə bilər. Qurulan dərsdən asılı olaraq, cavab həm yazılı, həm də şifahi şəkildə ola bilər. Yazının 5-6 cümlə ilə verilməsi kifayətdir.

**Ev tapşırığı:** 1-ci tapşırıq verilə bilər.

Qiymətləndirmə dərsin məqsədlərinə görə müəyyən edilmiş meyar cədvəlinə əsasən aparılır. Qiymətləndirmədə düzgün oxuma, müəyyənləşdirmə, normalara riayət etmə, istifadə etmə bacarıqları nəzərə alınır.

Meyarlar Cütlər	I	II	III	IV	V	VI	VII	VIII	IX	X
Mətni düzgün oxuma										
Abzasları müəyyənləşdirmə										
Fonetik dil normalarına riayət etmə										
Durğu işaretlərindən düzgün istifadə etmə										
<b>Cəmi:</b>										

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mətndə nöqsanı müəyyənləşdirir.
- Müxtəlif konstruksiyalı cümlələr qurur.
- Sözün qrammatik mənə xüsusiyyətlərini gözləməklə normaya riayət edir.

**İNTEQRASIYA**

**X.d. – 3.1.1.** Mətndəki yeni ifadə və terminlərin mənasını müəyyənləşdirir.

**RESURSLAR**

dərslik, iş vərəqləri, sxemlər

**İŞ ÜSULLARI**

sorğu, müzakirə,  
təqdimat

**İŞ FORMALARI**

kollektiv, qruplarla

## Vatikandan gələn var (II dərs)

**DƏRSİN GEDIŞİ**

**Motivasiya:** Ev tapşırığı yoxlanılır. Müəllim daha çox mətnin məzmununu mənim-səməyə xidmət edən sualları dəyərləndirir. Yaxşı olar ki, müəllim özü də həmin abzasla bağlı bir neçə sual tərtib etsin. Həmin sualları şagirdlərə təqdim etsin, müəllim və şagirdlərin sualları arasında müqayisə aparılsın. Tərtib olunan suallardan hansının daha yaxşı olduğu diqqətə çatdırılır. Müəllim bu mərhələdə frontal sorğudan istifadə edə bilər. Dərsdə icra olunacaq tapşırıqların xüsusiyyətləri nəzərə alınaraq şagirdlərin aşağı siniflərdə əldə et-

dikləri biliklərə əsasən sınıf aşağıdakı suallarla müraciət etmək olar: *Sözün leksik mənası naya deyilir?, Yaxın mənali sözlər hansı sözlərdir?, Baş və budaq cümlə hansı şərti işarələrlə göstərilir?, Sadə cümlənin hansı növləri var? və s.*

**Tədqiqat səhifəsi:** *Mətnə aid verilmiş sual və tapşırıqlar naya xidmət edir?*

**Tədqiqatın aparılması:** Tədqiqat qruplarla iş formasında aparılır. Dərslikdəki tapşırıqlardan istifadə edərək iş vərəqləri hazırl-

lanılıb qruplara təqdim olunur. I qrupa 7, 9, 14-cü tapşırıqlar, II qrupa 8, 10, 16-ci tapşırıqlar, III qrupa 11, 12, 18-ci tapşırıqlar, IV qrupa 13, 19, 20-ci tapşırıqların icrası tapşırılır.

**Məlumat mübadiləsi:** Müəyyən vaxtdan sonra qruplar təqdimat edirlər, cavablar dinlenilir, müzakirə edilir. Dərsin bu mərhələsində xarici dil fənninə də integrasiya etmək mümkündür.

**Nəticələrin çıxarılması:** Söylənilən fikirləri ümumiləşdirərək belə müəyyən olunur ki, düzgün verilmiş sual və tapşırıqlar mətnin məzmununun, lügət tərkibinin, dil xüsusiyyətlərinin və s. mənimsənilməsinə xidmət

edir. Suallar fənlərarası, eləcə də mövzulararası əlaqənin qurulmasına kömək edir.

Mətn üzərində iş aparmaq üçün dərslikdə verilmiş suallar barədə də şagirdin fikrini soruşmaq məqsədə uyğun olar: “Bu suali bəyəndimmi?”, “Sən bu suali necə verərdin?”, “Mətn üzərində iş aparmaq üçün hansı sualları təklif edirsən?” və s.

**Yaradıcı tətbiqetmə:** Yaradıcı iş kimi 17-ci tapşırıq verilə bilər. Bu tapşırığın icrası şagirdlərdə yaradıcı təfəkkürün inkişafını da reallaşdırır bilər, onlarda yazılı nitq bacarıqlarının inkişafına zəmin yaradır. Tapşırığın ardını icra etmək ev tapşırığı kimi də verilə bilər.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Mətndəki məntiqi nöqsanları çətinliklə müəyyən edir.	Mətndəki məntiqi nöqsanları müəyyən edərkən müəllimin köməyindən istifadə edir.	Mətndəki məntiqi nöqsanları müəyyən edərkən cüzi səhvlərə yol verir.	Mətndəki məntiqi nöqsanları müəyyən edir.
Müxtəlif konstruksiyalı cümlələr qurarkən səhvlərə yol verir.	Müəllimin köməyi ilə müxtəlif konstruksiyalı cümlələr qurur.	Müxtəlif konstruksiyalı cümlələr qurur.	Ədəbi dilin tələblərinə uyğun müxtəlif konstruksiyalı cümlələr qurur.
Sözün qrammatik məna xüsusiyyətlərini müəyyənləşdirərkən çətinlik çəkir.	Sözün qrammatik məna xüsusiyyətlərini müəyyənləşdirərkən müəyyən səhvlərə yol verir.	Sözün qrammatik məna xüsusiyyətlərini müəyyənləşdirir.	Sözün qrammatik məna xüsusiyyətlərini gözləməklə normaya riayət edir.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Abzasları tezislər şəklində ifadə edir.
- İfadə edəcəyi fikrə üslub seçir.

**İNTEGRASIYA**

**X.d. – 1.1.2.** Dinlədiyi mətnəndəki fakt və hadisələri qruplaşdırır, ümumiləşdirmələr aparır.

**X.d. – 2.1.1.** Fakt və hadisələri şərh edir.

**RESURSLAR**

dərslik, qiymətləndirmə cədvəli

**İŞ ÜSULLARI**

müzakirə, yazı

**İŞ FORMALARI**

fərdi, kollektiv

## Vatikandan gələn var (III dərs)

**DƏRSİN GEDİŞİ**

**Motivasiya:** Müəllim şagirdlərə hər hansı bir elmi mətn təqdim edir. Həmin mətnəndən əsas müddəaların və ya fikirlərin seçilməsini tapşırır. Sonra “Nə üçün bunları əsas müddəalar hesab edirsiniz?” suali ilə şagirdləri müzakirəyə cəlb edir. Ola bilər ki, şagirdlər səhvə yol versinlər.

Müəllim bu mərhələdə diqqəti dərslikdəki 21-ci tapşırığa yönəldir. Mətnəndən nümunə kimi seçilmiş cümlələr əsas müddəanın çoxalması üçün verilmiş ardıcılıqla iş aparılır.

Şagirdlər proseslə tanış olurlar. Sonra mətn üzərində iş aparılır. Bu tapşırığın ilk mərhələdə qrupla və ya cütlərlə icrası məqsədə uyğundur.

**Tədqiqat səali:** *Tezis nədir və hansı xüsusiyyətlərə malikdir?*

**Tədqiqatın aparılması:** Tədqiqat müəllimin şərhini ilə başlaya bilər. Müəllim tezis haqqında şagirdlərə məlumat verir, ona aid xüsusiyyətləri izah edir. Bu cəhətdən dərs-

likdə səh. 151-də verilmiş məlumat və izah daha xarakterikdir. Əsas müddəaların çıxarılmasında söz və söz birləşmələrinin, anlayışların əvəz edilməsinin əhəmiyyəti şagirdlərə başa salınır. Tezislərin yazılımasında ləkənlik və aydın ifadələrin vacibliyi vurgulanır. “Vatikanından galən var” mətnində nömrələnmiş abzaslardakı fikirlər ümumiləşdirilir, əsas məqamlar seçilər yazılır. Şagirdlərin işləri müzakirə edilir.

22-ci çalışmanın icrası isə tezis və xülasənin fərqli cəhətlərinin şagirdlərə mənimşədilməsi məqsədini daşıyır. Bu tapşırıq tezis və xülasəyə aid xüsusiyyətləri daha dərindən mənimşəmək üçün nəzərdə tutulub. Fərqləndirici xüsusiyyətlər səsli oxu üsulundan istifadə etməklə, oxudulur, hər bir müddəə izah edilir, əsaslandırılır.

**Məlumat mübadiləsi:** Şagirdlərin bir neçəsindən yazdıqları tezis və xülasələr soruşu-

lur. Yaxşı olar ki, bu mərhələdə müəllim zəif, orta, güclü səviyyəyə malik olan şagirdlərin hərəsindən birinin yazılarını oxutsun. Bu cür tapşırıq yoxlama yeni dərsin şagirdlər tərəfindən daha yaxşı mənimşədilməsinə şərait yaradır. Müxtəlif səviyyəli şagirdlərin cavablarına münasibət bildirmək həm də şagirdlər də tənqidi təfəkkürün inkişafına səbəb olur.

**Nəticələrin çıxarılması:** Müzakirələrdə söylənilən fikirlər ümumiləşdirilir, bildirilir ki, tezislər yazılmamış mətnlər üçün hazırlıq mərhələsidir, yiğcam şəkildə ifadə olunan qeydlərdir və s.

**Qiymətləndirmə:** Bu dərs üçün özünü qiymətləndirmədən istifadə etmək məqsədə uyğundur. Şagirdlər meyarlar əsasında dərsləki fəaliyyətlərini qiymətləndirə bilərlər.

Meyarlar Ballar	5	4	3	2	1
Abzasları tezis şəkildə ifadə etdim.					
İfadə etdiyim fikrə uyğun üslub seçdim.					
<b>Cəmi:</b>					

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mətnin nöqsanları müəyyən edir.
- Mətnin üslubunu müəyyənləşdirir.
- Mətni tezislər şəklində ifadə edir.
- İfadə etdiyi fikrə üslub seçilir.
- Mətni təhkiyə şəklində yazır.

**İNTEGRASIYA**

**Ədəb.** – **3.1.3.** 3-3,5 səhifə həcmində nəqli, təsvir, təhlil xarakterli mətnlər (ədəbi və sərbəst mövzuda inşa, esse, məruzə) yazır.

**X.d.** – **4.1.2.** Oxuduğu mətnlə bağlı mülahizələrini yazır.

**RESURSLAR**

dərslik, iş vərəqləri,  
sxem-diaqram

**İŞ ÜSULLARI**

müzakirə, Venn  
diaqramı, sorğu

**İŞ FORMALARI**

qruplarla, kollektiv

## Vatikandan gələn var (IV dərs)

DƏRSİN GEDIŞİ

**Motivasiya:** Müəllim dərsə frontal sorğu ilə başlaya bilər. Bu sorğu tezis və xülasə ilə bağlı aparılmalıdır. Sorğuda əsas məqsəd keçən dərsin təkrarlanması və möhkəmləndirilməsidir.

**Tədqiqat sualı:** *Mətnlərin formallaşmasında üslubların hansı rolü var?*

**Tədqiqatın aparılması:** Tədqiqata dərslikdəki 23-cü tapşırığın icrası ilə başlamaq olar. Bütün qruplara mətnin üzərində iş aparmaq üçün eyni tapşırıqlar verilir. Məqsəd eyni tapşırığın müxtəlif qruplar tərəfindən necə yerinə yetiriləcəyini, eyni zamanda diqqətini yoxlamaqdır. Tapşırığın yerinə yetirilmə qaydası dərslikdə verilmişdir.

**Məlumat mübadiləsi:** Qruplar təqdimat edir, cavablar dinlənilir və müzakirə edilir. Bu zaman müəllim əlavə yönəldici suallar dan da istifadə edə bilər.

Müəllim şagirdlərlə mətnin üslubu üzərində xüsusi iş aparrı. Əvvəlcə diqqəti tapşırığın şərhinə yönəldir. Mətnin sərf elmi üslubda olub-olmadığına dair qısa sorğu keçirir. Suallar elə qoyulmalıdır ki, şagird mətnin tam elmi üslubda olmadığını dərk edə bilsin, tapşırığın şagirdin diqqətini yoxlamaq üçün qəsdən səhv qoyulduğunu anlaya bilsin.

Müəllim mətdən həm publisistik, həm də elmi üsluba məxsus xüsusiyyətlərin olduğunu

nu şagirdlərə izah edir. Onları müəyyənləşdirməyi şagirdlərə tapşırır. Bu həm də 11-ci sinifdə elmi-publisistik üslubu öyrənmək üçün bir növ zəmin yaradır.

**Nəticələrin çıxarılması:** Mətnlərin formalaşmasında üslubların əhəmiyyəti var. Üslubdan asılı olaraq mətnlərdəki ideya, fikir və faktlar müxtəlif yollarla digərlərinə çatdırıla bilər.

**Ev tapşırığı:** Səh. 153-dəki 24-cü tapşırıq verilə bilər.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Mətdəki nöqsanları müəyyən etməkdə çətinlik çəkir.	Mətdəki nöqsanları müəllimin köməyi ilə müəyyən edir.	Mətdəki nöqsanı müəyyən edir.	Mətdəki nöqsanı izah edərək müəyyən edir.
Mətnin üslubunu müəyyən edəndə çətinlik çəkir.	Əlavə suallar vasitəsilə mətnin üslubunu müəyyənləşdirir.	Mətnin üslubunu müəyyənləşdirəndə cüzi səhvə yol verir.	Mətnin üslubunu müəyyənləşdirir.
Mətni tezislər şəklində ifadə edəndə çətinlik çəkir.	Müəllimin köməyi ilə mətni tezislər şəklində ifadə edir.	Mətni tezislər şəklində ifadə edərkən bəzi səhvlərə yol verir.	Mətni müstəqil şəkildə tezislər kimi ifadə edir.
Fikrini ifadə etməkdə çətinlik çəkir.	Müəllimin köməyi ilə fikrini ifadə edir.	Fikrini ifadə edəndə bəzi səhvə yol verir.	Uyğun üslub seçərək fikrini ifadə edir.
Mətni təhkiyə şəklində çətinliklə yazır.	Mətni müəllimin köməyi ilə təhkiyə şəklində yazır.	Mətni təhkiyə şəklində yazarkən bəzi səhvlərə yol verir.	Mətni təhkiyə şəklində yazır.

TƏLİM NƏTİCƏLƏRİ

- Faktlar vasitəsilə fikrini əsaslandırır.
- Mətni düzgün oxuyur.
- Mətn formalasdırıb yazır.
- Mövzuya uyğun olaraq hekayəni davam etdirir.

İNTEQRASIYA

**Azərb. tar.** – 1.2.2. Yazılı mənbələrin, yaxud tarixi sənədin aid olduğu dövrü müəyyənləşdirir.

**Ədəb.** – 3.1.3. 3-3,5 səhifə həcmində nəqli, təsvir, təhlil xarakterli mətnlər (ədəbi və sərbəst mövzuda inşa, esse, məruzə) yazır.

RESURSLAR

dərslik, iş vərəqləri,  
orfoqrafiya lüğəti,  
Internet materialları

İŞ ÜSULLARI

sorğu, proqnozlaşdırılmış  
oxu, yazı

İŞ FORMALARI

gruplarla, kollektiv

## Əsir ağacın hekayəti (I dərs)

DƏRSİN GEDIŞİ

**Motivasiya:** Müəllim bu mərhələni səh. 154-də verilmiş 1-ci tapşırığın icrası ilə başlaya bilər. Şəklə əsasən şagirdlərin söylədikləri fikirlər ümumiləşdirilir. Müzakirənin davamı olaraq müəllim Internet materiallarından istifadə edərək Kəlbəcərin işğalı ilə bağlı sənədli film də nümayiş etdirə bilər.

**Tədqiqat sənədi:** *Müharibə insanlara, təbiətə hansı ziyanlar vurur?*

**Tədqiqatın aparılması:** Mətn oxunur. Səh. 157-də *Sızcə, Ata Çinar hansı hadisələrin şahidi ola bilərdi?* sualına qısa mətn tərtib etmək və hekayəni davam etdirmək cari dərsin əsas məqsədi olduğundan müəllim şagirdlərə istiqamət vermək üçün lazımı tövsiyələr verməlidir. Bu zaman Azərbaycan tarixi fənninə integrasiya da edilə bilər. Xalqın başına gətirilən faciələr, itirdiyiniz maddi-

mənəvi sərvətləriniz şagirdlərin diqqətinə çatdırılmalıdır.

Mətnin ardını tamamlamaq üçün yaxşı olar ki, sinif üzrə vahid bir yazı tərtib edilsin. Ona görə də sinifi 5 qrupa bölmək məqsədə uyğundur.

I qrup Ata Çinarın rastlaştığı faciəni, II qrup dərslikdə verilmiş planın (səh. 156) 1-ci, III qrup planın 2-ci, IV qrup planın 3-cü, V qrup isə planın 4-cü bəndinə əsasən öz fikirlərini qələmə ala bilər. Müəllim iş prosesində daim şagirdlərə üslubun və vahidliyin qorunması üçün istiqamət verməlidir.

Qeyd edək ki, əvvəlki dərslərdə də sinif üzrə vahid mətnlərin yazılıması tövsiyə olunmuş və ardıcılıqlı izah edilmişdir. Səh. 156-da hekayə yazmaq üçün istiqamətlər də şagirdlərin diqqətinə çatdırılmalı, həmin tələblərə əməl edilməyin vacibliyi vurgulanmalıdır.

Çünki bu tələblər yerinə yetirilməklə fəndaxili integrasiya edilir, nəticədə şagirdlərin əldə etdikləri biliklər dərinləşdirilir, müvafiq bacarıqları inkişaf etdirilir.

**Məlumat mübadiləsi:** Müyyəyen vaxtlardan sonra qruplar təqdimat edir, yazılar dinlənilir. Yeri gəlsə, müəllim düzəlişlər edir.

**Nəticələrin çıxarılması:** Hekayənin sonluğu yazılıb müzakirə edildikdən sonra ümumi rəy formalasdırılır: Mühəribə təkcə insانlara deyil, eyni zamanda təbiət də ziyan vurur. Erməni vandalizmi istər cəmiyyətə, istərsə də təbiətə ziyanlıdır.

**Ev tapşırığı:** Müəllim hekayənin ardını fərqli sonluqla bitirməyi tapşırı bilər.

Qiymətləndirmə aparılır. (Dərsin meyarları fikir əsaslandırma, düzgün oxuma, mətn-yazma kimi də götürülə bilər.)

I	II	III	IV
Fikirlərini faktlarla əsaslandırmaga çətinlik çəkir.	Müəllimin köməyi ilə fikirlərini faktlarla əsaslandırır.	Fikirlərini faktlarla əsaslandırır.	Faktları düzgün seçərkə fikirlərini əsaslandırır.
Mətni düzgün oxumağa çətinlik çəkir.	Mətni düzgün oxuyanda bəzi səhvə yol verir.	Mətni düzgün oxuyur.	Mətni ədəbi dil normalarına uyğun oxuyur.
Mətn yazmaqdə çətinlik çəkir.	Mətn yazarkən səhv'lərə yol verir.	Mətn yazır.	Mətn yazarkən fikirlərini əsaslandırır.
Yazısını mövzu ilə əlaqələndirə bilmir.	Yazısını mövzu ilə əlaqələndirərkən çətinlik çəkir.	Yazısını mövzu ilə əlaqələndirərkən müəllimin köməyindən istifadə edir.	Mövzuya uyğun olaraq hekayəni davam etdirir.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mətndə rast gəldiyi səhvləri müəyyənləşdirir.
- Əlavə faktlarla fikrini əsaslandırır.
- Əlavə faktlarla nitqini zənginləşdirir.
- Müxtəlif cümlə konstruksiyaları qurur.
- Sözlərin leksik və qrammatik mənalarını müəyyənləşdirir.
- Durğu işarələrindən düzgün istifadə edir.

**İNTEQRASIYA**

**Azərb. tar.** – **1.1.1.** Mənbələr əsasında Azərbaycanın tarixi keçmişini və müasir dövrünü müqayisə edir, təqdimatlar hazırlayır.

**X.d. – 4.1.1.** Mənbələrdən istifadə etməklə yazısına düzəlişlər və əlavələr edir.

**RESURSLAR**

dərslik, iş vərəqləri

**İŞ ÜSULLARI**

müzakirə, təqdimat,  
Venn diaqramı

**İŞ FORMALARI**

cütlərlə, kollektiv

**DƏRSİN GEDIŞİ**

**Motivasiya:** Müəllim dərslikdə səh. 157-də verilmiş 4-cü tapşırığın icra edilməsi ilə dərsə başlaya bilər. Şagirdlərin “Zəngilan çınar məşəsi” mətni ilə “Əsir ağacın hekayəti” mətni arasında oxşar faktlara aid fikirləri müzakirə edilir, S.Vurğunun “Çınarın şikayəti” şeirindəki çınarın şikayəti ilə Ata çınarın “acıncıqlı taleyi” müqayisə edilir.

**Tədqiqat səali:** Mətnin mövzu və ideyasi nədir?

**Tədqiqatın aparılması:** Tədqiqat cütlərlə iş formasında aparılır. Cütlərə dərslikdəki 2, 3, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15-ci tapşırığın icrası tapşırılır.

**Məlumat mübadiləsi:** Cütlər təqdimat edirlər. Cavablar dinlənilir, lazımlı gələrsə,

düzəlişlər edilir və müzakirə edilir. 16-cı tapşırıq da kollektiv şəkildə yerinə yetirilir. Mətnindəki uyğunsuzluq Kəlbəcərin işgal tərxi ilə bağlıdır.

Müzakirə mərhələsində müəllim “Müharibə sizin anlamınızda nədir?”, “Müharibə ancaq fəlakətmi gətirir?”, “Sizcə, hər faciənin içində bir xeyir var” fikri doğrudurmu?” və s. suallarla şagirdə müraciət edir. Müəllim şagirdi nikbin notlara kökləməyə çalışmalıdır.

Müharibə 20% torpaqlarımızın itirilməsinə, xeyli sayıda insan təlafatına, faciələrə səbəb olsa da, millət ruhdan düşmədi, özünü toparladı. Ölkəmizdə quruculuq işlərinə böyük təkan verildi, müstəqillik əldə olundu. Müstəqil Azərbaycan quruldu və s.

Daha sonra 17-ci tapşırıq şifahi şəkildə yerinə yetirilir.

**Nəticələrin çıxarılması:** Nəticədə müəyyən olunur ki, mətnində ermənilərin ata-baba torpaqlarımıza silah gücünə sahib olması ilə yanaşı, soydaşlarınıza, təbiətə vurdुqları ziyan, tarixi saxtalaşdırmaq, azərbaycanlı əsir-lərin beynəlxalq aləmdən gizlədilməsi və onlardan orqan biznesində istifadə edilməsi və s. problemlər qabardılıb.

**Yaradıcı tətbiqetmə:** Dörslikdəki 5-ci tapşırıq verilə bilər. Bu tapşırığın icrası Azərbaycan tarixi fənninə integrasiyanı da reallaşdırır.

**Ev tapşırığı** olaraq 6-cı tapşırıq nəzərdə tutulub və layihənin yerinə yetirilməsi üçün növbəti bir addımdır.

Qiymətləndirmə aparılır.

Meyarlar Cütlər	I	II	III	IV	V	VI	VII	VIII	IX	X	XI	XII	XIII
Səhvələri müəyyən-leşdirmə													
Fikir əsaslandırma													
Nitq zənginləşdirmə													
Cümlə qurma													
Sözlərin qrammatik və leksik mənalarını müəyyənləşdirmə.													
Durğu işarələrindən istifadə													
<b>Cəmi:</b>													

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mövzuya uyğun olaraq rəsmi üslub seçir.
- Mövzu ilə bağlı mətn yazır.

**İNTEQRASIYA**

**Ədəb.** – **3.1.1.** Yaradıcı yazıların məzmununa uyğun üslub müəyyənləşdirir, müxtəlif mənbələrdən seçdiyi inandırıcı faktlardan istifadə edir.

**RESURSLAR**

dərslik, iş vərəqləri

**İŞ ÜSULLARI**

müzakirə, yazı, təqdimat,  
sorğu

**İŞ FORMALARI**

fərdi, qruplarla, kollektiv

## **Əsir ağacın hekayəti (III dərs)**

**DƏRSİN GEDIŞİ**

Dərs 18-ci tapşırığın icrasına həsr olunmalıdır. Qanun hazırlamaq şagirdlərin yaradıcı, məntiqi və təqnidi təfəkkürünün inkişaf etdirilməsi istiqamətində atılmış növbəti bir addımdır. Əvvəlki dərslərdə şagirdlər müxtəlif üslublarda yazılmış mətnlər hazırlamışlar. Prinsip etibarilə cari dərs də öten yaradıcı mətnlərin hazırlanmasından fərqlənməlidir.

Müəllim rəsmi üslubda ilk dəfə müstəqil olaraq mətn hazırlayacaq şagirdlərə xüsusi göstəriş və təlimatlar verir. Frontal sorğu va-

sitəsilə rəsmi üsluba xas olan məqamlar, hansı sənədlərin rəsmi üsluba aid edilməsi aydınlaşdırılır.

Dərslikdə səh. 159-da verilmiş sxemə diqqət yönəldilir, əvvəl sənədin adı müəyyən edilir, sonra həmin sənəddə hansı məsələlərin əks ediləcəyi müzakirə edilir. Sənədin giriş cümləsi və fəsillərin adları müəyyənləşdirilir.

Sinif müvafiq qruplara bölünür və hər qrupa ayrı-ayrı maddələrin yazılıması tapşırılır.

**Qeyd:** Qruplara eyni tapşırığı da vermək olar. Yəni hər qrup özünün “qanun”unu hazırlanıyır, sonra ən yaxşı iş seçilir.


Şagirdlər əvvəlki dərslərdə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanun”u, “Ətəraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu” ilə tanış olublar. Ona görə də öz yazacaqları sənəddə həmin Qanunun strukturundan istifadə etmək olar.

Bu istiqamətdə müəllim şagirdləri məlumatlaşdırmalı və onların işinə nəzarət etməlidir.

**Məlumat mübadiləsi:** Qruplar işlərini təqdim edir, müzakirələr aparılır. Müzakirə zamanı müəllim cümlələrin quruluşuna, söz və ifadələrin rəsmi üslubun tələblərinə uyğun düzgün və yerində işlədilməsinə diqqət yetirməlidir.

Qiymətləndirmə aparılır.

Fərdi qaydada  
verilə bilər.  
Fəslin adının  
müəyyənləşdirilməsi zəif  
səviyyəli  
şagirdlərə  
tapşırıla bilər.



Qruplar Meyarlar	I	II	III
Üslub seçmə			
Mətn yazma			
Cəmi:			

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mətnləri təqdim edilmə formalarına görə fərqləndirir.
- Mətni düzgün oxuyur.
- Əsas fikirləri xülasə şəklində ifadə edir.
- Yazacağı mətnə üslub seçir.

**İNTEGRASIYA**

**Ədəb.** – 3.1.1. Yaradıcı yazıların məzmununa uyğun üslub müəyyənləşdirir, müxtəlif mənbələrdən seçdiyi inandırıcı faktlardan istifadə edir.

**RESURSLAR**

dərslik, iş vərəqləri,  
Internet materialları

**İŞ ÜSULLARI**

müzakirə edilərək oxu,  
şaxələndirmə, təqdimat


**İŞ FORMALARI**

fərdi, kollektiv

## Azərbaycan mədəniyyət inciləri Fransada (I dərs)

**DƏRSİN GEDİŞİ**

**Motivasiya:** Bu mərhələdə müəllim şaxələndirmə üsulundan istifadə edərək *mədəniyyət* sözü ilə bağlı şagirdlərin fikirlərini öyrənə bilər.



**Tədqiqat sualı:** *Mətnin ideyası nədir?*

**Tədqiqatın aparılması:** Dərslikdəki müvafiq mətnin oxusu təşkil edilir. Müzakirəli oxunun prinsiplərinə əməl edilərək mətn oxunur. Məqsəd şagirdlərin mövzu ilə bağlı müvafiq bilik və düşüncələrini başqları ilə böülüşməyi təmin etmək və bütün sinfi müzakirəyə cəlb etmək və əldə olunan bilikləri ümumişləşdirməkdir.

Oxu prosesi başa çatdıqdan sonra səh. 160-da verilmiş orfoqrafik və orfoepik tapşırıqlar kollektiv şəkildə icra edilir. Sonra Lətif Kərimovdan verilmiş mətn oxunur, əsas mətnlə əlaqəsi müəyyənləşdirilir, mətnaltı tapşırıqlar icra edilir.

Tədqiqat fərdi iş formasında davam etdirilir.

Dərslikdəki 1, 2, 3, 5 və 6-cı tapşırıqlar fərdi olaraq yerinə yetirilir.

**Məlumat mübadiləsi:** Şagirdlərin cavabları dinlənilir, müzakirə edilir. Təbii ki, fərdi olaraq bütün şagirdlərin cavablarını dinləmək mümkün deyil, vaxt çatışmazlığı olacaq. Bu mənada da çalışmaq lazımdır ki, seçilən şagirdlər arasında dörd səviyyəyə uyğun tarazlıq gözlənilsin. Cavablar dinlənilməli, çatışmazlıqlar qeyd olunmalı, təhlil edilməlidir.

**Nəticələrin çıxarılması:** Məlum olur ki, Azərbaycana tarix boyu edilən hücumlar, tövərənilən talanlar, mənfur qonşularımızın məkrli əməlləri maddi-mənəvi sərvətlərimizin yad əllərə düşməsinə səbəb olmuşdur.

**Qeyd:** 4-cü tapşırıq fərdi qaydada yerinə yetirilə bilər. Mətnin tezisləri sinifdə yazılır. Mətnin xülasəsini hazırlamaq ev tapşırığı kimi verilə bilər. Növbəti dərsdə isə yazıların müqayisəsi aparıla bilər.

**Yaradıcı tətbiqetmə:** Səh. 163-dəki 4-cü tapşırıq verilə bilər.

Qiymətləndirmə apararkən özünüqiymətləndirmədən istifadə məqsədə uyğundur və dərsin nəticələrinə uyğun meyarlar əsasında şagirdlər özlərini qiymətləndirirlər.

Meyarlar Ballar	1	2	3	4	5
Mətni formasına görə fərqləndirə bildim.					
Mətni düzgün oxudum.					
Mətnin xülasəsini yazdım.					
Mətn üçün düzgün üslub seçdim.					
<b>Cəmi:</b>					

**TƏLİM NƏTİCƏLƏRİ**

- Müxtəlif cümlə konstruksiyaları qurur.
- Sözlərin leksik, qrammatik mənalarına riayət edir.
- Cümlələrdə durğu işarələrindən düzgün istifadə edir.

**İNTEGRASIYA**

**X.d. – 3.1.1.** Mətnədəki yeni ifadə və terminlərin mənasını müəyyənləşdirir.

**RESURSLAR**

dərslik, iş vərəqləri

**İŞ ÜSULLARI**

sorğu, müzakirə

**İŞ FORMALARI**

qruplarla, kollektiv

## Azərbaycan mədəniyyət inciləri Fransada (II dərs)

DƏRSİN GEDİŞİ

**Müəllimin nəzərinə:** Dərslikdə verilmiş tapşırıqlar əsas verir ki, cari dərs ancaq dil qaydaları məzmun xəttinə əsasən təşkil edilsin.

**Motivasiya:** Müəllim sinfin səviyyəsini nəzərə alaraq frontal sorğudan istifadə edərək şagirdləri tədqiqata hazırlaya bilər. Dərslikdəki tapşırıqlara uyğun leksikaya, tabeli

mürəkkəb cümlələrə, durğu işarələrinə aid suallarla sınıf müraciət edə bilər.

**Tədqiqat sualı:** *Mətn hansı xüsusiyətlərə malikdir?*

**Tədqiqatın aparılması:** Şagirdlər qruplara bölünür. Dərslikdəki sual və tapşırıqlar yazılmış iş vərəqləri qruplara təqdim edilir. I qrupa 6, 7, 14, 22-ci tapşırıqlar, II qrupa 8,

9, 15, 16-cı tapşırıqlar, III qrupa 10, 11, 17, 18-ci tapşırıqlar, IV qrupa 12, 19, 20, 21-ci tapşırıqların icrası tapşırıla bilər.

**Məlumat mübadiləsi:** Qruplar təqdimat edirlər. Cavablar dinlənilir və müzakirə edilir. Müzakirə zamanı səh. 164-dəki 13-cü tapşırıq da yerinə yetirilir.

**Nəticələrin çıxarılması:** Müzakirələrdən aydın olur ki, mətnədə şagirdlərin söz ehtiyatını artırmaq, nitqlərini zənginləşdirmək üçün leksik tapşırıqlara imkan yaradan məqamlar da var.

**Evə tapşırığı:** Növbəti dərsdə məruzə hazırlamaq üçün müəllim şagirdlərə sorğu keçirməyi tapşırır. Sorğu zamanı istifadə olunan sualları müəllim də təqdim edə bilər. Yaxud şagirdlərin tərtib etdiyi sual müəllim tərəfindən yoxlandıqdan sonra tapşırıq icra edilə bilər.

Müəllim tərəfindən bölüşdürülmüş 4 qrupa fərqli suallarla sorğu keçirmək də tapşırıla bilər. Əsas hədəf o olmalıdır ki, məruzəni hazırlamaq üçün şagirdin növbəti dərsdə materialı olsun.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Cümlə konstruksiyaları qurmaqdə çətinlik çəkir.	Müəllimin köməyi ilə cümlə konstruksiyaları qurur.	Cümlə konstruksiyaları quranda bəzi səhv'lərə yol verir.	Cümlə konstruksiyaları qurur.
Sözlərin leksik və qrammatik mənalarmı çətinliklə müəyyənləşdirir.	Əlavə suallar verməklə sözün leksik və qrammatik mənalara riayət edir.	Sözün leksik və qrammatik mənalara riayət edir.	Fikrini əsaslandıraraq sözün leksik-qrammatik mənalara riayət edir.
Durğu işaretlərindən istifadə zamanı çətinlik çəkir.	Əlavə kömək vətəsilə durğu işaretlərindən istifadə edir.	Durğu işaretlərindən düzgün istifadə edir.	Fikrini izah edərək durğu işaretlərindən düzgün istifadə edir.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Əldə etdiyi faktları dəyərləndirir.
- Yazacağı mətnə üslub seçir.
- Məruzə yazır.

**İNTEQRASIYA**

**X.d. – 4.1.2.** Oxuduğu mətnlə bağlı mülahizələrini yazar.

**RESURSLAR**

dərslik, iş vərəqləri, sorğu vərəqləri

**İŞ ÜSULLARI**

sorğu, müzakirə, yazı

**İŞ FORMALARI**

fərdi, qruplarla, kollektiv

## **Məruzə yazmaq (I və II dərslər)**

DƏRSİN GEDİŞİ

Dərs şagirdlərin yazı bacarığını inkişaf etdirmək və yeni əməli yazı – məruzə yazmaq bacarığı formalaşdırmaq məqsədi dayışır. Məruzə yazmaq üçün əvvəldən müəllimin ötən dərsdə qruplaşdırıldığı şagirdlər işlərini təqdim edirlər.

Qruplar sorğunun nəticələrini təqdim edirlər. Əldə edilmiş cavablar təhlil edilir, ümumiləşdirilir, məktəb kitabxanasının fəaliyyə-

ti, ora müraciət edən şagirdlərin sayı və onların əldə etdikləri kitablar və s. haqqında nəticə çıxarılır. Ümumi nəticəyə məktəb kitabxana işçilərinin rəyləri də əlavə edilir və mövzuya aid ədəbiyyatın siyahısı müəyyənləşdirilir.

Dərs məruzənin yazılımasına həsr edilir. Məruzəni yazmaq üçün qruplara iş vərəqləri təqdim edilir. I qrup giriş, II və III qruplar

məntiqi ardıcılıqla əsas hissəni (məsələni məktəb kitabxanasına müraciət edənlərin sayı, onların əldə etdikləri kitabların növləri, məktəb kitabxanasının kitab fondu, onun qruplaşdırılması, kitaba olan tələbatın hansı səviyyədə ödənilməsi, şagirdlərin əldə etdikləri kitablarla davranışları və s. əsas hissədə qeyd edilə bilər, IV qrupa isə nəticəni yazmaq tapşırıla bilər.

Hər qrup ayrı-ayrılıqda fərqli məruzələr də yaza bilər. Təbii ki, müəllim sinfinin səviyyəsini nəzərə almaqla bunu özü müəyyənəşdirə bilər.

Mövzunun tədrisinə 2 saat vaxt ayrıldığı üçün müəllim məruzənin yazılması prosesini istədiyi kimi təşkil edə bilər.

Qeyd edək ki, məruzə yazmaq şagirdlər üçün yenidir və uğurlu nəticə əldə etmək

məqsədilə müəllimin fasilitatorluq bacarığından çox şey asılıdır.

Müəyyən vaxtdan sonra qruplar təqdimat edirlər, yazılar dinlənilir və münasibət bildirilərək müzakirə edilir və lazımi düzəlişlər aparılır. Kollektiv şəkildə yazılmış məruzəni nəzərdə tutulmuş tədbirdə oxumaq sinif şagirdləri arasında öz nitqi, diksiyası ilə seçilən şagirdə həvalə edilə bilər.

**Ev tapşırığı:** Şagirdlərə sərbəstlik verilərək istənilən mövzuda məruzə nümunəsi yazımaq tapşırıla bilər.

Məktəb rəhbərliyi ilə razılışdırıldıqdan sonra dəyirmi masanın keçirələcəyi haqqında elan yazılır. Məktəb şagirdləri, xüsusilə də yuxarı sinifdə oxuyanlar dəyirmi masaya dəvət edilir.

Qiymətləndirmə aparılır.

Qruplar Meyarlar	I	II	III	IV
Fikirləri dəyərləndirmə				
Üslub seçmə				
Mətni düzgün oxuma				
<b>Cəmi:</b>				

**TƏLİM NƏTİCƏLƏRİ**

- Fikrinə uyğun üslub seçir.
- Mətnin üslubunu müəyyənləşdirir
- Mətni düzgün oxuyur.

**İNTEQRASIYA**

**X.d. – 3.1.2.** Mətni məzmununa uyğun intonasiya ilə oxuyur;

**3.1.3.** Oxuduğu mətnləri üslubuna görə fərqləndirir.

**RESURSLAR**

dərslik, iş vərəqləri,  
S.Bəhlulzadənin tabloları,  
Internet materialları

**İŞ ÜSULLARI**

sual verərək oxu,  
mikrofon, müzakirə

**İŞ FORMALARI**

qruplarla, kollektiv

## Bahar nəğmələri (I dərs)

DƏRSİN GEDIŞİ

**Motivasiya** mərhələsində müəllim “Rəssam kimə deyilir?”, “Rəssamlıq dedikdə nə başha düşürsünüz?”, Hansı Azərbaycan rəssamlarını tanıyırsınız?” sualları ilə şagirdə müraciət edir. Sonra diqqət mətnin adına yönəldilir. “Bahar nəğmələri” ifadəsinin rəssam sənəti ilə bağlılığı haqqında ilkin fikirlər soruşturulur.

Sonra müəllim Internet vasitəsilə S.Bəhlulzadənin istənilən rəsm əsərini nümayiş et-

dirə bilər, diqqəti rəssamin rəng seçimlərinə yönəldə bilər.

**Tədqiqat səali:** Mətn nə üçün “Bahar nəğmələri” adlandırılmışdır?

**Tədqiqatın aparılması:** Mətn sual verərək oxu metodundan istifadə edilərək oxunur. Yəni şagirdlərə həm oxu prosesindən əvvəl və həm də oxu zamanı suallar hazırlamaq tapşırılır. Qruplara bölünmüş şagirdlər mətn-

İə bağlı suallarını iş vərəqlərinə yazırlar. Oxu zamanı cavabı tapılmış sualların üzərindən xətt çəkilir. Bu cür oxu şagirdlərin mətnlə tanış olmadan və yaxud tanış olan prosesdə mövzuya uyğun bilik və bacarıqlarının, təxəyyüllərinin inkişafını yoxlamağa, mövzu ilə bağlı ətraftı məlumatata malik olmağa səbəb ola bilər. Oxu zamanı həm də dərslikdə səh. 170-də verilmiş orfoqrafik və orfoepik qaydalara uyğun verilmiş tapşırıq da yerinə yetirilir. Səh. 174-də verilmiş 1-ci tapşırıq da oxunur, əsas mətnlə əlaqələndirilir. Bu zaman şagirdlərin fikirləri mikrofon üsulu ilə öyrənilə bilər.

Tədqiqatın davamı olaraq dərslikdə verilmiş 2, 3, 4, 5, 6 və 7-ci tapşırıqlar da qruplarda yerinə yetirilir. Müəllim özü də əlavə suallar hazırlaya bilər.

**Məlumat mübadiləsi:** Qruplar təqdimat edir. Müzakirələr zamanı müəllim çalışmalı-

dır ki, eyni tapşırıq və tapşırıqda qoyulan əsas fikirlər qruplar tərəfindən cavablandırıllarkən daha dəqiq və ətraflı olan diqqətdən yoxlanmasın, əsas cavab kimi qeyd edilsin.

Müəllim mətnin müəllifinin təqdirəlayıq hərəkətini, vətəndaşlıq mövqeyini ön plana çəkə bilər.

**Nəticələrin çıxarılması:** Ümmükləşdirmələr aparılır və müəyyən edilir ki, Azərbaycan təbiəti müxtəlif fəsillərdə rəng çalarlarının baxımından qeyri-adidir. Bu qeyri-adilik bir çox rəssamların əsərlərinə bahar təravəti verir. S.Bəhlulzadəni Avropada tanıdan və sevdirdən Azərbaycan təbiətini daha dolğun şəkildə özündə eks etdirmiş “Bahar nəğməsi” əsəridir. Mətnin belə adlanmasına səbəb hadisələrin məhz “Bahar nəğməsi” tablosu ilə bağlı olmasıdır.

Qiymətləndirmə aparılır.

Qruplar Meyarlar	I	II	III	IV
Üslub seçmə				
Üslub müəyyən etmə				
Məruzə yazma				
<b>Cəmi:</b>				

**TƏLİM NƏTİCƏLƏRİ**

- Faktlarla fikrini əsaslandırır.
- Sözlərin leksik mənasını bilir və ədəbi dilin normasına riayət edir.

**İNTEGRASIYA**

**X.d. – 3.1.1.** Mətnədəki yeni ifadə və terminlərin mənasını dəqiqləşdirir.

**RESURSLAR**

dərslik, iş vərəqləri, lügət

**İŞ ÜSULLARI**

müzakirə, təqdimat,  
soru

**İŞ FORMALARI**

qruplarla

## Bahar nəğmələri (II dərs)

DƏRSİN GEDIŞİ

**Motivasiya:** Bu mərhələdə müəllim leksik norma haqqında hazırladığı suallarla sınıf müraciət edə bilər. Bu suallar təxminən aşağıdakı kimi verilə bilər: 1. Leksik norma dedikdə nə başa düşürsünüz? 2. Bu normanın hansı özünəməxsus xüsusiyyətləri var? 3. Leksik normaların pozulması nəyə səbəb ola bilər? 4. Bu norma nə zaman pozula bilər? və s.

Cavablar dinlənilir, müzakirə edilir.

**Tədqiqat səhifəsi:** Mətnədə leksik normanın tələblərinə necə əməl edilmişdir?

**Tədqiqatın aparılması:** Tədqiqat qruplarda aparılır. I qrupa 8, 9, 10-cu tapşırıq, II qrupa 11, 12-ci tapşırıq, III qrupa 13, 14-cü tapşırıq verilir. 15-ci tapşırığın icrası isə bütün qruplara tapşırılır.

**Məlumat mübadiləsi:** Müəyyən vaxtdan sonra qruplar təqdimat edirlər. Cavablar din-

lənilir, müzakirə edilir. 15-ci tapşırığın cavabı aşağıdakı ardıcılıqla olmalıdır: mozaika, marina, peyzaj, natürmort, freska, qrafika.

**Nəticələrin çıxarılması:** Mətndə leksik normanın tələb və prinsipləri ciddi şəkildə pozulmamışdır. Onun ətrafında verilən tapşırıqlar isə şagirdlərin söz ehtiyatının artması-

na və nəticədə nitqin zinginləşməsinə səbəb olur.

**Ev tapşırığı:** Müəllim özünün əvvəldən hazırladığı və leksik normanın tələblərinin gözlənilmədiyi mətni şagirdlərə təqdim edə və onu ədəbi dilin tələblərinə uyğun düzgün yazmağı tapşırı bilər.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Fikrini əsaslandırımaqdə çətinlik çəkir.	Fikrini əsaslandırıarkən müəllimin köməyindən istifadə edir.	Fikrini əsaslandırır.	Fikrini faktlarla əsaslandırır.
Sözlərin leksik mənasını müəyyənləşdirməkdə və ədəbi dilin normalarına riayət etməkdə çətinlik çəkir.	Sözlərin leksik mənasını müəyyənləşdirməkdə və ədəbi dilin normalarına riayət etməkdə müəllimin köməyindən istifadə edir.	Sözlərin leksik mənasını müəyyənləşdirməkdə və ədəbi dilin normalarına riayət etməkdə müəyyən səhvlərə yol verir.	Sözlərin leksik mənasını müəyyənləşdirir.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mətndəki üslubi nöqsanları müəyyən edir.
- Mövzuya uyğun üslub seçir.
- Mövzuya uyğun mətn yazır.
- Müxtəlif konstruksiyalı cümlələr yazır.
- Durğu işarələrindən düzgün istifadə edir.

**İNTEQRASIYA**

**X.d. – 4.1.2.** Oxuduğu mətnlə bağlı mülahizələrini yazar.

**Ədəb. – 3.1.3.** 3-5 səhifə həcmində nəqli, təsviri, təhlil xarakterli mətnlər (ədəbi və sərbəst mövzuda, inşa, esse, məruzə) yazar.

**RESURSLAR**

dərslik, iş vərəqləri

**İŞ ÜSULLARI**

müzakirə, təqdimat

**İŞ FORMALARI**

kollektiv, qruplarla

## Bahar nəğmələri (III dərs)

**DƏRSİN GEDIŞİ**

**Motivasiya:** Dərslikdə səh. 178-də verilmiş 16-cı tapşırığın icrası ilə dərsə başlamaqla olar. Mətn oxunur və üslubi səhvlər müəyyənləşdirilir, müzakirə edilərək düzəliş aparılır. Bu tapşırığın icrası 1.1.1. standartının reallaşmasına xidmət edir.

**Tədqiqat səhifəsi:** *Mətnin dil qaydaları baxımından əhəmiyyəti nədədir?*

**Tədqiqatın aparılması:** Tədqiqat qruplarda aparılır. I qrupa 17, 18, 19-cu tapşırıq,

II qrupa 20, 21, 22-ci tapşırıq, III qrupa 23, 24, 25-ci tapşırıq, IV qrupa iş 26, 27-ci tapşırıqların icrası tapşırılır.

Qeyd edək ki, bu tapşırıqların icrası dil qaydaları məzmun xəttinə aiddir və 4.1.1., 4.1.3. alt standartlarının reallaşmasına xidmət edir. Eyni zamanda tapşırıqları icra etməklə fəndaxili şaquli və üsfüqi integrasiya da reallaşdırılır.

**Məlumat mübadiləsi:** Qruplar təqdimat edirlər, cavablar dinlənilir. Müzakirələr təşkil

edilir. Müzakirə zamanı müəllim çalışmalıdır ki, şagirdlər tərəfindən yol verilmiş nöqsanları (əgər varsa) digər qrup üzvləri tərəfindən müəyyən edilsin və düzəlişlər aparılsın. Bu iş şagirdlərdə tənqidli təfəkkürün inkişafına və onlarda diqqətin formallaşmasına səbəb olan bir amildir.

**Nəticələrin çıxarılması:** Mətnin dil qaydaları baxımından əhəmiyyəti fikrin düzgün çatdırılmasında və nitqin gözəl ifadə edilmə-

sindədir. Mətnlə bağlı tərtib olunmuş tapşırıqlar şagirdlərin aşağı siniflərdə əldə etdikləri bilik və bacarığın inkişaf etməsinə şərait yaratır.

**Yaradıcı tətbiqetmə:** Dərslikdə verilmiş 28-ci tapşırığın icrası tapşırılır. Tapşırığın icrası şagirdlərin yaradıcı təfəkkürünü inkişaf etdirməklə yanaşı, yazı bacarıqlarının inkişafına və formallaşmasına xidmət edir.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Mətndəki nöqsanları müəyyən etməkdə çətinlik çəkir.	Mətndəki nöqsanları müəllimin köməyi ilə müəyyən edir.	Mətndəki nöqsanı müəyyən edir.	Mətndəki nöqsanı izah edərək müəyyən edir.
Yazacağı mövzuya uyğun üslub seçərkən çətinlik çəkir.	Əlavə suallar verməklə mövzuya uyğun üslub seçir.	Mövzuya uyğun üslub seçilir.	Fikrini əsaslandırmaqla mövzuya uyğun üslub seçilir.
Mövzu ilə bağlı fikirlərini ümumiləşdirib yazarkən çətinlik çəkir.	Mövzu ilə bağlı fikirlərini ümumiləşdirib yazarkən müəyyən səhv'lərə yol verir.	Mövzu ilə bağlı fikirlərini ümumiləşdirib yazır.	Mövzu ilə bağlı fikirlərini əsaslandırmaqla ümumiləşdirib yazır.
Ədəbi dil normalarına uyğun cümlə konstruksiyaları qurmaqdə çətinlik çəkir.	Ədəbi dil normalarına uyğun cümlə quranda səhv'lərə yol verir.	Ədəbi dil normalarına uyğun cümlə qurur.	Ədəbi dil normalarına uyğun cümlə qurur və fikrini əsaslandırır.
Mətndə durğu işaretlərindən istifadədə çətinlik çəkir.	Mətndə durğu işaretlərindən müəllimin köməyi ilə istifadə edir.	Mətndə durğu işaretlərindən istifadə zamanı bəzi səhv'lər edir.	Mətndə durğu işaretlərindən düzgün istifadə edir.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Faktlarla fikrini əsaslandırır.
- Söz və ifadələrə əsasən mətnin üslubunu müəyyənləşdirir.
- Mətni ədəbi dil normalarına uyğun oxuyur.
- Müxtəlif cümlə konstruksiyaları qurur.

**İNTEGRASIYA**

**Azərb. tar.** – 1.3.1. İnsanların həyat tərzindəki dəyişiklikləri mənbələr əsasında təqdim edir.

**RESURSLAR**

dərslik, iş vərəqləri,  
“İldirimli yollarla” baleti

**İŞ ÜSULLARI**

oxu, müzakirə,  
ikihissəli gündəlik

**İŞ FORMALARI**

kollektiv

## İldirimli yollarla (I dərs)

DƏRSİN GEDİŞİ

**Motivasiya:** Müəllim Q.Qarayevin “İldirimli yollarla” baletindən bir hissəni nümayiş etdirir. Bununla bağlı sorğu keçirir: Dirlədiyiniz parça sizdə hansı təəssüratı oyadı? Şagirdlərin fikirləri öyrənilir.

**Tədqiqatın sualı:** Mətnin əsas ideyası nədir?

**Tədqiqatın aparılması:** Mətn oxunur, ikihissəli gündəlikdən istifadə edilərək müvafiq cədvəl doldurulur.

Mətndə diqqətini nə cəlb etdi?	Səbəbi
1.	1.
2.	2.
3.	3.

Şagirdlərin cavabları müzakirə edilir, ümumiləşdirmə aparılır.

Tədqiqat davam etdirilir. Dərslikdə verilmiş tapşırıqlar icra edilir. Bu dərsdə şagirdin şifahi nitqinin inkişafına daha çox diqqət yetirilir.

**Məlumat mübadiləsi:** Cavablar müzakirə edilir. Müzakirə zamanı “Dünyani sevgi xilas edəcək” fikri əsas götürülməlidir. Bu fikir “Sevgi ağacı” mətninin məzmunu ilə müqayisə edilir. Tolerantlığa çağrış motivlərinin “İldirimli yollarla” mətninin hansı abzasında əks olunduğu müəyyənləşdirilir. Bir cümlə ilə baletə qiymət vermək istiqamətində də müzakirə təşkil edilir. Bu tapşırıq şagirdlərin

yiğcam ifadə ilə böyük fikir ifadə etmək bacarığını inkişaf etdirmək məqsədi daşıyır.

**Nəticələrin çıxarılması:** Müzakirələrdən sonra məlum olur ki, Qara Qarayev istedadlı bəstəkar olmaqla yanaşı, əsərlərində sülhün, bərabərliyin, insan hüquqlarının müdafiə edilməsini əsas götürən sənətkardır.

Q.Qarayevin sülhə, məhəbbətə, ünsiyyətə, əqidə və əməl birliyinə çağırışı, əslində, dərsliyin ideyasıdır.

**Qeyd:** Müəllim sinfin səviyyəsini nəzərə almaqla özü də suallar tərtib edə bilər.

Qiymətləndirmə aparılır.

I	II	III	IV
Fikirlərini faktlarla əsaslandırmağa çətinlik çəkir.	Müəllimin köməyi ilə fikirlərini faktlarla əsaslandırır.	Fikirlərini faktlarla əsaslandırır.	Faktları düzgün seçərək fikirlərini əsaslandırır.
Söz və ifadələri üslubi xüsusiyyətlərinə görə çətinliklə fərqləndirir.	Söz və ifadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirəndə səhvlərə yol verir.	Söz və ifadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirəndə müəllimin köməyindən istifadə edir.	Müstəqil olaraq söz və ifadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirir.
Mətni düzgün oxumağa çətinlik çəkir.	Mətni oxuyanda bəzi səhvə yol verir.	Mətni düzgün oxuyur.	Mətni ədəbi dil normalarına uyğun oxuyur.
Cümlə konstruksiyaları qurmaqdə çətinlik çəkir.	Cümlə quranda səhvlərə yol verir.	Cümlə qurur.	Cümlə qurur və fikrini əsaslandırır.

**TƏLİM NƏTİCƏLƏRİ**

- Mövzuya uyğun üslub seçir.
- Fikrini ifadə etmək üçün cümlə konstruksiyalarından düzgün istifadə edir.

**İNTEGRASIYA**

**Ədəb.** – 3.1.3. 3-3,5 səhifə həcmində nəqli, təsvir, təhlil xarakterli mətnlər (ədəbi və sərbəst mövzuda inşa, esse, məruzə) yazır.

**RESURSLAR**

dərslik, iş vərəqləri,  
Internet materialları

**İŞ ÜSULLARI**

müzakirə, yazı

**İŞ FORMALARI**

kollektiv, fərdi

## **İldirimiş yollarla (II dərs)**

**DƏRSİN GEDIŞİ**

**Motivasiya:** Bu mərhələdə müəllim Qara Qarayevlə bağlı iki-üç sualdan ibarət frontal sorğu keçirə bilər. Qara Qarayev haqqında şagirdlər aşağı siniflərdə Musiqi fənnindən kifayət qədər məlumatə malikdirlər. Sonra “Sizcə, Qara Qarayevi hansı mühit yetirə bilərdi?”, “Həmin mühit haqqında müəyyən fikirlər yürüdə bilərsinizmi?” və s. suallarla

sinfə müraciət etməklə müzakirə təşkil edir. Müzakirənin sonunda tarixdə iz qoymuş özünəməxsus fəaliyyəti olan qadınlar haqqında şagirdlərin fikirləri soruşulur. Aparılan müzakirənin sonunda dərslikdə səh. 184-də verilmiş “Sona xanım Axundova” mətni oxudulur, məzmunu üzərində iş aparılır. Yaxşı olardı ki, müəllim mətnin məzmunu üzərində

iş aparmaq üçün şagirdlərə suallar tərtib etməyi tapşırınsın. Məzmunla bağlı suallar tərtib etməyi şagirdlər aşağı siniflərdən bacarırlar.

Növbəti mərhələdə şagirdlər fərdi qayda-da çərçivədə verilmiş söz və söz birləşmələrindən istifadə etməklə cümlələr qururlar. Cümlələr qurarkən şagirdlər mətnin üslubunu qoruyub saxlamağa çalışmalıdırlar.

Bunun üçün şagirdlərə 10-12 dəqiqə vaxt verilir. Şagirdlərin işi yoxlanılır, dəyərləndirilir.

Qeyd edək ki, mətnin tam variantı MMV-də növbəti səhifədə verilmişdir.

Təqdimat zamanı əgər səhvələr varsa, xarakterik səhvələr qruplaşdırılır və onların üzərində iş təşkil olunur.

Bu tapşırığın yerinə yetirilməsi 4.1.1. standartının reallaşmasına xidmət edir. Məqsəd şagirdlərin kiçik dil vahidlərindən düzgün şəkildə istifadə etmək bacarığını formalaşdırmaqla yanaşı ədəbi dil normalarına uyğun cümlə konstruksiyaları qurmaq vərdişləri aşılıamaqdır.

Mətn əsasında şagirdlərə yiğcam mətn tərtib etmək tapşırılır.

Bu tapşırığın yerinə yetirilməsi ədəbiyyat fənninə integrasiyanı reallaşdırır.

**Ev tapşırığı:** “Azərbaycan qadınları” mövzusunda təqdimat hazırlamaq tapşırılır.

Meyarlar Ballar	5	4	3	2
Uyğun üslub seçmə				
Cümləqurma				
Mətn yazma				
<b>Cəmi:</b>				

Sona Axundova haqqında mətnin tam variantını müəllimlərə təqdim edirik.

### **Sona xanım Axundova**

Onun barəsində ilk dəfə ədəbiyyatşunas-alim Şamil Qurbanovun vaxtilə qələmə aldığı kiçik bir yazıda oxumuşdum. Müəllifin təqdimati çox cəzbedici idi: “1910-cu ilin küləkli və şaxtalı qış günlərindən biri idi. Qara çadraya bürünmiş türkək və məsum bir qız Bakının tozlu küçələri ilə işiq və səadət umduğu qız məktəbinə sarı gedirdi. Qorxudan və həyəcandan ürəyi quş ürəyi təki döyüñür, hər hənirtiyə dayanır, yenidən yoluna davam edirdi. 13 yaşı təzəcə tamam olmuş bu qızçıqaz iki yolayricında qalmışdı: ya məktəbə gedib savadlı qızlardan biri olmaq, ya da evdə dörd divar arasında oturub ömür-gün çürütmək. Dünən məhəllə qoçuları onu yoldan qaytarıb: “Bir də məktəbə getsən, özünü ölmüş bil ha!” – demişdilər.

Cavan qız bu xəbərdarlığa əhəmiyyət verməmiş, “Yox, məktəbə getməliyəm, ölüsem də, bu yolda ölcəcəyəm”, – deyə ürəyində öz qərarını vermişdi.

Bu qız Azərbaycanın ilk ali təhsilli xanımlarından biri, ötən əsrдə yaşayıb-yaratmış Sona xanım Axundova idi...

Xoşbəxtlikdən Sonanın valideynləri – atası İsgəndər bəy və anası Züleyxa xanım da maarifə, mədəniyyətə böyük əhəmiyyət verən insanlar olduğundan övladlarının savadlı böyüməsini, təhsil almasını, bu qaranlıq mühitdən çıxıb həyat işığı görməsini çox arzulayırdılar.

13 yaşında olanda valideynləri onu Bakı şəhər Bələdiyyə İdarəsi yanında qız məktəbinə qoyur. Bu məktəbi bitirdikdən sonra isə “Müqəddəs Nina” məktəbində təhsil alır. O dövrdə fortepiano ifaçılığına da maraq göstərirdi.

Sona Axundovanın qətiyyətli olmasında sevimli müəllimi Şəfiqə xanım Əfəndizadənin də böyük rolü olub. O, təhsil almaq, oxumaq istəyən gəncləri, xüsusilə də qızları başına yığaraq deyirdi: “Cəmiyyətimizin gələcəyi sizin təhsilinizdən çox asılıdır. İndi siz azsınız, amma çox keçməz, yüzlərlə bacınız qaranlıq daxmalardan... çıxıb sizin arxanızca gələrlər”.

Sona Axundova hələ qızlar məktəbində oxuyarkən şeirə böyük maraq göstərirdi. O, ilk dəfə öz şeirlərini Şəfiqə xanım Əfəndizadənin təkidi ilə Sultan Məcid Qənizadəyə oxumuşdu. Azərbaycanlı qızın şeir yazması qocaman yazılışını heyrətə gətirmişdi. Vətən haqqında yazılmış şeir Sona Axundovanın qəlb harayı idi:

*... Vətənin qədri əzizdir Sonaya canı kimi,  
Sevər öz yurdunu qəlbindəki imanı kimi,  
Vətəni sevəcəkdi əhd ilə peymanı kimi,  
Olmaram razi əgər cəhldə qalsa vətənim,  
Vətənim qalsa əgər cəhldə, yansın bu tənim.*

Xatırladaq ki, Sona xanım Axundova zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin və tibb elmləri doktoru cərrah Mürsəl Qarayevin anasıdır. Bu, ziyanlı və kübar bir xanımın Azərbaycan xalqına, mədəniyyətinə, elminə, səhiyyəsinə bəxş etdiyi hünər dastanıdır. Bu hünər dastanının şah əsəri isə iki məşhur övlad olub. İlk şeirini vətəninə həsr edən, onun yolunda hər çətinliyə sinə gərməyi bacaran Sona xanımın Azərbaycana, vətənə xidməti hər birimizə örnək ola biləcək bir fədakarlıqdır!

*(Əməkdar jurnalist Flora Xəlilzadə)*

**TƏLİM NƏTİCƏLƏRİ**

- Faktlardan istifadə edərək nitqini zənginləşdirir.
- Faktlar əsasında təqdimat hazırlayır.
- Mövzuya uyğun mətn tərtib edir.
- Müxtəlif konstruksiyalı cümlələr qurur.
- Mövzuya uyğun yazı formasından istifadə edir.

**İNTEGRASIYA**

**Ədəb.** – 3.1.1. Yaradıcı yazıların məzmununa uyğun üslub müəyyənləşdirir, müxtəlif mənbələrdən seçdiyi inandırıcı faktlardan istifadə edir.

**RESURSLAR**

dərslik, iş vərəqləri,  
Internet materialları

**İŞ ÜSULLARI**

müsahibə, müzakirə, yazı

**İŞ FORMALARI**

qruplarla, kollektiv

## Azərbaycanın milli geyimləri (I və II dərslər)

**DƏRSİN GEDIŞİ**

**Motivasiya:** Internet materiallarından istifadə edərək müxtəlif xalqların milli geyimlərini nümayiş etdirdə bilər. Şagirdlərin fikirləri öyrənilir və qeyd edilir.

**Tədqiqat səali:** *Geyim nədir? Onun bir millətin mədəni inkişafında hansı xidmətləri var?*

**Tədqiqatın aparılması:** Dərslikdə səh. 184–185-də verilən milli geyimlərinizə aid

nümunələr müzakirə olunur. Müxtəlif bölgələrə aid olan bu geyimlərin oxşar və fərqli xüsusiyyətləri aydınlaşdırılır. Səh. 186–187-də verilən məlumatlar oxunur, şagirdlərdə yaranan təssürat müəyyənləşdirilir.

Şagirdlər qruplara bölünür. Müəllimin verdiyi tövsiyələr əsasında yazılıcaq mətnin üslubu müəyyənləşdirilir. Tövsiyə olunur ki, yazılıcaq mətn publisistik üslubda olsun. Mətnin yazılması üçün plan tutulur. Vahid mətn

hazırlamaq üçün qruplar arasında bölgü aparılır və müvafiq göstərişlər verilir.

**Məlumat mübadiləsi:** Qruplar təqdimat edirlər. Yazılan mətnlər dinlənilir, məntiqi aradıçılığın gözlənilməsi yoxlanılır, müvafiq düzəlişlər edilir.

**Məllimin nəzərinə:** Publisistik mətn dərs ilinin əvvəlindən şagirdlərin tamış olduqları və mütəmadi olaraq yerinə yetirdikləri qəzet hazırlamaq layihəsinin son tapşırığıdır. Bu mətnin qəzeti hansı səhifəsində yerləşdirilə-

cəyi müəyyən edilir və bununla da nəzərdə tutulmuş layihə reallaşdırılır.

**Ev tapşırığı:** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2016-cı ili “Multikulturalizm ili” elan etdiyini nəzərə alaraq, hər qrupa 1 millətin milli geyimləri haqqında təqdimat hazırlamaq tapşırıla bilər. Bu təqdimat növbəti dərsdə nümayiş etdirilməlidir.

Qiymətləndirmə aparılır.

Qruplar Meyarlar	I	II	III	IV
Nitqi zənginləşdirmə				
Təqdimat hazırlama				
Cümlə qurma				
Mətni tərtib etmə				
<b>Cəmi:</b>				

## KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏYƏ NÜMUNƏ

KSQ №4

### ASMA KÖRPÜ

Hörümçeyin tor toxumaq bacarığına valeh olan yunan filosu Demokrit demişdir: «İnsanlar toxumağı hörümçəkdən, oxumağı bülbüldən, qurmayı arılardan öyrənmişlər». Maraqlıdır ki, insanlar asma körpünün salınmasını da hörümçəkdən öyrənmişlər. Bir dəfə məşhur bir şotlandiyalı mühəndisə Tvid çayı üzərindən körpü salmaq tapşırılır. O, bunun çox çətin bir iş olduğunu bildiyi üçün xeyli vaxt düşünməli olur. Bir gün sahildə gəzisişir, gecəni yatır, yalnız körpü haqqında düşünür. Nəhayət, yorulub bir ağacın altında yatır. Səhər yuxudan ayılanda, budaqların arasından uzanan hörümçək toru onun diqqətini cəlb edir. Çaydan əsən sərin meh budağı yüngülə yellədirdi. Bu zaman tor, gah boşalır, gah da tarıma çəkilirdi. Bu mənzərəni görən mühəndis hövlank yerində sıçrayır və sevinclə qışdırır. Asmak körpünü necə hazırlayacağını tam təsəvvürüňə gətirir. Tezliklə Tvid çayı üstündən mühəndisin layihəsi əsasında asma körpü salınır.

**1. Mətn üçün hansı sözü açar söz kimi seçərdiniz? Fikrinizi əsaslandırın.**

---

---

---

**2. Mətdə durğu işaretlərindən düzgün istifadə edilməyən cümlələri seçib yazın.**

---

---

---

**3. Mətdə işlənən omonim sözləri seçib yazın və digər mənada cümlələrdə işlədin.**

---

---

---

**4. Modal sözlə başlayan cümləni seçib yazın.**

---

---

---

**5. Mətdən elə sözlər seçib yazın ki, vurğu dəyişəndə məna da dəyişə bilsin.**

---

---

---

**6. Mətndən üç fatk seçib yazın.**

---

---

**7. Mətndən təyini söz birləşmələrinə aid nümunələr seçib yazın.**

---

---

**8. Mətndə həmcins xəbərli cümlələri seçib yazın.**

---

---

**9. Mətndəki vasitəsiz nitqi vasitəli nitqə çevirib yazın.**

---

---

**10. — sxemli tabeli mürəkkəb cümləni mətndən seçib yazın.**

---

---

**11. Mətndə hansı cümlələr zaman zərfi ilə başlayır?**

---

---

**12. Mətnin məzmununu 3-4 cümlə ilə ifadə edin.**

---

---

**13. Mətnin sonuncu cümləsini sintaktik təhlil edin.**

---

---

**14. Mətndən xəbəri məchul növ feillə ifadə olunmuş cümləni seçib yazın.**

---

---

**15. Sonuncu cümləni mürəkkəb cümlə şəklində yazın.**

---

---

# AZƏRBAYCAN DİLİNİN ORFOQRAFIYA QAYDALARI

## Saitlərin yazılışı

1. o saitli alınma sözlər **a** və ya **o** ilə deyilməsindən asılı olmayaraq **o** ilə yazılır: *avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kollec, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik*.

2. ü saitli alınma sözlər **ü** ilə də yazılır: *alüminium, bülleten, büro, jüri*.

3. Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi iki heca ilə yazılır: *qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, feil, fəsil, şəkil, heyif, meyil, əsil, seir, cisim*.

4. Sonu **a** ilə bitən alınma sözlərdən aşağıdakılardan **a-sız** yazılır: *anket, anten, aptek, armatur, atmosfer, vitrin, qəzət, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat, metafor*.

## Samitlərin yazılışı

5. Birinci hecasındaki samiti həm **n**, həm də **m** ilə deyilən sözlər **n** ilə yazılır: *anbar, qənbər, zənbil, günbəz, sünbül, şənbə, zanbaq, kombayn, kombinat, kömbə, pambıq* sözləri istisnadır.

6. Əslində, sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: *ekspres, kilovat, kilogram, konqres, metal, proses, sərhəd, hüsnəxət*.

7. Sonu **-iy**, **-skiy** ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılımır: *Qorki, Yaroslavski, Mayakovski, ssenari, planetari, profilaktori, sanatori*.

**Qeyd.** Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: *kalium, magnezium, natrium*.

8. Rus dilində tərkibində **u** olan ümumi isimlər **s** ilə yazılır: *dosent, konsert, sex, sirk, sement, lisey*. *Vitse* sözü istisnadır. Xüsusi isimlərdə sözün əvvəlində **s**, sözün ortasında və axırında **ts** yazılır: *Setkin, Sialkovski, Vorontsov, Kuznetsov, Motsart, Muromets*.

9. Rus dilində tərkibində **uu** olan alınma sözlərin əvvəlində və axırında bir **ş**, sözün ortasında isə iki **ş** (**ss**) yazılır: *Şedrin, Şerba, şotka, bors, Verezşagin, Quşşin, meşşan*.

10. Əvvəlində **q** samitli alınma sözlər **h** ilə yazılır: *hauptvaxt, Heyne, hektar, Hegel, hegemon, hidrogen, himn, hippodrom, hospital, hotel*.

11. **c** samithi alınma sözlər **c** ilə də yazılır: *Cek London, cemper, Siciliya*.

**12.** q samitli alınma sözlər incəsaitli hecalarda g ilə yazılır: *biologiya, dialektologiya, genezis, general, geologiya, gigiyena, gimnastika, gitara*.

### Sözün müxtəlif yerlərindəki qoşa sait və samitlərin yazılışı

**13.** Sözün ortasında və sonunda saiti uzun tələffüz edilən sözlər qoşa saitlə yazılır: *bədii, camaat, əmtəə, maarif, maaş, saat*.

**14.** Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: *fənn, haqq, hiss, xətt, küll, rədd, sərr, vatt, zənn, zidd*. Bu sözlərə samitlə başlanan şəkilçi əlavə olunduqda söz kökündəki qoşa samitdən biri düşür: *fən-lər, his-siz, xət-siz, zid-dir, sir-daş*.

**15.** İki sait arasında gələn qoşa samitlər qoşa samitlə yazılır: *ballada, kassa, kapella, klassik, kəməyyət, libretto, nəqqas, operetta, səyyar, şassi, vassal*.

**Qeyd.** *Apparat, gruppə, tonna, parallel* sözləri və **-ma** hecası ilə qurtaran sözlər aşağıdakı kimi yazılır: *aparat, diaqram, qrup, paralel, proqram, stenoqram, teleqram, ton*.

### Şəkilçilərin yazılışı

**16.** Sözdüzəldici şəkilçilər aşağıdakı kimi yazılır:

1. Bir cür yazılan şəkilçilər:

- 1) **-i, -vi** şəkilçisi: *daxili, dairəvi, cənubi, Gəncəvi, həyati, kimyəvi, kütləvi, tarixi, şimali, ;*
- 2) **-vari** şəkilçisi: *buynuzvari, qalxanvari, üzükvari, yüngülvari.*

2. İki cür yazılan şəkilçilər:

kar samitlə bitənlərdə **-qan, -kən**; cingiltili samitlə bitənlərdə **-ğan, -gən** şəkilçiləri: *burulğan, deyingən, döyüşkən, çalışqan, sürüşkən, yapışqan*.

3. Dörd cür yazılan şəkilçilər:

- 1) **-kı, -ki, -ku, -kü** şəkilçisi: *axşamkı, bildirki, bugünkü, gündüzkü, onunkı, səhərki;*
- 2) sıfət və isim düzəldən **-ı, -i, -u, -ü** şəkilçisi: *badımcəni, darçını, dərbəndi, ceyranı, çərkəzi, gümüşü, narinci, novruzu;*

3) feil köklərindən isim və sıfət düzəldən şəkilçilər:

sonu kar samitlə bitənlərdə:

- a) **-ki, -qi, -kü, -qu:** *bıçkı, pusqu, seçki, sürtkü;*
  - b) **-kin, -qın, -kün, -qun:** *bitkin, ötkün, tutqun, satqın;*
- sonu cingiltili samitlə bitənlərdə:
- a) **-gi, -ğı, -gü, -ğu:** *bölgü, çalğı, vergi, vurğu;*

b) -gin, -ğın, -gün, -ğun: *düzgün*, *əzgin*, *qırғın*, *yorğun*.

4) -istan, -istan, -ustan, -üstan şəkilçisi samitlə bitən sözlərdə: *Dağıstan*, *Monqolustan*, *Türkmənistən*, *Türküstən*.

*Qeyd.* Saitlə bitənlərdə -stan yazılır: *Gürcüstan*.

### Rəqəmlə yazılan miqdar saylarında şəkilçilərin yazılışı

17. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur və sonuncu şəkilçi yazılır: *20-dən*, *3-də*, *2-yə*, *6-nın*, *5-i*, *17-si*. Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-ci, -ci, -cu, -cü) yazılır: *6-ci*, *2-ci*, *10-cu*, *3-cü*.

### Mürəkkəb sözlərin yazılışı

18. Aşağıdakı hallarda sözlər bitişik yazılır:

- 1) Bir vurğu ilə deyilən mürəkkəb sözlər: *arabir*, *balacaboy*, *beşillik*, *beşmərtəbə*, *bugünkü*, *dilucu*, *gülərüz*, *günbəgün*, *günəbaxan*, *hərgecəki*, *ilbəil*, *qaçaqaç*, *qalxanabənzər*, *qanunvericilik*, *qurultayqabağı*, *müxtəliftərəfli*, *özbaşınalıq*, *soyuqqanlı*, *ucdantutma*, *ümumbəşəri*, *Bülbüloğlu*, *Çərkəzqızı*, *Əliağa*, *Həsənoğlu*, *Qənbərqızı*.
- 2) Tərkibində *anti*, *audio*, *auto*, *avia*, *avto*, *bio*, *elektro*, *faqo*, *foto*, *infra*, *hidro*, *makro*, *mikro*, *mono*, *nano*, *neyro*, *paleo*, *poli*, *psevdö*, *stereo*, *super*, *trans*, *ultra*, *vibro*, *video*, *zoo* hissəcikləri olanlar: *antihumanist*, *audiovizual*, *autosintetik*, *aviabilit*, *avtonəqliyyat*, *biokorroziya*, *elektromaqnit*, *faqoprofilaktika*, *fotokamera*, *infrastruktur*, *hidrobiologiya*, *makromexanika*, *mirorayon*, *monoqrafiya*, *nanotexnologiya*, *neyrocərrah*, *paloegrafik*, *polivitamin*, *psevdorealizm*, *stereometrik*, *supermarket*, *transfaktor*, *ultradəb*, *vibroakustika*, *videomontaj*, *zoomağaza*.

19. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq, aşağıdakı hallarda defisdən istifadə edilir:

- 1) qoşa sözlərdə: *adda-budda*, *aşıq-aşıq*, *az-maz*, *dedi-qodu*, *əzik-üzük*, *kağız-kuğuz*, *qara-qura*, *qarma-qarışq*, *qonaq-qara*, *sür-sümük*, *top-top*;
- 2) tərkibində *eks* (müstəqil söz köklərinə artırıldıqda), *elmi*, *əks* (müstəqil söz köklərinə artırıldıqda), *kontr*; *külli*, *qeyri*, *ober*, *vitse* sözləri işləndikdə: *eks-çempion*, *elmi-kütləvi*, *əks-hücum*, *əks-inqilab*, *külli-ixtiyar*, *kontr-admiral*, *qeyri-adi*, *qeyri-iradi*, *ober-leytenant*, *vitse-admiral*;
- 3) izafət tərkiblərində: *həddi-bülüğ*, *nöqteyi-nəzər*, *tərcümeyi-hal*, *tərzi-hərəkət*, *zərbi-məsəl*;

4) tərkibində mənaca bir-birinə yaxın və ya zidd sözlər işləndikdə: *ab-hava, ağılli-kamallı, alış-veriş, az-çox, bitməz-tükənməz, cənub-qərb, dinməz-söyləməz, elə-belə, gedər-gəlməz, gec-tez, fabrik-zavod, iki-üç, kafe-restoran, kilovat-saat, ölüm-itim, pis-yaxşı, şimal-şərq, ucsuz-bucaqsız, yazar-yazmaz*.

### Köməkçi sözlərin yazılışı

20. *İdi, imiş, ikən* köməkçi sözləri adlardan (isim, sıfət, say, əvəzlik) və saitlə qurtaran feillərdən sonra ayrı, samitlə bitən feillərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılırlar: *ata idi, ata imiş, ata ikən, uşaq idı, uşaq imiş, uşaq ikən, gəlməli idı, gəlməli imiş, gəlməli ikən, gəlmışdı, gəlmışmış, gəlirkən, gəlmış imiş...*

21. Qoşmalar iki cür yazılırlar:

- 1) birhecalı qoşmalar (**-can, -cən, -dək, -tək**) aid olduqları sözə bitişik yazılırlar: *dağacan, evəcən, küçəyədək, quştək*;
- 2) ikihecalı qoşmalar (**ilə, kimi, qədər, ötrü, təki, təkin, üçün**) aid olduqları sözdən ayrı yazılırlar: *adam kimi, evə qədər, ondan ötrü, sənin təki, şagird üçün*.

*Qeyd.* **İlə** qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq **-la, -lə** şeklinde bitişik yazıla bilər.

22. Quruluşca mürəkkəb olan aşağıdakı bağlayıcılar bitişik yazılırlar: *çünki, habelə, halbuki, həmçinin, hərgah, hərçənd, nəinki, yaxud, yainki*.

23. İki sadə bağlayıcıdan və sadə bağlayıcı ilə başqa nitq hissələrindən əmələ gələn bağlayıcılar və bağlayıcı sözlər bir-birindən ayrı yazılırlar: *belə ki, buna görə də, bununla da, bunun üçün, daha da, demək ki, guya ki, həm də, onun üçün, odur ki, ona görə, ona görə də, onun üçün də, tutaq ki, və ya, və yaxud, yoxsa ki*.

24. Ədatların bir çoxu sözlərdən ayrı yazılırlar: *daha gözəl, dedim də, di get, ən yaxşı, gör ha, lap pis, sən ki. -mı, -mi, -mu, -mü və -sana, -sənə* ədatları istisnadır. Onlar aid olduqları sözlərə bitişik yazılırlar: *A kos-kosa gəlsənə, gəlib salam versənə! Kitabdırı? Qəşəngdirmi? Oxudumu?*

*Qeyd.* **-mı, -mi, -mu, -mü** sual ədatı **-da, -də** ədatından sonra işləndikdə ayrı yazılırlar: *Sən də mi gedirsən? O yenə də mi danışacaq?*

25. Eyni nidanın təkrarlarından əmələ gələn nidalar defislə yazılırlar: *bəh-bəh, ha-ha-ha, pəh-pəh, uy-uy, vay-vay*.

26. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılırlar: *ay aman, ay haray*.

## Birinci hərfi böyük yazılan sözlər

**27.** Xüsusi isimlərin (yardımcı sözlərdən başqa) tek və ya cəmdə işlənməsindən asılı olmayaraq, birinci hərfi böyük yazılır: *Bəxtiyar Vahabzadə, Əbdülhüseyn oğlu Hacıbəyli, İsgəndərlər, Səməd Vurğun, Süleyman Rüstəm, Süleyman Sani, Uzun Həsən, Üzeyir bəy; Hacı Qaralar, Mehdi Hüseynzadələr, Nizamilər* və s.

**28.** Bədii əsərlərdə heyvanlara verilən xüsusi adların və allegorik əsərlərdə surət kimi işlədirən heyvan və cansız əşyaların adlarının birinci hərfi böyük yazılır: *Bozdar, Qurat, Məstan, “Tülkü və Qarğı”* və s.

**29.** Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin; respublika, şəhər, rayon tabeliyində olan idarə və təşkilatların; nazirlilik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, institut, kollec, texnikum, muzey, teatr, siyasi partiya; yüksək dövlət vəzifələrinin tərkibindəki bütün sözlərin (yardımcı sözlərdən başqa) ilk hərfi böyük yazılır. Məsələn:

*Azərbaycan Respublikası, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikası Milli Məclisinin Sədri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Ağstafa Rayon Təhsil Şöbəsi, Azərbaycan Dövlət Dram Teatri, Azərbaycan Dövlət Nəşriyyatı, Azərbaycan Maliyyə-İqtisad Kolleci, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Mədəniyyət və İncəsənət Texnikumu, Bakı Ali Neft Məktəbi, Beynəlxalq İnkışaf Assosiasiyası, Beynəlxalq Qırımızı Xaç Komitəsi, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı, Heydər Əliyev Mərkəzi, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, M.Mirqasimov adına Respublika Klinik Xəstəxanası, Məhdud Məsuliyyətli Cəmiyyət, Naxçıvan Muxtar Respublikası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, “Şərq-Qərb” Nəşriyyat Evi, Yeni Azərbaycan Partiyası*

**Qeyd 1.** Tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: *Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü* və s.

**Qeyd 2.** Azərbaycan Respublikasının Təhsil naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən sözlər böyük, “nazir” sözü kiçik hərflə yazılır.

**Qeyd 3.** Tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır. *Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyaset məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi* və s.

**30.** Aşağıdakı mürəkkəb adların tərkibində olan sözlərin ancaq əvvəlincisi böyük hərflə yazılırlar:

- a) Məşhur tarixi gün və bayramların adlarında: *İyirmi yanvar* (20 Yanvar), *Qurban bayramı*, *Novruz bayramı* və s.
- b) Tərkibində okean, dəniz, cay, göl, şəhər, rayon, qəsəbə, kənd, prospekt, meydan, küçə, xiyaban, saray, qala, türbə, qoruq, boğaz, düz, ada, burun, körpü, düzənlilik, dağ, səhra, dərə sözləri olan adlarda: *Sakit okean*, *Qara dəniz*, *Kür çayı*, *Baykal gölü*, *Baki şəhəri*, *Salyan rayonu*, *Şüvəlan qəsəbəsi*, *Hökəmli kəndi*, *Neftçilər prospekti*, *Azadlıq meydanı*, *Ə.Cavad küçəsi*, *Şəhidlər xiyabani*, *Səadət sarayı*, *Ramana qalası*, *Möminə xatun türbəsi*, *Şirvan qoruğu*, *Dardanel boğazı*, *Mil düzü*, *Nargin adası*, *Xudafərin körpüsü*, *Culfa düzənliyi*, *Kəpəz dağı*, *Yasamal dərəsi*, *Qaraqum səhrası*, *İynə burnu*.
- c) Tarixi hadisələrin, dövrlərin, sülalələrin, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün birinci hərfi böyük yazılır: *Vətən müharibəsi*, *Yeddiillik müharibə*, *Versal sülhü*, *Dəmir dövrü*, *Orxon-Yenisey abidələri*, *Çaldırən döyüşü*, *Sasanilər dövrü*, *Səfəvilər sülaləsi*.

Bələ mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: *Orta Paleolit dövrü*, *Son Paleolit dövrü*.

**31.** Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə yazılır: *Azərbaycan Respublikasının Əməkdar müəllimi*, *Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi*, *Azərbaycan Respublikasının Xalq şairi* və s.

**Qeyd.** *Azərbaycanın Milli Qəhrəmanı* mürəkkəb adında hər üç söz böyük hərflə yazılır.

**32.** Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, məhmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır: “*İstiqlal*” ordeni, “*Azərbaycan Bayrağı*” ordeni, “*Qızıl Ulduz*” medali, “*Ata və oğul*” povesti, “*Yeddi gözəl*” baleti, “*Uzaq sahillərdə*” filmi, “*Azərbaycan*” qəzeti, “*Cüçələrim*” kafesi, “*Bahar*” mağazası, “*Badamlı*”, “*İstisu*” mineral suları.

**Qeyd.** Dırnaqda yazılın belə adlara artırılan şəkilçi dırnaqdan kənardada yazılır: “*Xalq qəzeti*”nin bugünkü nömrəsi, “*Yeddi gözəl*”in ilk tamaşası.

**33.** Mirzə, hacı, şeyx, seyid, şah, soltan, ağa, bəy, bəyim, xan, xanım və s. sözlər rütbə, ləqəb və titul bildirib sözlərdən əvvəl gəldikdə böyük, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır: *Mirzə Fətəli*, *Hacı Qara*, *Şeyx Nəsrullah*, *Seyid Əzim*, *Şah İsmayıllı*, *Soltan Mahmud*, *Abbas mirzə*, *Nadir şah*, *Abbasqulu ağa*, *Fətəli xan*, *Heyran xanım*.

## **İxtisarlar (abreviaturalar)**

**34.** İxtisarlar üç cür yazılırlar:

1) tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq böyük və ya kiçik hərflə yazıılır: *AR* (*Azərbaycan Respublikası*), *ATƏT* (*Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı*), *BMT* (*Birləşmiş Millətlər Təşkilatı*), *MM* (*Milli Məclis*), *MDB* (*Müstəqil Dövlətlər Birliyi*), *NATO*, *UNISEF*, *UNESCO*, *m* (*metr*), *c.* (*cild*) və s.

2) yarımcıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərf-lərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazıılır: *akad.* (*akademik*), *prof.* (*professor*), *AzərTAc* (*Azərbaycan Teleqraf Agentliyi*).

3) sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: *d-r* (*doktor*), *z-d* (*zavod*) və s.

**35.** İxtisarlara əlavə edilən şəkilçilər onların son hecasına uyğun olaraq yazılır: *MEA-dan*, *BMT-yə*, *MDB-nin...*

### **Sözün sətirdən-sətrə keçirilməsi**

**36.** Sözlər yeni sətrə hecələrlə keçirilir: *və-tən*, *mək-təb-li-lər...*

**37.** Sözün bir saitdən ibarət olan hecasını sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz: *a-ta*, *ü-züm*, *iddi-a*, *şü-a* və s. “Ailəli” sözü sətirdən-sətrə aşağıdakı formada keçirilir: *ai-lə-li*.

## **İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT**

1. A.Dadaşov. Təhsil siyasəti. Açıq Cəmiyyət İnstитutu – Yardım fondu. Bakı, 2005.
2. A.Mehrəbov, İ.Cavadov. Ümumtəhsil məktəblərində monitorinq və qiymətləndirmə. Bakı, 2007.
3. Azərbaycan Respublikasında ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası. “Azərbaycan müəllimi” qəzeti, 6 fevral 2009.
4. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2003.
5. Azərbaycan Respublikası Təhsil Sahəsində İslahat Programı. Bakı, 1999.
6. Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin xəbərləri. 3-cü buraxılış. Bakı, “Adiloğlu” nəşriyyatı, 2001.
7. Bakı tarixinin ensiklopediyası – Sara Aşurbəyli – 110 il. Bakı, “Elm və təhsil”, 2016.
8. 2009-cu il Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları. “Azərbaycan müəllimi” qəzeti, 11 sentyabr 2009 (layihə).
9. Ə.A.Ağayev. Təlim prosesi: ənənə və müasirlik. Bakı, “Adiloğlu” nəşriyyatı, 2006.
10. Ə.Abbasov. Yeni kurikulumların səciyyəvi xüsusiyyətləri. “Kurikulum” jurnalı, № 1.
11. Ə.Ə.Əlizadə. İdrak prosesləri və hislər. Bakı, ADPU, 2008.
12. Ə.Ə.Əlizadə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı, “Pedagogika”, 2004.
13. Ə.X.Paşayev, F.A.Rüstəmov. Pedaqogika (yeni kurs). Bakı, “Nurlan”, 2007.
14. Ə.Qarabağlı. Azərbaycan ədəbiyyatının tədrisi metodikası. Bakı, 1968.
15. F.Kərimova, M.C.Əhmədova və b. İnteqrativ kurikulum: mahiyyəti və nümunələr. Bakı, “Adiloğlu”, 2005.
16. X.Qədimova. İnteraktiv təlim metodları. Bakı, 2005.
17. İ.İskəndərov. Azərbaycan Respublikasının təhsil sistemində islahatlar: fəaliyyət, nəticələr. “Kurikulum jurnalı”, №1, 2008.
18. İnsan hüquqlarının tədrisi. Müəllimlər üçün vəsait. Norveç qaçqınlar şurası, 2003.
19. İnteqrativ kurikulum. Münhen, Niderland, Cito, yanvar 2006.

20. K.Quliyeva. İnteraktiv təlim ensiklopediyası. Bakı, 2010.
21. L.N.Qasimova. Pedaqogika. Mühazirə kursu. Bakı, 2003.
22. M.Əhmədova, M.Əliyev, M.Qasımlı və b. Müəllim hazırlığının və orta təhsilin yeni perspektivləri (Qərb təhsil sisteminin təcrübəsi əsasında). Bakı, “Adiloglu”, 2005.
23. N.Kazımov. Milli pedaqogika yollarında. Bakı, “Ağrıdağ”, 2001.
24. S.Cavadova. Azərbaycan dili fənni üzrə təlim materiallarının təxmini planlaşdırılması. “Təhsil Problemləri” qəzeti. 30 sentyabr 2015.
25. S.Yusifova. Ədəbiyyat dərslərində fəal təlim üsullarından istifadə imkanları. “Təhsil problemləri” qəzeti. 01-07, 14-21 iyun 2010.
26. S.Yusifova. Ədəbiyyat fənn kurikulumunun təkmilləşdirilməsi. Təhsilin müasir problemləri, 2010.
27. S.Yusifova. Gender Azərbaycan ədəbiyyatında. Bakı, “Min bir mahni”, 2008.
28. “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu. “Azərbaycan müəllimi” qəzeti, 8 sentyabr 2009.
29. Ümumi Təhsil Pilləsinin Dövlət Standartı və Proqramları (Kurikulumları). 2010.
30. Ümumtəhsil məktəblərinin 5-11-ci sinifləri üçün Azərbaycan dili proqramları. Bakı, 2015.

## AZƏRBAYCAN DİLİ 10

*Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün  
Azərbaycan dili (tədris dili) fənni üzrə dərsliyin*

### METODİK VƏSAİTİ

#### Tərtibçi heyət:

Müəlliflər: **Tofiq Hacıyev**  
**Yeganə Hüseynova**  
**Samirə Bektaşı**

Buraxılışa məsul	<b>Sevil İsmayılova</b>
Baş redaktor	<b>Gültəkin Cəfərova</b>
Üz qabığının dizaynı	<b>Nurlan Nəhmətov</b>
Dizayner və səhifələyici	<b>Ələkbər Kərimov</b>
Redaktor	<b>Nərgiz Cabbarlı</b>
Texniki redaktor	<b>Fəridə Səmədova</b>
Korrektor	<b>Nübar Qarayeva</b>
Texniki direktor	<b>Xəqani Fərzalıyev</b>
Nəşriyyat direktoru	<b>Kəmalə Qarayeva</b>

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi:  
2017-083*

© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2017

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi. Fiziki çap vərəqi 13. Formatı 70x100 1/16.  
Səhifə sayı 208. Ofset kağızı. Jurnal qarnituru. Ofset çapı.  
Tiraj 7200. Pulsuz. Bakı – 2017.

**“Şərq-Qərb” ASC**  
**AZ1123, Bakı, Aşıq Ələsgər küç., 17.**



Pulsuz

